


Sabir  
MƏMMƏDOV



TARİXİ  
SAXTALAŞDIRMAQ  
CİNAYƏTDİR

86708

63.3(5Aze)  
51

Məmmədov S.

Axtalaşdırmaq cinayətdir.

5.00 AZN

ab 2016

86708

63.3(5Aze)  
M 51

050.364.27.22,

Sabir MƏMMƏDOV

Bakı - 2015

TARİXİ

SAXTALAŞDIRMAQ  
CİNAYƏTDİR

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 86708

II HİSSƏ

46

Redaktor: *Sevda Mikayılqızı*

Sabir Məmmədov.

## TARİXİ SAXTALAŞDIRMAQ CİNAYƏTDİR

(II hissə). Bakı, "Ziya", 2015. 256 səh.

*Kitab, 1990-ci ildə Daxili İşlər Naziri M.Əsədovun əmri ilə Xocalı Polis Bölməsinin (Şöbəsinin) ilk və sonuncu rəisi təyin edilmiş milis (indi polis) mayoru Sabir Məmmədovun Qarabağ müharibəsi ilə bağlı çəbhə xatirələri və işlədiyi müddətdə göstərdiyi şücaətdən bəhs edir.*

*Əsərdə Xocalıdan üzü bəri bütün çəbhə boyu Ağdam, Goranboy cəbhəsində gedən döyüşlərdə fəal iştirak etmiş müəllif həmin vaxt Xocalıda tüğyan edən hadisələrdən, xocalıların başlarına gətilən müsibətlərdən söhbət açır.*

*Polis rəisi Sabir Məmmədovun əmr kimi səslənən "Əvvəl qoçalar, qadınlar, uşaqlar və yaralıları çıxardaq. Kişi lə isə döyüş-sünərlər!" təklifini Xocalılar unutmayıblar.*

*Rəis S.Məmmədov 13 fevral 1992-cü ildə 280-300 nəfər dinc əhalini "Mİ-26" vertalyotu ilə Xocalıdan əvvəl Gəncəyə, sonra isə avtobuslarla Ağdama gətirmişdir.*

*Sabir Məmmədov nümunəvi xidmətə görə nazir M.Əsədovun əmriylə "Əla xidmətə görə", "Milis əlaçısı" döş nişanlarına, "İdərəcəli "Məharət idərəcəsi", "Xocalı yaddaşı" diplomuna və bir sıra təltiflərə layiq görülmüşdür. Qarabağ müharibəsi veteranidır. 1998-ci ildən təqaüddədir. Azərbaycan Respublikası İnsan Hüquqları İctimai Birliyinin üzvüdür.*

*İnanırıqki, kitabda dərc olunan, həmin dövrdə baş verən real hadisələr barədəki materiallar tarixi həqiqətləri bir daha ictimaiyyətə çatdıracaqdır. Mətbuatda dərc olunmuş məqalələr həmin dövrdəki prosesləri saxtalaşdırmağa cəhd edənlərin qarşısına doğru olanları güzgü kimi qoyacaqdır.*

ISBN 978-9952-440-37-4

© S.Məmmədov, 2015



Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz aqlasılmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Heydər Əliyev,  
Ümummilli Lider



Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni milətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasetinin davamı və qanlı səhifəsidir.

İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti

## QƏDİM TÜRK TAYFASI KƏNGƏRLİLƏR

IV-V əsrlərdən Naxçıvanda

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fon-  
dunun dəstəyilə “Azərbaycanın dövlətçilik tarixinin, milli  
adət-ənənələrinin və mədəniyyətinin təbliği” istiqaməti  
üzrə layihə çərçivəsində hazırlanıb.



Azərbaycan xalqının formalaşmasında, soykökündə iştirak edən qədim türk tayflarından biri də kəngərlilərdir.

Araşdırmaclar göstərir ki, Naxçıvandakı məşhur Kəngərlilər türk tayfası olub, çox qədim tarixə malikdir. “Kəngər” sözü Aral və Balxaş gölləri ara sında yerləşən qədim Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində - Kənqusu) dövlətinin III əsrədə hunlar tərəfindən işğalından sonra ortaya çıxmış və həmin dövrdən etibarən yerli əhalilə hunların qaynayıb qarışmasından təşəkkül tapmış hundilli etnos özünü kəngər adlandırmağa başlamışdır. Kəngərlinin şimal qonşuları olan pəsəng qəbilələri də hunlarla qaynayıb qarışdıqlarına və Kəngərlili ilə eyni eyni dövlətdə birləşdiyinə görə onlarla tayfa ittifaqı yaratmışlar. Tarixi sənədlərə istinadən qeyd etmək olar ki, VIII əsr-

dən etibarən bu tayfa ittifaqına daxil olan etnoslar daha çox peçeneq adlandırılırlırdalar.

IX əsrin sonlarında ruslarla ittifaqa girən guzlar (oğuzlar) kəngərliləri özlərinə tabe etmiş, peçeneqləri isə öz yerlərindən qərbə - Don çayının sahillərinə qədər qovmuşdular. Güman edilir ki, kəngərlilərin bir hissəsi hələ IV-V əsrlərdə Şimali Qafqazdan Azərbaycana gələn hunlara qoşulmuşdur. Kəngərlilərin həmin dövrdən etibarən Naxçıvan ərazisində yaşamaları haqqında məlumatlar vardır. IX-X əsrlərdə Cənubi Qafqazın ərazisində yaşayan kəngərlilər Xarəzmşahların icazəsi ilə bu ölkəyə köçüb İslam dinini qəbul etdikdən sonra tarixi mənbələrdə “Kəngli” adı ilə tanınmağa başlamışlar. IX əsrə Səlcuq türkləri Qərbi İranı və Cənubi Qafqazı tutduqdan sonra “Kəngli” tayfaları da bu yürüşlərdə iştirak etmiş və oğuz-səlcuqların tərkibində Azərbaycana gəlmişlər. Səfəvilər dövlətinin yaradıcısı və banisi Şah İsmayılov 1501-ci ildə hakimiyyətə gəlməsi ilə (qeyd edək ki, Səfəvilər dövrü 1501-1736-ci illərdir) Kəngərlilər ölkənin siyasi həyatında mühüm rol oynamışdır. XVII əsrə Azərbaycan vilayətinə daxil olan Naxçıvan kəngərlilərin irsi torpağı idi. XVII əsrə Naxçıvan xanlığının yaradıcısı olan Hacı xan, Rəhim xan, Kəlbali xan Kəngərlilər mühüm rol oynamışlar Araşdırmaşala və arxiv materiallarına əsaslanaraq belə qərara gəlmək olar ki, kəngərlili tayfasının xan nəslindən olan nümayəndələri Naxçıvan tüməninin hakimi, bəy nəslindən olanlar isə hakimin vəkili kimi fəaliyyət göstərmişdir. Xanlıqlar dövründə kəngərlilərin bir qismi (XVII-XVIII əsrlərdə) Qarabağa köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı Kəngərlili kənd adları da bununla bağlı idi. 1828-ci il Türkmençay müqaviləsinə (2-ci İran-Rusiya müharibəsi – 1826-1828) görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunsa da, kəngərlilərin ən nüfuzlu nümayəndələri 1840-ci ildən “Naib” titulu ilə vəzifədə olmuşlar. Kəngərlilər arasında bir sıra görkəmli dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri olmuşdur. Qeyd etmək lazımdır ki, eramızın əvvəlindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk Kəngərlili tayfasının adı ilə bağlı “Kəngərlili” məhəlləsi olmuşdur. Vaxtilə indiki Qala məhəlləsinin bir hissəsi Kəngərlili məhəlləsi adlandırılmışdır.

## Döyükən qəhrəmanlar

Rusiyada oktyabr çevrilişinə qədər bütün mührəbələrdə Kəngərlili nəslinin oğulları döyükənləyi ilə xüsusi fərqlənirdi.

Tarixi romanlar müəllifi Yusif Vəzir Cəmənzəminli XVIII əsr hadisələrindən bəhs edən “Qan içində” romamnda yazırkı, birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu - Kəngərlili süvariləri idi ki, o zaman öz igidlilikləri ilə məşhur idilər.

1829-cu ildə Kəngərlili nəslinin igidləri ancaq beşinci alay yaradıldılar. Kəngərlilərin beş yüz nəfərdən ibarat suvarisi və yüz nəfərlik köməkçi dəstəsi bir döyüşdə duşmənin iki bayrağını ələ keçirib, yüz nəfərini öldürüb, əlli dördünü isə əsir almışdı. Həmin döyüşdə şəxsi igidliliyi ilə fərqlənən sıravi Baba bəy Cəfəroğlu, Ağakərim Fətəli oğlu, Imamqulu Əli oğlu və başqaları “Üzərində qızıl medal olan Georgi lenti” ilə təltif olunmuşdular. “Döyükənləyi ilə bütün Qafqazda məşhur olan kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və bəylərin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə mərdliklə vuruşurdular”.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Mahmud İsmayılov Kəngərlilər nəslinin hələ miladdan qabaq Zaqafqaziyada və Azərbaycanda təşəkkül tapmasını, bu soyun adına miladdan qabaq birinci və eramızın birinci yüzilliklərində yaşayıb-yaratmış Strabonun və Böyük Plininin əsərlərində rast gəldiyini yazır: “Kəngərlilərin adına biz ”Kitabi Dədə Qoqud“da “Kanqali” formasında rast gəlirik. Zaqafqaziya ərazisinə gələndə yüz iyirmi min ailədən ibarət kəngərlilər onun müxtəlif regionlarında məskunlaşmışlar. Kəngərliləri hun soyuna aid edənlər də yox deyildir. Beşinci yüzillik də kəngərlilərilər o qədər güclü olmuşlar ki, Sasaniłər imperiyasını lərzəyə salmışlar”.

Heydərqulu xan Kəngərlili - Kəngərlilər soyunun bir nümayəndəsi. Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürülükdən (1747) sonra kəngərlili tayfa başçısı Heydərqulu xan Kəngərlili şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın

müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artırın ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələri ni qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilerinin inşası haqqında əmr verdi.

Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışır. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi.

Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi. Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov – Kəngərlilərin bir nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərlinin oğlu, Ordubadın naibi.

### Nəslin daşındığı yüksək rütbələr

İkinci Rusya-İran müharibəsi dövründə (1826-1828-ci illər) Naxçıvan ərazisində qızığın döyüşlər olub. “İranda A.P. Yermolovun elçiliyi” adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə İran şahlığı arasındaki ziddiyət baş verir. Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (cənişin) təyin edir.

Ehsan Xan Kəngərli (1789-1846) - Çar-Rus ordusunda general-major, Naxçıvanın sonuncu xanı Kəlbəli Xan Kəngərlinin oğlu, general-leytenant Ismayıl Xan Naxçıvanskinin, Kalbalı Xan Naxçıvanskinin və Qönçəbəyimin atası Ehsan xan Kəngərli 1826-1828-ci illər Rusya-İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başlılıq etmişdir.

Azərbaycanın şimalı Rusiyaya birləşdirilməsindən sonra general-major rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmençay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çəsməbasar kəndində çəsmələr qazdırılmış, Ərəzin kəndinin yaxınlığında təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açılmışdı.

1840-ci ildə süvari dəstəsinə başlılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853-1956) də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ili təltif edilmişdir. Abbasqulu ağa Bakıxanov və Aleksandr Qriboyedov İrana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A.S.Qriboyedov “İrəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.

Məmmədqulu bəy Kəngərlinski 1864-cü ildə Naxçıvan şəhərində doğulmuşdu. İlk təlim-tərbiyəsini atasından, ibtidai təhsilini xüsusi müəllimdən almışdır. O zaman təbii məktəb olan ev tərbiyəsini lazıminca qurtarıb, xaricdə oxuyacaq yaşa çatan vaxt atasının sinfinə daxil olaraq Tiflis hərbi məktəbinə - kadetlər korpusuna daxil olur. Sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburq hərbi Mixaylovski ali topçu məktəbinə girir. Burada 1882-ci ildə unter-zabit rütbəsinə yüksəlir.

**“Azadlıq»ın Araşdırmaçı Jurnalistlər Qrupu  
KİV-ə Dövlət Dəstəyi Fonduunun maliyyə  
dəstəyilə çap edilir**

**LEYLA ƏLYEVA**  
**HƏR KƏSİ “XOCALIYA ƏDALƏT!” KAMPANIYASINA**  
**QOSULMAĞA ÇAĞIRDI**

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yeni toplu nəşr olunub. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan “Xocalıya ədalət!” adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə həqiqətlər çatdırılır.

Topluya Leyla Əliyevannı “Xocalıya ədalət” kampaniyası ilə bağlı videomüraciətinin, Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fleşkart daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Hazır formada olan bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın videomüraciətində XX əsrədə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və Ermənistanın azərbaycana qarşı təcavüzü cərçivəsində törədilmiş bu hadisənin təfərruatları, baş verfiyi şərait və fəsadları barədə məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin edilməsinin vacibliyi vurgulanır və son illər Xocalı soyqırıının tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin artmasının, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan əhəmiyyəti qeyd edilir.

“1990-ci illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın 20 faizi işğal altındadır. Müharibəyə gətirib çıxaran

bu təcavüz 30 min insanın ölümünü, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkü, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub”, - deyə, Leyla Əliyeva dünya ictimaiyyətinə videomüraciətində bildirib.

«Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınıni, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. İyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas manədir.

Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sira dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sira ölkələrin qanunverici orqanları Xocalı soyqırımı təqdimatda tanıyb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidi yaradır. Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.

Hər kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”, - deyə Leyla Əliyeva qeyd edib.

Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı soyqırımının dünyada tanınmış digər soyqırımları ilə oxşarlığı göstərilir, soyqırımının törədiiməsi, miqyası, nəticələri barədə məlumatlar və xəritələr təqdim olunur.

“Xocalıya ədalət” adlı kitabda və bukletdə də faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin

hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə, kitabda Xocalı soyqırımı işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.

Nəşr olunan topluda "Xocalıya ədalət!" kampaniyasının yeni loqosu da təqdim edi lir. Kampaniyanın loqosu Xocalıda yarımcıq qalmış taleləri simvolizə edən, fevral ayında çıçək açan badam ağacının qopmuş çıçəyinini özündə əks etdirir. Qeyd edək ki, badam çıçəkləməyə başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çıçək açır və bu səbəbdən çoxları ona yaxın müjdəcisi kimi baxır. Loqodakı badam çıçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm də Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini göstərir.

İngilis və rus dillərində hazırlanın "Xocalıya ədaləf toplusu" gələcəkdə digər dillərində də təqdim olunacaq. Bu toplu Xocalı faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait rolu oynayacaq.

Xatırladaq ki, "Xocalıya ədalət!" kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropana, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

"Xocalıya ədalət" adlı yeni sənədli filmə bu linkdən baxmaq olar: <https://www.youtube.com/watch?v=EXF-VQBJAIAU>


## XOCALI

Xocalı Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən biri, şəhər və rayon mərkəzidir. Xocalı şəhəri - Bakı - Şuşa avtomobil yolunun üstündə Kiçik Qafqaz dağlarının Qarabağ silsiləsində, əsasən dağlıq ərazidə yerləşir.

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da yaradılmışdır. Ərazisi 0,97 min kv. km, əhalisi 24417 nəfər olmuşdur (ermənilərlə bir yerdə). Rayonda 1 şəhər, 2 qəsəbə, 52 kənd var idi. Mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi 1991-1992-ci illərdə Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

7000-dən çox əhalisi olan Xocalı şəhəri Azərbaycan türklərinin tarixən məskunlaşdığı yerdir. Tarixi abidələrlə zəngin olan Xocalı b.e.ə. XIV-VII əsrlərə aid Xocalı - Gədəbəy arxeoloji mədəniyyətinin mərkəzlərindən biridir. Burada son tunc və dəmir dövrünə aid tarixi abidələr - kurqanlar, nekropollar və daş qutu qəbirlər aşkar edilmişdir. Həmçinin burada memarlıq abidələri - türbə və movzoleyrlər yerləşirdi. Arxoloji qazıntılar zamanı müxtəlif növ daş, tunc, bəzək əşyaları və gildən düzəldilmiş məişət əşyaları aşkar edilmişdir. Toplanmış arxoloji nümunələr içərisində Assuriya carı Adadnerarının (bizim e.ə. 807- 788-ci illər) adı yazılmış əqiq muncuq vardır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndi şəhərində yerləşən keçmiş Sovet ordusuna məxsus 366-ci motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum etdilər. Fevralın 25-i axşamdan başlayaraq şəhər toplardan və ağır zirehli texnikalardan şiddetli artilleriya atəşinə tutuldu. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdu.



Həmin gecə 613 nəfərdən artıq Xocalı sakinini məhv edilmişdir:

- Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır;
- 8 ailə tamamilə məhv edilmişdir;
- 27 ailənin yalnız 1 üzvü qalıb;
- 56 insan işgəncə ilə öldürülmüşdür;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideyinlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan sıkəst olmuşdur;
- onlardan 76-sı həddi-buluğa çatmamışlardır;
- 1275 insan əsir götürülüb;
- 1165 nəfər girovluqdan azad edilmişdir;
- 150 nəfər itkin düşmüştür;

Məcburi köçkünə çevirilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmış Xocalı sakinləri Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsini ədalətli həllini, Respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını səbirsizliklə gözləyirlər. Onlar dünya ictimaiyyətini, dünya dövlətləri və beynəlxalq təşkilatları haqq və ədalətin bərpasına səs verməyə, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının təşkilatçıları və icraçılarının layiq olduğu cəzanı almalarına rəvac verməyə çağırırlar.

Ermənistan Respublikasının işgalçılıq siyasetinə məruz qalan bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevirilmişdir. Onlar ağır şəritdə - çadır şəhərciklərində, yiğma evlərində, yüksək və yaqonlarında və yaşayış üçün uyğun olmayan digər yerlərde yaşayırlar.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikası ərazisinin Ermənistan ordusu tərəfmdən işgali ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələri hələ də yerinə yetirilmir. Ermənistan Respublikası beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur.

Biz hamımız bir planetin sakinləyirik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı birlikdə və qətiyyətlə mübarizə aparmalıyıq. İnanırıq ki, XXI yüzilə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, yüksək insani dəyərlərin təntənəsi naminə sülhpərvər dünya ictimaiyyəti dünya dövlətləri və beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər.

## “ŞUŞASIZ, AĞDAMSIZ, ÜMUMİYYƏTLƏ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR!”

Qarabağ ətrafında söz-söhbət, mitinqlər başlayanda Sabir Məmmədov Özbəkstan respublikasının Buxara vilayətində Daxili işlər orqanlarında çalışırdı. Vəziyyəti pis deyildi. İki, evi, ailəsi, xətir-hörməti. Hər şey yaxşı idi. Azərbaycandan gələn olanda Qarabağdakı vəziyyət barədə dürüst məlumat almaq olurdu. Televiziya-da, radioda və mətbuat orqanlarında verilən məlumatlar qərəzli olduğundan, etibarsız idi. Vətəndən gələn xəbərlər ürkəcaş deyildi. Dağılıq Qarabağ muxtar vilayətində və ətraf rayonlarda yaşayan azərbaycanlıların, o cümlədən Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan həmvətənlərimizin erməni təcavüzüne məruz qalması, xalqımızın min illərdən bəri yaşadıqları tarixi yurd yerlərimizin işgal olunması üzəyini agrırdı Sabir müəllimin. 1990-ci ilin 20 yanvarında Bakı şəhərində rus hərbçilərinin törətdikləri dəhşətli qırğın isə onun bütün vücudunu silkələdi.

Məmmədov Sabir Surxay oğlu 1945-ci ilin dekabr ayının 28-də Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olub. Atası Surxay kişi nəinki öz kəndlərində, eyni zamanda Ağdamda və Azərbaycanda tanınan və sözü keçən bir kişi idi. Uzun illər Budyonnı, sonralar VII sovxoza adlanan və bir neçə kəndi özündə birləşdirən Göytəpə sovetliyində kənd sovetinin sədri işləmişdi. Zəhmətkeş, qanunpərəst və insanpərvər bir adam olan el aşsaqqalı Surxay Məmmədov 1990-ci ildə 88 yaşında vəfat elədi. Onun ölümündən sonra qədirbilən Göytəpəlilər onun adını əbədiləşdirmək





ÖZBƏKİSTAN DIN  
BUXARA DİL  
QƏZLİ ŞƏHƏRİ

məqsədi ilə sovxozen adını dəyişdirərək Surxay Məmmədov adına qoymalar.

Sabir Məmmədov ilk təhsilini Göytəpə kənd orta məktəbində alıb. Eyni zamanda həftədə bir neçə gün rayon mərkəzinə musiqi təhsili almağa gedirmiş. Sonra yol uzaq olduğuna görə (12 km) Ağdamda yaşayan yaxın qohumugildə qalıb, musiqi təhsilini başa vurur və 1962-ci ildə Ü. Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikomuna (uçılışa) daxil olur.

Azərbaycanın musiqi mədəniyyətinə çox böyük sənətkarlar vermiş bu sənət məbədində Məşədi Nəriman Mehrəliyev, Nadir Rüstəmov, Cəlal Əliyev, Ləntruş Orucov kimi böyük tarzənlərdən təhsil alır. 1966-ci ildə ucilişani bitirdikdən sonra Gəncədəki (o vaxtlar Kirovabad) H. B. Zərdabi adına pedaqoji instituta daxil olur. Təhsilini başa vurduqdan sonra bir il hərbi xidmətdə olur. Sonra özündən bir neçə yaş kiçik olan qardaşı Sadir Məmmədovun təklifi ilə 1982-ci ildə Özbəkstan respublikasına köçüb, Buxara vilayətində milis orqanlarında işə düzəlir. Yuxarıda qeyd edildiyi kimi Sabir müəllim bir neçə il ərzində özünün məsuliyyəti, işgüzarlığı və hörmətcilliyi ilə işlədiyi kollektivin hörmətini, rəhbərliyin rəğbətini qazanır və yaxşı işinə görə dəfələrlə təşəkkürnamə və mükafatlara layiq görülür. Lakin Vətəndən gələn xəbərlər onun təəssübkeş qəlbini çox incidir, onu rahat oturmağa qoymur. Nəhayət o, qəti qərarını verir və 1990-ci ildə növbəti məzuniyyətini götürüb, Bakıya gəlir. O vaxtkı daxili işlər naziri olan general Məhəmməd Əsədovun qəbuluna girən Sabir Məmmədov Vətənin çətin günlərində həmvətənləri ilə bir yerdə olmaq, onlarla birlikdə düşmənlərə qarşı mübarizə aparmaq niyətində olduğunu bildirir. Nazir bu vətənpərvər mayorum arzusunu alqışlayaraq onu Əsgəran rayon Daxili işlər şöbəsi nəzdində yeni yaradılmış Xocalı milis bölməsinin rəisi vəzifəsinə təyin edərək, deyir:

- Qardaşınla əl-ələ verib, təcavüzkar erməniləri yerinə oturdarsınız.

Məlumat üçün deyim ki, Sadir Məmmədov Özbəkstandan qayıtdıqdan sonra əvvəlcə Şaşa şəhər daxili işlər şöbəsinin rəisi, sonra isə Dağlıq Qarabağ muxtar vilayəti Daxili işlər idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdi. Rəis isə Kovalyov idi. Stepanakertdə yerləşən bu idarədə ermənilərin və rusların içərisində yeganə azərbaycanlı insan olan bu qorxmaz polis zabiti öz cəsarəti ilə ad çıxarmışdı. Ermənilərin hazırladığı neçə-neçə əməliyyatın üstünü açıb, qarşısını alan Sadir Məmmədov otuzdan artıq ekstrimist erməni polisinin işdən azad olunmasına da nail olmuşdu. Ermənilər öz aralarında «zəhmli polkovnik» adlandırdıqları bu cəsur insanı aradan götürmək üçün sui-qəsd hazırlasalar da, Sadir Məmmədov öz əcəviliyi sayəsində vəziyyətdən çıxaraq sağ qala bilmişdi. Qarabağın işğalından sonra bir müddət Bakıda yerləşən Nəqliyyatda baş polis idarəsində məsul vəzifədə çalışan Sadir Məmmədov bir neçə ildir ki, istefada olan polis polkovnikidir.

05 iyun 1990-cı ildə təyinatını Xocaliya alan Sabir Məmmədov hər şeyi sıfırdan başlamalı idi. Çünkü milis bölməsinin yaradılması barədə əmr yenicə verilmişdi. Bölmənin nə binası, nə şəxsi heyəti, nə lazımlı olan avadanlıqları yox idi. Sabir müəllim qollarını çırmalayıb, işə başladı. İşin ən çətin cəhəti isə o idi ki, bölmə Əsgəran rayon Daxili işlər şöbəsinin tabeliyində olduğundan hər işi ya Əsgəran, ya da Stepanakertin Daxili işlər şöbələrinin razılığı ilə etmək lazımdı. Ermənilər isə hər vasitə ilə işə mane olmağa çalışırdılar. Sahir müəllim çox böyük çətinliklə iki vaqon əldə edib, Xocaliya gətirə bilir və milis bölməsininin idarəsini hələlik həmin vaqonlarda yerləşdirir. Hər tərəfdən erməni kəndləri ilə əhatə olunan Xocaliya cəmi 58 nəfərlik polis şəhəti ayılır. Bu şəxsi heyətin də bir-bir yığılib, işə təyin edilməsini rəis özü şəxsən həyata keçirməli olur. Çünkü hər an düşmənin təcavüzünmə məruz qala biləcək bir rayonun əsayış keşikçiləri ən cəsur, ən əcəvik, ələixüsəs da Vətənin mənafeyini öz şəxsi mənafeyindən üstün tutan insanlar olmalı idilər. Bu insanların qarşısında duran birinci vəzifə rayonun və rayon əhalisinin təhlükəsizliyini təmin etmək idi. Sonra milis rəisi az bir müddət ərzində rayon milis bölməsi üçün əlli iki otaqdan ibarət inzibati binanın ti-

F. Koçəri adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 86708

kilməsinə nail olur. Təcrübəli milis mayoru kiçik bir heyətlə Xocalıının müdafiəsini qurmağa çalışır. Bu işdə ona Xocalı özünümüdafiə batalyonlarının komandirləri Tofiq Hüseynov (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı), Aqil Quluyevin (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) və Xocalı aeroportunu qoruyan polis dəstəsinin komandiri Əlif Hacıyevin (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) çox köməkləri dəyir. Və hətta DQMV DİL-nin rəis müavini polkovnik Sadir Məmmədov Xocalıları və Xocalı polisinə həmişə nəzarətdə saxlayırdı. Sabir müəllim həmin komandirlərlə hər gecə postları gəzib, döyüşçülərə lazımı məsləhətlər verən rəis vəziyyətin son dərəcə kəskin oldu günün başa düşürdü. Hər gün Ermənistandan ermənilərə silah, yardım və canlı qüvvə daşıyan və Xocalı aeroportunda yerə enən 30-32 təyyarə reysi özlüyündə artıq çox seydən xəbər verirdi. Sabir Məmmədovun təşəbbüsü ilə bu reyslər minimuma endirilir. Rəis bölgədəki vəziyyət barədə Bakıda əyləşən yüksək çinli məmurlara çox böyük əhəmiyyət kəsb edən məlumatlar ötürürdü. Amma Bakıda əyləşib, güllə səsi eşitməyən məmurlar ona kömək əvəzinə söz verirdilər. Və hətta DQMV DİL-nin rəis müavini polkovnik Sadir Məmmədovun verdiyi məlumatları da eşitmək istəmirdilər. Elə buna görə də Qafqaz hərbi dairəsinin 4-cü ordusunun qərargahında hazırlanan hücumun qarşısını almaq mümkün olmadı. Xocalıda dinc əhalini qoruyan, silahı avtomat, tapança və ov tüsəngindən ibarət olan iki yüz nəfərlik müdafiəçilərin və çoxu qoca, qadın və uşaqlardan ibarət olan dinc əhalinin üzərinə dişinəcən müasir silahlarla silahlanmış nizami ordu gəlirdi. 40 tankın, 60-dan artıq digər texnikanın, iri çaplı döyüş sursatının və 3000-dən artıq təlim keçmiş erməni və rus hərbçilərinin iştirak etdiyi bu döyüşdə kiminsə sağ qalması fantastik bir iş idi. Amma sağ qalanlarlar oldu. Xocalını əvvəlcədən tərk edənlər və həmin gecə (1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə) əvvəl Allahın, sonra isə Ağdamlıların köməyi ilə özünü Ağdamaya çatdırı bilənlər. Bir də AXC Ağdam rayon şöbəsinin sədri, 845 sayılı Eldar Bağırov adına Ağdam özünü-müdafia batalyonunun komandiri Allahverdi Bağırovun (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) şəxsi təşəbbüsü və qeyrəti he-

sabına erməni əsirliyindən azad edilmiş 1200-dən artıq dinc Xocalı sakini. Xocalı müsübətindən xeyli əvvəl Xocalının belə bir hücuma məruz qalacağı məlum idi. Buna görə də şəhər rəhbərliyi vertalyot əldə edib, dinc əhalini şəhərdən çıxarmağa çalışırdı. Bu işdə rəis də çox böyük cürət və rəşadət göstərdi. Öz şəxsi əmlaklarını və yaxın qohumlarını çıxarmaq istəyən vəzifəli şəxslərin qarşısını kəsib, onların insanlığa sığmayan hərəkətlərinə mane oldu və 300-dən artıq qoca, qadın və uşağın vertalyotla Gəncəyə, oradan isə avtobuslarla Ağ dama gətirilməsinə nail oldu. Özü də Xocalı camaati ilə birlikdə həmin vertalyotla Gəncəyə uçmuşdu. Uçmuşdu ki, vertalyotu geri qaytarıb, Xocalıda qalan köməksiz insanları oradan çıxarmaqla qırğından qurtarsın. Bu fevral ayının 13-də olmuşdu. Lakin ucuşun təhlükəli olduğunu bəhanə edib, vertalyot vermədilər. Bu, Xocalının ətraf aləmlə sonuncu əlaqəsi oldu. Hər tərəfdən əli üzülən Xocalı camaati düşmənlərin mühasirəsində, Sabir Məmmədov isə Ağdamda qaldı. Nə qədər çalışsa da Xocaliya qayıda bilmədi.


Xocalı müsübətindən sonra Sabir Məmmədovun başçılıq etdiyi Xocalı milis bölməsi Ağdam rayon Daxili işlər şöbəsinin milis batalyonunun tabeliyinə verildi. Xocalı müsübətindən sağ çıxan milislər Cinli, Fərrux, Yeddixırman və s. ərazilər uğrunda gedən döyüşləidə igidliklə vuruşdular.

1990-92-ci illərdə Xocalı rayon polis bölməsinin rəisi işləyən Sabir Məmmədov 1994-cü ildə Goranboy rayon Daxili işlər şöbəsinə qərərgah rəisi vəzifəsinə təyin edildi. Bu Sabir müəllimin Goranboya ikinci gəlişi idi. O, Ağdamda musiqi texnikomunu bitirdikdən sonra 1966-69-ci ildə Goranboy rayon 1 №-li uşaq musiqi məktəbində müəllim işləmişdi. İndi isə bu yerlərə 1994-96-ci illərdə milis işçisi kimi qədəm qoyurdu. Məsuliyyətinə və tələbkarlığına görə onu irəli çəkib, rəis müavini təyin edirlər. 1996-cı ildə Daxili işlər nazirinin əmri ilə Dəvəçi (Şabran) rayon Polis mühafizə şöbəsinə rəis göndərilən Sabir Məmmədov kimi təcrübəli polis işçisi, savadlı hüquqşunas 1998-ci ildə heç bir xəbərdarlıq edilmədən, vaxtından əvvəl təqaüdə göndərilib. Qeyd etməliyəm ki, Sabir Məmmədov Özbəks-tanda işlədiyi vaxtlarda təhsilini və peşəkarlığını artırmaq məqsə-

di ilə 1988-ci ildə Daşkənd ali milis məktəbinin huquq fakültəsinə daxil olmuş və 1993-cü ildə qiyabi yolla təhsilini başa vurmuşdur. 1998-ci ildə müharibə şəraitində yaşayan, müstəqilliyini yenicə qazanmış birdövlətdə ixtisaslı və peşəkar bir kadrın, ələlxüsüs da müharibə veteranı olan əlli üç yaşlı bir insanın işdən kənarlaşdırılması təəssüf və haqqlı suallar doğurur. Sabir müəllimin özünün dediyinə və yazdığını görə onun işdən azad edilməsi şəxsi ambisiyaların nəticəsidir. Halhazırda ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşan Sabir Surxay oğlu Məmmədov deyir ki, altmış səkkiz yaşı olmasına baxmayaraq Ali baş komandan İlham Əliyev cənabları döyüş əmri verərsə, müharibəyə getməyə, işləmək lazımlı gələrsə, cəmiyyətin gərəkli bir sahəsində xalqa xidmət etməyə də hazırlıdır.

Sabir Məmmədov üç sanballı kitabın müəllifidir. Sonuncu kitabı - «Tarixi saxtalaşdırmaq cinayətdir» - adlanır. Həmin kitabda Sabir müəllimin həyatı və fəaliyyəti, xatırladığı insanlar, Qarabağ müharibəsi, Xocalı müsübəti və bir sıra maraqlı və bu gün də çoxlarına bəlli olmayan hadisələr, tarixi həqiqətlər öz geniş əksini tapıb. Əldə edib, oxumağa dəyər. Ən azı Qarabağ müharibəsinin müəyyən bir hissəsini şərh etdiyinə görə, bu gün özlərini qəhrəman kimi təqdim edən bəzi insanların müharibə vaxtı özlərini necə aparmalarım bilmək üçün...

Sabir müəllim, öz-özümə fikirləşirəm ki, 1990-ci ildə vətənpərvərliyin səni çəkib, Özbəkstandan Azərbaycana gətirməsəydi və sən orada qalıb, fəaliyyətini davam elətdirsəydin, indi yəqin ki, mayor yox, general olardin. Həm də vaxtından əvvəl təqaüdə göndərilmək əvəzinə yerliçiliyə görə deyil, bacarığına və qabiliyyətinə görə irəli çəkilən Özbəkstan respublikasında Daxili işlər nazirliyində böyük bir idarənin rəisi olardin. Amma...



*German Hüseyinov*


*“Qeyb olmuş şəhərin oyaq yaddası”,  
IV cild, Bakı-2014*

## TARİXİ SAXTALAŞDIRMAQ CİNAYƏTDİR...

*Bu sözlərin müiəllifi çoxlarının tariximizin canlı ensiklopediyası və ən yeni tariximizin canlı şahidi adlandırdığı, bəşəriyyətdə misli görülməmiş «Xocalı faciəsi»nin təsədüifdən sağ qalan şahid qəhrəmanı, Qarabağ müharibəsi veteranı, Xocalı Polis bölməsinin sabiq rəisi, İnsan Hüquqları İctimai Birliyinin üzvü Sabir Surxay oğlu Məmmədovdur.*

....Xocalı soyqırımdan sonra fəciənin baş vermə səbəblərini, şahid ifadələrini əks etdirən çoxlu kitablar yazılıb. Bunun üçün mən həmin müəlliflərə öz minnətdarlığını bildirirəm. Ancaq elə kitablar yazılmışdır ki, burada həyat həqiqətləri, tarixi faktlar bilərkəndən saxtalaşdırılmışdır. Bu kitabların bir çoxu sıfarişlə yazıldığı üçün vəzifəli şəxslər təriflənmiş, bu faciənin yaşaması, tarixləşməsi üçün görmədikləri işlər onların adına yazılmışdır. Və vaxud, şahid ifadələri voxlanılmamış, hadisəni hərə öz istədivi kimi danışmış, bəzən vuruşmayan adamlar igid qəhrəman kimi qələmə verilmişdir. Hətta bəziləri orden və medallar da almışlar. Bu da camaatın haqlı olaraq narazılığına səbəb olmuşdur. Əlbəttə, söhbət qəhrəmanlıqla vuruşaraq həlak olanlardan yox, sağ qalıb indi vəzifə tutan özü, fəaliyyəti haqqında geniş məqalələr, kitablar yazılıran, faciə ilə manipulasiya edən şəxslərdən gedir. Doğrudur, Xocalı faciəsinə həsr edilmiş hələ çox məqalələr, kitablar həsr ediləcək, həmin məqalələri, kitabları yazacaq şəxslərdən xahişim budur ki, yazıları faktlar əsasında yazuşınlar. Bunun üçün onlar «Yaddaş» muzeini də müraciət edə bilərlər. Faktları saxtalaşdırın adamlar kimliyindən asılı olmayaq, tarix qarşısında cavab verməli olacaqlar. Çünkü, Xocalı bizim tariximizdir. Tarix isə saxtakarlığı sevmir. Bax, budur həqiqət!

*Bəkir Məmmədov,  
Azərbaycan Dövlət Arxivinin ekspert-yoxlama  
komissiyasının sabiq sədri*



Sabir Məmmədov 28 dekabr 1945-ci ildə Ağdamın Kəngərli kəndində anadan olmuş, 1962-ci ildə Göytəpə kənd orta məktəbini bitirmiştir. Orta məktəbdə oxuduğu illərdə Ağdam yeddilik uşaq musiqi məktəbində tarixası üzrə təhsil almış, həmin ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna qəbul olub, 1966-ci ildə təhsilini başa vurmuşdur. Təkcə musiqi ilə deyil, həmdə idmanın voleybol və futbol növləri ilə məşğul olmuşdur. 1965-66-ci buraxılış ilində Ü. Hacıbəyov adına Ağdam Dövlət orta musiqi məktəbinin, 1972-ci ildə H.B. Zərdabi adına Gəncə Pədoqoji İnstiutunun, 1981-82-ci buraxılış ilində Kirovabad (indiki Gəncə) şəhər 2 №-li musiqi məktəbinin və Özbəkistan DİN-nin nəzdində Ali Polis məktəbinin XXXII-ci buraxılışının məzunu olan Sabir Məmmədovu tale Vətənin dar günündə öz daxili istəyinin, arzusunun hökmüylə Azərbaycana gətirdi. Hələ 1973-cü ildə o, ali təhsilli gənc kimi öz hərbi xidmətini əvvəlcə Türkmənistanda, sonra isə Qazaxıstanda başa vurmuşdur. Belə ki, 1982-ci ildə Özbəkistanın Buxara şəhərində göndərişlə polis orqanına daxil olan və işləyən Sabir müəllimə nümunəvi xidmətinə görə birbaşa Moskvadan kapitan rütbəsi verilmiş, az sonra isə mayor rütbəsinə yüksəlmışdır. Bu təəssübkeş Vətən oğlu vətənin dar günündə doğma yurduna təyinat almaq üçün o zamanki Daxili İşlər Naziri general Məhəmməd Əsədovun ünvanına raport yazar və 15 gündən sonra generalın qəbulunda olur. Cənab General Sabir müəllimi öz istəyilə Xocalıya ilk polis rəisi göndərir. Orada işləmək üçün heç bir şərait olmur. Vəziyyəti belə görən Sabir Məmmədov dərhal Xankəndinin Dİİ-nin rəisi Kovalyova zəng edir. Kovalyov kabinet əvəzinə qatar vaqonu ayırır. Vaqonu Xankəndindən gətirib Xocalı aeroportunun yanındakı təpəlikdə yerləşdirən Sabir Məmmədov sonra bölmənin şəxsi heyvətini formalasdırmağa başlayır. General Məhəmməd Əsədov tapşırıq verir ki, şəxsi heyvəti qurmaqla yanaşı, həmdə, bölmənin binasını da tiksin. Nazir müavini Natiq Tahbovun nəzarəti və Dİİ-nin rəis müavini Sadir Məmmədovun köməkliyi ilə Xocalıda 52 otaqdan ibarət ikimərtəbəli bina tikilir. Rəis Sabir Məmmədov 58 nəfərdən ibarət şəxsi heyət qəbul

edir. Bina hazır olandan, şəxsi fəaliyyətə başlayandan sonra general M. Əsədov Xocalıya gəlir və rəis Sabir Məmmədovun səmərəli fəaliyyətini «Əlaçı» döş nişanı ilə mükafatlandırır. Cənab nazir M. Əsədov Xocalının ilk polis rəisinin vətənpərvərlik və əsl vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirdiyini dəfələrlə vurgulamışdır.

Ulu Tanrıının möcüzələrinin hər an, hər saat, hər gün şahidləri olan bizə bu gün alovların içinden sağ-salamat çıxan Vətən fədaisi, təəssübkeşi, əsl namuslu vətəndaşı mayor Sabir Məmmədovun keçdiyi mənalı ömür yolundan söhbət açmaq şərəflə olduğu qədər də, çətindir. Təbii ki, o qanlı-qadali günləri xatırlamaq Sabir müəllim üçün daha ağırdır. Çünkü bunları o yaşamışdır. «Olum, ya ölüm»lə dəfələrlə üzüüzə qalan, bir insan ömründə təkrar-təkrar ölüb-dirilən insanla əgər biz bu gün üzbüüz dayanıb o illərə qayida biliriksə, yalnız və yalnız möcüzələr sahibi böyük Allahımıza minnətdar olmalıdır! Şükürlər ki, o qanlı, faciəli günlərin canlı şahidi kimi Sabir müəllim sağıdır və tariximizi saxtalasdırınlara qarşı amansız mübariz olan, sübut və dəlillərlə ərsəyə gətirdiyi 2012-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən çapdan çıxmış «Tarixi saxtalasdırmaq cinayətdir» kitabının müəllifi kimi oxucularının rəğbətini qazanmışdır.

Kitab 1990-ci ildə Daxili İşlər naziri M. Əsədovun əmri ilə Xocalı polis bölməsinin ilk rəisi təyin edilmiş milis (polis) mayoru Sabir Məmmədovun cəbhə xatırələrindən və işlədiyi müddətdə göstərdiyi sücaətdən bəhs edir. Nazir M. Əsərdova Xocalıda tügyan edən hadisələr, xocalıların başına gətirilən müsibətlərdən xəber verilir. S. Məmmədov Xocalıdan üzü bəri bütün cəbhə boyu Ağdam, Goranboy cəbhələrində gedən döyuşlərdə fəal iştirak etmişdir. Bəzi vəzifə sahibləri o zaman öz şəxsi əmlaklarını çıxarmaq istəyərkən polis rəisi demişdi: « - Əvvəl qocaları, qadınları, uşaqları və yaralıları çıxaraq, kişilər isə döyüşsünlər... »

Rəis Sabir Məmmədov 13 fevral 1992-ci ildə «Mİ-26» vertol-yotu ilə Xocahdan 280-300 nəfər dinc əhalini Gəncəyə, sonra isə avtobuslarla Ağdama gətirmiştir.

S. Məmmədov nümunəvi xidmətinə görə nazir M. Əsədovun əmriylə «Əla xidmətə görə», «Əla milis işçisi» döş nişanları ilə,

1-ci «Məharət dərəcəsi» ilə «Xocalı yaddaşı» diplomu və s. bir çox diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Heç də tesadüfi deyildir ki, həm zamanımız Sabir Məmmədovun müəllifi olduğu bu tarixi əsəri oxuduqca gözlərimiz önündə öz torpağını, vətənini, xalqını, vəzifə borcunu sonsuz məhəbbətlə sevən ve onun yolunda canından keçməyə hazır olan bir xalq qəhrəmanını görürük. Biz də xalqımızın qeyrətli və vətənpərvər oğlu mayor Sabir Məmmədovdan yaşadığı şərəfli ömrə yolu ilə və Azərbaycanın yeni tarixində əsaslı yer tutan «Tarixi saxtalaşdırmaq cinayətdir» kitabı ilə bağlı həqiqətləri bilmək üçün ona üz tutduq və onun açıqlamalarını oxucularımıza təqdim etməyi özümüzə borc bildik:

- İllər keçir, zaman insanlara ağrı-acılarını unutdurur. Lakin tarixin elə yaraları, elə hadisələri var ki, hər bir insanın - Vətənini sevənin qəlbində yeni vurulmuş yara kimi daim göynəyir, qaysaqlansa da, qan verir, hər bir Vətən övladını baş verənlərdən ibrət almağa, Vətənini, millətini göz-bəbəyi kimi qorumağa səsləyir. Xocalı qətləmi, Qarabağ müharibəsində baş verənlər də məhz bu keyfiyyətə malikdir. Özbəkistan daxili işlər orqanlarından çıxıb Azərbaycana gəlişim, Xocalı şəhər Milis Bölmesinə rəhbərliyim də Vətən harayı ilə bağlıdır.

Xocalı şəhər Milis Bölmesinin yaradılması zamanın tələbindən irəli gəlmişdi. DQMV hadisələri başlanan gündən Əsgəran rayon DİŞ-nin erməni daşnakları rayonun azərbaycanlı əhalisinin evlərinin yandırılmasında, doğma yurd-yuvalanndan qovulmasında fəal iştirak edirdilər. İş o yerə çatmışdı ki, yeni doğulan uşaqlara yaşı kağızı verilmir, hərbi xidmətdən doğma kəndinə qayıdanlar pasport qeydiyyatına götürülmür, təyinatla işləməyə gələnlər əsasən geri qaytarılırlırdılar. Hətta Əsgəran DİŞ-i tərəfindən bəzi azərbaycanlıların adına yazılmış pasportlarda onların milliyəti erməni kimi göstərilirdi.

Xocalı şəhərinin və qonşu Azərbaycan kəndlərinin əhalisinin əmin-amanlığı keşiyində dayanmaq və bu özbaşınalıqların qarşısım almaq üçün respublika DİN naziri M.Əsədovun şəxsi təşəbbüsü və köməyi ilə yaradılmış şöbə öz ətrafmda 58 nəfər milis əməkdaşını birləşdirmişdi. Respublika Daxili İşlər Nazirliyinin tikinti idarəsi çətinliklərə baxmayaraq, müasir tipli, ikimərtəbəli binanı qısa müd-

dətdə onların istifadəsinə vermişdi. Bölmənin əməkdaşları vilayətin ərazisində silahlı birləşmələrin ləğv edilməsində, pasport rejiminin yoxlanılmasında fəal iştirak edirdilər.

- Bir dəfə təşkilat komitəsinin DQMV üzrə rəhbəri V.Polyaniçko məni Stepanakertə komitəyə çağırtdırib soruşdu ki, nə üçün mən milis sıralarında xidmətə ancaq aqdamları qəbul etmişəm. Mən şəxsi heyətin siyahısını, ünvan və işə qəbul günlərini tərtib etdim. Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədova oxuduqdan sonra imza ataraq möhür vurdu və qeydiyyatdan keçirib mənə qaytardı. Səhəri günü Stepanakertə təşkilat komitəsinə gedib sənədi V.Polyaniçkoya təqdim etdim. O, siyahını diqqətlə nəzərdən keçirib bir nəfər sürücümüzən başqa hamisinin Xocalıdan olduğunu görəndə başını bulayaraq - «*Vot tebe, svoluç Qadjiyev!*» (Ay səni, əclaf Hacıyev!) deyə, öz-özünə deyindi və siyahını stolun üstünə atdı.

V.P.Polyaniçkonun dediyi o «*Vot tebe, svoluç Qadjiyev!*» cümləsi fikrimdən çıxmırıldı. Görəsən kimi nəzərdə tuturdu?!..

DQMV-nin bütün ərazisi od tutub yanındı, gediş-geliş çox qorxulu idi. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və ya şamış adamlar baş verənləri gözleri ilə görüblər və o günləri olğu kimi düzgün, dəqiq təsvir edə bilərlər. Yeri gəlmışkən, onda deyim ki, bu bölgənin yolunu tanımayan şəxslər, bəziləri tanışalar belə, baş verənlərdən xəbərsiz olduqlan halda, özlerində uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. Hər bir şəxs həqiqəti deməli, haqqqa qiymət verməlidir. Axı, gələcək övladlanımız DQMV-də, eləcə də Xocalıda olmuş hadisələrə və onun şəxsən iştiraklarına əldə edəcəyi qəzet, jurnal, kitablarla qiymət verəcək, tarixi sənəd kimi inanacaqlar.

DQMV-də, gördüyüm çətin, qorxulu, problemlı işləri deyə bilərəm ki, ancaq o vaxt orada işləyənlər gözleri ilə gordükləri, gündəlik fəaliyyətlərində hiss etdikləri və daim hansı risklə qarşılaşdıqlarını bildikləri üçün yalnız onlar doğru yaza və deyə bilərlər. Hazırda elə adamlara rast gəlirsən ki, heç DQMV-də, Xocalıda, Şuşada, Ağdamda və s. yerlərdə olmaya-olmaya, kitablar yazır, qəzetlərdə, televiziya verilişlərində «operativ» çıxışlar edirlər. Quramalardan da

elə bəhs edirlər, yalanı elə deyirlər, ağızdan-ağıza, havadan eşitdiklərini də hay-küylə xalqa elə çatdırırlar ki, ictimaiyyət çəş-baş qalır, ictimai rəyi çasdırmaq bir yana, tarixi də saxtalaşdırır, gələcək nəslə səhv səmtə yönəldirlər.

O vaxtlar bizim əsas işimiz dinc əhalini, torpaqlarımızı qorumaq idi. Ona görə də ermənilərin yaşadıqları şəhər və kəndlərə cürətlə getməyi özümüzə borc bilirdik. Çünkü, bu torpaqlar bizimdir, dədə-babalannızındır. Xocalı şəhər milisi Əsgəran RPŞ-dən alınmış cəmi 8 ədəd «Makar» tipli tapança ilə Xocalı əhalisini təpədən-diməğadək silahlanmış silahlı yaraqlılardan qoruya bilirdi.

Əsgəran RPŞ-in tabeliyində olduğumuz üçün Xocalı milis bölməsinin müavinləri, şöbə rəisləri mənimlə birlikdə hər həftənin 1-ci günləri Əsgəran RPŞ-də keçirilən əməliyyat müşavirəsində iştirak edirdik. Hər həftənin ikinci günləri isə təhlükəli olsa da, biz DQMV-dəki rayon şöbə və kənd milis bölməlerinin rəisləri, əməliyyat üzrə müavinləri, şöbə rəisləri Stepanakertdə Dİİ və DQMV təşkilat komitəsinin nümayəndəliyinin iştirakı ilə akt zalında keçirilən əməliyyat müşavirəsində iştirak edirdik. Əməliyyat müşavirəsini DQMV Dİİ rəis müavini polkovnik Sadir Surxay oğlu Məmmədov aparırdı. Sadir müəllim Stepanakertdə tək Dİİ-də kabinetdə oturub işləyirdi. Erməni milis zabitləri ona təzim edirdilər. Bir sözlə, qorxurdular. Odur ki, ona «Zəhmli polkovnik» ləqəbini vermişdilər.

1991-ci il 18 sentyabrda Xocalı şəhər Milis Şöbəsinə rəsmi məlumat gəldi ki, 20 sentyabr 1991-ci ildə Azərbaycanın, Rusiyanın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişəsinin həlli ilə bağlı Stepanakertə gələcəklər. Mən Xocalı şəhər milis rəisi kimi dərhal şəxsi heyəti yığıb onları mühafizə tədbir planıyla tanış etdim. 19 sentyabr 1991-ci il tarixdə təsdiqlənmiş nümayəndələrin mühafizəsi üçün qruplar təşkil etdim. Rusiyanın Prezidenti V.N. Yeltsin, Qazaxıstan Respublikasının Prezidenti N.A. Nazarbayev, Azərbaycan Respublikasının Prezidenti A. Mütəllibov, Azərbaycan Respublikasının DİN naziri, general M. Əsədov və başqa nümayəndələr hərbi vertolyotla Xocalı hava limanına endilər. Vertolyotda gələnlərlə birgə Azərbaycan kinostudiyasının operatoru Elxan Əli-

yev, Dövlət Teleradio şirkətinin əməkdaşı Nadejda Ismayilova, jurnalistlərdən Elmira Axundova (hazırda milli məclisin deputatıdır) Tünzalə Qasımovanı və İstanbulda çıxan «Zaman» qəzetinin müxbiri Yılmaz Polad var idi. Mən onları xidməti milis maşınında apardım. Mənimlə Xocalı Milis Bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Hafiz Adilov da getdi. Ermənilər mitinq edirdilər. Öz dillərində söyülər yağırdırdılar. Ştaba keçmək də çox çətin idi. Nəhayət, nisbətən az adam olan yerdən keçə bildik. İzdihamın içi ilə, adamları yara-yara keçdiyimiz müddətdə erməni arvadları bizim azərbaycanlı olduğumuzu bilən kimi türk Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Bizə qarşı hücuma keçdilər. Həmin vaxt ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizim hər birimizi girov götürmək isteyirdilər. Məndən qabaqda gedən Nadejda Ismayilovanı, Elmira Axundovani və Tünzalə Qasımovanı güclə isdihamı yarib hərbiçilərin mühafizə etdiyi əraziyə sala bildim. N. Ismayilova yuxarı qalxıb rəhbərliyə (prezidentlər, Yeltsin və Mütəllibova) məruzə etdi. Mikrafon vasitəsilə ermənilərə xəbərdarlıq verildi ki, elə bu dəqiqə Elxan Əliyev gətirilməlidir. Yoxsa biz DQMV barədə heç bir söz deməyəcəyik. Hardasa bir müddətdən sonra Elxan Əliyev azad edildi və onu Bakıya xəstəxanaya göndərdilər. Nəhayət, gələn rəhbər işçilər və nümayəndələrlə birlikdə Xocalı hava limanına qayıtdıq.

Aeroportda mən türk jurnalisti Yılmaz Poladı B. Yeltsinə təqdim etməklə onun ermənilər tərəfindən döyülməsi, üst-başının cirilması barədə məruzə etdi. Yeltsin özü şəxsən Yılmaz Poladla səhbət etdi. Sonra üzünü SSRİ daxili İşiər naziri Viktor Pavloviç Barannikova tutdu və əlini mənim ciyinmə qoyub dedi: - **«Mən bu gənc mayora bu gündən polkovnik rütbəsi verilməsini əmr edirəm!»**.

Sovetlər İttifaqının son nəfəsi olduğundan mənə rütbə verilməsi baş tutmadı. Sonra qonaqlar Xocalı aeroportundan birbaşa Gürcüstan Respublikasının Tbilisi şəhərinə uçdular. Qarabağ məsələsində də heç bir dəyişiklik olmadı, əksinə, noyabr ayından Əsgəran qalasından Ağdam-Şuşa avtomobil yolu ermənilər tərəfindən tamamilə bağlandı.

O vaxtlar DQMV-nin şəhər və kəndlərinə gediş-gəlişi rus hərbçiləri kalonla təşkil edirdilər. Amma ermənilər bu müşayiətə baxmayaraq, tez-tez dinc əhaliyə təcavüz edirdilər. 1991-ci il sentyabrın 25-də Ağdamdan Xocalıya qrafik üzrə gələn, içərisində 16 nəfər tikinti fəhləsi olan avtobus Əsgəranın düz ortasında ermənilər tərəfindən daş-qalaq edilərək aşırılmışdı. Hadisədən xəbər tutan Xocalı şəhər milis əməkdaşları ilə hadisə yerinə getdim. Milis serjantı Əhliman Ağayev qolundan yaralandı. Nəhayət, biz avtobusu və orada xəsarət alan adamları götürə bildik və yaralılara ilk yardım göstərdik. Günahsız insanların qanını tökməkdən doymayan erməni vandalları ertəsi gün sentyabrın 26-da Əsgəran qalasının 50 metrliyində Xocalı milisinin DAM-nın əməkdaşları Natiq Əhmədovu və Əli Vəliyevi səhər sübh çağı Ağdamdan Xocalıya gələrkən sonuncunun şəxsi 06 markalı «Jiquli»sində vəhşicəsinə qətlə yetirmişdilər.

Hadisə yerini gəlib müayinə etmək üçün Şuşada yerləşən istintaq qrupuna məlumat verildi. Qrupun rəhbəri Məbus Hüseynov idi. Lakin onlar da Şuşadan hadisə yerinə gələrkən, Stepanakerdn Şuşa tərəfdən girəcəvində erməni yaraqlıhrmin hücumuna məruz qaldılar. Ona görə də, hadisə yerinə çata bilmədilər. Hadisə yerini Xocalı milisinin baş əməliyyat müvəkkili Hafiz Adilov müayinə etdi. Onların necə qəddarcasına güllələnməsi indi də gözlərimin önündədir və bu vəhşiiik məni dəhşətə gətirir. Rəhmətlik Əlinin dişlərini də güllələyib tökmüdürlər. Asfaltın ortasında və kənarlarda patron gilizlərdən barmaq basmağa belə yer yox idi. Bu qeyri-insanılıyi, qəddarlığı, vəhşiliyi öz gözüylə görməyən heç cür belə bir işi insan adlanan canının etdiyinə inana bilməzdilə...

Hadisəni olduğu kimi sənədləşdiriyimizə görə hər ikisinə ölümündən sonra Milli Qəhrəman adı verilmişdir. Biz çox çətinliklə meyitləri götürüb Ağdamə gətirdik. Çətinliklə deyirəm, ona görə ki, erməni yaraqlıları bizi də yenidən gülləbarana tuta bilərdilər. Mən rəhmətliklərin hadisə yerinə gələndə gözlərim önündə başıma gələn bir hadisə yadımı düşdü... 1991-ci ilin yay ayları olardı. Sürüküm Səbuhi ilə Xocalıdan çıxbı Ağdamə gedirdik. Yavaş-yavaş hava qa-

ralındı. Yağan yağışdan yoldakı çala-çuxur su ilə dolub görünməz olmuşdu. Xırda damlalar püsək şəklində davam edirdi. DQMV Dİİ-dən Xocalı milisinə xidməti maşın kimi verilmiş köhnə, öz istismar müddətini bitirmiş «UAZ»ın sürəti çox da yüksək deyildi.

Əsgəran qalasına 150-200 metr qalmış döngədə qəflətən maşının qabaq təkəri partladı. Səbuhi güclə sükanı əlində saxlayaraq, maşını dağ olan tərəfə döndərə bildi. Tez maşından düşdü. Mən üstümdəki «Makar» tapancasını əlimə götürüb hər təhlükəyə qarşı hazır vəzyyətdə dayandım. Səbuhi isə cəld danqratı gətirib təkəri dəyişməyə nail oldu. Toran qovuşurdu, artıq kənardan adamı seçmək çətinləşirdi. Elə biz maşını hazır vəziyyətə gətirib işə salmaq istəyirdik ki, Əsgəran tərəfdən Stepanakertə doğru üstü silahlı-saqqalı ermənilər dolu bir bartavoy maşının bizə tərəf gəldiğini gördük. Tez maşına oturduq. Onlar gəlib bizdən keçib bir xeyli aralıda dayandılar. Erməni dilində nə isə danışıldır. Maşını geri verib bizə yaxınlaşmaq is təyirdilər. Bızım UAZ-ın 68-17 AQY nömrəsi əvvəllər Stepanakert Dİİ-nin xidməti maşınınə məxsus olduğuna görə onlar bizi ermənilərin maşını hesab edib o dəqiqə atəş açmadılar. «Tez ol, tərpən!», - deyə Səbuhiyə him elədim. Bizim maşın yerindən tərpənib 50 metr getmişdi ki, arxadan avtomat silahlardan atəş açdırılar. Əsgəranı keçib Ağdamın Qarağaclı qəbiristanlığı deyilən yerində dayanaraq maşından düşdü, bir neçə dəfə «Çox şükür!» deyib, özümüzə gəldik. Xocalı cəbhə bölgəsi idi və belə hadisələr başıma çox gəlib. Məni şaxlayan bir o Allahdır və tez-tez evlərində, ocaqlarında olduğum rəhmətlik Seyid Zərif nənənin, onun oğlu Seyid Səyyədin, Hacı Məhəmmədin, rəhmətlik Fuğara Seyidin (Tağıbəylidə), Seyid Lazım ağanın cəddləri olubdur. Allah bütün seyidlərə, o cümlədən Seyid Fuğaraya, Seyid Lazım ağava da rəhmət eləsin.

Başıma gələn belə hadisələr çox olub. 1991-ci ilin payızında sürücüm Azərlə xidməti «UAZ» maşınında Xankəndinə Dİİ-ə texnika sahəsi üzrə sənəd aparmışdım. Dİİ-nin qarşısında çoxlu erməni qadın və kişiləri yığılmışdılar. Mən maşından düşüb, mərhum idarə rəisi generai Kovalyovun qəbul otağına yaxınlaşdım, qəbulda novbə tutdum. Sürüküm Azər isə maşının içərisində oturmuşdu, çünki, mən tez çıxmamışdım.

Bu vaxt Bakıdan getmiş bir erməni qadın mənə yaxınlaşış pıçılıtı ilə «Rəis can, ermənilər səni və qardaşını girov götürmək istəyir!» – deyib, cəld uzaqlaşdı. Mən dərhal pəncərədən dövrəyə alınmış xidməti maşınınım sürücüsü Azərə barmağımın işaretisi ilə «Ş»hərfni göstərdim. Yəni, Şuşaya sür, qaç. Bir anda Azər maşınla gözdən itdi. Çünkü ermənilər Xocalıya gedən yolu bağlava bilərdilər. Maşın Xocalı polisinə məxsus idi. Dərhal Kovalyovun kabinetinə girib hadisəni məruzə etdim. O, ştaba məlumat verdi. Az sonra rus hərbçiləri BTR-lə Dİİ-ə gəlib məni qardaşım polkovnik Sadir Məmmədovla birlikdə arxa qapıdan çıxarıb BTR-lə təşkilat komitəsinə gətirdilər. Bu V.Polyaničko və Sofonovun köməkliyi ilə oldu. Beləliklə, ermənilər bizi girov götürə bilmədilər. Azərin rəsiyə ilə danışmasını eşidən xocalılar təlaş içərisində idilər. Az sonra Xocalı polis əməkdaşları (başda, baş əməliyyatçı Hüseyn Əliyev olmaqla) gəldilər və biz birlikdə Xocalıya qayıtdıq.

1990-ci ildə Yerevandan Stepanakertə, (DQMV-ə) 31.32 reys Yak-40 təyyarəsi gəlirdi. Beləliklə, ilk həftədə reyslərin sayı 4-ə, sonra isə 1-ə və nəhayət, həftədə 1 və 2-yə endirildi. Saatbasaat, dəqiqəbədəqiqə əldə etdiyim məlumatları DQMV Dİİ-nə rəis müavini, polkovnik Sadir Məmmədova və DİN-ə ötürürdüm, Xocalıdakı vəziyyət mətbuatın da diqqət mərkəzində idi.

Ona görə də ermənilər Xocalı milisinin işinə əngəllər törədirdilər. Çünkü, Xocalı milis bölməsi həmin vaxt Əsgəran PMŞ-sinin tabeliyində idi.

Vaqonlarda yerləşən milis bölməsi əlverişsiz olduğuna görə, çətinliklərdən xəbər tutan nazir Məhəmməd Əsədov öz müavini polkovnik Natiq Talıbova və DQMV Daxili İşlər İdarəsinin müavini polkovnik Sadir Məmmədova Xocalıda polis inzibati binasının tikintisinin tezləşdirilməsi üçün göstəriş verdi. DİN-nin, göstərişindən sonra tikinti üçün daş, segment bir sözlə tikinti materiallarını maşın vasitəsi ilə gətirirdim. Mən, binanın daşını Ağdamın Şahbulaq daş karxanasından gətirirdim. Ermənilər Əsgəran ərazisində hər dəfə bizim maşınların və işçilərin hərəkətlərinə mane olurdular. Bir epizodu yada salım: Xocalıya məxsus olan 8

ədəd samasvalda «Zil» markalı maşınla Xocalıdan Ağdama daş üçün gedərkən ermənilər Əsgəranın ortasında maşınları daşa basdırılar, tir tufəngi ilə həyətlərdən atəş açırdılar. Maşınların hamisiniň şüşələrini cilik-cilik etdilər. Xoşbəxtlikdən ölümlə nəticələnən bir hadisə olmadı.

Xidməti VAZ milis maşınında qabaqda gedirdim, qabaq şüşəyə dəyən tir silahının gülləsi məndən və sürücübən yan keçəsə də alnına dəyən şüşə qırığı üz-gözümüzü al qana qərq etdi. Biz Əsgəranın çıxacağındakı hərbi postun yanında maşınları saxladıq. Hərbçilərə məlumat verdim. Onlar qırılmış şüşələrdən üzləri, əlləri, qolları qan içində olan sürücülərə və mənə məhəl qoymadılar. Sürücülərdən Yaqub kişi, Qənimət kişi və Zakirin üzləri, əlləri cırıq-cırıq olmuşdur.

Mən, Ağdam rayon İcra Hakimiyyətinə, Daxiii İşlər Nazırliyinə məlumat verdim.

Nazir M.Əsədovun göstərişinə əsasən nazir müavini, polkovnik Natiq Talıbovun köməkliyi sayəsində Bakıdan gətirilən 8 ədəd qabaq və yan şüşələri maşınlara saldırdım. Zədə alan sürücülərə tibbi yardım göstəriləndən sonra, yəni iki gündən sonra Ağdam daş karxanasından daşı yığıb rus hərbçilərinin köməkliyi sayəsində kalonna ilə Xocalıya qayıtdıq.

Məsələdən xəbər tutan Nazir M.Əsədov, müavini H.Talıbova və DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədova polis inzibati binasının yeniləşdirilməsi üçün ciddi göstəriş verdi. Nəhayət, biz 5 iyun 1991-ci il tarixində Xocalı şəhər polisinin yaradılması nın bir ilini təntənəli surətdə qeyd etdik. Artıq 52 otaqdan ibarət ikimərtəbəli yaraşıqlı polis binası ermənilər üçün göz dağı oldu. Hami sevinc içərisində idi.

Ermənilər DQMV üzrə Respublika Təşkilat Komitəsinin sədri V.Polyaničkonun sürücüləri Vahid və Habili Əskəran rayonunun düz ortasında, Ağdam - Şuşa magistral yolunda «UAZ» markalı maşında qətlə yetirmişdilər. Hadisə yerinə biz Xocalı milis işçiləri də getmişdik. Elə həmin gün 1991-ci il novabr avından Şuşa-Ağdam avtomobil yolu ermənilər tərəflindən düz Əsgəran qalasının keçidində betonlanaraq bağlandı. Artıq maşınla gedиш-geliş kəsilmişdi. Xocalı Stepanakert, Əsgə-

ran, Noraguh, Mehdiqənd, Bozdağ, Daşbulaq, Naxçıvanik, Həsənabad, Kətik, Dahrab və s. kəndlər tərəfindən üzük qası kimi əhatə olunmuşdu.

1992-ci ilin yanvar ayının 29-30-u idi. Daxili İşlər Nazirliyinə getmişdim, orada rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə sohbət zamanı məlum oldu ki, o, Gəncəyə vertalyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-də alındığım hərbi sursatı Ağdamda oradan da Xocalıya aparmalı idim. 1992-ci ilin fevral aynın 1-2-də artıq Ağdam rayonunda idim. Əlifdən bir xəbər çıxmadığını görcək vertalyot ax-tarmaq qərarına gəldim. İşçilərimdən Vaqif Zeynalov, Hətəm Piriyev, leytenant Yaşar Hacıyev də mənimlə birlikdə idi. DİN-dən alıb Ağdam hava limanına gətirdiyimiz hərbi sursatı, isti tuman-köynəkləri, başqa isti geyimləri və ərzağı vertalyot olmadıqmdan Xocalıya apara bilmirdik. Nəhayət, çox çətinliklə də olsa, DİN-in xətti ilə DQMVDİİ-nin rəis müavini işləmiş, o vaxtdan sərəncamda olan polkovnik Sadir Məmmədovun köməkliyi ilə vertalyot əldə edə bildik.

1992-ci ilin fevrahın 2-si idi. Axşamüstü gətirdiyim hərbi sursatla birgə 500 kq çörəyi vertalyota yüklədik. Pilotlar yükün ağır olacağından şikayətləndiklərindən işçilərim Ağdamda qaldılar. Hava dumanlı olduğu üçün vertalyot çətinliklə Xocalı hava limanına endi və çörəyi könüllülər dəstəsinin komandiri, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Aqıl Quliyevə verdim. Aqılın gözlərindəki sevinci görüb çox kövrədim.

\*\*\*

Xocalı 20 erməni kəndinin, iki şəhər və rayonun əhatəsində yerləşirdi. Bir tərəfdə Xankəndi (Stepanakert) o biri tərəfdə Əsgəran, onun erməni kəndləri. Dövlət səviyyəsində Xocalıya kömək demək olar ki, yox idi. Xocalının mühafizəsini milis şöbəsinin əməkdaşları, o cümlədən də könüllülər təmin edirdi. Diqqəl edin, Azərbaycan rəhbərliyi DQ-da pasport rejimini yoxlamaq qərarına gəlir. Bu o deñək idi ki, hərbi hissələrinin nümayəndələrinin köməkliyi ilə qeydiyyatda olmayan «boyeviklər» aşkarlaşılaq, onlara qoşulan yerlilər də qanun qarşısında cavab verməli olacaqdılar.

«Krunk»unu rəhbərləri həbs olunur, 80 yaraqlı öldürülür, nəticə-

də SSRI DTK-nın sədri Kryuçkov, müdafiə naziri Yazov, Daxili İşlər naziri Bakatin izahat tələb edirlər. Maraqlı və diqqəli cəlb edən bir məqam da budur ki, Dağlıq Qarabağ Təşkilat Komitəsinin sədri V.Polyaniçko əməliyyatın icraçısı olan hərbçilərə əsəbi halda deyir ki, ...” - *Nədən qorxursunuz, ölenlər, məhv edilənlər bandit, boyeviklər və terrorçulardır. Onların məhv edilməsinə mən əmr vermişəm. Mən bütün bunları təşkilat komitəsinin rəhbəri və SSRİ Ali Sovetini deputatı kimi eləmişəm. Moskvada, Kremlə kimlə lazımdır danışacam. Hələ aydınlaşdırmaq lazımdır ki, sərhəd zastavasını rəis müavini kimdir və orada nə edilmiş, banditlərlə nə əlaqəsi varmış?*”

Polyaniçkonun bu çıxışından bir qədər sonra əməliyyat müəmmalı surətdə dayandırılır, pasport rejiminin yoxlanılmasına biganə yanaşılır. Beləliklə, ermənilərə həm fiziki, həm hərbi həm də digər köməklərin gəlməsinə şərait yaradılmış olur. Umutlu, Meşəli, Quşçu, Kərkicahan, Malibəyli və digər kəndlər etnik təmizləməyə məruz qalır. Xocall və Şuşa mühəsirə vəziyyətinə dilişür. V. Polyaniçko TK-dən uzaqlaşdırılır, yerinə Zülfü Hacıyev təyin edilir və Təşkilat Komitəsi Ağdamda köçürülr. Bununla da DQ erməni yaraqlalarına təhvil verilmiş olur və Azərbaycanın Baş prokuroru İ. Qayıbov, DİN naziri M. Əsədov və başqa hökumət nümayəndələri vertalyotla Xocavəndə uçarkən Qarakənd səmasında vurulurlar. V.Polyaniçko Ağdamə göndərilir, o, vertalyot vurulan ərazidə belə bir ifadə işlədir: - *Da..., teper ostayotsya Şuşa. V ciyix rukax budet Şuşa, v tex je rukax budet i Karabax... (Hə... Indi qalır Şuşa. Şuşa kiniin əlində olacaqsə, Qarabağ da onun olacaq...)”.*

Göründüyü kimi, bütün hadisələr erməni təsiri ilə məhz mərkəzdən təşkil olunan proseslər idi. Oxucunun yadına salmaq istərdik ki, Viktor Polyaniçko haqqında bu gün də müxtəlif fikirlər söylənilir. Bəziləri onu Moskvanın casusu, bəziləri isə Azərbaycanın mövqeyini müdafiə edən şəxs kini kütləvi informasiya vasitələrinə təqdim edib. Ancaq V.Polyaniçko Azərbaycan milisini atılan böhləni ifşa edir və təxribatın rəsmi Yerevan tərəfindən törədildiyini bildirirdi.

V.Polyaniçko Azərbaycandan Şimali Qafqaza - münaqişə zonasına göndərilmiş və orada «həlak» olmuşdur. Beləliklə, Qarabağın

işgalinin çox mühüm sırlarını bilən, soyqırım və etnik təmizləmənin şahidi artıq həyatda yoxdur. Yəqin ki, nə vaxtsa bu tarixi proseslər obyektiv surətdə araşdırılacaq və hər kəs öz adı ilə çağrılacaqdır.

Qarabağ, o cümləni Xocalı hadisələrinin larixi hadisələr olduğunu və gələcək nəslə doğru informasiya verilməsinin mühüm əhəmiyyət kəsb eldiyini bildirmişəm.

DQMV-də vəziyyələ get-gdə pislaşirdi. Arlıq ermənilər Daş dövrüindəki yaraqlardan nüasir silaha, «qrad», topa əl atmışdır. Biz, milis əməkdaşları Əsgərana, Stepanakertə icaslara gcdəndə və gələndə şəhərin içərisindəki, işıqforların yaşılmış işığına düşməyə çalışırıq. Belə ki, əgər işıqforun qırmızı işığına düşüb dayansaq, ermənilər qapını açıb maşına minə bilərdilər və maşını saxladardılar. O vaxt belə yolla çox adamı oğurlayıb girov götürürdülər. Həsənabad, Malibəyli, Quşçular kəndləri yandırılıb dağıdıldığı üçün artıq nə vaxlsa Xocalının da işgal ediləcəyi hiss olunurdu. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. Ərazi döyüşlərinin birində Xocalı sakini Elmarı alındıq güllə yarası qıçında «qanqrena» (çürümə) verirdi. O vaxt Xocalıda dava-dərmanın və şəraitin olmaması ucbatından onu müalicə elmək mümkün deyildi. Nəhayət ki, 1992-ci il levrənin 13-də Xocalıya 1 ədəd «Mİ-26», 2 ədəd qoruyucu «Krakodil» vertalyotları gətirildi. «Krakodil»lərlə Elmarı və başqa yaralıları Bakıya yola sala bildik. «Mİ-26» vertalyotuya 300 nəfər Xocalının dinc sakinini Gəncəyə gətirə bildim. Mənimlə birgə növbədən çıxmış milislərdən Ə. Ağayev, İlham Hüseynov, Əfqan Məmmədov da var idi. Bizi Gəncə Dİİ-nin rəisi Eldar Həsənov, müavini Ramiz Cahangirov, cinayət-axlarış şöbəsinin rəisi Isaqıl, Ağdam RPŞ-nin sahə müvəkkili Akif Hüseynov və başqları qarışıldalar. 7 avlobusla xocalıları Ağdama apardım. Bui, həmin verlaysot idı ki, fevral ayının 5-də icra başçısı Elman Məmmədovla birlikdə Xocalıda postları yoxlayarkən ikilikdə söhbətimiz olmuşdu ki, o, Bakıya getsin, respublika rəhbərliyi ilə, konkrel baş nazir Həsəni Həsənovun adını çəkdim, danişsin, vertalyotu alıb, qadınları, uşaqları, qocaları və yaralıları Xocalıdan çıxaraq.

Hörmətli oxucu!



Xocalının dinc sakinlərindən, o cümlədən qocalardan, uşaqlardan meşədə (Əsgəran ərazisində) 613 nəfər erməni boyevikləri tərəfindən gülləbaran edilmiş və şəhid olmuş, 1275 nəfər isə girov düşmüştür.

1990-cı ildə Ağdamın Güləblı kəndindən Xocalıya tikintiyə işləməyə gələn Burzu Rzayev (M.Əsədov adına ordenlə ləltif olunan Vaqif Rzayevin əmisi oğlu) deyir: - Bizim tikintiyə məxsus olan vertalyotla 1500-ə yaxın qoca, qadın, az yaşlı uşaqları Xocalıdan Ağdam'a gətirə bildim. O vaxt kim nə bacarırdısa, o köməkliyi də edirdi.

Mən, Sabir Məmmədov, bir Azərbaycan vətəndaşı kimi üzrimə düşən məsuliyyəti lazıminca yerinə yetirdim. Lakin bütün bunlara baxmayaraq, Xocalı işğal altında, Xocalı sakinləri didərgin, gözüyaşlı qalmaqdadır. Bu gün də biz bütün Azərbaycan xalqı bir amal uğrunda birləşməli, dövlətin bizə miras qoyduğu, torpaq altında qalan Azərbaycan torpaqlarını azad etməliyik. Mən bir Qarabağ müharibəsi veteranı, bir döyüşcü kiini Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə hər an döyüşə hazırlam.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

*“Qoşa Ulduz” jurnalı,  
№59, 60, 61 – (2014)*



**“HƏYATIMIZ – TARİXİMİZ,  
TARİXİMİZ VARLIĞIMIZDIR”  
kitabına yazmış ön söz əvəzi**

Qarabağ müharibəsi xalqımızın tarixinin mühüm səhifəsi, bu çarşıma dövründə baş verən hadisələr isə qan yaddaşımıza yazılaçaq, nəsil-dən-nəsilə veriləcək ibrət və qəhrəmanlıq dərsleridir. Müharibə hələ bitməyib. 20 faizdən artıq ərazimiz işgal olunub, 1 milyondan artıq qaçqın və köçkünmüüz var. Problemi sülh yolu ilə həll etmək üçün atəşkəs elan olunsa da, ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə damşıqlar davam etsə də, hər gün cəbhə xəttində atəşkəs pozulur, əsgərlərimiz, dinc sakini lərimiz, hətta uşaqlarımız belə tez-tez düşmən gülləsinə tuş gəlir.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu üçün vacib olan milli-mənəvi ruha, iqtisadi-sosial qüdrətə, həbi gücə də malikik. Bütün beynəlxalq hüquq normaları da Azərbaycanın ədalətli mövqeyinə uyğundur. Lakin aparıcı beynəlxalq siyasi qüvvələr bu işgala ikili standartlardan yanaşır, və erməniləri öz adları ilə, yəni işgalçı kini çAĞıRMıRLAR. Nəticədə işgalçılardan qeyri-konstruktiv mövqe nümayiş etdirir, vaxt qazanmağa çalışırlar ki, ərazilərimizi de-yure ilhaq edə bilsinlər. Müharibə bitməyib, yalmz birinci mərhələ başa çatıb. Təbii ki, Azərbaycan dünya birliyindəki bu ikili standartlarla yanaşmalarla, işgalçiya öz yerinin tanıdılmaması ilə barışmayacaq, ədalət uğrunda öz ərazi bütövlüyünü bərpa etmək uğrunda qətiyyətlə mübarizə aparacaq, problem sülh yolu ilə həll olunmasa, hərb yolu ilə öz ərazilərini işğaldan azad edəcəkdir. Lakin mənim məqsədim heç də Qarabağ müharibəsinin nəticəsinin hüquqi-siyasi yolla aradan qaldırılmasının işıqlandırılması deyil. Mən də Qarabağ müharibəsi veteraniyam. Təbii ki, baş verən hadisələr, erməni barbarlığı, terroru, ermənilərin azərbaycanlıları dövlət səviyyəsində fiziki və mənəvi soyqırıma məruz qoymaları artıq həm yerli, həm də dünya kütləvi informasiya vasitələrində, beynəlxalq təşkilatlarda getdikcə daha geniş açıqlanmaqdə və dünyaya sübut edilməkdədir. Amma aparıcı dövlətlərin siyasi dairələrində, kütləvi informasiya vasitələrinin bir çoxunda, bir sıra beynəlxalq təşkilatlarda bütün bunlara rəğmən erməni təəssü-

bkeşliyi davam edir. Bu gün hər kəsə aydındır ki, ermənilərin ərazi iddialarının əsasında mifik “böyük ermənistən” tarixi dayanır. Bu qondarma tarixi onlar yüzillər boyu yaratmağa başlamış və öz lobbiləri və diasporları ilə bütün dünyaya yaymışlar. Bu isə dünya birliyində səhv, yaxud yanlış təsəvvür yaratmaqla onlara öz məqsədlərinə nail olmaq üçündür. Ermənilərin qondarma tarixi isə Şərqdə mənafeləri olan Qərbin müvafiq siyasi dairələrinin məqsədlərinə xidmətə yaradığı üçün onlar daim ya ermənilərin mövqeyindən, ya da ikili standartlardan çıxış edirlər. Biz ermənilərin yaratdıqları bu qondarma stereotipləri dağıtmalı, həqiqi tarixi və həqiqi hadisələri olduğu kimi dünya birliyinə çatdırımalı, doğru ictimai rəy yaratmalıyıq. Nəinki türk və müsəlman dünyasına, həm də bütün bəşəriyyətin təhlükəsizliyinə böyük təhlükə olan erməni şovinizmi, erməni terroru, erməni faşizmi, eməni milli ekoizmi və sair erməni qeyri-insani xisəlti və riyakarlığı barədə əsil həqiqəti dünyaya bildirməliyik. Bu isə tarixin səhifələrindədir. Bu qənaətə əsasən mən belə qərara gəldim ki, öz türk xalqımızın tarixini dərindən öyrənmək, ermənilərin qədim torpağımız İrəvanda dövlət yaratmalarının əsl siyasi səbəblərini araşdırmaq, öyrənmək, bütün dünyaya həqiqəti çatdırmaq, ərazilərimizi işğaldan azad etmək üçün hər bir vətənpərvər vətəndaşımızın və soydaşımızın mücadiləyə hazırlmasına çalışmaq, dovsandan qorxaq ermənilərin soyqırıım törədə bilməsinin mənbəyini ortaya qoymaq lazımdır. Ermənilərin soyqırıım törətmələri, yerli azərbaycanlıları ən qəddar üsullarla ata-baba ocağından qoymalarının səbəbi həm də onların qondarma tarixlərinə əsaslanır, yəni bu mifik “böyük ermənistən” xəritəsi, bu riyakar ermənilərin milli ideologiyasına dönüb. Onun üçün də siyasi diplomatik, həbi mübarizədən başqa çox ciddi informatik mübarizə də vacibdir. Göründüyü kimi, xalqımızın tarixini bilməsək ermənilərin saxta tarixlərini ifşa edə, onlara dəstək verən siyasi qüvvələrin addımlarını zərərsizləşdirə və vətənimizi qoruya bilmərik. Bu gün Azərbaycan dövlətinin rəhbərliyi, siyasi, ictimai nümayəndələrimiz, diaspor təş- kılatlarımız bu istiqamətdə çox iş görüblər. Ermənilərin ərazimizi işgal etməsi, yəni onların işgalçılığı artıq təsdiq olunub, Meksika, Pakistan və Kolumbiya dövlətləri ermənilərin törətdiyi Xocalı soyqırımı təqdim etmişlər. Lakin

yenə də ikili standartlarla yanaşma davam edir. Ermənilər BMT-nin 4, İslam Əməkdaşlıq Təşkilatının Avropa Şurasının NATO-nun, Qoşulmama Hərəkatının və digər nüfuzlu beynəlxalq qurumların ədalətlı qətnamələrinin tələblərinə riayət etmir. Buna görə də mübarizə dayanmamalı, daha da kəskin xarakter almalıdır.

Dostum, Dağlıq Qarabaşın Xocalı Şəhər Polis Bölməsinin sahib ilk polis rəisi Sabir Məmmədov iş yerimə gəlmışdı. Əlində “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı kitab vardı. Müəllifi özü idi. Bir nüsxəsini də mənə verdi. Çox qayğılı idi. Səbəbini soruşdum. Dedi ki, ictimai fikirdə çox qəribə mənzərə yaranıb. Kütłəvi informasiya vasitələrində müharibədə olmayan, döyüslərdə iştirak etməyən, hətta Qarabağın yollarını belə tanımayanlar orada baş verənlərdən ağız dolusu danışır, faktları, hadisələri təhrif edirlər. Bu da gələcək nəslə düzgün informasiya verməmək, digər tərəfdən bu savaşda zəhmət çəkənlərin, qeyrətli oğulların haqqına sahib çıxməq, qiymətini verməmək, hərbi vətənpərvərlik tərbiyəsinə ağır zərbə vurmaq, ən dəhşətli isə tarixi saxtalaşdırmaqdır. Sabir mənə dedi ki, sən də yaz. Axı sən də Qarabağ veteranısan, döyüsmüsən. Gördüklərini, şahidi olduqlarını bildiklərini qələmə al ki, yalana yer qalmasın. Sənin kitabın gələcək nəslə döyüşdə olmuş, həqiqətləri, tarixi ha-disələri qələmə almış bir müharibə veteranının mənbəyi olacaq.

Onun mənə bağışladığı kitabı oxuyandan sonra haqlı olduğunu gördüm. Sabir Məmmədov həm öz təəssüratlarını qələmə almış, başına gələnləri oxucularına çatdırmış, həm də dövri və qeyri-dövri nəşrlərdə çap olunmuş, Qarabağda o zaman gedən tikinti-quraşdırma işləri, erməni terroru, Mərkəzin ermənipərəst mövqeyi, əhalinin, əsasən polislərin (o zaman milis) və könüllü dəstələrin vasitəsi ilə müdafiə olunması barədə məlumatları, materialları oxucuya çatdırmışdı. Kitab çox maraqlı təəssürat yaradırdı.

Mən yazacağım kitaba daha fərqli yanaşmayı qərara aldım. Birinci hissəni şəxsi həyatımı, ikinci hissəni Qarabağdakı fəaliyyətim zamanı xatirəmdə yer almış hadisələrə, üçüncü hissəni isə öz sevdiyim mövzuya - türk xalqının və onun ayrılmaz parçası olan Azərbaycan xalqının tarixinə həsr etdim.

*Abbas Hüseynli*

## İMZA TOPLANIŞI

Biz artıq dağın lap başına çatmış-dıq ki, Hüseyin mənə dedi, gəl belə bir iş görək, indi Heydər Əliyev Bakıdadır. Çamaatdan imza toplayıb gedək onun yanına, təklif edək ki, Qarabağ Azadlıq Təşkilatına Bayram müəllimin əvəzinə özü sədr gəlsin. Mən bu təkliflə razılaşdım və başladığ imza toplamağa. Az bir müddət ərzində 5 000 nəfərin imzasını topladıq, bu vərəqlərin axırına Orta Güney, Manikli, Sırxavənd, Baş Güney kənd sovetlərinin möhürləri də vuruldu. Müraciətdə hətta Ağdamın bu əraziyə yaxın kənd sakinlərinin də imzaları vardı. Bakı şəhərinə gedib müraciəti vermək lazım idi. Mən Hüseyinə dedim ki, gedək Sadir müəllimin yanına, onunla məsləhətləşək. S.Məmmədov həmin vaxt DQMV Dİİ-nin rəis müavini idi. Biz birlikdə gedib Ağdam rayonunda Sadir müəllimlə görüşdük və imza topladığımızı, Heydər Əliyevin QAT-na sədr olması üçün Bakı şəhərinə getmək istədiyimizi ona bildirdik. Bizi məqsədimizi bilən Sadir müəllim dedi ki, düz iş görmüşünüz. Hevdər Əlivev Azərbaycan xalqının böyük oğludur, ona güvənmək olar. O, “Görüşərkən mənim də Heydər Əliyevə salamımı və inamımı çatdırın!” - dedi.

Mən və Hüseyin “Xankəndi-Bakı” qatarı ilə Bakıya gəldik. Buradan Milli Məclisə getdik, ancaq orada bizi heç kim qarşılamadı. Topladığımız imzalar iki nüsxədən ibarət idi. Birinci nüsxənin üzərinə vəqonda peraşki yediyimiz üçün qəzətdən yağı damcısı keçmişdi. Milli Məclisdə bizi heç kəs qəbul etmədiyi üçün Hüseyinə dedim ki, gedək universitetə orada bəlkə kimisə tapdıq. Bu imzalı vərəqələrin bir nüsxəsini də ona verək ki, parlamentə çatdırırsınlar.



Biz universitetə gəldik və orada Etibar Məmmədovu gördük. O, Milli Məclisin deputati idi. Biz ona yeməkxanada yaxınlaşdıq. İstəyirdik bilsinlər ki, Qarabağ camaatı Heydər Əliyevi müdafiə edir. Universitetin qarşısında idik, “Azadlıq” qəzətinin müxbiri Elçin bizdən maraqla soruşdu ki, xeyir ola, Bakı şəhərinə nəyə gəlmisiniz? Biz topladığımız imzalar barədə ona məlumat verib bildirdik ki, Heydər Əliyevi axtarıraq ki, imzaları ona verək. Elçin bizim əlimizdə olan siyahını gördükdən sonra dedi ki, gedək, sizi Heydər Əliyevlə görüşdürüm.

O, universitetin yanında olan avtomat telefonla kiminləsə danışdı və bundan sonra bizə dedi ki, gedək. Biz bir yerdə prezident aparatının yerləşdiyi binanın qarşısından yuxarı qalxdıq, orada çoxmərtəbəli binalardan birisinin, dəqiq yadımda deyil, hansısa mərtəbəsinə qalxdıq. Qapının zəngini Elçin basdı, içəridən bir nəfər yaşılı şəxs çıxdı, elə bildim ki, Heydər Əliyevdir, salam verdim, o, cavab verdi ki, Heydər Əliyev mən deyiləm, o içəridədir. Biz içəri keçdik. Mənə bu sözü devənin Cəlal müəllim olmasına, Elçin mənə otaqdan çıxandan sonra dedi.

Biz Heydər Əliyvlə çox səmimi görüştük. O, ağır-ağır hərəkət edirdi. Qarşısında təmz aq vərəqlər və bir də qəzet var idi. Biz ona gəlmişimizin səbəbini dedik. Bildirdik ki, camaatdan imza toplamışq, istəyirik ki, siz Qarabağ Azadlıq Təşkilatına sədr olasınız. Heydər Əliyev bizə dedi ki, nə qədər ki, Ayaz Mütəllibov Azərbaycanda hakimiyyətdədir, mənim hər hansı bir vəzifəyə gəlməyimə imkan verməz.

Bu sözdən sonra üzünü bizə tutub soruşdu ki, sizi nə vadar edib ki, özü də mənə qarşı hər yerdən hücumlar olduğu vaxtda bu addımı atasınız. Cavab verdim ki, Heydər müəllim, mən hərbi xidmətdə Almaniya Demokratik Respublikasında olmuşam. Orada Siyasi Büronun üzvlərinin sırasında şəklinizi görəndə Sizinlə fəxr edirdik, hətta Sizə görə bizi tanıydırlar. Bundan başqa, mənim və mənim kimi çoxlu fəhlə və ziyanlı balalarının universitetin hüquq fakultəsinə daxil olmalarının da səbəbkər Siz olmuşunuz. Ona görə ki, o göstərişi də Siz vermişdiniz. Mən həmin vaxtları universitetə daxil olmuşam.


Bundan sonra, Heydər Əliyev bizimlə çox səmimi oldu və Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla aralarında olan mii-naqışədən, özünün avtomati ciyninə alaraq torpaqların müdafiəsinə getməsinə qədər danişdi.

Biz təxminən 40 dəqiqəyə qədər onunla söhbət etdikdən sonra otağı tərk etdik. Heydər Əliyevlə görüşdükdən sonra elə bil ki, bir qədər yüngülləşmişdik.

Həmin günün axşamı “Bakı-Xankəndi” qatarı ilə Ağdama gəldik.

*Abbas Hüseynli,*

*“Həyatımız – tariximiz, tariximiz varlığımızdır” kitabından*  
*Bakı, “Yazıcı, 2013.*



*Xocalı Milis (polis) Şöbəsinin  
rəisi Sabir Məmmədov  
sira baxışı zamanı*

## JURNALİSTLƏR XOCALIDA

*Məmmədov Sabir Surxay oğlu 1945-ci il dekabr ayının 28-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstитutunu bitirib. 1982-ci ildə Özbəkistan Respublikası Buxara vilayətində daxili işlər orqanlarında çalışıb. 1988-ci ildə Daşkənd Milis Akademiyasına qəbul olub. 1990-1992-ci illərdə Xocalı polis şöbəsində rəis, 1994-1996-ci illərdə Goranboy rayon Polis Şöbəsində rəis müavini, 1996-1998-ci illərdə isə Dəvəçi rayon Polis Mühafizə Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 0,1998-ci ildən təqaüddədir və Azərbaycan Respublikası İnsan Hüquqları İctimai Birliyinin üzvüdür.*

1990-ci ilin yanvar hadisələrindən sonra mən Orta Asiyadan Azərbaycana gəldim. Daxili işlər naziri, mərhum Məhəmməd Əsədov məni DQMV-nin Əsgəran Rayon Milis Şöbəsinin tabeliyində olan Xocalı milis bölməsinə ilk milis rəisi təyin etdi.

Nazir biləndə ki, qardaşım, milis polkovniki Sadir Məmmədov DQMV Dİİ-də rəis müavinidir, dedi:

- Qardaşınla əl-ələ verib, birlikdə təcavüzkar erməni hərbçilərini yerində oturdarsınız. Qorxmayın, mən həmişə sizi müdafiə edəcəyəm.

Nəhayət, Əsgəran Dİİ-nin tabeliyində Xocalı milis bölməsi yaradıldı. Tez bir zamanda Xocalı sakinlərindən 58 nəfər mülki şəxsi milis sıralarına qəbul etdim. Yeni təşkil olunmuş milis bölməsinin işə başlamaq üçün binası yox idi. Mən o vaxtkı DQMV Daxili işlər idarəsinin rəisi, mərhum general Kovalyovun qəbulunda oldum. Onun tapşırığı ilə bizə iki ədəd köhnə vaqon verildi. Həmin vaqonları Xocalı aeroportunun yaxınlığında təpənin üstündə yerləşdirdik. O zaman gün ərzində İrəvandan Xocalıya 31-32 reys «Yak-40» təy়arəsi gəldi (əlbəttə, ermənilər Xankəndindən gəldilər).

Sonra bu reysin sayı 4-ə endirildi, daha sonra isə həftə ərzində 1 və ya 2 reys olurdu. Biz bu barədə DİN-ə məlumat verdik.

Belə ki, respublika rəhbərliyi Xocalıda və onun ətrafında baş verən hadisələrdən Xocalı milisi vasitəsilə ətraflı məlumat alırdı. Təbii ki, bu, Əsgəran rayon rəhbərliyini qane etmədiyindən, ermənilər bizim bölmənin işinə hər vəchlə mane olmağa çalışırdılar. Bütün bunlardan xəbərdar olan Daxili işlər Nazirliyi Xocalıda milis şöbəsi üçün inzibati binanın tikilməsinə göstəriş verdi. Şöbəmizin milis əməkdaşları, texniki işçilərimiz, DİN-in tikinti briqadasının işçilərinin, Malik, Vəli Sadiqov, Allahverdi Azadov və başqalarının səyi nəticəsində vaxtından tez 52 otaqdan ibarət 2 mərtəbəli bir bina tikilib istifadəyə verildi.

1991-ci ildə sürücüm Azərlə xidməti «UAZ» maşınında Xankəndinə Dİİ-nə tikinti sahə üzrə sənəd aparırdım. Dİİ binasının qarşısında maşını saxlayıb içəri daxil oldum. Həmin binanın qarşısında xeyli erməni mənşəli qadın və kişi dayanaraq binanı və xidməti maşınımı dövrəyə almışdılar. Həmin vaxt Bakıda yaşamış erməni millətindən olan bir qadın mənə yaxınlaşaraq piçilti ilə dedi:

*Rəis, səni və qardaşını girov götürmək istəyirlər. Ehtiyatlı olun!*

Dİİ rəisi Kovalyovun qəbul otağında növbə gözləmədən içəri girib bu haqda generala məlumat verdim.

Mən cəld əlimin işarəsi ilə sürücüm Azərə pəncərədən işarə etdim ki, maşını Şuşaya tərəf sürüb qaçın. Xəbər gəlmişdi ki, ermənilər Xocalı yolunu bağlayıblar. Çünkü ermənilər maşının Xocalı milis şöbəsinin olduğunu bilirdilər. Azər cəld maşını yerindən tərpədib gözdən itdi.

Dİİ-nin rəisi Kovalyovun və onun müavini polkovnik Sadir Məmmədovun operativliyi nəticəsində DQMV-nin komandanti Səfonova və qərargaha məlumat verildi. Az sonra silahlı rus hərbçiləri BTR-lə Dİİ-nə gəlib, məni və qardaşım Sadir Məmmədovu arxa qapıdan çıxararaq qərargaha gətirdilər.

Sürücüm Azər Şuşaya qaçandan sonra ratsiya ilə mənə məlumat verdi ki, Şuşadayam. Ratsiyada bu sözləri eşidən Xocalı milisinin əməliyyat üzrə rəis müavini Hüseyn Əliyev, Yaşar Hacıyev, İlham Hüseynov və İlqar Hümbətov dərhal Xankəndinə gəlib məni qərar-

gahdan götürdülər və Xocalıya (arxa yolla) qayıtdıq. Həmin vaxt Hüseyn Əliyevin cəsarətli hərəkəti indi də gözlərimin önündədir.

1991-ci ilin noyabr ayından Ağdam-Şuşa yolu ermənilər tərəfindən Əsgəran qalası keçidindən betonlandığı üçün bütün əlaqələr kəsilmişdi. Orada azərbaycanlılar yaşayan kənd əhalisinə, milis işçilərinə və özünü müdafia dəstələrinə ərzağı vertolyotla verirdik. Əlac ancaq hava yoluna idi.

Yaxşı yadimdadır, Dİİ-dən şəxsi heyət üçün aldığım geyim və hərbi sursatları Xocalıya gətirmək üçün bir neçə gün Ağdamda vertolyot gözlədim. Nəhayət, Dİİ-in xətti ilə və DQMV Dİİ-nin rəis müavini olmuş polkovnik S. Məmmədovun köməyi sayəsin də bir ədəd «Krokodil» vertolyotu əldə edə bildim.

1991-ci il sentyabr ayının 25-də Ağdamdan Xocalıya gələn və içərisində 16 nəfərlik tikinti işçisi olan avtobusu ermənilər Əsgəranın düz ortasında (Ağdam-Xocalı-Şuşa) yoldan çıxararaq aşırılmışdır. Bu faciədən xəbər tutan Xocalı milis əməkdaşları ilə hadisə yerinə gəldik. Milis serjantı Əhliman Ağayev qolundan yaralandı. Səhəri gün, yəni sentyabrın 26-da Ağdamdan Xocalıya işə gələn milis işçilərindən Natiq Əhmədov və Əli Vəliyev sübh çəngi Əsgəran qalasının 50 metrliyində erməni yaraqlıları tərəfindən qəddarcasına qətlə yetirilmişdi. Hadisə yerini Xocalı milisinin əməliyyat üzrə rəis müavini Adilov Hafis müayinə etdi. Cənki istintaq qrupuna məlumat versək də, onların Şuşadan hadisə yerinə gəlməsinə erməni yaraqlıları yol vermədi. Atışma nəticəsində qrup Şuşadan çıxa bilməmişdi.

Buna baxmayaraq, ara-sıra DİN-in nümayəndələri, jurnalistlər də Xocalıya baş çəkirdi. Onları da qınamıram, yoluñ bağlı olmayı, vertolyotun ara-sıra olması hamını çəş-baş salmışdı. Xocalıya jurnalist ayağı dəymirdi. Həmin vaxt 1991-ci ilin dekabr ayının 29-da üç nəfər jurnalist Bakıdan Xocalıya gəlmüşdi. Onlar Xocalıya, dediklərinə görə, birinci dəfə idi gəlirdilər. Gələnlər Xocalıda camaatın çətin vəziyyətdə - çörəksiz, silahsız, işıqsız olmasının şahidi oldular. Jurnalist Qulu Məhərrəmli və onunla gələn yoldaşları Xocalının bir çox yerlərini, postlarm gəzərək, camaatdan müsahibə götürərək ləntə aldılar.

Ləntə çəkilən görüntülər bir-iki dəfə hissə-hissə televiziya və siyasi yayıldı. Lakin təəss üflər olsun ki, hələ bu günə kimi bir dəfə də olsun tam yayımlanmayıb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla səhbətimiz oldu ki, o, Bakıya getsin, respublika rəhbərliyi ilə - Həsən Həsənovun adını çəkdim - danışın ki, vertolyot alıb qadınları, uşaqları və qocaları Xocalıdan çıxaraq. Elman Məmmədovu fevral ayının 9-da yola sala bildim.

1992-ci ilin 13 fevralında qayıtdı. Növbə mənim olduğu üçün axşam saat 19-00 radələrində Xocalıdan təxminən 280-300 nəfər mülki şəxslə birlikdə Gəncəyə uçduq. Böyük vertolyotu müşayiət edən iki ədəd «Krokodil» vertolyotu ilə yaralıları Bakıya yola saldıq.

Gəncədən 7 avtobusla camaati götürüb Ağdama gətirdim. Ağdamdan hərbi sursat götürüb Xocalıya qayıtmalı idim. A. Ataşiyev -lə Gəncəyə gəldim. Gəncə Şəhər Partiya Komitəsinin katibi Səbuhi Abdinov, Gəncə Şəh Dİİ-nin rəisi Eldar Həsənov ciddi çalışalar da, Zaqqafqaziya dairəsinə məxsus vertolyotun Xocalıya uçmasına icazə ala bilmədik. Yollar bağlı olduğundan, Xocalıya qayıtməq mümkün olmadı.

1991-ci ilin 26 fevral gecəsi nankor ermənilərin hərbi birləşmələri 366-cı alayın köməyi ilə Xocalı şəhərini yerlə-yeysan edərək, xalqımıza qarşı soyqırım törətdilər...

P.S. Artıq Xocalı hadisələri dən 23 il keçir. Getdikcə hər şey yaddan çıxır, amma erməni cəlladlarının törətdiyi soyqırımı hadisələri heç zaman qəlblərdən silinməyəcəkdir. Gələcək nəsillər olmuş hadisələri düzgün bilməlidir. Bunun üçün isə yazılanlar həqiqətə söykənməlidir.

*Sərtib İslamoğlu  
“Vedibasar” qəzeti;  
16.28 fevral, 2015-ci il*

## "MƏNİ YERTOLYOTDAN MƏHƏMMƏD ƏSƏDOV DÜŞÜRTDÜ..."



*Sadir Məmmədov: - Təvəqqə  
edirəm ki, bu cür ciddi hadisələri yeni  
informasiyaya malik olmadan "cevir  
tati, vur tati" məntiqi ilə müzakirəyə  
çıxarmasınlar.*

Sadir Surxay oğlu Məmmədov 1950-ci ildə Ağdam rayonun Göytəpə kəndində dünyaya göz açıb. 1966-ci ildə orta məktəbi qurtararaq Həsən bay Zərdabı adına Ganca Dövlət Pedaqoji İnstutunun Tarix fakültəsinə daxil olub.

1973-cü ildə Özbəkistanın Buxara vilayətinin Navai Şəhər Daxili İşlər İdarəsində milis fəaliyyətinə başlayıb. 1979-cu ildə Buxara Şəhər Daxili İdarəsinin cinayət-axtarış şöbəsinə rəis təyin edilib.

1982-ci ildə Moskvada Milis Akademiyasına daxil olaraq buranı fərqlənmə ilə qurtarıb. 1986-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyinin cinayət-axtarış idarəsində, mühüm işlər üzrə baş əmaliyyat müvəkkili təyin edilib. 1988-ci ildə Xankəndində mitinqlərin vüsət aldığı bir vaxtda oraya ezam edilib. 1989-90-ci illərdə Şuşa Daxili İşlər Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Ağdərəyə rəis təyin edilib. Həmin ilin oktyabrında Özbəkistana qayıdır.

1993-cü ildə Daxili İşlər Nazirliyinin tələbnaməsi ilə Azərbaycana qayıdan polkovnik Narkomaniya və narkobiznesə qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edilib.

1995-ci ildə isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinə şöbə rəisi təyin edilib. Hazırda Bakı Slavyan Universitetində çalışır.

Qarabağ müharibəsinin üzərindən uzun zaman keçməsinə baxmayaraq zaman-zaman televiziysiarda, yazılı və elektron mediada müxtəlif səpgili müzakirələr aparılır. Bu müzakirələr zamanı müxtəlif

iddialar belə ortalığa atılır. Ətrafında geniş fikir mübadiləsi aparılan qanlı hadisələrdən biri də 20 noyabr 1991-ci ildə baş vermiş vertolyot qəzasıdır. Bu olayların bilavasitə iştirakçısı olan, Qarabağ müharibəsi veterani, istefada olan polis polkovniki, hüquq elmləri namizədi Sadir Məmmədovla söhbətimizi də bu mövzular ətrafında qurduq.

- 11 fevral 1988-ci il tarixdən Daglıq Qarabağ Muxtar Vilayətində ermənilərin azərbaycanlılara qarşı haqsız olaraq başladıqları mitinqlərin ilk gündən mən, Xankəndinə ezam olunmuşam. Orada ezamiyyətdə olan zaman Şuşa Rayon Polis şöbəsinə rəis təyin edilmişəm. 1990-ci ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər idarəsinin rəis müavini vəzifələrinə təyin edilmişəm. 1992-ci ildə isə DQMV-nin ləğv edilməsi ilə əlaqədar Xankəndini sonuncu olaraq bir azərbaycanlı kimi tərk etmişəm. Odur ki, həmin dövr ərzində orada ermənilərtər təfindən törədilmiş bütün hadisələrin, faciələrin və terror aktlarının şahidiyəm.

- Şahidi olduğunuz digər qanlı faciələr deyil, haqqında müxtəlif fikirlər səsiənən vertotyot qəzası barədə bu olayın bilavasitə şahidi kimi fikirləriniz maraqlı olardı. Belə deyək, 20 noyabr 1991-ci ildə baş verən vertolyot hadisəsinə necə xatırlayırsınız?

- 18 noyabr 1991-ci il tarixdə Xocavənd rayonunda (Martuni) azərbaycanlıları zorla, silah gücünə yaşıdlıları ərazidən çıxarmışdılar. Əhali Ağdam şəhərinə üz tutmuşdu. Vəziyyət çox mürəkkəbləşmişdi, artıq təşkilat komitəsi təsir qüvvəsini itirmişdi. Bundan xəber tutan respublika rəhbərliyi Ağdama nümayəndə heyətini göndərmək məcburiyyətində idi. Mən isə mərhum baş prokuror İsmət Qayıbovla Xankəndində idim. Çünkü vilayət prokuroru mərhum Şükür Rzayev ermənilər tərəfində girov götürülmüşdü. Mərhumun girovluqdan azad edilməsi üçün çalışırdıq.

Xocavənd əhalisinin öz ev-eşiklərindən didərgin düşdүyünü eşidəndən sonra mən Ağdama gəldim. Həmin günün axşamı İsmət Qayıbov da Ağdama gəldi və dedi ki, Bakıya getməliyəm və orada həbsdə olan bir neçə erməni Şükür Rzayevlə dəyişmək lazımdır. Elə bu vaxt məlum oldu ki, sabah, yəni 20.11.2013-cü il tarixdə Bakıdan nümayəndə heyəti Ağdama gələcək. Ona görə də İsmət Qayıbov Ağdamda gecələməli oldu və qeyd etdi ki, elə həmin nümayəndə heyəti

ilə Bakıya qayıdacaq və girov məsələsini həll edəcək. Biz razılaşmışdıq ki, mən də onunla Bakıya gedim və dəyişdirilən erməniləri təyin olunan yerə gətirim.

Ertəsi gün, yəni 20 noyabrda səhər saat 11 radələrində təyyarə Ağdamın hava limanına endi və dövlət katibi mərhum Tofiq İsmayılovun başçılığı ilə Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, mərhum Xuraman Abbasovanın xidməti otağına yiğildi. Tofiq İsmayılov bütün nümayəndə heyəti və təşkilat komitəsinin üzvlərinin müşavirədə iştirak etməsini tələb etdi. O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) komendantını soruşdu. O, iclasa gecikirdi. Təxminən 15-20 dəqiqədən sonra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç, Daxili işlər İdarəsinin rəisi Kovolyov, Vladimir Vladimiroviç, prokuror Qlavski İqor Aleksandroviç və Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç otağa daxil oldu. Mərhum Tofiq İsmayılov çox emosional tərzdə hadisənin necə baş verdiyini, nə üçün vaxtında bunun qarşısının alınmadığını soruşdu. O, gözlənilmədən Jinkini və Koravlyovu ayağa qaldıraraq dediki, bütün dukür vəziyyətin yaranmasına siz şərait yaratmışmır. Sizin və dlgər günahkarlar haqqınca ciddi tədbir görüləcəkdir deyə iti-iti onlardan səbəbini soruşdurdu. Bu minvalla müşavirə saat 13-ə qədər davam etdi və o, qəflətən üzünü komendant Jinkinə tutaraq "Mən bu gün camati öz evlərinə qaytarmalyam, həmin kəndə getməliyik!", dedi. "Sizin vertolyotunuz varmı?" deyə soruşdu. Jinkin "Bəli, bir döyüş vertolyotum var" cavabını verdi. Bir anda mərhum Tofiq İsmayılov əlini masaya vuraraq "Getdik!", deyə ayağa qalxdı. Bütün nümayəndə heyəti onun arxasında hava limanına yollandı.

Artıq vertolyota minik başlandı. Vertolyot səmaya qalxanda artıq saat 13.48 idi. Həmin günü səma çox təmiz idi. Hətta Qarabağın dağ yamacları açıq-aydın görünürdü, Günəş parlaq idi.

Biz isə şəhərə qayıtdıq. Saat 16 radələri idi. Mən və mərhum Xuraman Abbasova ilə Rayon Partiya Komitəsinin qarşısında dəyənmışdım, elə tez-tez Xuraman xanım soruşdurdu ki, bəs vertolyot niyə gəlmir. Elə bu vaxt mənə vilayət hərbi komendantının müavini Kuşnarik Vladimir İqnatyeviçin sürücüsü Vidadi məni kənara

çağırdı və dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə məlumat verib ki, polkovnik Sadir Məhəmmədova deyin "Bütün təcili yardım məşnalarını Martuni (yəni Mərzili) postuna yiğsin. Deyəsən, vertolyot vurulub...".

Mən dayanmadan həmkarım mərhum Mehman Nəzər oğlu Hüseynovla Ağdam Rayon Polis şöbəsinə gələrək telefonla və teletay-paqramlı Bakıya - Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə Kərim adlı (hazırda xidmət edir) növbətçiye məlumat verdim ki, ermənilər nümayəndə heyəti ilə Xocavəndə ucan vertolyotu vurublar, mən hədisə yerinə gedirəm.

Təkrar olaraq mən ratsiya ilə Ağsu dolamasındakı növbəti avtomobil müfəttişliyinin postuna da eyni qaydada məlumat verdim.

Mən Mehman Hüseynovla Mərzili postuna çatanda artıq qaranlıq idim. Hərbiçilər ratsiya vasitəsilə məni Kuşnarıkla bağladılar. O dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb, güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. O, göstəriş verdi ki, 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz avtomobilin işığı sönüllü vəziyyətdə alov aterf getdik, artıq bir neçə yerdə parça-parça alov yanındı. Sanki zülmət gecədə bütün dağ yanındı. Bizi qarşılayan Kuşnarik "Onsuz da vertolyota yaxın düşmək mümkün deyil və bir nəfərin da sağ qalmaq ehtimalı yoxdur", dedi. O dedi ki, mən yoxlamışam və dairəvi post qoymuşam ki, hadisənin ərazisi qorunsun.

Həqiqətən də neçə yüz metrlikdə istilik adamı yandırıldı. Mən Kuşnarıkla razılaşdım ki, o səhərə qədər posta nəzarət etsin və mən Ağdamə qayıdım.

Artıq Bakıdan istintaq qrupu yola düşmüştü. Və ratsiya ilə xəbər verdilər ki, Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin sabiq sədri Viktor Petroviç Polyaniçkoda gəlir, onu qarşıllayın. Mən və mərhum Mehman Hüseynov artıq 21 noyabr səhər saat 4-5 radələrində onu Ağdamın 3 km-də Uzundərə deyilən yerdə qarşılıyaraq Ağdam Rayon Polis şöbəsinə gətirdik və rəisin otağında yığışaraq, səhər hadisə yerinə getməyi planlaşdırıq.

Mən faciə yerinə kimlərin gedəcəyini siyahıya aldım. Mənimlə ya-

naşı Polyanicko, eləcə də həmin dövrdə DQMVG-də fəaliyyət göstərən Vahid İştintaq Əməliyyat Qrupunun rəhbəri Məbut Hüseynov və digərləri də hadisə yerinə getməli idi. Bunlarla yanaşı, AzTV-nin zona müxbiri Allahverdi Əsədov, onun operatoru Tahir, işçisi Arif Hüseynzadə və digərləri ilə birgə səhər saat 7.30-da biz hadisə yerinə çatdıq.

Bizdən bir az sonra Bakıdan göndərilmiş istintaq qrupunun rəhbəri Adil Ağayev və bir neçə nəfər gəldi. Hadisə yerinin müayinəsi zamanı məlum oldu ki, vertolyot qəzasına düşən bir nəfər də nümayəndə heyəti sağ qalmayıb. Mərhumlardan 12 nəfəri tam tanınır, 3 nəfər də xüsusi nişanələri ilə müəyyənləşdi. 7 nəfərin cəsədləri vertolyotun kül təpələrindən götürülərək ekspertiza üçün tabutlara yerləşdirildi. Mərhumların cənazələri Ağdam məscidinə gətirilərək müsəlman adət-ənənəsinə uyğun şəkildə dəfnə hazırlanı.

22 noyabr 1991-ci il tarixdə respublika daxili işlər naziri mərhum Tofiq Kərimov mənə telefon vasitəsilə dedi ki, artıq Rusiyada generalların ölümü ilə əlaqədar xoşagelməz söz-söhbətlər, şayılər yayılıb, ona görə də sən Jinkinin, Kovalyovun və Koçerovun cənazələrini Rusiyaya aparmalısan, dəfnədə iştirak etməlisən və 9 gün orada qalib yaranmış söz-söhbətlərə, şayılərə son qoymalısan. Mənim üçün Gəncədən AN-24 tipli hərbi təyyarə ayrıldı, mərhumların cənazələrini - Jinkini Minvod şəhərinə, Koçerovu Moskvaya, Kovalyovu isə Nijni-Novgorod şəhərinə gətirdim. Artıq 24.11.1991-ci il tarixdə bu tapşırığı da icra etdim və 25 noyabrda Kovalyovun dəfnində çıxış edərək izah etdim ki, bu faciə ermənilərin yaşayış məntəqəsi olan Qarakənddə erməni terrorçuları tərəfindən törədilib. Doqquz gündən sonra Azərbaycana gəldim və vəziyyət haqqında Daxili İşlər naziri Tofiq Kərimova məruzə etdim.

Əlbəttə, bu cür dəhşətli faciə haqqında bütün xirdalıqlara varsaq, böyük bir roman yazmaq olar.

- Bir neçə il qabaq vertolyot qəzasında həlak olan bəzilərinin guya sağ olması barədə iddia ortaya atılmışdı. Hətta sizin bu vertolyota minməməyiniz barədə müxtəlif fikirlər səslənirdi...

- Dündür, 1991-ci il qəzada həlak olan Məhəmməd Əsədovun, Zülfü Hacıyevin, Osman Mirzəyevin sağ olduğu, Sevanda bir adada saxlanıldığı iddia edildi. Tamerlan Qarayevlə mənim isə

vertolyota minmədiyimi bildirirdilər. Qəzada vertolyot parça-parça olmuşdu. 15 meyit açıq-aşkar tanınır. Amma eləsi var idi ki, oturduğu yerdə külü qalmışdı. Əlini aparan kimi töküldürdü. Rəhmətlik Məhəmməd Əsədovu qohumu Qüdrət Paşayev tanıdı. Kəmərindən bildi ki, odu. O ki qaldı mənim vertolyota minməməyimə, məsələ belə olub. O vaxt mühasirədə qalan Xocavənd camaati Ağdama qaçmışdı. Bu məqsədlə komissiya yaranmışdı. Zülfü Hacıyev komissiya sədri, Qurban Namazəliyevlə mən də müaviniyidik. Xocavəndliləri yerbəyer eləmək üçün mən bir gün əvvəl uçmalıydım. Vaqif Cəfərov zəng elədi ki, sabah bir yerdə gedək. 22 nəfər dövlət adamı uçduq Ağdama. Müşavirə başladı. Qurtarmamış birinci katibin otağında bir iclas da başladı. Hami bir-birini ittiham eləyirdi. İsmət Qayıbov, Tofiq İsmayılov ruslara deyirdilər ki, erməni camaatı çıxarı, siz də qarşısını almırısz. Birdən məlum oldu ki, nəinki rayonu alıblar, hətta Əsgəran yolunu da kəsiblər. Maşın yolu da qalmayıb. Tofiq müəllim əlini stola cirpib ayağa qalxdı: "Getməliyik Xocavəndə!".

Mülki vertolvot tapılmadı. Komendant Jenkin dedi ki, baş verənlərdə məni ittiham eləyirsizsə, minin hərbi vertolyota, gedək. Bir onu gördüm ki, hamı qalxdı ayağa. Tamerlan Qarayev nəsə ya-zırıdı. Tamerlanı İsmayılov qoymadıki, gəlmə, tapşırığını tamamla. Nə tapşırığıydı bilmədim. Hamını vertolyota rəhmətlik Məhəmməd Əsədov yerləşdirirdi. O, yerdə dayanıb bir-bir mərhumları içəri keçməyə işaret edirdi.

Mən vertolyota daxil olanda Məhəmməd Əsədov qolumdan tutaraq sən qal, adam çoxdur. Həqiqətən də pilot komandiri Kotov və heyət üzvü Domov deyinirdilər ki, vertolyotun yükü ağır olacaq. Artıq mən arxaya qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi və dedi ki, Sadir, hara qayıdırısan, gəl görək, mən isə Məhəmməd Əsədovun məni düşürtüdüünü dedim, o isə "Yaxşı, qal, tez qayıdacığıq və axşam Bakıya uçarıq", dedi. Bu cür hadisələrdən bəzi media vasitələrində öz reklamını aparan insanlar ehtiyatlı olsunlar. Əsassız çıxışlardan, programlardan çəkinsinlər.

- Mediadan söz düşmüşkən zaman-zaman müxtəlif mətbü orgalarında, telekanallarda 1991-ci il 20 noyabr tarixində törədilən vertolyot qəzası barədə müzakirələr aparılırla, müxtəlif fikirlər irəli sürürlür.

Bu qanlı hadisənin bilavasıtə iştirakçısı olaraq nə deyə bilərsiz?

- Bu yaxınlarda da telekanallardan birində tariximizin ən kədərli və müəmmalı faciəsi olan 20 noyabr 1991-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər yaşayan Qarakənd kəndi üzərində erməni terrorçuları tərəfindən odlu silahla vurulmuş Mİ-8 N 72 sayılı vertolyot hadisəsi müzakirə olunurdu. Qarabağ mühəribəsi ilə bağlı baş vermiş bu hadisələrin, bilavasıtə iştirakçısı və şahidi kimi sözü gedən olaya münasibətimin xüsusi önəm kəsb etdiyini düşünürəm. Zənnimcə, belə bir ciddi məsələ ayrı-ayrı televiziya programlarının, mətbu orqanlarının müzakirə obyekti deyil. Bu hadisə hüquqi əsasa söykənən professional hüquqşunas tədqiqatının obyekti olmalı, habelə hadisədən 22 il keçməsinə baxmayaraq, mövcud olan müxtəlif versiyalara son qoyulub vahid baxış müəyyənləşdirilməlidir. Fikrimcə, vertolyot faciəsinin kütləvi informasiya vasitələrində qeyri-peşəkar müzakirəsi həlak olanların ruhuna saygılıq, qohum-əqrəbalarının onsuzda yaddan çıxmayan dərdlərinin, qayaqlamış yaralarının qoparılmışından başqa bir şey deyil. Təəssüf olunası haldır ki, ümumi dövlət və milli əhəmiyyət daşıyan bu hadisəyə həqiqətdən əsla xəbəri olmayan bəzi insanlar özlərinin ağlına gələn qərəzli versiyalarını cəmiyyətə təqdim edirlər.

Bu dəhşətli terror aktına belə yanaşmalar mərhumların əzizlərinə çox pis təsir edir. Qarabağ hadisələrinin canlı şahidi kimi, təvəqqə edirəm ki, bu cür ciddi hadisələri yerli-yersiz yeni informasiyaya malik olmadan “çevir tati-vur tati” məntiqi ilə müzakirəyə çıxarmasınlar.

Bu, həlak olanların ruhuna saygılıqdır.

Əgər kütləvi informasiya vasitələri vertolyot hadisəsində həlak olanların unudulmamasına çalışırlarsa, Azərbaycan dövləti qarşısında böyük xidmətləri olmuş həmin şəxsiyyətlər haqqında silsilə verilişlər, yazılar hazırlasalar, daha məqsədə uyğun olar.

*Aqil LƏTİFOV,  
“525-ci qəzet”,  
30 noyabr, 2013;  
“Qarabağ” qəzeti*

## XOCALI SOYQIRIMI PARLAMENTİN SESSİYASINDA

1992-ci ilin noyabr ayında keçirilmiş parlamentin sessiyasında Dağlıq Qarabağ, o cümfədən Xocalı soyqırımı hadisələrinin təfsilatına aydınlıq gətirmək üçü deputat istintaq komissiyası yaradıldı. İstintaq öz işinə başladı. İstintaqı respublika prokurorluğunun müstəntiqi Zakir Allahverdiyev aparırdı. Sonradan necə oldusa işi ondan alıb Sabir Rəcəbov və Aydin Rəsulova verdilər. Eşitdiyimə görə onlar qohum (quda) idilər. İstintaq çox aşağı səviyyədə saxtakarlıqla aparılırdı. İmkanlılıq, dostbazlıq, tanışlıq əsas şərt idi. Hətta onlar cəhd göstərirdilər ki, kimisə kimləsə və nə iləsə haqq-nahaq ləkələsinlər. Bəlkə də bu adamları dərindən yoxlamadan kiminsə qərəzli böhtanlarına inanaraq istintaqı aparırdılar. «Atalar yaxşı deyib, “Keçi can hayında, qəssab piy axtarır». Xocalı camaatından, güllə-boran ediləni, saxta vuranı, yaralını bir kənara qoyub, saxta istintaq aparılırdı. Və hətta elə vəziyyət yaratmışdılər ki, istintaqa çağrılanlar bilmirdilər ki, nə desinlər. Cinayətkar Ermənistanda olsada, xocalılar arasında cinayətkar axtarıldır. İstintaq dostbazlıq, tanışlıq və qeyri-öbyektivlik nəticəsində aparılırdı və hətta mənim prokurorluğa getməyim bir necə ay çəkdi. Mənim, üzümə Xocalı hava limanının işçisi Asif Usubovu qoydular. Oxularıma dahi ingilis dramaturqu V. Şeksprin bir müdrik sözünü xatırladıram:”Adət də qüvvətlidir, insan da. Həqiqət hamisindən qüvvətlidir”. Asif Usubovun böhtan xarakterli ifadələri ilə, əlbəttə, heç nə sübuta yetmədi. Çünkü qəsdən, yalandan deyilən sözlər mənə bir şey sübut edə bilməzdi. Usubov Asif bilirdi ki, ağır çətin vaxtda onun əli ilə bacısının əri Sahib Usubovun «06 Jıquli»sinin vertolyotla Xocalıdan Ağdama gətirilməsini mənim kimi hamı da bilir, onlar elə zənn edirlər ki, mən bu faktları istintaqda açaram. Ona görə məndən ehtiyat edirdilər. Onun qohumu Rza Hacıyevin Xocalıdan aparmaq istədiyi şəxsi “011-Jıquli”ni vertolyota mindirməyə mən qoymadım. Önün maşınının yerinə 300 nəfər dinc mülki Xocalı sakinini gətirib Gəncə aeroportuna və oradan da yeddi avtobusla Ağdama mən gətirdim.

## RZA HACIYEVİN SƏRGÜZƏSTLƏRİ

Xocalıda xalça və samovar oğurluğu

Xocalı şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Sabir Məmmədovun söylədiklərinə görə, Xocalının müdafiəsində Rza Hacıyevin qardaşı, Azərbaycanın Milli Qəhrəmanı Əlis Hacıyevlə çiyin-ciyanə vuruşub. O deyir: «Əliflə çox ağır günlər yaşamışıq. Ermənilər və ruslar əhaliyə dinclik vermirdi. Xocalı mühəsirədə idi. Yuxarıdan da heç bir kömək gəlmirdi. Yalnız söz verirdilər. Xocalıa hücum olacağı barədə əhali arasına xəbərlər dolaşırdı. Əhalini çıxarmaq barədə göstəriş almışdıq. İlk növbədə qocaları, qadın və uşaqları Ağdamaya yola salmağı qərara aldıq. Xocalı hava limanında gərginlik yaşandı. Mən bu zaman göy rəngli «Jiquli» avtomobilindən Rza Hacıyevin düşdüyünü gördüm. Düzü, əvvəlcə düşündüm ki, o da əhalini yola salmağa kömək edir. Sonra isə gördüm ki, yox, Rza idarə etdiyi maşından xalça və digər ev əşyaları boşaldı. Bu zaman Xocalı sakini Məhluqə Kazimova Rzanın üstüne tərəf yeri yib nə üçün onun ev əşyalarını - xalçalarını və antikvar hesab olunan samovarlarını oğurladığını soruşdu. Rza əlindəki «Kalaşnikov» markalı avtomatın qundağı ilə Məhluqə Kazimovanın kürək nahiyyəsindən dalbadal iki dəfə zərbə endirdi. Məhluqə xala üzü üstə yerə sərildi. Mən Rzaya başqasının əmlakını oğurlamağın və xəsarət yetirməyin cinayət olduğunu xatırlatdım. Onun soyğunçuluq yolu ilə əldə etdiyi əşyaları Ağdamaya yola salmağa imkan vermədim.

*“Mühakimə” qəzeti,  
06-12 sentyabr 2007-ci il*

## RZA HACIYEV SABİR MƏMMƏDOVDAN QİSAS ALIR

Xocalı şəhər Polis Şöbəsinin rəisi Sabir Məmmədov hal-hazırda təqəüddədir. Oğlu Elnur Məmmədov Daxili İşlər Naziri Ramil Usubovun göstərişi ilə Sabunçu rayon Polis İdarəsinin keçmiş rəisi Toğrul Rəhimov tərəfindən işə götürülüb. Rza Hacıyev Sabunçu polisinə rəis təyin olunandan sonra «təmizləmə» əməliyyatı keçirən zaman Sabunçu Polis İdarəsinin 14-cii Polis bölməsinin əməkdaşını heç bir əsas olmadan işdən azad edib. Elnur Məmmədov Rza Hacıyevin qəbulunda olarkən işdən azad edilməyinin səbəbini soruşanda o, belə cavab verib: «Get bunu atandan soruş və ona de ki, bilsin dağ-dağa rast gəlməsə də, insan-insana rast gəlir».

*«Mühakimə» qəzeti,  
6-12 sentyabr 2007-ci il*

## DÜZƏLİŞ

**Bu səhifədə “Musavat” qəzeti sözü  
“Yeni Musavat” qəzeti kimi oxunmalıdır**

- “Gün” qəzeti 23 fevral 01 mart - 2007
- “Müsavat” qəzeti 18 sentyabr - 2014
- “Müsavat” qəzeti 24 sentyabr - 2014
- “Müsavat” qəzeti 16 oktyabr - 2014
- “Müsavat” qəzeti 18 oktyabr - 2014
- “Müsavat” qəzeti 30 oktyabr - 2014 və s.

\*\*\*\*

İstintaqın o cür qeyri-obyektiv aparılmasına görə indiki iqtidar tərəfindən ləğv edildi. Eşitdiyimə görə S.Rəcəbov və qudası A.Rəsulov istintaqdan uzaqlaşdırılıb və hətta 2001-ci ildə ANS-də Mir-

şahin Ağayevin aparıcılığı ilə «Ən yeni tarix», verilişində bu barədə də danışılıb. Hətta mənə çatan məlumata görə Asif Usubov bir neçə adamın yanında demişdir, «Qağama Allah insaf versin. O, vaxt heç nədən məni Sabir müəllimin üzünə qoydu. İndi xəcalət çəkirəm».

Hər halda Asif bilir ki, o «qqağa» kimdir.

Ulu öndər H.Ə.Əliyevin hadisələrə düzgün, obyektiv yanaşması və prinsipiallığı nəticəsində 1994-cü ilin 24 fevralında Xocalı hadisələrinə düzgün siyasi və hüquqi qiymət verildi. Yoxsa atalar demişkən, «Öz gözündəki tiri görməyib, başqasının gözündə tük axtarır»dır. Qərəzli aparılmış istintaq ləğv edildi. Ümummilli lider Heydər Əliyev demişkən: «Xocalı soyqırımı adı cinayət deyil, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır».

“Faciənin baş verməsini araşdırın deputat komissiyasının rəyini xatırlayıratmaq istəyirəm. Söz respublika Ali Sovetinin 1992-ci ilin noyabr ayında keçirilmiş sessiyasında Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisələrinin təfsilatına aydınlıq gətirmək üçün yaradılmış deputat istintaq komissiyasının məsul katibi Əli Ömərova veriləndə, o qeyd etdi ki, hər nədənsə bu faciələrin başlangıcını 1988-ci ildən götürürük. Əslində azərbaycanlıların Əsgəran rayonundakı bəzi kəndləri 1984-cü ildə yer üzündən silinmişdi. Xocalı faciəsi isə A.Mütəllibovun siyasi tərcüməyi-halına yazılıdı. Xalqı silahlandırmaqdan çəkinən rəhbərlər hökumətlə çamaat arasında güclü narazılıq yaratdılar.

Siyasi oyunlar bütün səviyyələrdə Moskvada, respublikada, eləcə də parlamentdə, müxalifət və xalq arasında gedirdi. Respublika rəhbərliyi də müxtəlif vasitələrlə mitinq, tətil və piketlərə təsir göstərirdi.

Aydın Quliyev,  
“Xatırələrdə” kitabından.  
“Çəlioğlu”, Bakı -1999

## SƏHV MƏLUMAT

Şəxsən məni və qardaşım Sadir Məmmədovu mərhum DQMVi Dİİ-nin rəsi general Kovalyov ölümün pəncəsindən dəfələrlə xilas etmişdir. Bir dəfə təşkilat komitəsinin DQMVi üzrə rəhbəri V.Polyaniçko məni Stepanakertə komitəyə çağırtdırıb dedi:

- Товарищ Мамедов, по моим сведениям вы на службу в милиции кадров набирали в основном из своего Агдамского района и только два-три кадра из Ходжалов. Почему не набирали кадров из населения Ходжалы? (Yoldaş Məmmədov, mənə çatan məlumata görə siz Xocalıda milisə işə əksər adamları öz rayonunuz olan Ağdamdan götürmüsünüz. Hardasa bir-iki nəfər Xocalıdan. Nə üçün kadrları Xocalıdan yığmamışınız?)

- Товарищ Виктор Петрович, вам предоставили неверную информацию. С вашего позволения я могу предоставить вам весь список и адреса принятых на работу кадров.(Yoldaş Viktor Petroviç sizə bu barədə yalnız məlumat veriblər. İcazənizlə mən sizə, işə qəbul edilmiş adamların siyahısını ünvanları ilə birgə təqdim edə bilərəm, onda aydın olar ki, deyilmiş sözlər mənə qarşı böhtandır).

- Хорошо. В таком случае предоставте лично мне весь список личного состава. (Yaxşı, onda sən mənə şəxsi heyətin siyahısını gətir və şəxsən mənə ver).

- Есть, товарищ Виктор Петрович! (Oldu, yoldaş Viktor Petroviç!)

Mən icazə alıb Xocalıya qayıtdım. Şəxsi heyətin siyahısını, ünvan və işə qəbul günlərini tərtib etdim. Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədova göstərdim, oxuduqdan sonra imza atmaqla möhür vurdu və qeydiyyatdan keçirib mənə qaytardı. Səhəri günü Stepanakertə - təşkilat komitəsinə gedib siyahını V.Polyaniçkoya təqdim etdim.

## SPİSOK

liçnoqo sostáva Xodjalinskoqo OM  
(Xocalı MŞ-nin əməkdaşlarının siyahısı)

1. Naçalnik - Mamedov Sabir Surxay oqlı
2. St.operupolnomoçenniy UR - Adilov Xafiz Aqaxan oqlı
3. Otvetstvenniy dejumiy OM - Djamatov Fazıl Yusif oqlı
4. Uçastkoviy inspektor OM - Veliev Taxir Koçarlı oqlı
5. Uç. İnspektor İDN - Baxşaliev Barat Nadjaf oqlı
6. Qosavtoinspektor OM - Mamedov Afqan Anvar oqlı
7. St. inspektor DPS QAİ - Qadiev Yaşar Qadji oqlı
8. Naç-k pasportnoqo stola OM - Madatov Sadik Oktay oqlı
9. Komandır roti OR - OM - Yakubov Maxamed Nariman oqlı
10. Zam.kom.roti OM - Şukurov Mamedtusi Muzafar oqlı
11. Komandır roti vzvoda - Mamedov Keray Saday oqlı
12. Komandır vzvoda - Zeynalov Veli Djanqır oqlı
13. Komandır otdeleñis roti - Quseynov İlham Suleyman oqlı
14. Komandır otdeleñiye roti - Radjapov Sarvar Mamed oqlı
15. Komandır otdeleñiə PPS - Aliquliev İsmail Çiraq oqlı
16. Milisioner PPS - Muradov Şaxid Latif oqlı
17. Milisioner PPS - Usubov Alyaz Kamran oqlı
18. Milisioner PPS - Allaxverdiev Bakır Farrux oqlı
19. Voditel - milioner OM Quseynov Sabuxi Famil oqlı
20. Miliñioner OM - Veliev Ramilg Soltan oqlı
21. Milisioner OM - Allaxverdiev Qusein Çerkez oqlı
22. İnspektor DPS QAİ - Aqaev Axliman Valeh oqlı
23. İnspektor DPS QAİ - Alverdiev Fikret
24. İnspektor DPS QAİ - Musaev Xanlar
25. Miliñioner roti - İsmailov Vidadi Latif oqlı
26. - « » Mamedov Yurin Maqomed oqlı
27. Veditelğ - miliü. - Mamedov Ramiz Safaralı oqlı
28. Miliñioner roti - Bedzinov Mustafa Zeynaloviç
29. - « » - Salimov Xaqani Siyabuş oqlı
30. - « » - Allaxverdiyev Tofik Yusif oqlı
31. - « » Zeynalov Soltan Veli oqlı

32. - « » Aliyev Arif Xanlar

33. - « » Kerimov Soltan Samran oqlı

34. «-» - Quliyev Keram Xankişi oqlı

35. - « » Rzaquliyev Tayyar Baybala oqlı

36. «-» Abilov Mazaxir Yaqub oğlu

37. «-» Aliyev Marat Tofiq oqlı

38. «-» Mamedov Aydin Maqomed oqlı

39. İsmailov Siyavuş Bakrat oqlı

40. İsmailov Djumşud Samandar oqlı

41. Baqirov Elşan Kamran oqlı

42. Mamedov Vaqif İbiş oqlı

43. Mamedov İlqar Şamil oqlı

44. Salimov Mikail Baxadur oqlı

45. Baxramov Elğmidar oqlı

46. İlyasov Axmed Mamed oqlı

47. İsmailov İngilab Alekper oqlı

48. Usubov Qamlet Halay oqlu

49. Kazimov Saxib Avaz oqlı

50. Voditelğ UR - Djabarov Akper Çiraq oqlı

51. Abışov İlqar Çerkez oqlı

52. Aliyev Ali

53. Axmedov Natiq Ilyas oqlı

54. Qumbatov İlqar - DPS

55. Mamedov Elçin

56. Baqirov Baxman

57. Zeynalov Saxib

58. İbraqimov Atiq

O, siyahının diqqətlə nəzərdən keçirib bir nəfər sürücümüzdən başqa hamisinin Xocalıdan olduğunu görəndə başını bulayaraq: “*Vot tibe svoluc Qadjiyev!*” (Ay səni, əclaf Hacıyev!) - deyə öz-özünə deyindirdi və siyahını stolun üstünə atdı. Mənə, baxıb gülümsədi və dedi: - “*Nu, kak tam obstanovka? Stroite?* (Yaxşı, orada vəziyyət necədir, tikirsiniz?)”.

O, tıkintisi tamamlanmaq üzrə olan milis şöbəsinin binasına işarə ediridi.; “*Vse normalno...*” (Hər şey normaldir.), deyə cavab

verdim, sonra getmək üçün icazə istədim. O, işaret ilə mənim getməyimə icazə verdi. İki gündən sonra o Nazirlər kabinetinin müavini M. Radayevlə Xocalıya gəldilər və tikinti ilə maraqlandılar.

V.Polyaeniçkonun dediyi - «*Vot tebe na, svoluç Qadjiyev!*» cümlesi fikrimdən çıxmırıldı. Görəsən kimi nəzərdə tuturdu? Onun kim olduğu mənim üçün də çox maraqlı idi.

Bizim Xocalı milis bölməsində Ağdam RMŞ-nin batalyonunda olanda mən əslən Xocalıdan olan Abışov Vəzir Çerkəz oğlunun xahişi ilə onun qaynı Sadıqov Müşviqi də DİO-na qəbul etdim.

## POLİS SİSTEMİNDE RZA HACIYEV MÜƏMMASI

*"İgidliyə görə" medaldan işdən çıxma haqda  
raporta və ordan da Neftçala sərgüzəstlərinə...*

*Neftçala rayon Polis Şöbəsinin rəisi Rza Hacıyeviə rayonun baş memarı Rüstəm Tahirov arasındakı ciddi qarşıdurma yaranıb.*

Qeyd edək ki, Rüstəm Tahirov Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıł Vəliyevin sağ əli kimi tanınır və icra başçısı bütün rayonun ixtiyarını özüylə gətirdiyi baytar ixtisaslı bu şəxsə etibar edib. Rayona gəldiyi gündən isə, baytar "baş memar"ın adı böyük qalmaqlarda, həmçinin külli miqdarda rüşvətalma hadisələrində hallanıb. Ona qarşı çox açıq korrupsiya dəllillərinin olmasına baxmayaraq, icra başçısının qoçusunun hələ də burnunu üfləyən olmayıb.

Nəftçaladan daxil olan məlumatda bildirilir ki, rayonun polis rəisi Rza Hacıyev mövsüm başladığdan sonra Bakıya yonca «presi» daşıyan maşınlara «haqq» qoyub. Belə ki, rəisin tarşırığına əsasən poislər rayonun çıxışlarında bir neçə yerdə qanunsuz post qurub və axşam saatlarından sonra yüksək Bakıya doğru yol alan maşınların hər birindən 20 manat alınır.

Mənbənin sözlərinə görə rayondan hər gün 50 dən artıq yüksək maşın çıxır və rəis bu yoila hər gün təqribən 1000 manatdan artıq

«gəlir» əldə edir. Bildirilir ki, sürücülər dəfələrlə buna etiraz etsələr də, onların etirazlarını nəzərə alan olmayıb. Onlara sadəcə söyləyiblər ki, ya pulu verəcəksiniz, ya da rayondan çıxa bilməyəcəksiniz. Mənbənin sözlərinə görə işin maraqlı tərəfi bu məsələyə Rüstəm Tahirovun qarışmasından sonra baş verib. Bildirilir ki, baş verənlərdən xəbər tutan Tahirov polis reisi Rza Hacıyevdən gündəlik «vırıçkanın» yarısını istəyib. Polis rəisi isə təbii ki, baytar baş memara rədd cavabı verib. Bundan sonra isə məsələyə icra başçısı İsmayıł Vəliyev qarışır. O da özünün "sağ əli"ni haqqlı bilib. Lakin Rza Hacıyev başçıyla da rədd cavabı verib və ikisi arasında mübahisə yaranıb. Mənbə bildirir ki, indi Neftçalada hər kes bu qarşıdurmanın nəylə bitəcəyini maraqla gözləyir.

Xatırladaq ki, Neftçala rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev Milli Qəhrəman, Xocalıda baş verən soyqırım zamanı qəhrəmanlıqla həlak olan Ərif Hacıyevin qardaşıdır. Onu da bildirək ki, R.Hacıyev 2009-cu ilin yayında Neftçala rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

R.Hacıyevin polis sistemindəki fəaliyyəti ilə bağlı da müəmmalı məqamlar var. Belə ki, onun Sabunçu rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunması böyük qalmaqla yaratmışdı. Rəsmi məlumatlarda onun öz raportu ilə işdən çıxması xəbəri yayılsa da, paralel "nə isə olub, yoxsa Rza Hacıyev öz raportu ilə vəzifəsindən getməzdi" fikirləri də səsləndirilməyə başladı. İlkin vaxtlarda rəisin bu gedisi səhhəti ilə əlaqələndirənlər də tapıldı. Lakin az keçmədi ki, R.Hacıyevin ailə üzvlərindən birinin evdən qızıl və zinət əşyaları, külli miqdarda dollar, avro ve manat götürərək rəisin sürücülərindən biri ilə Rusiyaya qaçması xəbəri yayıldı. Həmçinin bəlli oldu ki, rəisin vəzifəsindən getməsinə məhz bu məsələ səbəb olub. Belə ki, bu haqda ölkə rəhbərliyinə məruzə olunub və R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilib. Arqument kimi isə "öz evini qoruya bilməyən rəis, rayonu necə qoruya bilər?" fikri səsləndirilib.

R.Hacıyevlə bağlı başqa bir dəlaşıq məsələ onun igldliyə görə medalı ilə təltifi edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il fərmani ilə «Azərbaycan Respublikasının ərazi

bütövlüyünün qorunmasında, erməni işgalçılara qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində igidlik göstərərək vətəndaşlıq borclarını yerinə yetirdiklərinə görə» xeyli sayda polis əməkdaşı, o cümlədən Rza Hacıyev «İgidliyə görə» medalı ilə təltif edilmişdir. Əlimizdə Xocalı milis dəstəsində olan 58 nəfərin siyahısı var və bu siyahıda Rza Hacıyevin adı yoxdur. Əlbəttə, kitabı rəsmi mənbə saymaq düz deyil. Amma məsələ burasındadır ki, kitabın müəllifi 1990-92-ci illərdə Xocalı Polis Şöbəsinin rəisi olmuş **Sabir Məmmədov**dur... Bu istiqamətdə araşdırımızı davam etdirəcəyik.

Pərviz  
“Gündəm” qəzeti, 28 iyul 2012

## POLİS SİSTEMİNDE RZA HACIYEVİN MÜƏMMASI

Neftçala rayon Polis Şöbəsinin rəisi Rza Hacıyevlə rayonun baş memarı Rüstəm Tahirov arasında ciddi qarşışdurma yaranıb. Qeyd edək ki, Rüstəm Tahirov Neftçala rayon İcra Hakimiyyətinin başçısı Ismayıl Vəliyevin sağ əli kimi tanınır və icra başçısı bütün rayonun ixtiyarını özüyiə gətirdiyi baytär ixtisası bu şəxsə etibar edib. Rayona gəldiyi gündən isə, baytar “baş memarın” adı böyük qalmaqlarda, həmçinin külli miqdarda rüşvətalma hadisələrində hallanıb. Ona qarşı çox açıq korrupsiya dəlillərinin olmasına baxmayaraq, hələ də icra başçısının qoçusunun burnunu üfləyən olmayıb.

Neftçaladan daxil olan məlumatda bildirilir ki, rayonun polis rəisi Rza Hacıyev mövsüm başlıqlıdan sonra Bakıya yonca «presi» daşıyan maşınlara “haqq» qoyub. Belə ki, rəisin tarşırığına əsasən polislər rayonun çıxışlarında bir neçə də qanunsuz post qurub və axşam saatlarından sonra yüksək Bakıya doğru yol alan maşınların hərəsindən 20 manat alınır.

Mənbənin sözlərinə görə rayondan hər gün 50-dən artıq yüksək maşın çıxır və rəis bu yolla hər gün təqribən 1000 manatdan artıq

”gəlir” əldə edir. Bildirilir ki, sürücülər dəfələrlə buna etiraz etsələr-də, onların etirazlarını nəzərə alan olmayıb. Onlara sadəcə söyləyib-lər ki, ya pulu verəcəksiniz, ya da rayondan çıxa bilməyəcəksiniz. Mənbənin sözlərinə görə işin maraqlı tərəfi bu məsələyə Rüstəm Tahirovun qarışmasından sonra baş verib. Bildirilir ki, baş verənlərdən xəbər tutan Tahirov polis rəisi Rza Hacıyevdən gündəlik «vruçkanın» yarısını istəyib. Polis rəisi isə təbii ki, baytar “baş memara” rədd cavabını verib. Bundan sonra isə məsələyə icra başçısı Ismayıl Vəliyev qarışıb. O da özünün sağ əlini haqqlı bilib. Lakin Rza Hacıyev başçıya da rədd cavabı verib və aralarında mübahisə yaranıb. Mənbə bildirir ki, indi Neftçalada hamı bu qarşışdurmanın nəylə bitəcəyini maraqla gözləyir.

Xatırladaq ki, Neftçala rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev Milli Qəhrəman, Xocalıda baş soyqırım zamanı qəhrəmanlıqla həlak olan Əlif Hacıyevin qardaşıdır. Onu da bildirək ki, R.Hacıyev 2009-cu ilin yayında Neftçala rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

R.Hacıyevin polis sistemindəki fəaliyyəti ilə bağlı da müəmmalı məqamlar var. Belə ki, onun Sabunçu rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunması böyük qalmaqla yaratmışdı. Rəsmi məlumatlarda onun öz raportu ilə işdən çıxması xəbəri yayılsa da, paralel “nə isə olub, yoxsa Rza Hacıyev öz raportu ilə vəzifəsindən getməzdi” fikirləri də səsləndirilməyə başladı. İlkən vaxtlarda rəisin bu gedisi səhhəti ilə əlaqələndirənlər də tapıldı. Lakin az keçmədi ki, R.Hacıyevin ailə üzvlərindən birinin evdən qızıl-zinət əşyaları, külli miqdarda dollar, avro və manat götürərək rəisin sürücülərindən biri ilə Rusiyaya qaçması xəbəri yayıldı. Həmçinin bəlli oldu ki, rəisin vəzifəsindən getməsinə məhz bu məsələ səbəb olub. Belə ki, bu haqda ölkə rəhbərliyinə məruzə olunub və R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilib. Arqument kimi isə ”Öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər?” fikri səsiəndirilib.

R.Hacıyevlə bağlı başqa bir dolaşıq məsələ onun igidliyə görə medalı ilə təltifi edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il fərmanı ilə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni işgalçılara qarşı mü-

barizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində ığidlik göstərərək vətəndaşlıq borclarını yerinə yetirdiklərinə görə xeyli sayda polis əməkdaşı, o cümlədən Rza Hacıyev «İgidliyə görə» medalı ilə təltif edilmişdir. Əlimizdə Xocalı milis dəstəsində olan 58 nəfərin siyahısı var və bu siyahıda Rza Hacıyevin adı yoxdur. Əlbəttə, kitabı rəsmi mənbə saymaq düz deyil. Amma məsələ burasındadır ki, kitabın müəllifi 1990-92-ci illərdə Xocalı Polis Şöbəsinin rəisi olmuş Sabir Məmmədovdur.

R.Hacıyevlə bağlı yaranan mübahisəli vəziyyətə aydınlıq gətirmək üçün həmin vaxt Xocalının polis rəisi vezifəsində çalışan Sabir Məmmədova müraciət etdik. Qeyd olunan dövrə Xocalıda 58 nəfər polis əməkdaşı olduğunu vurğulayan S.Məmmədov, R.Hacıyev adlı əməkdaşının olmadığını vurğulayıb: «Mən Rza Hacıyevin Xocalının müdafiəsindəki rolu ilə bağlı heç nə deyə bilmərəm. Çünkü bu insan polis əməkdaşı olmayıb». Xocalıda 58 nəfər polis əməkdaşı olub ki, onların da arasında R.Hacıyev yoxdur. Bu, mənim yazdığını «Tarixi saxtalaşdırmaq cinayəti» adlı kitabımda da var. Bu kitabın 135-ci səhifəsində həmin vaxt Xocalıda polis əməkdaşı kimi öz vəzifə borcunu yerinə yetirən insanlar qeyd olunub. Ancaq mənim Rza Hacıyev adında əməkdaşım olmayıb. Ona görə də mən Rza Hacıyevin Xocalıda döyüşməsi, vuruşması haqqında heç nə deyə bilmərəm».

S.Məmmədovun sözlərinə görə, 58 nəfər polis əməkdaşı arasından təltif olunanlar olsa da, bütövlükdə Xocalı müdafiəçilərinin zəhmətinə buguna kimi də lazımi qiymət verilməyib: «Bizim 58 nəfər heyətimiz olub ki, onların hamısı Xocalının müdafiəsində iştirak edib. Bu şəxslərin arasında yaralananlar da, ad alanlar da, almayanlar da olub. Əməliyyat üzrə rəis müavini Adilov Hafız Ağaxan oğlu kimi fədakar işçilər də olub. Lakin onların əməyi lazımi səviyyədə qiymətləndirilməyib».

S.Məmmədovun bildirdiyinə görə, Xocalının müdafiəsi ilə bağlı diplomla təltif edilsə də, həmin vaxt onun ortaya qoyduğu əmək rütbə baxımından təltif edilməsinə heç bir təsir göstərməyib: "Mən Qarabağ mührəbəsi veteraniyam. Xocalının müdafiəsi üçün mənə diplom verilib. Mən Özbəkistan respublikasından Azərbaycana 1990-ci

ildə gəlmişəm. 1994-cü ilin fevralına kimi də Xocalıda işlədim. Elə Özbəkistan respublikasının mənə verdiyi mayor rütbəsi ilə də 1994-cü ildə tutduğum vəzifədən çıxb Goranboya, öz iş fəaliyyətmi davam etdirməyə getdim".

Sonda bir daha R.Hacıyevin məsələsinə toxunan S.Məmmədov, bu adda polis əməkdaşı tanımadığını, onu Xocalının ağır illərində yalnız mülki bir insan kimi gördüğünü qeyd etdi:

« - 1990-ci ilin mayından 1994-cü ilin fevralına qədər Xocalı polis bölməsi və şöbəsinin rəisi olmuşam. Bu müddət ərzində mənim R. Hacıyev adlı işçim olmayıb. Bizdə belə bir adam işləməyib. Kitabımda adları göstərilən şəxsi heyətin Xocalının müdafiəsindəki əməyi danılmazdır. R.Hacıyev bu müddət ərzində Xocalıda arabir, sadəcə mülki vətəndaş kimi görünürdü. Lakin o, polis əməkdaşı olmayıb. Bu baxımdan onun necə, hansı əsasla təltif edildiyi mənə bəlli deyil. Yəqin ki, bu barədə nazirlik daha məlumatlıdır».

**İlqar Rəsulov,**  
**"Gündəm" qəzeti, 10 oktyabr 2012**

\*\*\*

## Hörmətli baş redaktor Novruz İdrisoğlu!

Zəhmətinizin sayəsində qəzetiñ yeni nəşrinin işq üzü görməyi münasibəti ilə Sizi təbrik edirəm. Sizə, kollektivinizə qəzetiñizin uzun ömürlü olmasını arzulayıram.

Vətən, torpaq, ana müqəddəsdir. Bu sözlər hamı üçün əbədidir. Çünkü, doğulub boy-a-başa çatdığınıñ, havası ilə, suyu ilə ilk addımlarımızı öz torpaqlarımızda atdıığımızı heç vaxt yaddan çıxarmaq olmaz.

«Vətən haqqında, Azərbaycanlı olmağımız haqqında əbəs yerə Ulu Öndərimiz deməmişdir: "Hər bir insanın milli mənsubiyəti onun qırur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam". Bəli, biz türkdilli azərbaycanlıyız. «Bir millət, iki dövlət» unudulmaz söz heç vaxt yaddan çıxmamalıdır.

Maarifçi pedaqoq, həkim, publisist, tərcüməçi və ictimai xadim Abbas Səhhətin (1874-1918) yaradıcılığı və pedaqoji fikirləri içərisində Vətən anlayışı, Vətən sevgisi, Vətənə məhəbbət hissi çox güclüdür. Onun "Vətən" adlı şeiri Azərbaycan pedaqoji fikir tarixində deyilmiş sözlərin bir növ məcmusu, onun yekunudur.

«Vətən» şeiri, Vətən sevgisi və vətənpərvərlik təbiyəsinin qızıl səhifələrini təşkil edir:

*Könlümün sevgili məhbubu mənim...*

*Vətənimdir, Vətənimdir, Vətənim!*

*Məni xəlq eyləmiş əvvəlcə xuda,*

*Sonra vermiş vətənim nəşbu-nüma,*

*Vətənim verdi mənə nanu-nəmək,*

*Vətəni mənca unutmaq nə demək?*

*Anadır hər kişiye öz vətəni,*

*Bəsləyib sinəsi üstündə onu,*

*Südüdür kim dolanib qanım olub,*

*O, mənim sevgili cananım olub.*

*Saxlaram gözlərim üstə onu mən,*

*Ölərəm əldən əgər getsə Vətən,*

*Vətənin neməti nisyan olmaz,*

*Naxələflər ona qurban olmaz.*

*Vətən- əcdadımızın mədfənidir,*

*Vətən - övladımızın məskənidir.*

*Vətəni sevməyən insan olmaz,*

*Olsa da o şəxsədə vicdan olmaz!*

Şair bu şeri ilə vətənə bağlılıq, vətənə sevgi, məhəbbəti və vətənpərvərlik ideyalarını tərənnüm edir, xalqımızı, xüsusiilə də gənclərimizi vətənin azadlığı uğrunda mübarizəyə çağırır. Bunları musiqi dili ilə desək: Məşhur müğənni Yavər Kələntərli A.Səhhətin "Vətənim" şerini "Şur" dəstgahı üstündə elə məharətlə oxumuşdur ki, musiqi ilə, şeir biri-birini tamamlamışlar.

Bu çəkdiyim dahiyanə misallar və dahlərin müqəddəs nəsihətləri, «Vətənin zəfər yolu» qəzetindəki, gələcək mövzular özünü tam dürüstlüyü ilə doğrultmalıdır.

"Bakı"-1999-cu ildə dərc olunmuş "Yaddaş" kitabında ürək yanığı ilə «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan voxdur!» deyən Bəkir Məmmədov göstərir ki, Xocalı haqqında çoxlu kitablar yazılıb. Bunun üçün mən həmin müəlliflərə öz minnətdarlığı bildirirəm. Ancaq elə kitablar var ki, burada həyat həqiqətləri, tarixi faktlar bilərkədən saxtalaşdırılmışdır. Bu kitabların bir çoxu sıfarişlə yazıldığı üçün, vəzifəli şəxslər təriflənmiş, bu faciənin yaşaması, tərixləşməsi üçün görmədiyi işlər onların adına yazılmışdır.

Şahid ifadələri yoxlanmamış, hadisəni hər kəs özü istədiyi kimi danışmış, bəzən vuruşmayan adamlar ığid kimi qələmə verilmişdir. Hətta onlar orden və medallar da almışlar. Bu da camaatın narazılığına səbəb olmuşdur. Əlbəttə, səhbət qəhrəmanlıqla vuruşaraq həlak olanlardan yox, sağ qalib indi vəzifə tutan, özü fəaliyyəti haqqında geniş məqalələr, kitablar yazdırıran və hətta qısametrajlı filmlərdə saxta göz yaşları tökərək faciə ilə manipulyasiya edən şəxslərdən gedir. Doğrudur, Xocalı faciəsinə hələ çox məqalələr, kitablar həsr ediləcək, həmin məqalələri, kitabları yazacaq şəxslərdən xahişim budur ki, yazdıqları kitabları, məqalələri kinofilmləri faktlar əsasında yazuşular, ağac arxasında gizlənib "ağlamaq" nə kişiye, nə də qadına yaraşmaz. Bunun üçün onlar «Yaddaş» muzeyinə də müraciət edə bilərlər. Faktları saxtalaşdırın adamlar kimliyindən asılı olmayıaraq, tarix qarşısında cavab verməli olacaqlar. Çünkü Xocalı bizim faciə tariximizdir, tarix isə, saxtakarlığı sevmir. Bax bu həqiqətdir! Əvvəl

qeyrət, sonra var-dövlət şan-şöhrət deyə, car çəkən, Xocalı faciəsinə dözməyən Bakir Şükür oğlu Məmmədov vaxtsız dünyasını dəyişdi.

Allah rəhmət eləsin!

Müdrik liderin müdrik oğlu cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın unudulmaz xidmətləri, H.Əliyev Fondunun vitse-prezidenti «Moskva» nümayəndəliyinin rəhbəri Leyla Əliyeva “Xocalıya ədalət” kompaniyası bütün dünya xalqları kimi Azərbaycan xalqını da humanist çağırışa səsləyir. Biz, “Prezidentə dəstək!” Milli Komitənin əməkdaşları da bu çağırışa qoşuluruq. Arzum budur ki, Dövlət Bayrağımız Şuşada, Ağdamda və digər işgal olunmuş ərazilərimizdə dalgalansın. Qoy həqiqət zəfər çalsın, köçkünlərimiz öz dədə-babalarının yurd-yuvalarına qayıtsınlar. Bəli, bu da bir tarixdir. Sözümüz məhsur yazılıçı V.Şekspirin sözü ilə tamamlayıram: «Adət də qüvvətlidir insanda, həqiqət isə hamisindən qüvvətlidir». Həqiqət deyir - “Tarixi saxtalaşdırmaq cinayətdir”.

*Sabir Surxay oğlu Məmmədov (Kəngərli),*

*ehtiyatda olan polis mayoru,*

*Qarabağ müharibəsi veterani, “Qızıl qələm” mükafati laureati*

*“Vətənin zəfər yolu” qəzeti,*

*02 yanvar, 2015*



*Sabir müəllim dostları Zöhrab və Mayıl müəllimlə Müşfiqin ev muzeyində*

## DUYĞULARIN, XATİRƏLƏRİN İŞİĞINDA ANA MÜQƏDDƏSLİYİ

*Yeni Azərbaycan Partiyası Qadınlar Şurası İdarə Heyətinin üzvü, uzun müddət ölkə səhiyyəsinin inkişafında səmərəli fəaliyyətinə, təcrübəli həkim kimi əhalinin sağlamlığının qorunması sahəsindəki fədakar və nümunəvi xidmətlərinə görə fəxri fərmanlarla, «Qızıl qələm» mükafatı ilə təltif olunan Zərifə Quliyeva bir neçə kitabın müəllfididir.*

1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkənin ictimai-siyasi həyatında iştirak edən, ümummilli lider Heydər Əliyev ideyalarının təbliğində fəallıq göstərən Zərifə xanım, eyni zamanda Azərbaycanda dövlət siyasetinin əsas istiqamətlərindən olan qadın hərəkatının genişlənməsində xidməti olan ziyalı kimi səyini əsirgəmir. Qadın hüquqlarının qorunmasında, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasında xidmətləri ilə fərqlənən Zərifə xanım kimsəsiz, aztəminatlı ailələrə yardım göstərməklə xeyirxahlıq fəaliyyəti ilə də məşğul olur. Yeni Azərbaycan Partiyası Nəsimi rayon Ahil və Fəal Qadınlar Şurasının sədri kimi rayon ərazisində yaşayan tənha qadınların sosial məsələlərinin həllində köməyini əsirgəmir. Uzun illər Milli Təhlükəsizlik orqanlarında çalış-



şaraq dövlətçiliyimizin qorunmasında xüsusi xidmətləri ilə seçilmiş Rzaqulu Quliyevin ailəsində böyük nüfuz qazanmışdır. Yüksək mədəniyyətə, böyük dünya görüşünə malik, insanlarla ünsiyyət yaratmaqla humanizm ideyalarına sadıqlılığını əməli fəaliyyəti ilə təsdiqləyən Zərifə Quliyeva işinə tələbkarlığı, məsuliyyəti ilə də başçılıq etdiyi kollektivlər tərəfindən sevilir. Hazırda baş həkimi olduğu Kosmetoloji klinikanın kollektivi üçün həm tələbkar rəhbər, həm də sevimli, təvazökar bir qadındır.

Yeganə övladı Orxanın həyatdan vaxtsız köçməsi onu sarsıtsa da, ana qəlbinin ağrılarını ona həsr etdiyi kitablara köçürərək sözün qüdrətindən təsəlli alan, bədii yaradıcılığı həkimlik fəaliyyəti ilə paralel olaraq davam etdirən Zərifə xanımın əsərləri tərbiyəvi əhəmiyyəti ilə seçildiyi kimi, ana-övlad məhəbbətinin sonsuzluğunun tərənnümüdür.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zərifə Quliyevanın kitablarının təqdimat mərasimində səslənən bu fikirlər bir ziyanlı yaradıcılığına diqqətin ifadəsi idi. Zərifə xanımın söz boxçasının işığına yığışanlara müəllifin yaradıcılığr ilə bağlı məlumat verən kitabxananın direktoru Tahir Sadıqov bildirdi ki, kitabların mənəvi dəyəri daha böyükdür.

Müəllifin yaradıcılığı ilə bağlı məlumat verən, tədbirin təşəbbüskarı şair, publisist, "Qızıl qələm" media mükafatı laureatı Rauf İlyasoğlu müəllifin yaradıcılığından danışaraq bildirdi ki, bir ana qəlbinin yanğını səhifələrində yaşıdan kitabları ilə Azərbaycan qadınlarına xas olan müdriklik, dəyanət, mətanət nümunəsi göstərən Zərifə xanımın "Ömrün son baharı", "Sənsiz səninlə", "Son ümidi", "Tale yazısı", "Behişt zəvvvari" kitablarında həyatdan vaxtsız, nakam köçmüş övladı ilə bağlı xatirələri yer alsa da, "Nicat günü"ndə müəllifin mətbuat səhifələrində çap olunmuş ictimai-siyasi məsələlərə həsr olunmuş məqalələri toplanmışdır:

- Zərifə xanımın biri-birindən maraqlı, oxunaqlı kitabları müəllifin illəri ehətə edən yaradıcılığının bəhrəsidir. Ümummilli lider Heydər Əliyev, Ulu Öndərin siyasetini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Heydər Əliyev

Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva ilə bağlı məqalələrində dövlətçilik ideyalarına, təmsil olunduğu partiyaya sədaqətini ürək sözləri ilə bildirən Zərifə xanım 15 iyun 1993-cü ili Azərbaycan xalqının nicat günü adlandırır. Mətbuata dövlət qayğısını əks etdirən yazıldarda ölkədə demokratik inkişaf, söz, mətbuat azadlığı istiqamətində görülən işlərdən, müstəqil mətbuatın inkişafına dövlət dəstəyindən söz açır. Milli Məclisin üzvü, yazıçı-publisit Elmira Axundovanın müəllifin atası Rzaqulu Quliyevlə bağlı yazısı, mərhum çekistlə bağlı ulu öndər Heydər Əliyevin fikirləri maraqla oxunur.

Təqdimat mərasimində çıxış edərək müəllifin yaradıcılığından söz açanlar bildirdilər ki, kitablarda əsas yer tutan ana nisgili xüsusi silə diqqət çəkir.

Həyatının 30-cu ili ömrünün son baharı olan, anasının son ümidi də özü ilə aparan Orxansız illərini ürək yanğısı ilə qələmə alan Zərifə xanım kitablarında övladının tale yazısını çözələyir, ağrılı-acılı səhifələrini qələmə alır, xatirələr işığında kövrəlir, təsəlli tapdığı Ayxanın simasında övlad sevgisinə qovuşduğunu bildirir.

Tədbirdə bildirildi ki, yeni işq üzü görən Məhbubə Salmanovanın "Ana fəryadı" kitabında da Zərifə xanımın tek övladı Orxanla bağlı nisgili sözlərin qüdrəti ilə oxucuya çatdırılır.

Mətanətli ana nümunəsi olan, müqəddəs duyğularını insanla qayğısı ilə yaşıdan Zərifə Quliyeva yaradıcılığını davam etdirir. Onun kitabları ilə yaxından tanış olan oxucular müəllifin yeni əsərlərini gözləyirlər.

**Xuraman İslmaylıqızı,**  
**"İki sahil" qəzeti,**  
**19 noyabr 2014-cü il**

## BƏŞƏRİYYƏT QARŞI CİNAYƏT – XOCALı SOYQIRIMI

(Səs qəzeti Xocalı faciəsinin 22-ci ildönümü ilə  
bağlı növbəti dəyirmi masa keçirdi)

“SƏS” qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyat kəsb edə, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterlı dəyirmi masalar təşkil edir. Bu dəfəki dəyirmi masanın mövzusu Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydin Mirzəzadə, Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydin Hüseynov, Xocalı şəhər icra hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev, Xocalı şəhərinin ilk polis rəisi Sabir Məmmədov, tanınmış telejurnalist Nadejda İsmayılova, Azərbaycan Dövət Pedaqoji Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru İbadulla Məmmədov, Əsgəran polis şöbəsinin keçmiş polis əməkdaşı Teymur Manafov, Xocalı şəhərinin sabiq polis rəisinin müavini Hafız Ədilov və Xocalı şəhər sakini Arif Əzimov iştirak ediblər.



İlk önce dəyirmi masa iştirakçıları Xocalı faciəsində qətlə yeytilən soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dəyirmi masada giriş sözü ilə çıxış edən “Səs” qəzetiinin siyaset şöbəsinin müdürü İlham Əliyev bildirdi ki, Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan bu dəyirmi masa “Bəşəriyyətə qarşı cinayət - Xocalı soyqırımı” mövzusunda olacaq. “XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də, məhz Xocalı soyqırımıdır. Lakin həmin soyqırımla bağlı əlaqəsi olan adamlar hələ də öz vicdanları və qanun qarşısında cavab verməyib” - deyə İl. Əliyev o dövrün qanlı olayları və Xocalı soyqırımı ilə bağlı dəyirmi masa iştirakçıları arasında müzakirələrin aparılmasıన vacibliyini də bildirdi.

“Səs” qəzetiinin əməkdaşı:

- İbadulla müəllim, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədəki ictimai-siyasi vəziyyət, eyni zamanda, o dövrdə Dağlıq Qarabağda baş verən hadisərlərlə bağlı nə deyərdiniz?

İbadulla Məmmədov:

- Xocalı soyqırımı ermənilərin millətimizə qarşı törətdiyi ən qanlı faciələrdəndir. O dövrdə ermənilərin fəallaşmasının əsas səbəbi yenice müstəqillik qazanmış Azərbaycanı bundan məhrum etmək olub. O zamankı Azərbaycan rəhbərliyi də düzgün mövqe nümayiş etdirmədiyi üçün xalqımızın başına Xocalı kimi bəşəriyyətə, insanlığa qarşı yönələn faciə gəldi. Fakt odur ki, o dövrdə Azərbaycanın daxilində olan qüvvələrin şəxsi ambisiyaları əsasında apardıqları mübarizə ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxarıb. Daxildə gərginliyin yaranmasından istifadə edən ermənilər rusların köməkliyi ilə öz çirkin niyyətlərini həyata keçirməyə çalışıdlar. O zamankı Azərbaycan hökuməti isə bu məsələlərə bir o qədər də ciddi əhəmiyyət vermədi. Beləliklə də, erməni millətciləri planlarını reallaşdırmaq üçün ilk növbədə Qərbi Azərbaycandan olan soydaşlarımızı yaşadıqları tarixi ərazilərdən deportasiya olunması arzularını həyata keçirdilər. Nəticədə, 1988-ci ilin sonuna qədər Qərbi Azərbaycandan

200 mindən artıq azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi. Moskva isə susurdu. Beləliklə, müdafiəsiz Azərbaycan xalqının Dağlıq Qarabağda yaşayan hissəsi erməni-rus hərbi birləşmələri ilə üz-üzə qaldı. Beləliklə, silahsız Azərbaycan kəndləri hər cür müasir silahlarla silahlanmış erməni quldur dəstələri tərəfindən işgal edilərək, mülkiyyətləri talan edildi. Tarixdə görünməmiş, insanlığa siğışmayan qəddarlıqlar Dağlıq Qarabağda ermənilər tərəfindən xalqımızın başına gətirildi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində rus və erməni hərbi birləşmələrinin Azərbaycan xalqının başına gətirmiş olduğu qırğınlardan tarixə soyqırımı faktı kimi daxil olmuşdur. Həmin gecə azgınlaşmış düşmən orduşu xalqımıza amansızcasına divan tutdu. Qoca, uşaq və qadın bilmədən xocalıları kütləvi şəkildə qətlə yetirdi. Əslində, erməni qəsbkarları təkcə Xocalıda deyil, ondan əvvəlki tarixlərdə də Azərbaycan ərazisində törətmış olduğu terror hadisələrində xalqımıza qarşı amansız olduqlarını nümayiş etdirmişlər. Lakin biz bundan sinmamalıyıq. Öz haqq səsimizi dünyaya çatdırmałyıq və düşməndən öz qisasımızı almalıyıq.

#### *“Səs” qəzetiinin əməkdaşı:*

- *Aydın müəllim, heç şübhəsiz ki, Xocalı soyqırımı təsadüfən baş vermayıb, əvvəlcədən planlaşdırılıb. Azərbaycanın o vaxtı rəhbərliyi bu cür məkrli planı alt-üst etmək üçün müəyyən iş apabılardı. Amma buna cəhd olunmadı. Niyə?*

#### *Aydın Mirzəzadə:*

- Xocalı soyqırımı erməni millətçilərinin Azərbaycan torpaqlarını zorla Azərbaycandan alıb, Ermənistana birləşdirməsi siyasetində xüsusi bir mərhələ idi. Əgər hadisə Xocalıda baş verməsəydi, Azərbaycanın hər hansı bir yaşayış məntəqəsində bu hadisə baş verməli idi. Ermənistandan fərqli olaraq həmin dövrdə Azərbaycan siyasi rəhbərliyinin Azərbaycan xalqının milli maraqlarını güdməməsi sonda bir çox faciələrə, o cümlədən, Xocalı soyqırımının baş verməsinə gətirib çıxardı. Bəzən daha cox diqqəti Xocalı soyqırımına veririk. Lakin bu soyqırımına qədər Dağlıq Qarabağda azərbaycanlılar yasavan məkanlarda belə hadisələr çox baş verib. Məsələn, Kəlbə-

cər faciəsi, Cəmili faciəsi, Meşəli faciəsi, Qaradağlı faciəsi onlarla və yüzlərlə belə faciələr baş vermiş və orada yüzlərlə insanlar həlak olmuşdu. Ermənilər bu hadisəni hazırlayanda, bir çox məsələləri, o cümlədən, Azərbaycanda olan siyasi rəhbərliyi - konkret olaraq prezident vəzifəsini daşıyan Ayaz Mütəllibovun ölkəni idarə etməsində zəifliyini, Azərbaycan maraqlarından çox, qeyri-maraqları güdməsini, erməni millətçilərinə qarşı vahid cəbhə yarada bilməməsi faktorlarını nəzərə almışdı. Onlar məlumatlı idilər ki, Azərbaycan ordusu deyilən bir qüvvə yoxdur, dinc əhalinin qorunması və təhlükəsizliyi üçün heç bir addım atılmır. Siyasi rəhbərlik Azərbaycanın inkişafı ilə bağlı düşünülmüş bir siyasetə malik olmayanda və sovet imperiya-sı əhval-ruhiyyəsi ilə yaşayanda, sözsüz ki, sonda ciddi faciənin, o cümlədən, Xocalı soyqırımının baş verməsinə gəlib çıxmali idi.

*“Səs” qəzetiinin əməkdaşı:*

*- Vahid müəllim, Xocalının müdafiəsi üçün o dövrdə hansı tədbirlər görülürdümü?*

*Vahid Əliyev:*

*Bu ssenarı rusların əli ilə hazırlanıb, ermənilərin vasitəsi ilə həyata keçirilib.* Xocalı soyqırımı bir günün, bir anın hadisəsi deyil. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycanın torpaqları hesabına Ermənistanın öz ərazisini genişləndirməyə çalışdığı məlum olar. Həzaman Ermənistən yaranmış siyasi mühitdən istifadə edib. Xüsusilə, Rusiya Azərbaycanda yaranmış ağır durumdan Ermənistən xeyrinə istifadə etməklə Xocalı və bu kimi digər soyqırımlar yaradıb. “Xocalı soyqırımı baş verə bilərdim” sualına cavab olaraq onu deyə bilərəm ki, bu ssenarı rusların əli ilə hazırlanıb, ermənilər vasitəsi ilə həyata keçirilib. Biz deyirik ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işgal edilib. Bu, ermənilərin yox, rusların dəstəyi ilə baş verib. Nəticədə isə, Dağlıq Qarabağ işgalçı Ermənistən əlinə keçib və soydaşlarımız öz doğma yurd-yuvalarından didərgin düşdülər. Eyni zamanda, Dağlıq Qarabağın maddi-mənəvi sərvətlərinin məhv edilmə siyaseti də aparıldı. Bu siyasetdə məqsəd orada yaşayan soydaşlarımızın bir daha geri qayıtmaq ümidişlərini məhv etmək idi. Azərdaşlarımızın bir daha geri qayıtmaq ümidişlərini məhv etmək idi.

baycanın o dövrdəki hakimiyyətinə rəhbərlik edən A.Mütəllibovun yarıtmaz siyaseti belə faciələrin baş verməsinə münbət şərait yaratdı. Həmçinin, həmin yarıtmaz hakimiyyətin Xocalıya kömək etməməslə oldu ki, bu faciə baş verdi. Tarixi hadisələrə bir daha diqqət yetirmək lazımdır. Belə ki, o vaxt Ağdamda 12 hərbi birləşmənin batalyonları var idi. Xocalı faciəsi zamanı bir məkrli əl bu faciənin baş verməməsinə kömək etməyə imkan vermədi. Bir faktı da qeyd edim ki, o vaxt Dağlıq Qarabağın idarə edilməsi iflic vəziyyətində idi. Əgər xatırınızdardırsə noyabr ayının 20-də Qarakənd səmasında vertolyot vuruldu və bunun ardınca faciələr baş verdi. Məqsəd isə hakimiyyətdə boşluq yaratmaq və faciələrin sayını artırmaq idi. Məhz yaranmış mühit nəticəsində Xocalı soyqırımı baş verdi. Bu soyqırımı Azərbaycan xalqının tarixinə qanla yazılmış faciədir.

**“Səs” qəzetiinin əməkdaşı:**

- Nadejda xanım, Xocalıda baş verən hadisələrdə siz iştirak etmisiniz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

**Nadejda İsmayılova:**

*Qocaları görəndə, cəkiliş etməyi də unudurduq, insanların harayına, göz yaslarına dözmək olmurdu.* Doğrudur, mən həmin dövrlərdə baş verən hadisələrin çoxunda iştirak etmişəm. Xocalı hadisəsi baş verdiyi günün səhərisi mən faciənin şahidi olmuşam. Həmin vaxtlar çox ağır günlər idi. Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov öz prezident kürsüsünü müdafiə etmək və qorumaq istəyində idi. O, Azərbaycan xalqının başına gətirilənlə bu hadisələrə o qədər də reaksiya vermirdi. Biz çəkiliş qrupu ilə fevralın 28-də Xocalıda olduq. İlk qarşımıza çıxan meytə dolu maşın oldu. 1992-ci il 28 fevral və 1-2 mart tarixləri həyatimdə ən ürəkağırdan və yaraları göynədən bir tarix oldu. Hər dəfə o günləri unutmaq istəsəm də, unuda bilmirəm. Çünkü mən Xocalının matəm mühitində olduğu günü gördüm. Hər yerdə tökülen qan və ölü insanlar adamı dəli olmaq vəziyyətinə gətirib çıxarırdı. Ölənlərin içində uşaqlar, böyük və qocaları görəndə, çəkiliş etməyi də unudurduq, insanların harayına, göz yaşlarına dözmək olmurdu. Bütün şəhər sanki ölmüşdü. Lakin buna baxmayaraq, biz

bunları çəkmək iqtidarında idik. Bu hadisənin baş verməsi ilə bağlı insan müqəddərətini həll edən suallar versək də, biz onların cavabını ala bilmirdik. Martin 4-də efirə çıxarkən, bu sualları orada səsləndirdik, lakin cavabını yenə də ala bilmədik. Xocalı faciəsi xalqımızın qəlbində həmişə tarixi bir faciə kimi xatırlanır və xatırlanacaq. Hər dəfə biz bu tarixi günlə bağlı fikirlərimizi bildirdik də, yenidən o faciəyə qayıdırıq. Lakin bu faciənin baş verməsi səbəbinin cavabını hələ də ala bilmirik. Ancaq inanırıq ki, bu faciəni törədənlər öz cəzasını alacaqlar.

**“Səs” qəzetiinin əməkdaşı:**

*-Aydın müəllim, o dövrdə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəcilik missiyasının həyata keçirildiyi bir zamanda Xocalı soyqırımı baş verdi. Sizcə, burada şübhə yaranmırı ki, daxili qüvvələrlə yanaşı, həm də xaricdə də müəyyən qüvvələrin maraqları var idi ki, Azərbaycan torpaqları işgal edilsin.*

**Aydın Mirzəzadə:**

*Həmin dövrdə iran vasitəcilik təklif edirdi, lakin sonda xocalı soyqırımı bas verdi.* Düşmən iki halda qalib gəlir. Birinci halda özü güclü olur, ikinci halda isə əks tərəfin daxili zəifləməsi prosesi gedəndə. Ermənistan və erməni millətçiləri güclü deyildi. Sadəcə, həmin dövrdə onlara kömək edən xarici qüvvələr kifayət qədər çox idi. Eyni zamanda, Azərbaycan daxilində Azərbaycan rəhbərlərinin milli təəssübəşliyi yox idi. Azərbaycan dövlətçiliyi haqqında təsəvvür yox idi. Bunu edə bilən insanlar isə Azərbaycandan kənardə saxlanılırdı. O cümlədən onlar həmin vaxtlarda Ümummilli Lider Heydər Əliyevi Azərbaycana buraxmaq istəmir və Dağlıq Qarabağda baş verənlərə maraqlanmadılar. Məhz bunun nəticəsində Xocalı soyqırımı baş verdi. Təəssüf ki, İranla bağlı deyilən fikirlər- tamamilə başqa cür idi. Çünkü İran neytral mövqe tutmağa, Azərbaycanın müstəqilliyini dəstəkləməyə çalışsa da, onun vasitəcilik missiyası hər dəfə müəyyən bir ugursuzluğa gətirib çıxarırdı. Həmin dövrdə İran vasitəcilik təklif edirdi, lakin sonda Xocalı soyqırımı baş verdi. 1992-ci ilin mayında İran hökuməti Yaqub Məmmədovu İrana dəvət etdi, həmin dövrdə

Şuşa işgal olundu. Bu baxımdan, İran bu məsələlərə bizi qane edəcək formada cavab verə bilmədi. Bu da real fakt idi ki, Xocalı faciəsinə ermənilər çox ciddi hazırlmışdılar. Eyni zamanda, bu həqiqət də var idi ki, ermənilərin böyük resursları yox idi. Onlar Rusiya Müdafiə Nazirliyinə tabe olmuş 366-cı motoatıcı alayından istifadə etdilər. Çünkü alayın rəhbərliyi əvvəlcədən satın alınmışdı. Bununla bağlı, qələmə aldığım məqalədə Zaqqafqaziya hərbi dairəsi komandanlığının müavini bildirir ki, alayın komandiri, podpolkovnik Yuri Zarviqarov üç batalyon göndərib. Halbuki bu halda bir batalyon göndərmək mümkündür və həmin batalyonun dəstələri ermənilər tərəfindən şübhəli şəkildə mühəsirəyə alınaraq onlara məxsus hərbi texnika əllərindən alınır. Həmçinin, həmin alayın şəxsi heyətinin 40 faizi erməni zabit və gizirlərimiş. Alay Rusiyaya tabe olsa da, texniki təchizatı Rusiyadan almağına baxmayaraq, tərkibində ermənilər xidmət ediblər. Xocalıya hücumu erməni generalı "Xocalının azad olunması" adlandırmışdı. Görünür, erməni millətçilərinin terminlərində "azad olma" insanların kütləvi surətdə öldürülməsi deməkdir. Məsələn, rəqəmlərə diqqət yetirək: Xocalı soyqırımında bir gecədə 613 nəfər həlak olub, onun 62-si uşaq, 106-sı qadın, 70-i qocadır. 8 ailə tamamilə öldürülüb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. 187 nəfər yaralanıb, bunlardan da 76 nəfəri uşaq, əksəriyyəti də qocalardır. Həmin dövr Qarabağla bağlı materialları ilə diqqəti cəlb edən Avropa tədqiqatçısı Tombi Vaulin fikrincə, hətta müharibə üçün bu, böyük rəqəmdir. Bu gün dünyanın artıq ona qədər dövləti Xocalı soyqırımı faciə kimi tanıyor. Avropanın bir sıra şəhər mərkəzlərində Xocalı soyqırımına həsr olunmuş abidələr qoyulub və hər il Azərbaycan bu faciənin tanıdılması ilə bağlı müxtəlif texnologiyalardan istifadə edir. Məsələn, iki il bundan əvvəl Nyu-York metrosunda bununla bağlı böyük plakatlar asılmışdı. Bu il isə Almanyanın şəhər nəqliyyatlarında Xocalı soyqırımı ilə bağlı görüntülər yayılmışdır. Doğrudur, erməni tərəf bunun təsirini azaltmaq gücündə deyil, amma çalışır. Məsələn, Xocalı faciəsi ilə bağlı ermənilər 8 dildə sayt yaradıblar və bu saytlarda yalan məlumatlar yayılmışdır və bu saytlara müraciət edənlər də az deyildir.

*Səs*" qəzetiinin əməkdaşı:

- Sabir müəllim, həmin dövrdə siz polis şöbəsinin rəisi İsləmiziniz. Polis şöbəsi bu hadisələrin baş verməməsi üçün hansı tədbirləri görürdü?

*Sabir Məmmədov:*

*Xocalı əhalisi öz dədə-baba torpaqlarını cox mərd və cəsurluqla müdafiə edirdilər.* XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi təsadüfən baş vermiş bir hadisə olmamışdır. Bu faciə XX əsrin sonunda ermənilərin Azərbaycan ərazilərinə qarşı sırf ərazi iddialarının irəli sürülməsinin nəticəsi kimi, eyni zamanda, öz arzularına çatmaq üçün Dağlıq Qarabağda hərbi vasitələrə əl atmaları nəticəsində baş vermişdir. Məlum olduğu kimi, 1988-ci ildən başlayaraq, Ermənistən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi haqqında qondarma qərarın qəbul olunmasına nail oldu. Nəticədə Azərbaycana qarşı Dağlıq Qarabağda iğtişaşlar gücləndi. Qeyd edim ki, Azərbaycanın dilbər guşələrindən biri olan və artıq o zaman şəhər statusu almış Xocalı alınmaz bir qalaya çevrilmişdi. Cünki, Xocalı əhalisi öz dədə-baba torpaqlarını cox mərd və cəsurluqla müdafiə eddirdilər. O dövrdə Dağlıq Qarabağ ətrafında gedən müharibənin əhatə dairəsi getdikcə daralırdı. Davamlı şəkildə Xocalıdan və ətraf rayonlardan mərkəzə - o zamankı hakimiyyətə məlumatlar verilirdi ki, vəziyyət getdikcə pisləşir. Mərkəzi hakimiyyət isə bu məsələlərdə tamam fərqli mövqe tuturdu. Eyni zamanda onlar Xocalı əhalisinə heç bir ciddi yardım göstərmək niyyətində deyildi. Məhz bütün bunların nəticəsi olaraq, 1992-ci idə fevral ayının 25-dən 26-na keçən gecə rusların Xankənddə olan 366-cı motoatıcı alayının bütün hərbi imkanlarından istifadə etməklə Xocalı üzərinə hücum edildi. Onu da qeyd edim ki, bu faciə baş verməzdən əvvəl də 366-cı alay, əslində, Azərbaycanın kəndlərinin atəşə tutulmasında böyük rol oynayırdı. Sonradan könülli olaraq Azərbaycan tərəfinə keçmiş həmin alayın döyüşçüləri də açıq şəkildə bildiriblər ki, onlara müəyyən dərəcədə pul və digər şirnikləndirici vədlər təklif etməklə, Azərbaycan kənd-

lərini iri çaplı silahlardan atəşə tuturdular. Yəni ruslar artıq ermənilər tərəfindən, demək olar ki, ələ alınmışdı. Bütün bunların yekununda isə mərkəzdən heç bir kömək almayan, tamamilə köməksiz vəziyyətdə olan Xocalı əhalisi sərt qış gecəsində düşmənin amansız hücumuna məruz qalmışdı. Həmin gecə yaşanan böyük və qanlı faciənin yekununda 7 minlik Xocalı əhalisinin az bir hissəsi erməni güləbaranından canını qurtararaq, sağ qala bilmışdı. Bir məsələni də qeyd edim ki, o vaxt biz Əsgəran polis şöbəsinin nəzdində 58 nəfərdən ibarət bir dəstə yaratmışdıq və həmin şöbədən 8 ədəd makar tipli təpança ilə Xocalı camaatını müdafiə edirdik. Eyni zamaqda, 21 nəfər könüllü qüvvələr var idi. Bu qüvvərlər biz düşmənə qarşı mübarizə aparırdıq. Hətta o vaxt bizdə olan ov tüsənglərini də əlimizdən almışdilar. Belə bir vəziyyətdə tankın, topun qabağında Xocalı nə edə bilərdi? Xocalı 20 erməni kəndlərinin mühasirəsində idi. Xocalı artıq boğulurdu. Dövlət səviyyəsində kömək olmadığı üçün Xocalıda bu faciə baş verdi.

**“Səs” qəzetinin əməkdaşı:**

- *Aydın müəllim, məlum olduğu kimi, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib. Bununla bağlı nə deyə bilərsiniz?*

**Aydın Hüseynov:**

*Azərbaycana rəhbərliyə qayıdan ulu öndərimiz Heydər Əliyev tərəfindən milli məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi.* “Səs” qəzetiin artıq ənənə halını almış çox vacib məsələlər ətrafında, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı keçirdiyi bu dəyirmi masanı çox yüksək səviyyədə qiymətləndirir və təqdirdir edirəm. Həqiqətən də, artıq 22 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımı ilə bağlı beynəlxalq aləmdə hələ də bir susqunluq mövcuddur. Amma bütün bunlara baxmayaraq, cəmiyyətimiz baş vermiş bu faciəni heç vaxt unutmur. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilən soyqırımına o dövrün hakimiyyət nümayəndələri lazımı qiymət verməyi bacarmadılar. Məhz xalqın təkidli tələbi ilə Azərbaycana rə-

bərliyə qayıdan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və Xocalı soyqırımının insanlığa qarşı yörünləşmiş bir cinayət olması ilə bağlı konkret mövqe bildirildi. Ulu Öndərimiz Heydər Əliyev siyasetinin ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev də Xocalı soyqırımı ilə bağlı dünyanın bütün beynəlxalq təşkilatlarında, eləcə də ayrı-ayrı ölkələrdə bu faciəyə siyasi və hüquqi qiymət verilməsi işi aparıb və buna nail olub. Məhz Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının Büyənəlxalq ictinaiyyətə çatdırılması, fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi mili faciəmizin tanıdlılması istiqamətində ən mühüm adımlardan hesab olunur. Bundan əlavə, dünyadan bir neçə ölkəsində bu gün də “Xocalıya ədalət” kampaniyası ilə bağlı işlər aparılır.

(Ardı var)

**Rəfiqə Kamalqızı**

20 fevral 2014-cü il

*SƏS* qəzeti ötkəmizin hayatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Bu dəfəki dəyirmi masanın mövzusu Azərbaycan tarixinin ən çatın səhftlərinin dənən Xocalı soyqırımının 22-ci ildönümüնə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydm Mirzəzadə, Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydm Hüseynov, Xocalı şəhər icra hakimiyyətinin baş masləhətçisi Xəlil Vəliyev, Xocalı şəhərinin ilk polis rəisi Sabir Məmmədov, tanınmış tətəjurnalıst Nadejda İsmayılova, Azərbaycan Dövət Pedaqoji Universitetinin dosenti, tarix eimtəri üzrə fətsəfə doktoru İbadulla Məmmədov, Əsgəran polis şöbəsinin keçmiş polis əməkdaşı Teymur Manafov, Xocalı şəhərinin kecməş polis rəisinin miiavini Hafız Ədilov va Xocalı şəhər sakini Arif Əzimov iştirak ediblər.

İlk önce dəyirmi masa iştirakçıları Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetiinin siyaset şöbəsinin müdürü İlham Əliyev bildirdi ki, Xocalı faciəsinin 22-ci ildönümüne həsr olunan dəyirmi masa "Bəşəriyyətə qarşı cinayət - Xocalı soyqırımı" mövzusunda olacaq. "XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də, məhz Xocalı soyqırımıdır. Lakin həmin soyqırımla bağlı əlaqəsi olan adamların heç birisi hələ də öz vicdanları və qanun qarşısında cavab verməyib-lər" - deyə, İlham Əliyev o dövrün qanlı olayları və Xocalı soyqırımı ilə bağlı dəyirmi masa iştirakçıları arasında müzakirələrin aparılmasıనın vacibliyini də bildirdi.

**"Səs" qəzeti'nin əməkdaşı:**

- *Arif müəllim, mətbuatda Xocalıda ölenlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Hətta bildirilir ki, bu faciədə 1200-dən çox adam qətlə yetirilib. Bununla bağlı nə deyə bilərsiniz?*

**Arif Əzimov:**

- *Cörəyimizi yeyənlər harınlaşaraq silahı bizi tuşladılar.* Xocalı soyqırımında 613 nəfər qətlə yetirilib. Bu, bir gündə ölenlərin sayıdır. Digər rəqəmlər isə həmin faciədən zərər çəkənlərin sonradan dünyalarını dəyişmələrindən alınan rəqəmlərdir. Bu gün burada Xocalının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri vəhşiliklərindən, vandal hərəkətlərindən danışıldı. Bildirildi ki, bu faciəni törədən 366-ci motoatıcı alayın törətdiyi soyqırımıdır. Bütün bunlar faktdır. Bununla belə bir məsələyə toxunmaq istərdim. Sual edirəm bu 366-ci alay Xankəndində lokasiya olunarkən nə ilə dolanırdı? Onların təminatı, sözsüz ki, o vaxtkı Azərbaycana rəhbərlik edən səriştəsiz insanların "qayğısı" nəticəsində həyata keçirildi. Digər bir məsələyə də toxunmaq istərdim ki, 1991-ci ildə qaz xətti Ağdamdan Xankəndinə yox, Yerevana gedirdi. Buna görə də bu məsələ ilə bağlı belə bir təşəbbüs irəli sürdük ki, Ağdamdan gələn qaz xəttini kəsək. Lakin buna sapı özümüzdən olanlar imkan ver-

mədilər. polislər imkan vermədi. Bütün bu dediklərimdə məqsədim həmin faciəni törədən 366-ci alayın "özümüzükülər" tərəfindən hərtərəfli təminatı idi. Və nəticədə cörəyimizi yeyənlər harınlaşaraq silahı bizi tuşladılar.

**"Səs" qəzetiinin əməkdaşı:**

*- Hafız müəllim, həmin hadisə zamanı əhalinin mühafizəsi ilə məşğul olanlai biri də siz olmuşunuz. Onların mühafizəsi ilə bağlı hansı istiqamətdə işlər aparılırdı?*

**Haftə Ədilov:**

- *Qorxuram ki, ömür ermənilərdən qisasımızı almağa vəfa etməyə...* Aradan 22 il ötməsinə baxmayaraq o dəhşətləri yaşamış bir insan kimi bu gün də danışmaqdə çətinlik çəkirəm. Diri-diri yan-dırılan insanların fəryadı, düşmən əlinə keçməmək üçün körpəsini sinəsində boğub, namusunu düşmən əhatəsindən çıxaran ananın, kütləvi şəkildə qətlə yetirilən ailələrin sönmüş ocaqlarını, anasının gözü qarşı da diri-diri tonqalda yandırılmış körpələrin fəryadlarını, Xocalı kimi bir şəhərin yanib külə dönməsini böyük ürək ağrısı ilə xatırlayıram.

Deyərdim ki, hər ilin fevralı mənim üçün çox ağr keçir. Qorxuram ki, ömrüm ermənilərdən qisasımızı almağa vəfa etməyə. Səbirsizliklə Ali Baş Komandanımızın səfərbərlik haqda verəcəyi əmri gözləyirəm. Allah o günü görməyi mənə nəsib etsin. Mənim bir vətəndaş kimi üzərimə ermənilərdən Xocalı qisasını almaq missiyası düşür. Bu qisas qaldıqca özümü rahat hiss edə bilmirəm...

1992-ci il fevral ayından Xocalı hər tərəfdən ümidiñi üzmüdü. 20 erməni kəndinin mühasirəsində olan Xocalı boğulurdu, od tutub yanındı. Bir hadisəni danışmaq istərdim ki, artıq Xocalı tam boşaldığı bir zamanda bir yaşlı qadın başını aşağı salaraq gedirdi. Mən ona yaxınlaşıb, hara getdiyirii soruşdum. O, hara gedə bilərəmkı dedi, insan da yaşadığı, doğulduğu torpağı tərk edib, gedə bilər? Ona görə də mən bu torpaqdan çıxmayaçağam, oləcəyəmsə, qoy elə öz doğulduğum torpağında ölüm".

Təəssüf ki, cəhdlərimə baxmayaraq, o yaşlı ana geriyə - şəhərə qayıtdı. İnsanlar torpağından çıxmamaq üçün ölümü üstün tuturdular. Bax, Xocalı sakinləri bu istəklə vətən yolunda şəhid oldular. Xocalılar həmin günə qədər inamla yaşayırıldılar. Düşünürdülər ki, nəhayət, hakimiyyət onlara yardım edəcək. Amma belə olmadı, o vaxtkı hakimiyyət dairələri xocalıları düşmənlə üz-üzə qoydu.

Fevralın 25-26-sı Xocalının süqutu günü oldu. Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərlərinin məsuliyyətsizliyi nəticəsində Xocalı bir gecənin içində od tutub yandı, əhalisinin 613 nəfəri isə amansızlıqla qətlə yetirildi. Əminəm ki, bu qisas yerdə qalmayacaq, bizlər - Azərbaycan xalqı xocalıların, ümumiyyətlə, düşmən gülləsinə tuş gələn şəhidlərimizin qisasını alacaqdır.

**"Səs" qəzətinin əməkdaşı:**

- *Teymur müəllim, siz də həmin vaxtlarda Əsgəran rayon polis şöbəsinin rəis müavini işləmisiniz. Sizcə, Xocalıda soyqırımının baş verməsi üçün tədbirlər görülə bilərdimi?*

**Teymur Manafov:**

- *İnanıram ki, bu faciənin qurbanı olanların qisası mütləq alınacaq.* Fevralın 25-dən 26-na keçən gecə Xocalı yerlə yeksan oldu. Belə bir faciəni unutmaq olarmı? O vaxt hakimiyyətdə olanlar yaxşı bilirdilər ki, Xocalı ermənilərin əhatəsində idи və onu da yaxşı bilirdilər ki, Xocalıda silahlı qüvvə yoxdur. Polis sıralarında olanların 5-6 nəfərində silah var idi. Çıxışlarda deyildiyi kimi, o vaxt hətta bizim ov silahlarını da əlimizdən almışdılar.

Zaman-zaman ermənilər azərbaycanlılara qarşı terror aktları, qətlamlar törədiblər, torpaqlarımızı işgal etməyə çalışıblar. Hec kəsə sərr deyil ki, ermənilər xalqımıza qarşı törətdikləri faciələri xərici havadarlarının, xususi ilə də rusların vasitəsi ilə həyata keçiriblər. Bu gün də bu məkrli siyaset davam etməkdədir. Qeyd edim ki, Azərbaycanın dilbər guşələrindən biri oian və artıq o zaman şəhər statusu almış Xocalı alınmaz bir qalaya çevrilmişdi. Çünkü Xocalı əhalisi öz dədə-baba torpaqlarını çox mərd və cəsurluqla müdafiə edirdilər. Amma düşmən arxalı və hiyləgər idi. Bu baxımdan Xoca-

linin blokadası daralırdı. Bu barədə o zamankı hakimiyyətə məlumatlar verilsə də, onlar heç bir tədbir görmədilər. Nəticədə iyirminci əsrin ən dəhşətli soyqırımı - Xocalı soyqırımı törədildi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə yaşanan böyük və qanlı faciədən 7 minlik Xocalı əhalisinin az bir hissəsi erməni gulləbaranından canını qurtararaq, sağ qala bilmışdı. İnanıram ki, bu faciənin qurbanı olanların qisası mütləq alınacaq.

**Aydın Hüseynov:**

- *Erməni cəlladları bir daha xocalı soyqırımında törətmis ol-duqları vəhşiycləri açıq şəkildə etiraf etmiş oldular.* Biz nəzərdən qaçırmamalıq ki, Xocalı təkcə soyqırımı deyil, bu ilk növbədə, Azərbaycan xalqının mənəvi müqavimətinin qırılması üçün düşünülmüş, sistemili, hərbi-psixoloji bir aksiya idi. Ermənilər növbəti mərhələdə bilirdilər ki, Dağlıq Qarabağda geniş əraziləri işgal etməyi nəzərdə tuturlar. Bu əvvəlcədən düşünülmüş bir plan idi. Məhz bu, xalqın azadlıq ruhuna, mənəviyyatına, milli psixoloji müqavimətinə vurulan bir zərbə idi. Ona görə də, öz planlarını məhz bu şəkildə qəddarcasına düşünmüşdülər. Amma bu, ermənilərin hərbi-siyasi bilgilərinin nəticəsi kimi ortaya çıxmamışdır. Bu, böyük bir imperiyanın birbaşa hərbi-psixoloji müdaxiləsi nəticəsində meydana çıxmışdır. Xocalı faciəsi o dərəcədə qəddarcasına törədilmişdi ki, hətta bir informasiya ötürücüləri olaraq, Azərbaycan mətbuatı bəzi hallarda Xocalıdakı hadisələri olduğu kimi, cəmiyyətə və dünyaya təqdim etməyi qüruruna belə siğışdırıldı. Yəni bizə ar gəlirdi ki, övladlarımız, körpələrimiz, qadınlarımız, qızlarımız bu cür təcavüzə məruz qalıb. Bəzən milli qürur bunu açıq şəkildə təqdim etməkdə bizə mane olurdu. Çünkü biz ermənilərin xalqımıza qarşı törətmış olduğu əməllərdən utanırdıq. Ancaq burada heç bir utuancaqlığa yer vermək lazımdır. Həmin hadisələri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Bundan əlavə, Xocalıda bu hadisələri törətmış Zori Balayan, Robert Koçaryan və Serj Sarksiyan da etiraf elədilər ki, bəli, xocalılar elə bilirdi ki, biz dinc əhaliyə qarşı amansız ola bilmərik. "Ancaq biz o sterotipləri qırıq. Sübut etdik ki, biz amansız omağa qadirik və heç kimə aman vermədən xocalıla-

rın hamisini qətlə yetirdik”, deyən erməni cəlladları bir daha Xocalı soyqırımında təfətmiş olduqları vəhşilikləri açıq şəkildə etiraf etmiş oldular.

### Xəlil Vəliyev:

**- Bu faciənin təbliğatı bir gün olmamalı, hər an, hər saat aparılmalıdır.** O zaman Xocalı hər tərəfdən təzyiqlərlə üzləşirdi. Xatirimdədir ki, Malibəylinin işgalindən sonra sakinlər Prezident Aparatının qarşısına yığışaraq öz etirazlarını bildirdilər, lakin o vaxtkı hakimiyyət insanlara çox soyuq münasibət göstərərək, onların tələblərini qulaqardına vurdu. Bu mənə çox təsir edirdi. Həmin vaxtlar mən Ağdamda qayıtdım. Artıq Ağdamda da özbaşınlıq, insanalara qarşı soyuq münasibət başlayırdı.

Xocalı faciəsi ilə bağlı təbliğatımız qane edici deyil, bu, faciə cəmi bir gün qeyd olunmamalıdır. Eyni zamanda, Xocalı ilə bağlı abidənin cəmi bir yerdə qoyulması da doğru deyil. Bir çox yerlərdə bu abidələr ucaldılmalı, istər xalqımız, istərsə də, xarici qonaqlar Xocalıda baş verən bu hadisəni bu abidələr ziyarət etməklə yad edərlər. Adı insanlardan başlamış ziyalısına qədər hamı faciənin təbliğatı ilə bağlı geniş işlər aparmalıdır. Həmçinin Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlara dövlət tərəfindən statuslar verilməlidir. Doğrudur, bu gün dövlətimiz istər şəhid ailələrinə, istər mühabibə veteranlarına, əllişərə, istərsə də qaćqın düşmüş soydaşlarımıza böyük diqqət göstərir, onlar dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Ancaq bu faciənin təbliğatı bir gün olmamalı, hər an, hər saat aparılmalıdır.

### “Səs” qəzetinin əməkdaşı:

**- Aydın müəllim, Xocalı soyqırımının dünva parlamentləri tərəfindən tanınması istiqamətində Azərbaycanın Milli Məclisi hansı işləri görür? Görürsə, nəticələri barədə nə deyə bilərsiniz?**

### Aydın Mirzəzadə:

**- Bu faciə özümüzü, düşmənimizi tanımağa, gələcək nəsilləri bu faciələrdən qorumaq üçün düşünülmüş bir mexanizm hazırlamağa kömək edir.** Soyqırımı aktının törədilməsindən sonra faciənin təfərrüatının öyrənilməsi, buna hüquqi qiymət verilməsi ilə bağlı işlər görüldü. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi qiymət ve-

rildi. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin verdiyi Sərəncama əsasən Xocalı faciəsi genosid kimi qiymətləndirildi. Parlamentdə hər il bu məsələ ilə bağlı dinləmələr kecirilir. 2002-2012-ci ildə parlamentdə geniş dinləmələr oldu. Bu məsələ ilə bağlı dünya parlamentinə müraciətlər edildi. Azərbaycan parlamentinin deputatları xaricdə olarkən, bu məsələ ilə bağlı geniş məlumatlar verirlər. Məhz respublikamızda olan səfirliliklərin və diasporların fəaliyyətinin nəticəsidir ki, Xocalı soyqırımı 10-a qədər ölkə tərəfindən genosid kimi tanınıb. Bu günə kimi ABŞ-in 20-yə yaxın ştatı Xocalı soyqırımını genosid kimi tanıyıb və tanımaqdə davam edir. Xocalı faciəsi öncəsi dünyanın bir çox yerlərində, səfirliliklərdə Azərbaycandan gedən ziyalıların iştirakı ilə tədbirlər kecirilir. Xocah faciəsi bu gün Azərbaycan tarixinin başlıca səhifələriindən biridir. Bu faciə özümüzü, düşmənimizi tanımağa, gələcək nəsilləri bu faciələrdən qorumaq üçün düşünülmüş bir mexanizm hazırlamağa kömək edir. Hesab edirəm ki, damarında azərbaycanlı qanı axan hər bir kəs Xocalı faciəsinin incəliklərini bilməli, bu faciədən sağ çıxan insanların sosial problemlərinin həllində dövlətin qayığını öyrənməli və hiss etməlidir. Eyni zamanda, deyilən fikirlərlərdə razıyam ki, Xocalı faciəsi ildə bir dəfə yox, hər an, hər vaxt bu faciə ilə bağlı gənclərimiz arasında geniş təbliğat aparılmalıdır. Mən də Qarabağ həqiqətləri və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı yazdığım kitabda bir çox həqiqətləri üzə çıxarmışam.

Eyni zamanda, “Səs” TV və “Səs” qəzeti redaksiyasına belə bir dəyərli mövzu ilə bağlı dəyirmi masa keçirdiklərinə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, bu qəzet həmişə özünün dövlətçilik mövqeyi ilə seçilib. Onu da bildirim ki, “Səs” qəzeti kampaniya xarakterli tədbirlər aparmır. Mütəmadi olaraq, bütün il ərzində qəzet tərəfində silsilə şəklində zəruri mövzular ətrafında tədbirlər kecirilir. Bütün bunlara görə, mətbü orqanın kollektivinə və rəhbərliyinə minnətdarlıqlarımı çatdırır, onlara bu şərəflə yolda uğurlar diləyirəm.

**Rəfiqə KAMALQIZI,**

“Səs” qəzeti,  
21 fevral 2-014-cü il

\*\*\*

*- Sabir müəllim, 21 sentyabr 1991-ci ildə Yeltsin və Nazarbayev DQMV münaqişesinin həlli ilə bağlı Xankəndində əhali ilə görüş keçiriblər. Bu zaman erməni təxribatının qarışımın alınması üçün qabaqlayıcı tədbirlər görüldümü?*

- Sualınızı cavablandırımadan önce, onu deyim ki, o zaman DQMV-nin bütün ərazisi od tutub yanırkı, erməni quldur dəstələrinin terror əməlləri nəticəsində azərbaycanlılar öz el-obaların gedib-gəlməkdə çətinlik çəkirdilər. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və yaşamış adamlar baş verənləri gözləri ilə görübər və o günləri olduğu kimi düzgün, dəqiq təsvir edə bilərlər. Yeri gəlmışkən, onu da deyim ki, bu bölgənin yolunu tanımayan şəxslərdən bəziləri tanımasalar da belə, baş verənlərdən xəbərsiz olduqları halda özlərindən uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. Hər bir şəxs həqiqəti deməli, haqqı qiymət verməlidir. Axı gələcək övladlarımız DQMV-də və eləcə də, Xocalıda olmuş hadisələr və onun şəxsən iştirakçılara əldə etdiyi qəzet, jurnal və kitablara qiymət verəcək, tarixi sənəd kimi inanacaqlar. Hazırda elə adamlara rast gələrsən ki, heç DQMV-də, Xocalıda, Şuşa və s. yerlərdə olma-yolmaya kitablar yazır, qəzetlərdə, televizya verilişlərində operativ çıxışlar edirlər.

1991-ci il 18 sentyabrında Xocalı şəhər milis şöbəsinə rəsmi məlumat gəldi ki, 20 sentyabr 1991-ci ildə Azərbaycanın, Rusiya-nın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişesinin həlli ilə bağlı Xankəndinə gələcəklər. Mən Xocalı şəhər polis rəisi kimi dərhal şəxsi heyəti yığıb, onları mühafizə tədliprləri planı ilə tanış etdim. Nəhayət, 21 sentyabr 1991-ci il tarixində Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nazarbayev, Azərbaycan prezidenti Ayaz Mütəllibov, Azərbaycan Respublikasının daxili işlər naziri M.Əsədov və başqa nümayəndələr həbi vertolyotla Xocalı hava limanına endilər. Dövlət rəhbərlərinin iştirakı ilə ermənilərlə görüş keçirildi. Ermənilər bir neçə dəfə təxribat törədib, görüşü pozmağa çalışıdilar. Bu baxımdan da, demək olar ki, görüş nəticəsiz

başa çatdı. Həmin vertolyotda Azərbaycan kinostudiyasının operatoru Elxan Əliyev, Teleradio Şirkətinin əməkdaşı Nadejda İsmayılova, İstanbulda çıxan "Zaman" qəzetinin müxbiri Yılmaz Polad və jurnalistlərdən Elmira Axundova (hazırda MM-nin deputati) və Tünzalə Qasımovə da var idi. Onları xidməti polis maşınınında apardım. Mənimlə Xocalı polis bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Hafiz Adilov da gəldi. Ermənilər bu zaman mitinq edir, öz dillərində söyüş söyürdülər. Izdihamın içi ilə adamları yara-yara keçdiyimiz müddətdə erməni arvadları bizim azərbaycanlı olduğumuzu bilən kimi türk Yılmaz Poladin üst-başını cırıq-cırıq etdilər. Həmin vaxt ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizim hər birimizi girov götürmək istəyirdilər. Bizimlə olan jurnalist Nadejda İsmayılova yuxarı qalxır, rəhbərliyə məruzə etdi. Mikrofon vasitəsilə ermənilərə ultimatum verildi ki, elə bu dəqiqə Elxan Əliyevi gətirməlidirlər. Yoxsa biz DQMV barədə heç bir söz deməyə-cəyik. Fikir söyləməyəcəyik. Hardasa bir müddətdən sonra Elxan Əliyev azad edildi.

*- Həmin vaxt ermənilər Polyaniçkonun azərbaycanlı sürücülərini qətlə yetiriblər. Cinayəti törədənlər tapıldı mı?*

- Ermənilər V.Polyaniçkonun Xocalı sakini olan sürücüləri Vahid və Habili Əsgəran rayonunun düz ortasında qətlə yetirdilər. Elə həmin gün Şuşa - Ağdam avtomobil yolu ermənilər tərəfindən düz Əsgəran qalasının keçidində betonlanaraq bağlandı. Artıq maşınla gediş-geliş yox idi. Xocalı, Əsgəran, Noraguh, Mehdiqənd, Bozdağ, Daşbulaq, Naxçıvanik, Həsənabad, Kat, Dahrab və s. kəndlər ermənilər tərəfindən üzük qaşı kimi əhatə olunmaqdə davam edirdi.

1992-ci il yanvarın 30 idi. DİN-nə getmişdim. Orada rəhmətlik Ərif Hacıyevlə rastlaşdım. Əliflə söhbət zamanı məlum oldu ki, o, Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-dən aldığım həbi sursatı Ağdama, oradan da Xocalya aparmalı idim. Ağdam rayonuna gəldikdən sonra Əilfdən bir xəbər çıxmadığını görçək, vertolyot aparmaq qərarına gəldim. Nəhayət, çox çətinliklədə olsa da DİN-nin xətti ilə DQMV Dİİ-nin rəisi müavini işləmiş, o vaxt sərəncamda olan, polkovnik Sadir Məmmədovun köməkiiyi ilə vertolyot əldə edə bildik. DQMV-də vəziyyət get-gedə pisləşirdi. Biz polis əməkdaşları Əsgəranda, Xankəndidə iclaslara

gedəndə və gələndə hər an qətlə yetiriləcəyimizi düşünürdük. O vaxt bu yolla çox adam oğurlayıb, girov götürürdülər. Həsənabad, Məlibəyli, Quşçular kəndləri yandırılıb dağıldığı üçün artıq Xocalının da işgal edilməsi təhlükəsi yaranırdı. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə çətin idi. Ərazi döyüslərinin birində Xocalı sakini Felmanın ayağından aldığı gullə yarası qanqrenaya səbəb oldu.

1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, iki ədəd qoruyucu "Krakodil" vertolyotlarının müşayiəti ilə gətirildi. Bu vertolyotlarla Felmarı və digər yaralıları Bakıya yola sala bildik.

*- Deməli, erməni-rus hərbi birləşmələrinə qarşı qeyri-bərabər müharibə də digər torpaqlarımız kimi Xocalı da işgal edildi və əhaliyə qarşı soyqırımı aktı törədildi?*

- Bəli, erməni-rus hərbi birləşmələri Xocalıya bir neçə istiqamətdə hücum etdilər. Köçəryanın, Sarkisanın, Ohanyanın və rus alayının komandirlərinin başçılığı ilə Xocalı şəhəri güclü top atəşinə məruz qaldı. Qeyri-bərabər döyüsdə Xocalı şəhər polisi də düşmənə qarşı ölüm-dirim savaşı aparıb, onlara sarsıcı zərbələr endirdi. Amma nə edək ki, düşmən hərbi texnika və qüvvə baxımdan bizdən bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işgal edildi. Xocalıda ermənilər bəşəriyyətin ən qəddar cinayətlərindən olan Babya, Soqmı, Xatın soyqırımlarına bənzər qətlam törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər erməni cəlladları tərəfindən gulləbaran edilib və 1275 nəfər girov götürülüb, 150 nəfərin təleyi isə bu günə qədər məlum deyil. Ermənilərin törətdiyi Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Bu cinayət isə cəzasız qala bilməz.

*Ruqiyə Nəcəfzadə,  
"SƏS" qəzeti,  
20-21 fevral 2014-cü il*

## XOCALIDA SON GECƏ



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "SƏS" Media Qrupunun hazırladığı "Xocalıda son gecə" filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Miili Məciisinin vitse-spikeri Bahar Muradova, miliət vəkili Rövşən Rzayev, Kamilə Əliyeva, Leyla Abdullayeva, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov və digər fəal gənclər iştirak ediblər.

Xocalıda həlak olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra təqdimat mərasimini giriş sözü ilə açan "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev film haqqında fikirlərini bildirib. O, qeyd edib ki, ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı bəşər tarixində silinməz iz buraxıb: "Bu gün sizlərə təqdim etdiyimiz sənədli film də məhz Xocalı sakinlərinin faciəsindən bəhs edir. Filmi izləyərkən, həmin tarixi elə xocalılıların öz dillərində eşidəcəyik. Bu, həm də bizim qan yaddaşımızdır. Biz heç bir zaman bu tarixi unutmadiq, unutmayacaqıq".



Daha sonra "Xocalıda son gecə" filminə baxış keçirilidi. Filmin nümayişindən sonra çıkış edən Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova qeyd etdi ki, öz yurd-yuvasından ayrı düşən bir azərbaycanlı kimi bu hadisələrdən danışmaq onun üçün çox çətindir: "Xocalı hadisəsi və bu hadisə zamanı itirdiklərimiz barədə düşünəndə insanın digər düşündüklərinin hamısı arxa plana kecir. Bu günlərdə ATƏT Parlament Asambleyasının



qiş sessiyasına qatıldığım zaman bütün məsələlərlə yanaşı albəttə ki, Xocalı hadisələri, Qarabağ problemi, Ermənistən təcavüzkar siyasetinin mahiyyəti barədə bacardığımız qədər parlamentarilərə məlumat verdik. Bu məsələni gündəmdən düşməyə qymadıq. Nəzərə alsaq ki, illər öncə Xocalı hadisəsinin başvermə səbəblərinin izahını axtarırdıqsa, erməni diasporasının, lobbisinin fəaliyyəti qarşısında çətinliklərimizi açıqlayırdıqsa, bu gün güclü dövlətimiz sayəsində ermənilərin iç üzünü dünyaya çatdırmağa çalışırıq. Bu gün Azərbaycan həqiqətləri artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunaraq, bütün şübhələri alt-üst edib. Dünyada gedən hadisələr fonunda sanki itirilən canlara, tökülen nəhaq qanlara beynəlxalq təşkilatlar getdikcə öyrəşməyə başlayıblar. Getdikcə daha artıq ciddi faciələr baş verməyə başlayır. Bu bizi düşünməyə vadar edir ki, görəsən, ədaləti bərpa edə biləcəyikmi? Biz ümidiimizi itirmirik. Bunun üçün gücümüzün yetəcəyinə inanıram və hər kəsi buna inanmağa çalışıram. Güclü, qüdrətli Azərbaycan dövlətinin imkanlarını hər bir vətəndaşımızın haqqını bərpa etməyə yönəldəcəyik. Əminik ki, bu hadisələri törədənlər bir gün ədalət qarşısında cavab verəcək. Gec-tez ci-nayət və cinayətkar öz cəzasını alacaq".



Çıxış edən millət vəkilləri filmdə bir çox həqiqətlərin əksini tapdığını və bunun gənclərə çatdırılmasını yüksək dəyərləndirərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə məhz Xocalı həqiqətlərinə hüquqi qiymət verilib: *“Ulu Öndər qeyd etmişdi ki, yüz illər boyu Azərbaycan xalqı ermənilərin törətdikəri vəhşilikləri yaddan çıxarmayacaq. Gənclər bu həqiqətləri dünya müstəvisinə çıxarmağı öz mənəvi borcları hesab edirlər, bu yolda xidmətlərini əsirgəmirlər. Azərbaycanın bundan sonra da çıçəklənməsində, inkişafında gənclərimizin rolü danılmazdır. Bu gün Azərbaycan xalqı ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında six birləşməklə ərazi bütövlüyümüzün bərpa olunması üçün var gücüylə çalışacaq”.*

Mətbuat sahəsində Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılmasında müsbət uğurlara imza atıldığı qeyd edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xocalı faciəsinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu qeyd edib: *“Hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq bu faciəni insanlara çatdırmaqdə öz rolunu, öz missiyasını göstərməlidir. Düşünürəm ki, Azərbaycan mətbuatı bu yönələ bir çox uğurlara imzasını peşəkarlıqla atıb və ədalətin bərqərar olluğu günə*

*qədər də bu istiqamətdə öz işni davam etdirəcək. Aparılan düzgün siyaset Xocalı sakinlərinin qisasının yaxın zamanda alınacağından xəbər verir”.*

Daha sonra çıxış edən «Yeni Azərbayan» qəzetiinin baş redaktoru Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının gənclərinin sosial şəbəklərdə Xocalı faciəsi ilə bağlı apardıqları təbliğati yüksək dəyərləndirib. Baş redaktor qeyd edib ki, gənclər Azərbaycanın səsini dünyaya çatdırmaqdə mlisilsiz rol oynayır: *“Əminliklə qeyd edirəm ki, ölkəmizin hər bir gənci Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyir”.*

YAP Siyasi Şurasının üzvü Aydin Hüseynov isə öz çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sira dövlətlərin Xocalı faciəsini tanıldığını və bu siyahının daha da genişlənəcəyinə inandığını qeyd edib: *“Ermanılın 1992-ci il soyuq qış gecəsində Azərbaycan xalqına qarşı yönəltdiyi bu cinayət dünya dövlətlər daha geniş şəkildə təbliğ edilməkdədir. Qisasımız bütövlükdə erməni xalqını məhv etməyə yönəlməlidir. Bunu silah gücünə deyil, ağıl gücünə həll etmək daha labüddür. Kim hansı sahədə çalışır, hansı sahədə bacarırsa elə onunla da erməni məhv etməlidir”.*

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov da çıxışlarında bu önemli məqamlara toxunaraq faciə ilə bağlı fikirlərini gənclərlə bəlşəblər.

Tədbir gənclərin mövzu ilə əlaqədar diskusiyaları ilə davam edib. Qeyd edək ki, filmin ideya müəllifi Bəhruz Quliyev, rejissoru Bəxtiyar Məmmədov, baş operator Orxan, müxbiri isə Ceyran Əsgərqızıdır. Film “S-production”un təşkilatçılığı ilə hazırlanıb.

*İntizarə Məmmədova,*

*“Səs” qəzeti,*

*27 fevral 2015*

\*\*\*

## **“XOCALI QAN İÇİNDƏ”**

**adlı tədbir keçirildi**

*Dünən 27 fevral 2015-ci ildə Nərimanov rayonu Rafiq Nəsiməddinov adına 39 nömrəli tam orta məktəbdə “Xocalı qan içində” adlı tədbir keçirildi. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra Xocalı və vətənin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqlik süxutla yad olundu.*

Daha sonra məktəbin şagirdlərinin ifasında Xocəli soyqırımına həsr olunmuş şeirlər səsləndirildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən keçmiş SSRİ-yə məxsus olan Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın hərbçiləri ilə birlikdə dünyanın gözü qarşısında tarixdə bənzəri olmayan qəddarlıq və vəhşiliklə Xocəli soyqırımının törədilməsi şagirdlərin ifasında diqqətə çatdırıldı. Xocəli soyqırımının bəşər tarixində ən qanlı cinayətlərdən olduğunu, bu faciənin xalqımızın qan yaddaşında əbədi yaşayacağını azyaşlı uşaqlar tərəfindən orijinal tərzdə vurğulandı.

Məktəblilər tərəfindən hazırlanmış “Xocalısız” tamaşasında Xocənda baş verən olaylar, hakimiyətin özbaşınalığı, insanlara yalan vəd verməsi, Xocalının imdad diləməsi maraqlı kompozisiya ilə təqdim olundu.

Tədbirdə çıxış edən məktəblilər direktoru Tahirə Şükürova Xocəli faciəsinin acı gerçəklilikləri haqqında danışaraq, Xocəlida dinc əhaliyə qarşı törədilmiş cinayətin dünyada analoqu olmadığını bildirdi. O, Xocəli qətlaminin təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə etdi. Xocəli faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıran T.Şükürova ermənilərin Xocəlida törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin bu gün dünya miqyasında təbliğində Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun misilsiz xidmətlərini vurğuladı.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi veterani: Sabir Məmmədov Xocəli soyqırımının baş verməsinin səbəbləri və dəhşətli nəticələri haqqında danışdı. O bildirdi ki, bu terror son 200 ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin ən qəddar mərhələsidir.

Tədbirdə vazıcı-publisist Gülsüm Adılqızı çıxış edərək, hər il dünyanın müxtəlif ölkələrində Xocəli soyqırımının ildönümü ilə bağlı anim mərasimlərinin keçirildiyini yurğulayaraq, Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz bərədə dünya ictimaiyyətini dolğun məlumatların çatdırılması istfqamətində görülən işlərdən danışdı.

**Z.BAYRAMOVA,**

**“SƏS” qəzeti,**

**27 fevral, 2015**

## BAKİ SLAVYAN UNIVERSİTETİNDE XOCALI SOYQIRIMI ANILDI



*Universitetin dosenti, Qarabağ nüharibəsi veterani Sadir Məmmədovun "Xocalı soyqırımı və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş siyqırımı" kitablarının təqdimati keçirildi*

Fevralın 24-də Bakı Slavyan Universitetində fəaliyyət göstərən Azərbaycanşunaslıq Tədris-Mədəniyyət Mərkəzinin Qarabağ Bölməsi tərəfindən hazırlanmış "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" kitablarının təqdimat mərasimi keçirildi. Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatırası bir dəqiqlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş qanlı aksiya və erməni vəhşiliyini sübut edən cinayət hadisəsi olduğunu bildirdi. A.Hacıyev qeyd etdi ki, artıq neçə vaxtdır respublikamızda, eləcə də rəhbərlik etdiyi təhsil ocağında Xocalı faciəsinin ildönümü ilə əlaqədar anim mərasimləri keçirilir. Xocalı müsibətlərini bir daha xatırladan rektor bu soyqırımın heç vaxt Azərbaycan xalqının yaddasından silinməyəcəyini vurguladı. O, soyqırı-

rim hadisəsinin ilk əvvəl o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən xalqdan gizlədildiyini və bu vəhşiliyə reaksiya verilmədiyini diqqətə çatdırıldı: "Yalnız ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı hadisələri araşdırılmağa başlandı və bu faciəyə hüquqi və siyasi qiymət verilməsi istiqamətində tədbirlər həyata keçirildi. Eyni zamanda, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldü. Bu missiyani davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən illər ərzində uğurlara nail olub. Belə ki, Leyla xanımın bütün dünyada həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası seriyasından tədbirlər nəticəsində artıq dünyanın əksər ölkələri tərəfindən Xocalı faciəsi bir soyqırım kimi tanınıb.

Bu aksiyaya qoşulan Bakı Slavyan Universiteti də öhdəsinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışır. AMEA-mn həqiqi üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və tövsiyəsi ilə Bakı Slavyan Universitetinin dosenti, Qarabağ mührəribəsi veterani Sadir Məmmədovun "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" adlı kitablarının dünyanyın 12 dilində nəşr edilməsi bunun əyani sübutudur.

BSU-nun Beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi bir cinayət aktı olduğunu bildirdi. Xocalı faciəsinin ağır nəticələri barədə danışan Ə.Əhməd qeyd etdi ki, xalqımıza qarşı törədilən qətləmə bütün dünyaya bəyan etmək hər bir azərbaycanının borcudur: "Hesab edirəm ki, soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün təqdimatını keçirdiyimiz "Xocalı soyqırımı" və "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" kimi kitabların nəşri və xarici dillərə tərcümə edilməsi çox vacibdir. Çünkü əsl həqiqətlərin dünyaya çatdırılması və təbliği baxımdan əhəmiyyətlidir".

Qarabağ mührəribəsi veterani, ehtiyatda olan polis mayoru, Xocalı milis bölməsinin ilk rəisi Sabir Məmmədov vaxtilə Dağlıq Qa-

rabağda, Xocalıda tügyan edən hadisələrin canlı şahidi olduğunu qeyd etdi. O, bildirdi ki, 1990-ci ilin mayında Xocalı milis şöbəsi yaradılaraq, cəmi bir sahə müvəkkili olan bölmədə yerli sakinlər dən ibarət 58 nəfərlik heyət yaradıldı. Xocalının laqeydliyin, biganəliyin qurbanı olduğunu vurgulayan S. Məmmədov qarşı tərəfin nə qədər qəddar, amansız, vəhşi xislətlə olduğunu bildirdi: “*O vaxt Xocalıda nə qaz, nə işiq, nə çörək, nə də iş var idi. Ancaq Xocalıda aparılan güclü tikintilər, yaradılan infrastruktur nəticəsində şəhər günbə-gün böyüməyə başladı. O vaxtkı respublika hökumətinin verdiyi qərar görə 1990-ci ilin axırlarında Xocalıya rayon və şəhər statusu verildi. Bundan sonra Xocalıya güclü insan axını başlandı. Tikinti sürətləndikcə nankor və xain ermənilərin terroru, hücumu, təcavüzü, təxribati da artırdı. Hər gün “Qrad” gurğularından, iri çaplı silahlardan və avtomatlardan Xocalı atəşə tutulurdu. O vaxt Xocalıda 23 nömrəli səyyar tikinti dəstəsinin rəisi, Ağdam sakini Tahir Məhərrəmov elə iş başında ermənilət tərəfindən qətlə yetirildi və o, şəhid oldu.*”

S. Məmmədov Xocalıda vəziyyətin getdikcə ağırlaşdığını ürək ağrısı ilə danışdı: “Xocalı 20 erməni kəndinin, iki şəhər və rayonun əhatəsində çökəklikdə yerləşirdi. Bir tərəfdə Stepanakert (Xankəndi), o biri tərəfdə Əsgəran və onun erməni kəndləri. Belə bir şəraitdə yaşamaq xocalılar üçün çox çətin idi...”

1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26 iki ədəd qoruyucu “krakadıl” vertalyotlar gətirildi. Bu vertalyotlarla Xocalı sakini Felman və başqa yaralıları, xəstələri Bakıya yola saldıq. Yaralıların üstündə polkovnik Kamil Məmmədov gəldi. Mİ-26 vertalyotu ilə 300 Xocalı sakinini Gəncəyə gətirə bildim. Sonra yeddi avtobusla xocalıları Ağdama gətirdim. Bu işdə bizə baş nazir Həsən Həsənov, Gəncə Dİİ-nin rəisi Eldar Həsənov Gəncə RK-nin birinci katibi Səbuhi Abdinov kömək etdi.

Amma çox təəssüf ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı erməni qəsəbkarları, daşnakları və erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-ci motoatıcı ala yinən köməkliyi ilə yerlə yeksan etdi. Bu, əsl genosid idi”.

*S. Məmmədov “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” kitablarının Xocalı*

*həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırı.*

Xocalı hadisəsi ilə bağlı fikirlərini bölüşən *BSU-nun dosenti, tarix elmləri namizədi Şirinbəy Əliyev* bu soyqırımın heç vaxt unudulmayacağını bildirdi. Kitabların əhəmiyyətindən danışan Ş. Əliyev qeyd etdi ki, kitabların ən böyük məziyyətlərindən biri onların xarici dillərdə nəşr olunmasıdır.

AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun siyasi nəzəriyyələr şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Habil Həmidov *1992-ci ilin 25-26 fevral tarixində Ermənistən təcavüzkar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsindən yüzlərlə günahsız insanın qətlə yetirilməsindən söz açaraq faciənin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurguladı*. H. Həmidov eləcə də azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım - düşünləmiş şəkildə genişmiy়aslı qanlı aksiya, mənfür ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən- obasından didərgin düşməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Xocalıda o vaxt aparılan tikintidə iş icraçısı işləmiş, həmçinin Xocalı özünü müdafiə batalyonunun döyüşçüsü Burzu Rzayev 23 il əvvəl erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı fikirlərini dilə gətirdi. O, qeyd etdi ki, məhz Xocalı qətləmə Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni





terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoyma. *B.Rzayev Milli Qəhrəman Tofiq Hüseynovu şəxsən tanıdığını, onun Xocalıda könüllülər dəstəsindən özünü müdafiə batalyonu yaratdığını, dəfələrlə xüsusi əməliyyatlarda iştirak etdiyini diqqətə çatdırıldı. O, Milli Qəhrəmanı Aqil Quliyevin də Xocalıda şücaət göstərənlər sırasında olduğunu vurğuladı.*

*Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görən polkovnik Sadir Məmmədov kitabların ərsəyə gəlməsində köməklik göstərən BSU rəhbərliyinə dərin minnətdarlığını bildirdi. O həm "Xocalı soyqırımı", həm də "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" kitablarının azərbaycanlıların məruz qaldığı amansız qətlamın dünya ictimaiyyətinə və gənc nəslə çatdırılmasında əhəmiyyətli vasitə olacağını əminliklə vurğuladı.*

Qeyd edək ki, hər iki kitab dünyanın 12 dilində (rus, türk, ingilis, yunan, ukrayna, fransız, alman, belarus, çex, polyak, bolqar və ivrit) nəşr olunub. "Xocalı soyqırımı" va "Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım" kitabları gənclərimiz və xarici qonaqların bu barədə məlumatlandırılmasına məqsəd ilə tərtib olunub. Dünya ictimaiyyətinə müraciətlə başlanan "Xocalı soyqırımı" kitabında Xocalının erməni faşistləri tərəfindən yerlə yekşər edilməsinən, dinc əhalinin rəylərindən bəhs olunur. Eyn zamanda, kitabda vəhşicəsinə qətlə yetirilən insanların foto şəkilləri yer alıb.

*Elbar ŞİRİNÖV,  
"Təzadlar" qəzeti, 20.02.2015*

## XOCALI SOYQIRIMI BƏŞƏRİYYƏT ƏLEYHİNƏ CİNAYƏTDİR

*Sadir MƏMMƏDOV, keçmiş DQMViN Daxili İşlər İdarəsinin sabiq rəis müavini, istefada olan polis polkovniki:*

Tarixi hadisələrin real faktlara əsaslanaraq doğru-düzgün işqlandırılması problemi bütün bəşəriyyəti düşündürən zəruri məsələlərdən biridir. Bəlkə də, ilk baxışdan bəzilərinə sadə görünən bir faktı, yəni hər hansı bir xalqm dövlətçilik mədəniyyət və mənəviyyat tarixi əslində onun ümumi tarixidir desək, səhv etmərik. Bu mənada dünya istər Şərq, istərsə də Qərb tarixini, dövlət quruculuğumuzu, ərazimizə edilən təcavüzləri, xalqımıza qarşı törədilən soyqırımları, terrorları, deportasiyaları, bəşəriyyət əleyhinə cinayətləri, düşüncə və məfkurə keçmişimizi öyrənən hər kəs həmin böyük məcraya bu və ya başqa şəkildə baş vurmalıdır ki, araşdırılan problemlərdə reallığı üzə çıxara bilsin.

Qeyd etməliyik ki, indiyə qədər tanınmış tarixçilərimiz Vətən tarixinə aid, xüsusi olaraq Qarabağ problemi ilə ilgili elmi tədqiqat işləri aparmış, sanballı əsərlər yazaraq onlaq geniş oxucu auditoriyasına təqdim etmişdir.

Lakin bütün bunlara baxmayaraq, ermənilərin zaman-zaman ümumən türklərin, xüsusilə Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin sayı-hesabı o qədər ölçüyəgəlməzdir ki, onların hamısını təbii ki, nəşr olunan mənbələrdə tam əhatə etmək mümkün deyildir. Nəticədə belə bir vəziyyətin yaranması, yəni xalqımızın həyatında baş verən digər tarixi faciələrdən hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımı səviyyədə məlumatı olmur. Düşünürəm ki, təbii olaraq belə bir zərurət yaranır ki, bu günün ziyanları, alımları tarixi fəlakətlərimizi yazmaq, təfsilatı ilə gələcək nəslə çatdlırmak üçün öz vətəndaşlıq, borcunu ycrinə yetirməlidir. Bu hər bir türk övladının - azərbaycanının ona görə vətəndaşlıq borcu sayılmalıdır ki, xalqın keçmişini, başına zorla gətirilən milli faciələri öyrənmədən, onun yaşamaq haqqını müdafiə etmədən və bu dəhşətli faciələri başqa xalqlara çatdırma-



dan yaşaması, fəaliyyət göstərməməsi manqurtlaşmış həyat tərzi keçirməyə bənzəyir.

Zənnimcə bu gün ölkəmizdə keçirilən Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasimlər gələcəkdə xalqımızın qan yaddaşında dərin izlər buraxacaq, əksər gənclərimizi unutqanhədan azad

edəcək, onları milli faciələrimizi daha dərindən öyrənməyə sövq edəcəkdir.

Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, bu gün mən xalqımızın tarixində kədərli və faciəli bir səhifə olan Xocalı soyqırımı münasibəti ilə sizə müraciət edirəm. Bu qəddar və amansız soyqırım aktı insanlığın tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-milətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasetinin davamı və ən qanlı səhifəsidir.

Bir sıra iri dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyaset car Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köckküne çevriləməsi kütləvi qırınlarla müşayiət olunmuşdur.

Təcavüzkar erməni milətçilərinin və sərsəm «Böyük Ermənistən» ideoloqlarının etnik təmizləmə və soyqırım siyasetinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərilərində hiss etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılарının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyaset yüzlərlə kənd və qəsəbənin dağıdırılması, on minlərlə günahsız insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocah faciəsi bunlann ən dəhşətli olmuşdur. Bütün bu qanlı hadisələrin qarşısının alınmasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmışında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar. Əslində, o zaman respublikaya rəhbərlik edən şəxslər Xocalının müdafiəçilərinə tacili kömək göstərmək, faciə barədə dünən ya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etniş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər. Hətta sonralar da Xocalı faciəsinin mahiyətini açmaq, onun günahkarlarını ifşa etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün heç bir əməli iş görülməmiş, əksinə bu faciə hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi vəziyyətinə çevrilmişdir.

Hakimiyyətdə öz mövqelərini möhkəmləndirmək məqsədilə günahı ayrı-ayrı məmurların üzərinə yuxmaqla səriştəsizliklərini bir daha sübuta yetirmişlər. Yalnız daima yaşar dahi Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qıvmətini aldı. Bu faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlərə başlanıldı. 1994-cü il fevralın 24-də MM «Xocalı Soyqırımı Günü haqqında» qərar qəbul etdi. Hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi elan olundu. Həmin il martın 1-də H. Əliyevin bununla bağlı xüsusi fərmani oldu.

Öz miqrasiyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün

Azərbaycan xalqını sarsılmış, Xocalı sakinlərinə sağlamaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım gündündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birbşmələrinə qarşı qeyri-bərabər döyüsdə igidliklə döyüşmiş, düşmən qarşısında əyilməmiş, xalqmızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazımışlar.

Son nəfəslərinə qədər şərəf və ləyaqətlə düşmənə qarşı vuruşan xocalılar təbii ki, təpədən dınağa qədər silahlılaşmış erməni-quldur dəstələrinin hücumlarını dəf etmək imkanında deyildilər. Bu amilləri, faktları sənədlərin dili ilə desək daha məqsədə uyğun olar.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX yüzilliyyin II yarısında Azərbaycan türklərinin tarixində ən böyük faciə - Xocalı qırğını baş verdi. Həmin gecə saat 23:00-da ermənilər üç istiqamətdə Xocalı şəhərinə hücum etdi.

Bu hücumda Ermənistan Respublikası silahlı qüvvələrinin qoşunları, muzdlu əsgərləri, özünü Artsax Xalq Ordusu adlandıran Dağlıq Qarabağ erməni bölmələri və Xankəndində yerləşmiş 366-cı motoatıcı alaym hərbi texnikası, onların ardınca isə rus-erməni silahlı dəstələri, Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar (əksəriyyəti saqqallı) daha çox fəallıq göstərirdilər.

Ermənilərin strateji planına uyğun olaraq, əvvəlcə 366-cı alayın ağır texnikalarının vasitəsilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə Xocalıdakı özünü müdafiə dəstələrinin qərargahlarını dağıtmaqla hər tərəfdən hücuma keçmişlər. Şəhərin müdafiəçiləri səhərə qədər düşmənə qarşı rəşadətlə döyüşmüdüllər. Onlann bir neçəsi komi-kadze şücaəti göstərərək bədənlərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırpılmışlar. Sonuncu müdafiə məntəqəsi səhər saat 7-də susdurulmuşdur. Döyüş zamam Xocalıda bir gecədə cəmi sekiz saat müddətində yüzlərlə günahsız dinc əhalini qəddarcasına məhv ediblər. Ermənilər 613 nəfəri - onlardan 106-sı qadın, 63 uşağı və 70 nəfər qocanı qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilmişdir, 27 ailənin yalnız 1 üzvü qalıb, 56 insan işgəncə ilə öldürülüşdür, 25 uşaq hər iki valideynini itirmişdir, 130 uşaq valideynlərindən birini itirmişdir, 230 ailə öz başçısını itirmışdır, 487

nəfər şikət olub, onlardan 76-sı həddi-buluğa çatmışlardır. 1275 azərbaycanlı erməni əsirliyinin dəhşətlərini keçib. 1165 nəfər girovluqdan azad edilmişdir. 150 nəfər isə itkin düşüb. 5679 nəfər deportasiya olunmuşdur. Xocalı isə yerlə-yeşsan edilib. Xocalıya 145 mln. manat və ya 170 mln. ABŞ dolları miqdardında zərər vurulmuşdur.

Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhalilər yolda erməni silahlı qüvvələri tərəfindən tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz qalmışlar. Ermənistən hərbi birləşmələri qətlə yetirdikləri azərbaycanlıların üzərində xüsusi əməliyyat apararaq onların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlerini çıxarmış, adamları diri-dir torpağa basdırılmış və ya yandırmışdır.

Hesab edirəm ki, erməni vəhşiliklərinin qurbanı olmuş yaralanınanlar və öldürülənlərə bağlı baş məhkəmə tibbi ekspertizasının rəyində bəzi məqamları oxucuların diqqətinə çatdırmaq çox vacibdir. Tibbi ekspert R.M. Yusifovun verdiyi rəylərin birində bildirilir ki, ".... Müayinə olunmuş meyidlərdən 3 nəfərində ətraflarının donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dərisinin soyulması, qadınlarda döşlərinin kəsilməsi, burun və qulaq qıçıraqlarının kəsilməsi, silahdan atəş açılması əlamətləri aşkar edilmişdir. Eyni zamanda göz almalarının çıxanması, dişlərin sindirilması, kişilərin cinsiyət orqanlarının kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyiddə isə kombinə olunmuş, yəni bədənin müxtəlif nahiyələrinin gullə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətləri olmuşdur.

Meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanlıq kömürləşmə aşkar edilmişdir. Eyni zamanda meyitlərdən 10 nəfərində gullə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi müəyyən edilmişdir. Əlbəttə, faciə zamam bu cür və bundan da dəhşətli halların olduğu tam sübuta yetirilmişdir. Lakin onların hamısı barədə təfsilati ilə məlumat vermək bir məqalə cıvarında mümkün süzdür.

Göründüyü kimi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım düşünülmüş plan əsasında mərhələlərlə həyata

keçirilmiş, xalqların dinc yanaşı yaşamaq prinsipinə daim sadiq qalan soydaşlarımız isə bu cür faciələrin heç vaxt baş verməməsinə inanaraq bəşər tarixində görünməyən fəlakətlərə düşcar olmuşlar. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıım hadisələrinə veriləcək qiymət isə bu problemin tarixi faktlara əsasən dünya ictimaiyyətinə çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, dövlətimizin başçısı məhətərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədönlü siyaseti nəticəsində BMT təhlükəsizlik şurasının Azərbaycan Respublikası ərazisinin Ermənistən ordusuna tərəfindən işğalı ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələri hələ də yerinə yekirilmir, Ermənistən bu qərarlara məhəl qoymur. Lakin biz əminik ki, ədalətli siyaset öz qələbəsinə nail olacaqdır. Cünki 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlər arası dialoqlar arası baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət kampaniyası” ötən 5 il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyadan əksər ölkələrində könüllülər qoşulmuşdur. Bu isə Azərbaycan xalqının ədalət uğrunda mübarizəsidir.

Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində həyata keçirilən tədbirlər genişlənməkdədir. Əlbəttə bu işdə təkcə dövlət yox, bütün xalqımız, xaricdə yaşayan soydaşlarımız öz fəaliyyətlərini gücləndirməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2007-ci ildə Xocalı soyqırımının 15-ci il dönümündə xalqa müraciətində bildirilmişdir ki, «...Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyaseti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərilməlidir», müraciətin sonunda qeyd etmişdir ki, «biz mübarizədə öz gücümüzə, potensia-

limizə, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq».

Məhz bunun nəticəsidir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əhyev fondunun müstəsna fəaliyyəti 2010-cu ildə dünyam 100-dən artıq yerində Xocalı faciəsinin ildönümü qeyd olundu. Faciə ilə əlaqədar 100-dək materialın xarici ölkələrdə sərgisi təşkil edildi. Bu prosesdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərərasi dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış «Xocalıya ədalət» kampaniyası ötən dövr ərzində xeyli uğur qazanmışdır.

Bu aksiyaya qoşulmuş Bakı Slavyan Universitetində yaradılmış Azərbaycanşunaslıq tədris-mədəniyyət mərkəzinin Qarabağ tədqiqat qrupu universitetin rektoru professor Kamal Abdullayevin rəhbərliyi ilə önemli tədqiqatlar aparmaqla yanaşı hər il mütəmadi olaraq geniş tədbirlər təşkil edir, həqiqətləri üzə çıxarmağa çalışır.

Universitetdə «Xocalı soyqırımı» və «Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı» adlı kitablar nəşr edilmiş və dünyam 12 dilinə tərcümə edilərək yayımlanmışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mən Qarabağ müharibəsi veteran kimi, döyüşmiş zabit olaraq fikrimi və arzularımı Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: «Şübhə yoxdur ki, Ermənistən tezliklə işğal etdiyi əraziləri azad edəcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə vol verənlər, o cümlədən Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layıqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.”.

“525-ci qəzet”,  
26 fevral, 2014

## XOCALI FACİƏSİ BƏŞƏRİYYƏTƏ VƏ İNSANLIĞA QARŞI SOYQIRIMDIR

“Səs” qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masä “Xocalı faciəsi başərəyyət və insanlığa qarşı soyqırımdır” mövzusunda keçirildi. Azərbaycan xalqının böyük faciələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş dəyirmi masada Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı şəhər polis şöbəsinin ilk və sonuncu rəisi Sabir Məmmədov, Xocalı rayon icra hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Qarabağ müharibəsi veterani, Azərbaycan Tibb Universitetinin dosenti, 1990-1999-cu illərdə Ağdamda baş həkim vəzifəsində çalışıb. Söhbətdə Tariyel Eyvazov, Xocalı sakini, keçmiş döyüşçü İldırım Əliyevdə iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetiin şöbə müdürü İlham Əliyev Xocalı soyqırımının baş verdiyi tarixi dövrə nəzər saldı. O bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirib: “Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıtlıb, 63 uşaq, 106 qadın və 70 qocanı xüsusi amansızlıqla, işgəncələrlə qatlə yetirib, 8 ailə-



ni tamamilə məhv ediblər. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub. Şahid ifadələrinə əsasən 69 nəfərin əsir və girovluqda saxlanıldığı təsdiq olunub”.

“Səs” qəzetiin əməkdaşı onu da vurğuladı ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatin, Liditse, Srebrenitsa soyqırımı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq hətata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagədən məqsəd güdürlər.


“Səs” qəzetiin əməkdaşı:

- Sabir müəsəlim, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşiləşmiş erməni hərbçiləri bəşəriyyətə qarşı ən dəhşətli cinayəti - Xocalı soyqırımını törətdilər. İstərdik ki, o dövrün hadisələri və baş vermiş tarixi cinayətlə bağlı fikiriərinizi deyəsiniz.

## Sabir MƏMMƏDOV:

- *Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi.*

İlk önce Xocalı faciəsi qurbanlarının ruhuna Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Xocalı soyqırımı - XX əsrin silinməz ləkəsidir. Hadisələri ardıcılıqla izləsək, basımıza gətirilən olaylar, tarixdə demək olar ki, eyni ssenari üzrə cərəyan edir. Şükürler olsun ki, bizlər hələ də tam sinmamış, milli genefondumuzu, adət-ənənlərimizi qoruyub saxlaya bilmışik. Biz anlamalıyıq ki, ermənilər arıxən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmiş və indi də etməkdədirlər. 26 fevral Xocalı faciəsi tarixin yaddaşına qara hərflərlə yazıldığı gündür. Bu tarix insanlığın tamamilə süqut etdiyi gündür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Rusyanın Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorcu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasıləsiz atəşə tutuldu. Az bir vaxt ərzində



şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alovaya büründü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhalı dağlara, meşələrə qaçıdı. Dinc əhalini təqib edən silahlı erməni-iər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımmın nəticələri çox dəhşətli idi. Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Köçəryan və digərləri baş vermiş soyqırımanın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistandan hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistana Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımı, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Qeyd edim ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslərə həm hüquqi, həm də siyasi qiymət verildi. Bu gün Azərbaycan diplomatiyası tərəfindən soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə intensiv işlər aparılır. Ümummili Liderimiz Heydər Əliyevin uzaqgörən siasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımından bəhs edən tədbirlər keçirilir, abidələr ucaldılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritətləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Getdikcə dünya ictimaiyyəti başa düşür ki, Ermənistandan siyasetinin əsasında terrorçuluq və işgalçılıq siyaseti dayanır. Vaxt gələcək, ermənilər günahsız Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə tarixin ədalət məhkəməsi qarşısında dayanacaqlar.

**“SƏS” qəzetiinin əməkdaşı: “Məlumat” ilə yaxınlaşdırıldı**

- Vahid müəllim, Xocalı soyqırımı necə oldu baş verdi və bu qarşısının alılınması üçün hansı tədbirlər görüldü?

Vahid ƏLİYEV:

- Qeyd edim ki, o ərəfədəki vəziyyət birdən-birə yasranmayıb. münaqışının başladığı dörd il ərzində ermənilərin apardıqla-azılığın nəticəsi idi. Hadisələr 1988-ci ildən başlandı. Xocalının rəfi mövqeyi elə idi ki, bu rayona gəlmək üçün ermənilər yaşıyan üç məntəqədən keçmək lazımdı. Yəni, Xocalı bütünlükə eEr-ənilər yaşıyan məntəqələrin əhatəsində idi. Belə ki, ? kilometr dənədə Əsgəran idi, yuxarıda 10 km məsafədə Xankəndi və ətrafdadən çox erməni yaşıyış məntəqələri yerləşirdi. 4 il mühasirədə ya-pan Xocalı 1992-ci ildə kulminasiya nöqtəsinə gəlib çatdı. 1992-ci vralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi bas verdi.

Xocalıya hücum'a gələn xüsusi təlimatlanmış və silahlanmış canlı qüvvənin qarşısında Xocalı müdafiəçilərinin əlində bir əl pulemyotu, ov tüfəngləri, bir neçə avtomat silahı var idi. Təsəvvür edin, böyük, hər cür silah-sursatla təchiz olunmuş alayın qarşısına qəhrəman xocalılar hansı silahlarla çıxmışdılar. Xocalılar, sadəcə olaraq, vətəndaşlıq şücaəti göstərdilər. Son ana qədər vətəni tərk etməyiblər. Vətəni qoyub çıxmaq xocalılıların heysiyətinə toxunurdu.

Həmin dövrlərdə hakimiyyətdə olan rəhbərliklər dinc əhalinin çıxarılmasını tələb edirdi. Xocalı faciəsi zamanı şəhid olanların əksəriyyəti dinc əhali oldu. Yəni qocalar, usaqlar və qadınlar oldu.

Fikrimcə, o dövrdəki rəhbərliyin qətiyyətsizliyi və prinsipial mövqə göstərməmə si vəziyyətin bu qədər gərginləşməsinə səbəb oldu. Lakin elə etmək olardı ki, Xocalı işğal olunsa da, mülki əhalinin qırğını olmasın. O vaxtkı Azərbaycan rəhbərliyinin prezident kürsüsü iddiasında olması çox faciə lərə gətirib çıxardı.

Xəlil VƏLİYEV:

- 1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin zəbt etmək məqsədilə Ermənistanın apardığı işgalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəh- şətlişidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi, bir tərəfdən, Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə, Xocalı şəhərini yer üzündən bir dəfəlik silmək olmuşdur. Çünkü, Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən in-diyyə qədər tarix və mədəniyyət ənənələrini özündə eks etdiridi. Xocalıını işgal olunmasına ermənilər uzun müddət hazırlıq işləri aparmışdır. Xocalıda baş verənlər isə misli görünməmiş insan qırğını idi. Rusiyani-nı 366-cı motoatıcı diviziyanının iştirakı ilə həyata keçirriən bu qır-ğın ermənilərin etnik təmizləmə siyasetinin aşkar göstəricisidir. Xocalı soyqırımı özünün dəhşətləri ilə yaddaşlarda qalacaq və qalmalıdır da. Azərbaycanda yetişməkdə olan gənc nəsil xalqımızın başına gətirilən faciələrdən xəbərdar olmalıdır. Qətliamın şahidləri indi də yaşamaqdır. Onlar xatirələrini danişarkən, dəhşətdən insanın damarlarında qanı donur. Bunları unutmağa bizim haqqımız varmı?

Azərbaycan xalqının başına gətirilən Xocalı faciəsi bəşəri dəyərlər və beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil edir. Hesab edirəm ki, bu faciənin dəhşətlərini unutmaq mümkün deyil. Qətlialının köçürüldüyü lentlər saxlanılır. Bu kadrlara baxdıqca ermənilərin türk qanına necə susadığının şahidi oluruq. Həqiqətən də ermənilər türk qövmünə qarşı düşməncilik mövqeyindədirlər. Bunun isə tarixi kökləri olduqca qədimdir. Ümumiyyətlə, türk dünyasının inkişafını istəməyən ermənilər bizə qarşı informasiya müharibəsində əllərin-dən gələni edirlər. Lakin bizim imkanlarımız da məhdud deyil. Biz təbliğatı gücləndirmeklə erməni lobbisinin yalan və iftiralarının qarşısını ala bilərik.

## Tariyel EVAZOV:

- *Moskva bas verənlərə qarşı nəinki susur, hətta ermənilərə kömək də edirdi.* Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şövinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasetinə məruz qalmışdır. Tarixi torpaqlarından qovulmuş azərbaycanlılar qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarda müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr kəndlərin, şəhərlərin dağıılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq tarix boyu Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdiriblər. Son dövr hadisələrinə - torpaqlarımızın işgal edilməsi prosesi nə çoxdan hazırlıq gedirdi. Həmin vaxtlar isə ermənilərə havadarlıq edənlər, xüsusilə də, M.Qorbaçövün hakimiyyətə gəlməsilə bu proses daha da sürətləndi. Dağlıq Oarabağda yaşayan azərbaycanlılar da bunu hiss edirdi. Həmin vaxt Bakıya tez-tez məlumatlar verilirdi, ancaq bu, cavabsız qalırdı. Ermənilərin ilk azgrün əməlləri 1988-ci il fevralın 12-də Əsgəranda başladı. Moskva bütün bunlara qarşı nəinki susurdu, hətta ermənilərə kömək də edirdi. Bu cür addımlar 1918-1920-ci illərdə də baş verib. Xocalının coğrafi mövqeyinə gəldikdə isə, deyə bilərəm ki, bu şəhər erməni yaşayış məntəqələrinin tam əhatəsində idi. Xocalı nisbə tən düzənlikdə, erməni yaşayış məntəqələri isə bundan yuxarıda yerləşir. Yəni Xocalıdakı hadisələri ermənilər

rahat müşahidə edirdilər. Xocalı 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-nə qədər mühəsirə şəraitində qaldı. Bütün əlaqələr vertolyotla, telefonla qurulurdu. Hadisə baş verəndə qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin qabaqcadan xüsusi düzəldilmiş pusqlardan avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini bir daha sübuta yetirir.

Beynəlxalq hüquq normalarına görə soyqırımı cinayəti töötmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq nüquq soyqırımı cinayəti anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti töötmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir.

Xüsusi vurgulamaq istərdik ki, Ümum milli Lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Önder hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurgulamış,, bu məsələnin dünya ictimaiyyətinə çatdırıtması üçün xüsusi səy göstərmişdir.

(Ardı var)

**Nəzakət ƏLƏDDİNQIZI**

19 fevral, 2015

## XOCALI FACİƏSİ BƏŞƏRİYYƏTƏ VƏ İNSANLIĞA QARŞI SOYQIRIMIDIR

«Səs» qəzetində Xocalı faciəsinin 23-cü il dönümü ilə bu mövzuda dəyirmi masa keçirildi

«Səs» qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi

*masa «Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı soyqırımıdır» mövzusunda idi. Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümüna həsr olunmuş dəyirmi masada Xocalı rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı rayon hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkışaf Fondunun sədri Ədalət Məhərrəmov, Qarabağ mühəribəsi veteranı, Azərbaycan Tibb Universitetinin dosenti, (1990-1999-cu illərdə Ağdamda baş həkim vəzifəsində çalışıb) Tariyel Eyvazov, Garabağ mühəribəsi veteranı, Xocalı polis bölməsinin keçmiş polis rəisi Sabir Məmmədov, Xocalı sakini, keçmiş döyüşü İldırım Əliyev, Xocalı aeroportunun müdafiəçilərindən olan Nazim Hüseynov iştirak edirdilər.*

*(Əvvəli ötən sayımızda)*

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin şöbə müdürü İlham Əliyev Xocalı soyqırımının baş verdiyi tarixi dövrə nəzər saldı. O bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SS-Rİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçırib: “Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailə tamamilə məhv edilib. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub. Şahid ifadələrinə əsasən 69 nəfərin əsir və girovluqda saxlanıldığı təsdiq olunub”.

“Səs” qəzetinin əməkdaşı onu da vurğuladı ki, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebri-

nitsa soyqırımı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasetinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər.

### **Ədalət MƏHƏRRƏMOV:**

*Erməni şovinist millətçilərinin həyata keçirdikləri etnik separatizm dünya üçün təhlükə.*

- Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Bu, BMT Baş Məclisinin 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. “Memorial” Hüquq-Müdafıə Mərkəzi də təsdiq edir ki, Xocalıya hückum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələri kobud qaydada ziddiyyət təşkil edir. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğali zamanı Ermənistən Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasetinin yeni bir mərhələsi olub. Əlbəttə, bu gün həmin hadisələr geniş rakursda təhlil etdikdə bəlli olur ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük manə rolunu oynayan Dağlıq Qarabağı işğal etməyi qarşılara əsas məqsəd kimi qoyan Ermənistən silahlı birləşmələri, nəyin bahasına olursa olsun, bu maneəni aradan qaldırmışa çalışırlar. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən və acılı anlarından biri kimi yaşandı.

Yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar və bütün ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.

Erməni şovinist millətçilərinin həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükə yaratması diqqətə çatdırılmalıdır.

Bildiyimiz kimi, Ulu Öndərin təşəbüüsü ilə Milli Məclis «Xocalı Soyqırımı günü haqqında» qərar qəbul edib. Ümumilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqliyi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevral ayının 26-da saat 12:00-da Azərbaycan Respublikasının ərazidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqliyi elan edilir.

Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin səyi ilə Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçı ımm layiqincə cəzalandırılması istiqamətində tədbirlər həyata keçirilir.

#### **“SƏS” qəzetiinin əməkdaşı:**

*- Nazim müəllim, Xocalı soyqırımı baş verən ərafədə siz Xocalı aeropportunun müdafiəsində dayanmışınız. O tarixi vəziyyəti necə qiymətləndirirsiniz?*

#### **Nazim HÜSEYNOV:**

- Əslində, Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühəsirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, ciğir və keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərefəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanının həyatına və Xocalı sakinlərinin ümidiñən

son qoydu. Şəhərə son dəfə vertalyot yanarın 28-də enmiş və bundan sonra Xocalı ilə hava əlaqəsi də kəsilmişdi.

Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə vəziyyət də gərginleşmişdi. Yanvarın 2-dən etibarən isə şəhərə elektrik enerjisinin verilməsi dayandırılmışdı. Ciddi ərzaq, dava-dərman çatışmazlığının yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Əksinə, əli silah tutan hər bir Xocalı sakinini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. Şəhəri erməni quldurlarından avtomat və ov tüfəngləri ilə silahlansmış sakinlər və milis qüvvələri qoruyurdular. 1992-ci il fevralın 25-də gecə saatlarında ermənilər keçmiş SSRİ-nin 366-cı motaatiçi alayı ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücumu keçdi. Əvvəlcə şəhər top atəşinə tutulmuşdu.

Ermənilərin şəhərə daxil olması nəticədə Xocalını tərk etmək məcburiyyətində qalan təqribən 2500 nəfər köməksiz insan Əsgəran rayonunun Naxçıvani kəndi yaxınlığında daşnaklar tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qatlə yetirildi. Düşmən hərbi texnik və qüvvə baxımından bizdən bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Xocalıda ermənilər bəşəriyyətin ən qəddar cinayətlərdən olan Babıyar, Soqmı, Xatın soyqırımlarına bənzər qətləm törətdilər. Ermənilərin törətdiyi Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Bu cinayət isə cəzasız qala bilməz.

#### **İldırım ƏLİYEV:**

- XX əsrin sonlarına doğru Azərbaycan xalqının tarixində çox faclələr baş verib. Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarının açıq müstəviyə keçdiyi 80-ci illərin sonlarında, müstəqilliyimizin ilk illərində xarici və daxili qüvvələr xalqımızı dəfələrlə ağır sınaqlara məruz qoyublar. Xocalı soyqırımı öz miqyasına, vəhşətinə və dəhşətinə görə yaşadığımız digər faciələrdən xüsusilə fərqlənir. Həmin dövrdə iqtidarda olanlar Xocalının mü-

dafiəsini təşkil edə bilmədilər. Çünkü Xocalı iqtidarla müxalifət arasındakı hakimiyyət uğrunda mübarizə məkanına çevrilmişdi. İqtidar bu faciənin baş verməsinin qarşısının alınması istiqamətində heç bir əməli iş görmədi. Ermənilər sovet hərbi birləşməsinin köməyi ilə Xocalı sakinlərinə vəhşicəsinə divan tutdular. Əliyalın insanlar, körpələr, qadınlar düşmən qarşısında müdafiəsiz qalaraq öldürüldülər.

### Sabir MƏMMƏDOV:

- 1992-ci il yanvarın 30 idi. DİN-ə getmişdim. Orada rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə söhbət zamanı məlum oldu ki, o, Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-dən aldığım hərbi sursatı Ağdamə, oradan da Xocalıya aparmalı idim. Ağdam rayonuna gəldikdən sonra Əlifdən bir xəbər çıxmadığını görçək, vertolyot aparmaq qərarına gəldim və çox çətinliklə olsa da vertolyot əldə edə bildik. DQMV-də vəziyyət get-gedə pisləşirdi. Biz polis əməkdaşları Əsərəranda və Xankəndidə icaslara gedəndə və gələndə hər an qətlə yetiriləcəyimizi düşünürdük. O vaxt bu yolla çox adam oğurlayıb girov götürürdülər. Həsənabad, Malibəyli və Quşçular kəndləri yandırılıb dağıldığı üçün artıq Xocalının da işgal edilməsi təhlükəsi yaranırdı. Artıq yaralıları nəinki müalicə etmək, hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. 1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, iki ədəd qoruyucu "Krakodil" vertolyotlarının müşayiəti ilə gətirildi. Bu vertolyotlarla yaralıları Bakıya yola sala bidik. Vəziyyət get-gedə çətinləşirdi. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühəsirəsinə alınmışdı və yerli əhali hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücumu hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanıldı. Fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədildi.

### Vahid ƏLİYEV:

*Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasətinin nəticəsidir.* Xocalıda baş verənlər Azərbaycan dövləti və xalqı üçün fəlakət idi. Ona görə də, xalq ikinci Xocalı faciəsi yaşamamaq üçün Ümummilli Liderini hakimiyyətə gətirdi. Məhz Xocalı soyqırımının beynəlxalq müstəvidə tanılılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident Cənab İlham Əliyevin göstərişləri əsasında dünyanın bir çox dövlətlərində tanıtma tədbirləri təşkil olunur. Biz azərbaycanlılar bütün dünyaya sübut etməyə çalışır ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasətinin nəticəsidir. Bütün Azərbaycan xalqı əmindir ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidləri qanı yerde qalmayacaq.

Bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanılılması istiqamətində mühüm addımlar atır. Heydər Əliyev Fonduñun dəstəyi ilə dünyanın bir çox nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatırəsini anma mərasimləri keçirilir.

İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətiərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlar dan biri də Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kam-

paniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

### **Nazim HÜSEYNOV:**

- Əlbəttə ki, bu gün ən mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi fəaliyyətin ən mühüm istiqamətlərindən biri ermənilərin dünyada ifşasıdır. Bildiyiniz kimi üç il əvvəl Prezident İlham Əliyevin başçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakıda möhtəşəm yürüş keçirildi. Bu hadisəni bütün dünya izlədi, dünya mətbuatı bu yürüsdən ətraflı yazdı. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu, Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Təsadüfi deyil ki, son illərdə bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurum və təşkilatlar Xocalı soyqırımını tanıyıb və getdikcə bunun miqyası artır.

### **“SƏS” qəzetinin əməkdaşı:**

*- Bugünkü dəyirmi masada Ermənistənə qarşı olan təcavüzkar siyasetinin əsrlərdir ki, davam etdiyi bir daha diqqətə çəkildi. Qarabağ problemi və erməni məsələsi tarixən mövcud olmuş və olmaqdadır. Ermənistən silahlı qüvvələri tərəfindən Xocalının işgal edildiyi tarixdən 23 il ötdüyü bir zamanda Xocalı sahilərinin həmin gün başına gətirilən faciə ilə bağlı bizimlə fikirlərinizi bölüşdüyüünüzə görə hər birinizə minnətdarlığımızı bildiririk.*

*Nəzakət Ələddinqızı,  
«Səs» qəzeti, 20 fevral 2015-ci il*

\*\*\*

*Память о трагедии Ходжалы у каждого своя, основанная на рассказах очевидцев, журналистских сообщениях, официальных документах. Но есть еще воспоминания тех, кто был в эпицентре событий, разворачивающихся вокруг взятого фактически в блокаду маленького городка. О том, что пришлося пережить населению Ходжалы до наступления трагической ночи 26 февраля 1992 года, ветеран карабахской войны, первый начальник Ходжалинского отделения милиции Сабир МАМЕДОВ рассказал корреспонденту «Азербайджанских известий» Элеоноре АБАСКУЛИЕВОЙ.*

*Сабир МАМЕДОВ, ветеран Карабахской войны, первый начальник Ходжалинского отделения милиции: - «Есть события в нашей истории, которые, как незаживающие раны в наших душах, болят и болят....».*

*- Как получилось, что вы стали начальником отделения милиции в Ходжалы в самый сложный период?*

- Я родом из Карабаха, но живя в большой стране, которой был Советский Союз, действительную военную службу проходил в Туркменистане и Казахстане. Так получилось, что, приехав в гости к брату, работавшему в правоохранительных органах Бухарской области Узбекистана, я там и остался. Работал сначала в самой Бухаре, потом в других городах, учился в Ташкентской полицейской академии, дослужился до майора, неоднократно награждался. Однако начавшиеся в 1988 году события на родине, а затем и трагедия 20 января заставили меня вернуться. Несчитал для себя возможным оставаться в стороне, когда на мой народ обрушились такие беды.

Прилетел в Баку. Пошел на прием к тогдашнему министру внутренних дел Магомеду Асадову, к сожалению, трагически



погибшему в вертолете, сбитом армянами над Гаракеном. Он мне сказал: «Поедешь в НКАО. Будешь вместе с братом с армянскими сепаратистами разбираться». Мой старший брат, полковник Садир Мамедов в то время работал заместителем начальника управления внутренних дел НКАО, армяне дали

ему прозвище «страшный полковник», они его боялись. Я был назначен начальником Ходжалинского отделения милиции при Аскеранском РОВД. Это был май 1990 года — время, когда во всех азербайджанских селах области начали создаваться отделения милиции, что было жизненно необходимо. Скажу почему. После того, как в НКАО начались известные события с требованием присоединения к Армении, армянские дашнаки, сотрудники Аскеранского РОВД, сами активно участвовали в поджогах домов азербайджанцев района, выживании азербайджанского населения с родных мест. Родителям новорожденных не выдавались свидетельства о рождении ребенка, а иногда в выданном документе в графе «национальность» указывали «армянин», вернувшихся из армии азербайджанцев не прописывали, приехавших на работу молодых спешали списывать азербайджанцев возвращали назад. Мне пришлось начинать все с нуля, от строительства административного здания до набора сотрудников. Вместо единственного участкового, который раньше составлял весь штат отделения, теперь личный состав насчитывал 58 человек, все — жители Ходжалы.

Время было тяжелое. Да и располагался Ходжалы в опасной близости от армян — на пути между тогдашним Степанакертом

и Аскераном. Позже, работая над книгой «Фальсифицировать историю — преступление», помимо того, что помнил сам, я привел в ней факты, о которых тогда писала пресса.

О террористических актах, совершенных армянами, о десятках авиа рейсов Степанакерт—Ереван, которыми вывозились в Армению продукты (в основном мясо), а оттуда в НКАО прилетали эмиссары, подпитывающие сепаратистские настроения, о ракетных обстрелах, которым армянские экстремисты подвергали Ходжалы. Только за одну ночь с 22 на 23 августа 1991 года он был обстрелян 24 ракетами. Со стороны сел Мехдикенд, Боздаг и Кетик в ночь с 27 на 28 августа по Ходжалы велся огонь из автоматов и пулеметов. В эту же ночь около ста ракет обрушились на здания и постройки города.

*- В вашей книге приводится план мероприятий по обеспечению охраны общественного порядка и безопасности президентов РСФСР, Казахстана и других гостей, прибывших на территорию ИКАО, в частности город Ходжалы. Как прошел этот визит, обошлось ли без эксцессов?*

- Это был 1991 год. С 20 сентября весь личный состав Ходжалинского отделения милиции был переведен на усиленный режим несения службы в связи с приездом президентов Российской Федерации Бориса Ельцина, Казахстана — Нурсултана Назарбаева, Азербайджана — Аяза Муталибова и других высокопоставленных лиц. Их сопровождала большая группа журналистов — собственные корреспонденты российских изданий — «Литературной газеты» — Эльмира Ахундова, «Труда» — Тунзала Касумова, спецкор турецкой «Заман» Йылмаз Полад, сотрудник Азтелерадио Надежда Исмаилова, ныне покойный Чингиз Мустафаев, съемочная группа киностудии «Азербайджанфильм». Вся эта многочисленная делегация прибыла на трех военных вертолетах. Мы со старшим оперуполномоченным Хафизом Адилогезаловым повезли журналистов на милиционском «уазике». - сейчас даже трудно представить, как мы все уместились в одной машине.

Нам надо было пройти в штаб, разместившийся в здании горкома партии. куда уже прошли президенты. Однако - слетать это было очень трудно: вся площадь перед горкомом партии была окружена возбужденной толпой. В поисках места, где народу было поменьше, мы разделились на две группы и гуськом двинулись вперед. Поначалу нас не замечали, но вдруг кто то поняв, что среди них азербайджанцы, закричал: «Турки! Турки!». И тут началось. Женщины визжали, щипались, били чем ни попадя, на Иылмазе Поладе разорвали одежду, шедшего последним в цепочке оператора Эльхана Алиева крепкие молодчики сбили на землю и пинали ногами, а потом быстро куда-то унесли. С большим трудом нам удалось пробиться к охраняемой военными зоне и войти в штаб. Президентам доложили о случившемся, и тогда по громкой связи митингующим был предъявлен ультиматум: немедленно возвратить оператора Э.Алиева, иначе вопрос НКАО не будет обсуждаться. Забегая вперед, скажу, что Эльхана Алиева освободили значительно позже, и он еще долго лежал от полученных травм. В аэропорту турецкого журналиста удалось подвести к российскому президенту, сообщили о том, что его избили армяне, а Эльхана Алиева взяли в заложники. Ельцин недовольно махнул рукой, дескать, потом разберемся. А затем высокая делегация отбыла через Тбилиси в Ереван. На следующий день, как известно, состоялись уже с участием и армянского президента Левона Тер-Петросяна переговоры в Железнодорожном, были подписаны очень выгодные для Азербайджана соглашения. Однако никаких изменений после этой встречи в сложившейся ситуации не произошло, стало даже хуже: армяне сделали все, чтобы сорвать достигнутые договоренности, а с ноября полностью перекрыли автомобильную дорогу Агдам—Шуша. Напряжение стремительно нарастало.

**— Ваша книга называется «Фальсифицировать историю - преступление». Как возникла эта тема?**

— Время предусматривает многое. Однако есть исторические события, которые не должны быть забыты потому что они. как не-

заживающие раны в наших душах болят. Одно из них трагедия города Ходжалы, ставшая нашей общей бедой навсегда. Об этом немало написано. Но мне как очевидцу и участнику тех тяжелых дней кажется важным, чтобы каждая написанная о карабахской войне и ходжалинских событиях строчка в условиях, когда враг всячески стремится исказить происходившее, была правдивой и точной. Отсюда мое стремление запечатлеть в книге документальные свидетельства — то, что я помню сам, что публиковала пресса, воспоминания людей прошедших через эти испытания, репортажи и сообщения с места событий. Трагедия в Ходжалы стала одной из черных страниц истории нашего народа, и она должна и достоверно рассказывать о том, как это было. Тем более что наш противник изображен в искажении истины, значит, мы должны бороться против него оружием. которого он страшится - правдой. Я не историк, я юрист, правовед. Но и в нашей специальности главное доказательство — факты. На них я и опирался.

**— *Их обилие потрясает!***

- Хочется, чтобы каждого, пострадавшего этой несправедливой войне не исчезло из людской памяти. Как и то, какими бесчеловечными и жестокими были наши враги. В то время движение по НКАО, как правило, происходило в сопровождении колонны российских военных. Но и это не с останавливали армянских боевиков от нападения на мирных граждан. 25 сентября 1991 да на пути из Агдама в Ходжалы они, закидав камнями, переревернули автобус, перевозивший рабочих-строителей. Прибыв туда, мы оказали раненным первую помощь и вывезли пострадавших. Но этой невинно пролитой крови бандитам показалось мало. На следующий же день двое сотрудников Ходжалинского ГАИ — Натиг Ахмедов и Али Велиев, рано утром ехавшие из Агдама в Ходжалы, были зверски убиты в 50 метрах от Аскеранской крепости. Руководитель следственной группы Мабуд Гусейнов не смог добраться до них, поскольку на него тоже напали вооруженные армяне. Тот, кто своими глазами не видел места происшествия, представить себе не может, что

такое могло быть. Мы приехали туда со старшим оперуполномоченным нашего отделения милиции Хафизом Адиловым. У покойного Али Велиева даже зубы были прострелены. На асфальте гильзы лежали сплошным ковром.

Ходжалы был фронтовой зоной, и такое случалось здесь нередко. Я помню, как мы с шофером Сабухи ехали из Ходжалы в Агдам. По дороге у машины спустило колесо, пришлось остановиться. Только Сабухи поменял покрышку и собрался завести мотор, как мы увидели пронесшуюся мимо нас по дороге в Ханкенди бортовую машину, полную вооруженных бородачей. Номер нашего «уазика» раньше принадлежал Степанакертскому управлению РОВД, поэтому армяне приняли нас вначале за своих, а потом, видимо, разобравшись, стали подавать назад, поливая машину автоматными очередями. Но Аллах спас нас — мы сумели уйти.

А потом Ходжалы оказался в полной блокаде. Город защищали сотрудники отдела милиции, силы самообороны и отряды добровольцев, которых было 200 человек. Положение азербайджанцев в области все больше ухудшалось. Когда мы, милиционные работники, по долгу службы бывали в Ханкенди или Аскеране, то, попадая на красный свет светофора, не останавливались, потому было много случаев, когда армяне, вытаскивая людей из машины, брали их в заложники. От орудий каменного века они перешли к современным средствам — установкам «Град», ракетам и т.п.

В городе не было возможности оказать раненым и больным медицинскую помощь. Оставалось только воздушное сообщение, но и тут было много проблем. Бывший начальник Гянджинского управления милиции полковник Эльдар Гасанов позже рассказывал, как 9 февраля с большим трудом удалось послать в Ходжалы несколько вертолетов. Генерал-полковник Патрикеев из Закавказского военного округа под разными предлогами категорически запрещал их вылет. Последний раз удалось отправить борт в Ходжалы 13 февраля.

Обходя в начале февраля с главой исполнительной власти

Ходжалы Эльманом Мамедовым ночью посты, мы обсудили положение. Решили, что первым же вертолетом Эльман вывезет раненых, женщин, детей, старииков в Гянджу, а оттуда поедет в Баку, чтобы доложить руководству об обстановке.

13 февраля он на вертолете вернулся в город, и тем же вертолетом я вывез 300 жителей Ходжалы в Гянджу. 26 мая 1992 года в статье в газете «Советский воин», перепечатанной затем нашей «525-й газетой», Эльдар Гасанов вспоминал, что 13 февраля был совершен последний рейс в Ходжалы. На следующий день генерал-полковник Патрикеев запретил пилотам подниматься в воздух. На семи автобусах ходжалинцев перевезли из Гянджи в Агдам. Там я встретился в штабе с нашим прокурором Атакишиевым, и мы вернулись в Гянджу, пытаясь добиться вертолета на Ходжалы. С большим трудом отправили один вертолет с продовольствием, но и ему не удалось долететь из-за погодных условий. Вертолет разгрузили в Агдаме. А мы с прокурором так и не дождались вылета.

**-Как сложился дальше ваш путь?**

-Работники правоохранительных органов, как военные, поэтому работал там, куда меня направляло Министерство внутренних дел, — в Агдаме, Барде, Геранбое, Девечи, (ныне Шабран), Баку. Теперь я в отставке. Занимаюсь общественной работой.


**«Азербайджанские известия»**  
26 февраля, 2014 года, 20034 (2460)

## «XOCALI HADİSƏSİ BƏNZƏRİ OLMAYAN GENOSİDDİR»

Müsahibimiz Qarabağ müharibəsi veterani, Xocalı polis bölməsinin Xocalı faciəsinin canlı şahidi, İnsan Hüquqları İctimai Birliyinin üzvü Sabir Məmmədovdur. Qeyd edək ki, yazı Sabir Məmmədovun “OLAYLAR”a dedikləri və müəllifi olduğu “Tarixi saxta laşdırmaq cinayətdir” kitabı əsasında hazırlanıb.

- *Sabir müəllim, Xocalıya rəis təyin edilməmişdən qabaq hansı vəzifəni icra edirdiniz?*

- 1982-ci ildə Özbəkistanın Buxara şəhərində göndəriş əsasında polis orqanına daxil oldum. Fəaliyyətimə orada başladım. Birbaşa Moskvadan mənə kapitan rütbəsi verildi. Özbəkist anda çalışarkən mən mayor rütbəsinədək yüksəldim. 1990-cı ildə Azərbaycana təyinat almaq üçün Azərbaycanın daxili işlər naziri general Məhəmməd Əsədovun adına raport yazdım. 15 gündən sonra mənə xəbər verdilər ki, Bakıdan mənə zəng gəlib. Generalımız məni çağırdı ki, seçim mənimdir, ya burada qalıb, ya da ki, Azərbaycana gedim. Vətən, torpaq məni özünə çəkdi. Ələlxüsus da ki, həmrən dövrdə Ermənistanla Azərbaycan arasında Qarabağda müharibə başlamışdı. Vətən həsrəti məni Azərbaycana gətirdi. General Məhəmməd Əsədovun qəbuluna gedəndə biz 11 nəfər idik. Birbaşa olaraq məni Xocalıya ilk polis rəisi göndərdi. 1990-cı ildə Xocalıya gəldim. Mən Xocalıya gələndə orada işə başlamaq üçün nə otaq, nə də ki, kabinet var idi. Tək özüm idim. Dərhal Xankəndinin Daxili İşlər İdarəsinin rəisi Kovalyova zəng etdim. Kovalyov mənə bir ədəd qatar vaqonu verdi. Vaqonu Xankəndindən gətirib Xocalı aeroportunun yanında təpəlik vardı, orada yerləşdirdim. Bölmənin şəxsi heyətini formalaşdırmağa başladım. Əsədov mənə tapşırıq verdi ki, şəxsi heyəti qurmaqla yanaşı orada bölmənin binasını da tikim. Onun göstərişilə mən Xocalıda bina tikintisinə başladım. Daxili işlər nazirinin müavini Natiq



Talibov Xocalıya nəzarətçi kimi göndərildi. Daxili İşlər İdarəsinin rəis müavini Sadir Məmmədovun köməkçiliyilə Xocalıda 52 otaqdan ibarət iki mərtəbəli bina inşa etdik. İşə 58 nəfərlik şəxsi heyət götürdüm. Bir gün Məhəmməd Əsədova zəng edib məruzə etdim ki, bina hazırdır. Səhərisi gün Ağdamın polis rəisi Paşayev mənə zəng vurdu ki, nazir Xocalıya binaya baxmağa gəlir. Nazir gəlib binanı gördü və məni orada “Əlaçı” döş nişanı ilə təltif etdi. Qeyd edim ki, mən Xocalıya göndərilmiş ilk polis rəisi idim.



**- 21 il əvvələ - Xocalıva qavidaq. Qırğıın necə başladı?**

- Xocalıda qırğıının baş verməsindən 5 ay qabaq şəhər erməni-rus birləşmələri tərəfindən blokadaya alılmışdı. Şəhərin ətrafi düşmən tərəfindən bütün istiqamətlərdə minalanmışdı. Xocalı, Xankəndi, Əsgəran, Noragüh, Mehdiyənd, Bozdağ, Daşbulaq, Naxçıvanik, Həsənabad, Kətik, Dahrab və başqa istiqamətlərdən tamamilə mühəsirə içərisində idi. Xocalıya lazım olan köməkliyi yalnız vertolyotlar vasitəsilə edirdik. Mən, Xocalının icra başçısı Elman Məmmədov, prokuror A. Atakişiyev, R. Mürsəlov və Xocalı Toxuculuq kombinatının direktoru Y. Əzimov növbə ilə vertolyotla gedib şəhərə ərzaq, yanacaq gətirirdik. 25-indən iki ay qabaq isə Xocalıya üçan sərnişin vertolyotları ermənilər tərəfindən gülləyə tutulurdu. Xocalı 20 erməni kəndinin, iki şəhər və rayonun əhatəsində yerləşirdi. Bir tərəfdə Xankəndi, o biri tərəfdə Əsgəran bu vəziyyət Xocalıda gərginliyin təzyiqini yüksəldirdi. Dövlət səviyyəsində Xocalıya kömək yox idi. Xocalının mühafizəsini milis şöbəsinin əməkdaşları, könüllü dəstələr və s. həyata keçirildilər. Aqil Quliyev və Tofiq Hüseynovun başçılıq etdikləri bu dəstə üzvlərinin sayı 200 nəfər idi.

Fevralın 5-də Elman Məmmədovla birlikdə postları gecə yoxla-yarkən ikilikdə söhbətimiz oldu ki, o, Bakıya gedib Baş nazir Həsən Həsənovla danışın vertolyot gətirsin. Məmmədov təklif etdi ki, Bakıya mən gedim. Məmmədova dedim ki, mənim Bakıda tanışlarım yoxdur, amma Məmmədovu çox adamı tanıydı, xüsusən də Baş nazir Həsən Həsənovu.

Nəhayət fevralın 9-da Elman Məmmədovu çox çətinliklə Bakıya yola sala bildik. Elman Məmmədov bir də fevralın 13-də Xocalıya qayıtdı. İcra başçısı özü ilə bir ədəd Mİ-26, ikl ədəd isə əlavə "krakodil" vertolyotu gətirmişdi. "Krakodil" vertolyotlarının birilə yaralıları Bakıya yola saldıq.

Yaralıların üstündə polkovnik Kamil Məmmədov getdi. Mən isə Mİ-26 ilə 300 nəfər Xocalı sakinini Gəncəyə apardım. Məni Gəncədə Dİİ-nin rəisi Eldar Həsənov, Ağdam RPŞ-in müvəkkili Akif Hüseynov və başqları qarşılıdı. Xocalıları isə avtobusiarla Ağdama yola saldım. Elə fevralın 13-də general-polkovnik Patrikiev

vertolyotlarının uçuşunu qadağan etdi. Mən o gün Ağdam və Gəncə arasında qaldım. Xocalı erməni-rus birləşmələri tərəfindən blokada-yaya alındığına görə bir də Xocaliya qayıda bilmədim. Amma dəfələrlə cəhd etdim. Fevralın 25-dən 26-na keçən gecədə isə 366-ci motoatıcı alayının əsgərləri Xocalıda bənzəri olmayan insan qırğıını törətdi. Heç kəsə güzəşt edilmədi. Bu, əsl genosid idi... bənzərsiz...

**- Kimlər idi ki, Xocalı mühəsirəyə alınmamışdan qabaq və qətləm əsnasında vətəndaşlıq andına sadıq qaldı?**

- Milli qəhrəman Tofiq Hüseynovu şəxsən tamyirdim. Tofiq Xocalıda könüllülər dəstəsində özünü müdafiə batalyonu təşkil etmişdi. Dəfələrlə Tofiqlə xüsusi əməliyyatlarda iştirak etdim. Tez-tez gecələr Əsgəran və digər istiqamətlərdə əməliyyatlar təşkil edirdik. Bunu ikimizdən başqa heç kim edə bilmirdi. Həmişə əməliyyatlarımız uğurlu olanda, Tofiq mənə deyirdi ki: "Rəis, Alla hın köməkliyilə erməniləri yerində oturdacaq!" Tofiq Xocalı qırğıınında çoxlu sayıda insanı xilas etdi. Xocalının taleyi bəlli olanda Tofiq düşmən içərisində tək qalmışdı. Tofiq əsir düşməmək üçün sonuncu gülləni özünə vurdu. Çox təəssüf ki, Tofiqin ailəsi ermənilərə əsir düşdü.

Digər bir Milli qəhrəman Ərif Hacıyev idi. Ərif o vaxt Xocalı aeroportunun rəisi vəzifəsini icra edirdi. Mən onunla tez-tez görüşürdüm, məsləhətləşirdik. Ərif mənim yanımı məsləhətə çox gəlirdi. Hətta Xocalı aeroportunda Ərif Hacıyevlə birlikdə erməni Zori Balayani İrəvana qaytardıq, qoymadıq ki, vertolyot tdan aşağı düşsün. Hər il Şəhidlər Xiyabanında Tofiq Hüseynovun, Ərif Hacıyevin, Çingiz Mustafayevin, Aqil Quliyevin, Şirin Mirzəyevin və Vətən uğrunda şəhid olan yüzlərlə oğullarımızın məzarlarını ziyarət edirəm. Bunu öz mənəvi borcum kimi hiss edirəm... Çünkü, bu insanların tək amalı vətəndaşları olduqları ölkənin düşmən əsarətinə keçməməsi uğrunda müqəddəs mühabibə etmək idi.

**- Əvvəlcədən bilirdiniz ki, Xocalıva hücum olacaq. Həmin anda Bakıdan lazım olan kömək göndərilsəvdi qırğıının qarşısı ni almaq mümkün olardımı?**

-1991-ci ildə Qarabağda vəziyyət hər keçən gün daha da ağırlaşırıdı. Mümkün qədər silah əldə etməyə çalışırıq. 91-ci ilin dekabrında 3 ədəd BRDM zirehli texnika əldə edə bildik. Sonra Şuşaya Dadaş Rzayevə zəng etdik. Rzayev dedi ki, göstəriş var, silahlar qaytarılmalıdır. Xocalıya gələn general Popov da tələb etdi ki, silahları verək. Biz ələcsiz qalıb silahları təhvil verdik. Xocalı mühəsirəyə alınanadək isə tamamilə silahsızlaşdırıldı. Hətta, sakinlərdə olan ov tüfəngləri belə əllərindən alındı. Xocalıda faciə o vaxtki həkimiyətin səriş təsizliyi ucbatından baş veqdi. Təkcə buna diqqət edək. Xocalı hävə limanında milis rəisinin müavini Asif Usubov vəzifəsindən sui-istifadə edərək qohumunun 06 "Jiquili"sinin əvəzinə Ağdama göndərdiyi vertolyotla 300 nəfər insan çıxarsayırlar şəhid olan 613 nəfərin əvəzinə daha az adam qırılırdı. Əgər Bakıdan Xocalıya kömək təmin olunsayıdı vəziyyət o cür olmayacaqdı. Vəziyyət elə gətirmişdi ki, qırğının olacağı açıq şəkildə görünürdü. Malibəyli, Quşçular, Meşəli, Kosalar, Kərkicahan kəndləri bir-bir alınırdı. Hansı ki, 91-ci ildə İrəvana uçan siyasi liderlərin vertolyotu vurulanda məsələ aydın idi ki, Qarabağda müharibə olacaq.

Lakin, bütün bunlara baxmayaraq Xocalı sakinləri və şəhərdə olan polis qüvvələri hər cür vəziyyətə möhkəm hazırlaşmışdılar. Xocalını müdafiə edənlər əsasən şəhərin pölis şöbəsinin əməkdaşları olub. Xocalıda rəis işləyən vaxt neçə dəfə məni aradan götürməyə səy göstəriblər. Dəfələrlə bu cür təxribatların qarşısını almışam. Bir dəfə gecə postlardan birini yoxlamağa gedəndə mənə atəş açdırılar. Yanımda "Makarov" tipli tapança var idi. Neçə dəfə tapançanın təyini basıb atəşə cavab vermək istəsəm də silah açılmadı. Şöbəyə qayıdanda baxdım ki, silahın iynəsi götürülüb. Dəfələrlə Bakıdan kömək istəsək də səsimizə cavab verən tapılmadı. Neçə dəfə Bakıdan göndərilən silah-sursat Xocalıya gəlib çatmadı. Xocalıdan kimlər sağ-salamat çıxdısa Əlif Hacıyevin, Tofiq Hüseynovun, Aqil Quliyevin və mənim sayəmdə oldu.

Xocalıda vəziyyət gərginləşəndə əmr verdim ki, birinci növbədə qocaları, qadınları, uşaqlar və yaralılar çıxarılsın, kişilər isə döyüşsünlər. Dəfələrlə Bakıya xəbər göndərdim ki, düşmən bütün cəbhə

boyu hücuma keçir, Xocalı təhlükədədir, respublika prezidenti təcili tədbir görsün. Çox təssüf ki, məsələyə səthi yanaşmanın son nəticəsi Xocalıda düşüncəyə gətirilməyən qətlam oldu.

*O gecə toplardan mərmi atıldı,  
Xainlər düşmənə necə satıldı?  
Əzəli torpağım yağıya qaldı?!  
Odlara qalandı yurdum Qaralı,  
Allah ümidiñə qaldı Xocalı!*

**- 21 il keçib. Xocalı qırğınının şahidiniz.. Nə hiss edirsınız?**

-Bircə onu deyə bilərəm ki, mən o günün təsirindən bu yaxınlarda özümə gəlmışəm. Xocalı qırğınınından sonra öz hissiyətimi itirdim. Televiziyalarda Xocalı soyqırımı ilə bağlı veriişlərə baxa billərim. Əsəblərim tarıma çəkilib, mən Xocalıda qırıian insanlara baxa bilmirəm. Birinci dəfə uşaqlıqda ağlamışam. Bir də atam, anam, qardaş və bacım dünyasını dəyişəndə... 20 Yanvar və Dağlıq Qarabağda müharibə başlayanda da ağlamışam. Xocalıya - əvəzsiz itkilərimlə hələ də ağlayıram. İnşallah, ali baş komandanımız İlham Əliyevin səyləri sayəsində itirdiklərimizi geri qaytaracaqıq. Çunki, mən hələ Özbəkistanda çalışanda Azərbaycana Vətən həsrəti, bir də ulu öndərimiz Heydər Əliyevin adını tutub gəlmışəm. Mən Buxarada çalışanda mənə dedilər ki, sizdə böyük bir siyasetçi var, adı Heydər Əliyevdir, nəyə görə onu prezident secmirsiniz, o sizi düşdüyünüz bəlalaardan qurtarmaq gücünə malikdir. Bunu eşidəndə qürur hissi keçirdim və eyni hissələrə Bakıya gəldim. Mən bu gün də Heydər Əliyev siyasi kursunun uğur qazanacağına inanıram. ...

**Mənsur Rəğbətoğlu,**  
26 fevral, 2013 № 36, (3193)

*Qarabağ mühəribəsi, veterani, Xocalı şəhər Polis Bölməsinin ilk rəisi, təqaüddə olan polis məyəri Sabir Məmmədovun "Olaylar" a müsahibəsi.*

## **XOCALIDAKI ERMƏNİ VANDALİZMİNƏ HÜQUQI QIYMƏT VERİLMƏLİDİR**

**Sabir Məmmədov:** "Zori Balayanın xüsusi canfəşanlığı ilə Qarabağda yaşayan ermənilər Azərbaycanlılara qarşı qalxırıldılar".

**- Xocalı soyqırımının 22-ci il dönümüdür. Sabir müəllim, canlı şahidi kimi nə hiss edirsiniz?**

- Çox dəhşətli idi. İnsan oğlu hələ belə faciəyə şahidlik etməyib. Həmişə Xocalıdan danışanda əzab çəkirəm. Özüm özümə sual verirəm ki: - Niyə belə oldu? Xocalıda törədilən soyqırım bəşəriyyətin faciəsidir. Müdrik prezidentimiz İlham Əliyevin "Qalx ayağa Azərbaycanlı" çağırışı, Heydər Əliyev Fondunun prezkierti, YUNESKO və İSESKO-nun «Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın bu ıstiqamətdə Azərbaycanın ədalətli mövqeyinin dünya dövtətləri təfəfindən tanınması üçün gördükJəri iş danılmazdır. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyası bütün dünya ölkələrini humanizmə çağırır. Biz də bu çağırışa qoşulub, onların ətrafında gələcək üçün nikbin əhval-ruhiyyədə birləşirik. Görülən işlərin qarşılığında dünya fikiriəşməli və Xocalıdakı erməni vandalizmə hüquqi qiymət verməlidir.

**- Qarabağda vəziyyət gərginləşəndə Özbəkistanın Buxara vilayətində daxili işlər orqanlarında çalışırdınız. Gəlməyə bilərdiniz, amma gəldiniz. Sizi Azərbaycana, xüsusilə də vəziyyətin gəgin olduğu Xocalıya nə gətirdi?**

- 1982-ci ildə Buxara şəhərinə getdim. Orada məni polis orqanlarına qəbul etdilər. Fəaliyyətimə görə məni 1988-ci ildə hüquqi təhsil almaq üçün Özbəkistan Polis Akademiyasına göndərdilər. Ses-

siya üçün akademiyaya getməyə başla dim. 1990-cı ildə bir gün yoldaşlarla oturub televizora baxanda 20 yanvar hadisələrini göstərdilər. Bakıda törədilən qanlı hadisələri görəndə sarsıldım. Nə edəcəyimi bilmirdim. Akademiyadakı tacik, özbək, rus tələbə və müəllim yoldaş-larım mənə deyirdilər ki: "Sizdə Heydər Əliyev kimi güclü lider var. Niyə xalq onu prezident seçmir ki, sizi bu bələdan qurtarsın?" Bu məni düşündürməyə başladı. Eyni zamanda Vətən torpaqlarının əldən getməsi təhlükəsi məni narahat edirdi. Hər iki məsələ məndə güclü təsir oyadığı üçün 90-cı ilin mayında Azərbaycana gəldim. Gələn kimi daxili işlər naziri, general Məhəmməd Əsədova köçürülmə məsələsinə görə raport yazdım. Özbəkistandan mənə teleqram gəidi ki, Buxara Dİİ-in generah məni çağırır. O, mənə bildirdi ki: "Rəport yazdığını üçün səni Azərbaycanda tələb edirlər. Sənin iki yolu var. Ya burada qalıb işləməlisən, ya da ki, Azərbaycana getməlisən". Vətən həsrəti və Heydər Əliyev haqqında deyilən sözlər məni Özbəkistanda qalmağa qoymadı. Azərbaycana gəldim. Məhəmməd Əsədov məni dərhal DQMV Dİİ-nin Əsgəran rayon polis şöbəsinin nəzdindəki Xocalı polis bölməsinə ilk rəis kimi göndərdi.

**- Xocalının müdafiəsi üçün şəhərdə demək olarki, sistemli şəkildə müdafiə üçün təhlükəsizlik strukturu vox idi. İlk Polis Şöbəsi məhz bu məsədlə varadılmışdı?**

- Xocalıya gələndə heç oturmağa yer yoxdu. Şöbənin yaradılması üçün şərait məhdud idi. Məsələ ilə əlaqədar DQMV Dİİ-nin rəisi Kovalyovun qəbuluna getdim. Məruzə elədim. Kovalyovun tapşırığı ilə mənə iki ədəd qatar vaqonu verildi. Vaqonları gətirib Xocalı aeropportunun yaxınlığındakı təpəliyin üstünə qoydurdum. Həmin vaqonlarda bölməni yaratdıq. Lakin buna baxmayaraq Dİİ-nin rəis müavini Sadir Məmmədov Məhəmməd Əsədov və V.Polyaniçko qarşısında məsələ qaldırdı ki, Xocalıda bina yoxdur. Məhəmməd Əsədovun köməkliyilə biz Xocalıda 52 otaqdan ibarət ikimərtəbəli binanı inşa etdik. Binanın təhvil verilməsində isə Məhəmməd Əsədov şəxsən iştirak elədi. İşə 58 nəfərlik şəxsi heyət götürüldü.

**- Qarabağda yaşayan ermənilər Sadir Məmmədovu "zəhmlili pçlkovnik" adlandırdırlar.**

Vəziyyət gərginləşəndə Xankəndinə hər adam gedib gəle bilmirdi. Qorxurdular. Rəhbərlikdən də Ağdamə qədər gəlirdilər, amma o tərəfə keçə bilmirdilər. Amma potkovnik Sadir Məmmədov Xankəndində ermənilərin arasında təkcə işləyirdi. Qorxmaz adam idi. Ermənilər ona təzim edirdiler. Hətta işinə düzgün yanaşmayan erməniləri işdən azad edirdi. Sadir Məmmədov Xankəndində olmayanda bir polis əməkdaşı ora gedə bilmirdi. S.Məmmədov yalnız Xankəndində olanda biz şəhərə gedə bilirdik. Çəkinmədiyi üçün ermənilər polkovnikin başına 1 milyon rubl pul qoymuşdular. Qorxmazlığı üçün ermənilər S.Məmmədova "zəhmlı polkovnik" adı vermişdilər. Biz hər həftənin 1-ci günü Əsgəran rayon Polis Şöbəsində, ikinci günü isə Dağlıq Qarabağda V.Polyaniçkonun iştirakı ilə əməliyyat müşavirəsində iştirak edirdik. Bizi həmin müşavirələrə də Sadir Məmmədov aparırdı.

- *1990-ci ildə siz, Sadir Məmmədov və Xocalı DİŞ-in rəis müavini T.Hüseynovla birlikdə Xan kəndindən Xocalı aeroortuna gələndə ermənilər bizi öz torpaqlarımızda fotoaparatla şəkil çəkməvə qoymurdular. Sabir müəllim bu nə ilə ətaqədar idi?*

- Həmin dövrdə aeroportu ruslar mühafizə edirdilər. Erməniləri də azərbaycanlılara qarşı həmin ruslar qızışdırırdılar. Qarabağdakı ruslar ermənilərdən təxribat işlərində alət kimi istifadə edirdilər. Ruslar da ermənilərin dediklərini edirdilər. Ona görə, çəkiliş üçün azərbaycanlıları aeroporta buraxmırıldılar. Həmin dövrdə İrəvandan Xankəndinə 32 reys sərnişin təyyarəsi gəlirdi. Biz bütün bu reyslərə nəzarət edirdik. İrəvandan Qarabağa gələn təyyarələr barədə Məhəmməd Əsədova məlumat verirdim. Mənim ve M.Əsədovun səyləri nəticəsində reyslərin sayı 32-dən 1-2-yə endirildi. Sonradan isə Ermənistandan Qarabağa edilən təyyarə reyslerinin sayını həftədə 1 dəfəyə endirdik.

- *Zori Balayanın tez-tez Xocalı və Xankəndində görünməsi nə ilə əlaqədar idi?*

- Zori Balayan Qarabağa yalnız təxribat üçün gəlirdi. Balayanın xüsusi canfəşanlığı ilə Qarabağda yaşayan ermənilər azərbaycanlılara qarşı qalxırdılar. Hətta bir dəfə Zori Balayani Xocalı aeroportunda

saxladıq. Sonra isə onun Xocalıya gəlməsinə qadağa qoyduq. Robert Köçəryan, Serj Sərkisyan və Zori Balayan Qarabağda töredilen təxribat planlanı hazırlayan esas şəxslər idilər. Robert Köçəryan Dağlıq Qarabağda ipək kombinatında işləyəndə azərbaycanlıları sıxışdırırdı. Onları işə buraxmırıldı. S.Sərkisyan daha sonralar özünü Ermənistən "milli qəhrəman"ı elan edərək fəxrlə Xocalı soyqırımında iştirak etdiyini deyirdi. Xocalıda törətdikleri soyqırıma görə, sonradan növbə ilə Robert Köçəryan və Serj Sərkisyan Ermənistən prezidenti təyin edildilər.

- *Xocalı soyqırımına Serj Sərkisyanın başçılıq etması barədə yayılan məlumatlar həqiqətdir?*

- Soyqırıma S.Sərkisyan, R.Köçəryan, Zori Balayan başçılıq edirdilər. Həmin şəxslərin xüsusi canfəşanlığı nəticəsində Xocaiida bir gecədə 613 nəfər öldürülüb. Xocalıda törədilən soyqırıma liderlik edənlərdən biri məhz bu gün Ermənistən prezidenti olan Serj Sərkisyan olub. Həmin şəxslər ruslann əlilə soyqırıma başçılığı əllərinə almışdilar.

- *Soyqırım üçün nəyə görə məhz Xocalı hədəf secildi?*

- - Xocalı Qarabağda mərkəzi mövqedə yerləşirdi. Şuşa tərəfdən Xankəndinə, Ağdamdan isə Əsgərana yaxın idi. Şəhər bir tərəfdən də Qarabağdakı əsas magistral yoluñ girişindəydi. Şəhərin sağ və sol hissəsində 20-yə qədər ermənilər yaşayış kəndlər yerləşirdi. Xocalı məhz həmin erməni kəndlərinin əhatəsində idi. Kərgicahan, Meşəli, Cəmilli, Malibəyli, Quşçular kəndi işğal edildikcə, artıq Xocalı mühəsirədə qalmışdı. Qalan bütün kəndlər də erməni-rus birləşmələri tərəfindən terəfindən alınandan sonra Xocalı ortada teklandı. Həmin dövrdə isə Xocalı sakinleri silahsız idilər. Əvvəlcəden şəhər sakinlərindən ov tūfənglərinə qəder yiğilmişdi. Xoclini yalnız Əsgəran RPŞ-dan aldığı 8 edəd "Makarov" tapançası ilə mühafizə edirdik. Bu cür vəziyyətdə biz rusların top və tanklarının qarşısında heç ne edə bilmezdi. Şəhər gözlərimizin qarşısında məhv olurdu.

- *Vəziyyət gərginləşəndə Boris Yeltsin Avaz Mütəllibov və Nursultan Nazarbayevlə Xankəndinə gəlmişdi. Sabir müəllim. Qarabağdakı vəziyyət barədə Yeltsinə məruzə olundu?*

1991-ci ilin 18 sentyabrında Bakıdan mənə rəsmi göstəriş gəldi ki, Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstanın dövlət başçısı Sultan Nazarbayev, Azərbaycan prezidenti Ayaz Mütəllibov, daxili işlər naziri Məhəmməd Əsədov və s. yoldaşlar Dağlıq Qarabağda baş verən prosesleri həll etməyə gələcəklər. 19-20-si sentyabrda şəxsi heyəti yiğib dislokasiya yolu ilə qruplar təyin etdim. Sentyabrin 21-də isə prezidentləri gətirən vertolyot Xocalı aeroportuna endi. Onlar Xocalıdan Xankəndinə getdilər. Vertolyotda Bakı ve Türkiyədən gəlmış jumalistlər də vardı. Jurnalistlər də Xankəndinə getmek isteyirdilər. Onların arasında Azərbaycan Teleradio Şirkətinin əməkdaşı Nadejda İsmayılova, Elmira Axundova (hazırda millət vəkili), Tünzalə Qasimova, operator Elxan Əliyev, Türkiyədən "Zaman" qəzetinin müxbiri Yılmaz Polad vardi. Mənim müavinim Hafiz Adilov da daxil olmaqla onları birtəhər mənim xidməti "UAZ" maşınıma mindirib Xankəndinə getdik. Şəhərə çatanda ermənilər mitinq keçirildilər. Çətinliklə şəhərə keçə bildik. "Ştab" a getmək daha çətinindi. Ermənilər başa düşəndə ki, biz azərbaycanlıyız, hücumu keçib söyüslə döyməyə başladılar. Yılmaz Polad ağır xəsarət aldı, Elxan Əliyevi isə oğurladılar. Qadınları zorla əsgərlərin arasına saldım ki, öldürməsinlər. Sonra dan Nadejda İsmayılova Yeltsinə məruzə etdi ki, ermənilər jumalistlərdən birini oğurlayıblar. B. Yeltsin bildirdi ki, oğurlanan şəxs tapılmasa, Dağlıq Qarabağ haqqında heç nə deməyəcək. 40 dəqiqədən sonra Elxan Əliyevi azad edib birbaşa Bakıya yola salmaq üçün aeroporta apardılar.

- *Dediniz ki, Xankəndinə gedəndə ermənilər şəhərdə mitinq keçirildilər. Etiraz nümayisləri Yeltsinin səfərinə hesablanmışdı?*

- Ermənilər Rusiya prezidentinin səfərindən istifadə edərək bildirildilər ki, guya Dağlıq Qarabağ onlara aiddir. Yeltsinin orada olmasından istifadə edib iddialarına qanunilik qazandırmaq isteyirdilər.

- *Dağlıq Qara bağda doğulan azərbaycanlı uşaqları niyə geydiyyata götürmək istəmirdilər?*

- Ermənilər Dağlıq Qarabağın onlara aid olduğunu iddia etdikləri üçün bu cür addımlara əl atırdılar. Hətta Serj Sərkisyan, Robert Köçəryan hərbi xidmətdən qayıtmış azərbaycanlıların işə

götürülməsinə əngəl törədirdilər. Qeydiyyata alınan azərbaycanlı uşaqların əksəriyyətinin milliyyətini və adlarını erməni yazırdılar. Azərbaycanlıları Dağlıq Qarabağdan bezikdirib çıxarmaq üçün belə edirdilər. Sadir Məmmədov və M. Əsədovun köməkliyilə Dağlıq Qarabağdakı kəndlərdə bölmələr yaratdılar. Dağlıq Qarabağdakı azərbaycanlıların çoxluğunu göstəmək üçün bu vacib idi.

*Qeyd edək ki, Sabir Məmmədov sabiq daxili işlər naziri Məhəmməd Əsədovun əmrilə "Əla xidmətə görə", "Əla milis işçisi" döş nişanlı, "İ dərəcəli məharət dərəcəsi", "Xocalı yaddaşı" diplomuna layiq görünlüb. Həmçinin "Qafqaz media" İB-nin fəxri fərmanı, "Əsl insan məktəbinin təşkilatçısı", "İdeal dünya uğrunda göstərdiyi fəaliyyətə görə", "Qalib Sultan" diplomları ilə də təltif edilib.*

**Mənsur Rəğbətoğlu,**

"Olaylar" № 35 (34, 30,) 26 fevral, 2014.

## **“XOCALI SOYQIRIMINI TANIDAQ!”**

*“SƏS” qəzeti ölkəmizin hayatındə əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə dəyirmi masalar təşkil edir. Diinən təşkil olunmuş dəyirmi masanın mövzusu Azərbaycan xalqını ən böyük faciələtitulən biri olau Xocalı soyqırımının 20-ci ildönümüünə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iżvü, YAP Səbail rayon təşkilatının sədri Zahtid Qaralov, Milli Məclisin deputati Musa Quliyev, Milli Məclisin deputati Sahibə Qafarova, YAP Siyasi Şurasının iżvii, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetini baş redaktoru Hikmət Babaoglu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, politoloq Cümşüid Nuriyev, Beynəlxalq Diaspor Mərkəzinin əməkdaşı Samir Adıgözəlov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, YAP Gənclər Birliyinin İdarə Heyətini iżvləri Bəxtiyar Nəbiyev, Mehman İsmayılov, YAP Sabitnəcə rayon gənclər birliyinin iżvii Rəşad Abbasəliyev, YAP Suraxanı rayon gənclər birliyinin sədri Zəkiyyə Musayeva və başqa tanınmış ziyalılar, ictimaiy yət nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri, Xocalı soyqırımının şahidləri iştirak edirdilər.*

Dəyirmi masada giriş sözü ilə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhrəz Quliyev bildirdi ki, bugünkü tədbir Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Səs” qəzetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunub. Tədbiri keçirməkdə məqsəd Xocalı soyqırımını xatırlayıb, bunun acı nəticələrini gələcək nəsillərə ötürməkdir. Beynəlxalq ictimaiyyətə, dünya xalqlarına Xocalı soyqırımını və həmin gün baş verən hadisələri çatdırmağın hər birimizin borcu olduğunu vurğulayan B.Quliyev tədbirdə “Səs” qəzeti tərəfindən hazırlamış filmin nümayiş etdiriləcəyini bil-

dirdi. Filmin dünyamın bir çox dillərinə tərcümə olunacağını diqqətə çatdırıldı. O, vurğuladı ki, bu film Xocalı soyqırımını tam şəkildə eks etdirməsə də, bizi orada baş verən müəyyən məqamlarla tanış edir: “Bu dəhşətli faciəyə diqqət etdikdən sonra insanın qəlbində intiqam hissi oyanır. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər tərəfindən Xocalıda insanlığa və bəşəriyyətə qarşı soyqırımı həyata keçirilib. Erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçib. Beləliklə, erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə xüsusi qəddarlıqla divan tutub. XX əsrin genosidlər və soyqırımlar siyahısına Xocalı soyqırımı da daxil oldu”.

Baş redaktor bugün Ermənistanda hakimiyyətdə olan əli qana batmış cəlladların və bu cinayətdə günahı olan şəxslərin qanun qarşısında cavab verəcəklərini dilə gətirdi. Sonra filmin təqdimatı keçirildi. Film sona yetdikdən sonra tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımında şəhid olanların ruhu bir dəqiqlik sükutla yad olundu.

Sonra baş redaktor o dövrü qanlı olayları və Xocalı soyqırımı ilə bağlı dəyirmi masa iştirakçıları arasında müzakirələr aparılmasıన vacibliyini vurguladı.

### **Musa Quliyev:**

- Doğrudan da, Xocalı faciələ analoqı olmayan ümumbehəşəri bir faciədir. Nə qədər ki, ermənilər tərəfindən bu soyqırımı hadnəsini torədənlər cəzalarına çatmayıblar, bundan sonra da bu cür yenə də belə hadisələr törədiləcəkdir. Bu gün Xocalını xatırlamaq vacibdir. Amma daha çox Xocalı soyqırımının qisasını almaq haqqında düşünmək lazımdır. Beynəlxalq təşkilatlara yüksək bir şəkildə bu hadisələri çatdırmaq, bu soyqırımı təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur. Bir həqiqəti etiraf etmək lazımdırki, əgər biz işin həlli məsələsini yerinə yetirmək istəyiriksə, nə beynəlxalq təşkilatlardan, nə beynəlxalq məhkəmələrdən, nə də HAAQA tırbunalından imdad ummamalıyıq. Bəlkə di bu və ya digər təşkilatlar Xocalı soyqırımından xəbərdardırlar. Bu gün biz

öz faciəmizh üz-üzə qalıb intiqam almaq üçün iradəmizi gücümüzü ortaya qoymalıyıq. Azərbaycayı dövlətinin bu istiqamətdə görəcəyi işlər üzərində düşünməliyik. Nə qədər ki, biz diplomatiyada cənab Prezident İlham Əliyevin elan etdiyi hüquq taktikasını keçməmişdik, bütün platformalarda uduzurduq və yaxud barəbər qalırdıq. Bu gün məlumdur ki, dünya ölkələrində Xocalı soyqırımı ilə bağlı erməni təfrənniə bağılı erniər diasporası tədbir təşkil etməmişdən əvvəl azərbaycanlılar bunu həyata keçirirlər. Həvadalarları olan ölkələrdə - Fransada, Rusiyada, Amerikada artıq Azərbaycan diasporı ardıcıl olaraq tədbirlər təşkil edir. Biz onlai qabaqlamaqla dünya ictimaiyyətinə haqq sözümüzü çatdırırıq. Bu da Azərbaycanı hücum diplomatiyasının məntiqi nəticəsidir. Bu gün dövlətin də, miliətin də, gənclərin də səyləri ermənilərdən bu qisası almağa köklənib. Bu gün hər birimiz Ali Baş Komandanın müsəlləh əsgəriyik və əmrini gözləyirik. Qərar qəbul olunduqdan sonra, əminəm ki xalqımıza qarşı törədilmiş bu cür cinayətlərdən onları çəkindirəcəyik.

#### Vüqar Rəhimzadə:

*Xocalı soyqırımı, ümumiyyətlə bəşəriyyətə qarşı yönəldilmiş bir qətlamıdır.* Ermənilər Xocalıda törətmış olduqları vəhşilikləri Avropanın ən nüfuzlu tribunalardan belə səsləndirdilər. Avropanın ən nüfuzlu KİV-lərində, BMT-də həmin bu cinayaikarla öz dilləri ilə etmiş olduqları qəddarlıqları dünya ictimaiyyətinə çatdırırdılar. Sanksiyalar Ermənistana qarşı deyil, Azərbaycana qarşı yönəldildi. Torpağı işğal olunan da, qırılan da biz olduq. Xocalı soyqırımı, ümumiyyətlə, bəşəriyyətə qarşı yönəlmış bir qətlamıdır. Xocalıdə baş verən tarixi cinayətlər bir gün istənilən Avropa ölkəsinin və xalqının da başına gətirilə bilər. Bu gün Ermənistən rəhbərliyində təmsil olunanların böyük əksəriyyətinin əlləri Azərbaycan xalqının qanına batıb. Vaxt gələcək, haqq-ədalət yerini tapacaq.

Azərbaycan dövlətinin həyata keçirdiyi prinsipial və və qətiyyətli siyasi xətt, konsnunktiv mövqeyi mövcud problemlərin sülh və

danişıqlar yolu ilə həlli istiqamətinə yönəlib. Bu məqsədlə ardıcıl işlər görülməkdədir.

#### Hikmət Babaoglu:

- Ermənilərin Azərbaycanın tarixi əraziləinə qarşı olan təcavüzü tarixi ərazilərimizin müəyyən hissəsinin işgalı ilə nəticələndi. Ermənilər “böyük Ermənistən” xülyası ilə Azərbaycanın tarixi əraziləri hesabına yaratmış olduqları dövlətlərinin coğrafiyasını növbəti dəfə bizim tarixi torpaqlarımızı işgal etməklə genişləndirmək niyyətində olublar. Elə Xocalıda ondan əvvəl və ondan sonra ləyata keçirilən qətlamlar erməni xislətinin açıq ifadəsi idi. Çünkü zaman yetişəcək ki, Azərbaycan öz tarixi ərazilərini əldə edəcək. Buna istənilən erməni və istənilən formada arada durub, öz maraqlarını reallaşdırmaq niyyətində olan qüvvələr əmin olmalıdır. Azərbaycan xalqı öz dövlətinin gücünə və qüdrətinə arxalanaraq, Ali Baş Komandanın əmri ilə itirilmiş torpaqları erməni işgalçılarından geri qaytarmağa hər an hazırlıdır.

Qaçqına çevrilmiş və Azərbaycanın rayonlarına müvəqqəti sığınacaq tapan Xocalı sakinləri Daglıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistən Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını səbirsizliklə gözləyir, dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa çağırırlar. Xocalı faciəsi haqqında həqiqətin, bu barədə obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər görülür. Xocalı faciəsi və törədilən cinayət davamlı olaraq dünya ictimaiyyətinə çatdırılır. Heydər Əliyev Fondunun Rusiyada ki nümayəndəliyi, Ümumdünya Azərbaycanlılar Konqresi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı İsləm Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq informasiya kampanyası çərçivəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri faciənin ildönümüne həsr edilmiş silsilə tədbirlər keçirilir. “Xocalıya ədalət” beynəlxalq kampanyasının məqsədi təkcə Xocalı soyqırımının deyil, başqa etnik təmizləmələrin də qurbanları üçün də ədalətə nail olmaqdır.

Heydər Əliyev Fondu tərəfindən dünyanın, demək olar ki, bütün ölkələrində Xocalı faciə sinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatırə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmiər çəkir. Avropa Birliyinin üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar keçirilir. Bununla bərabər, kampaniyanın dövlət və hökumət başçılarına, ATƏT-in Minsk Qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanianmış, bu faciəni soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tətbiqi irəli sürüüən müraciətlər yayılır.

#### *Cümşüd Nuriyev:*

**Xocalı soyqırımı bütün beynəlxalq konvensiyalara ziddir.** Xocalıda baş verən hadisə heç zaman faciə kimi qiymətləndirilə biiməz. Faciə məfhuminun siyasi və hüququ yükü çox azdır. Bu, bütövlükdə, soyqırımı aktı - Cenevrə Konvensiyası iiə əhatələnmir. Birinci, BMT nizamnaməsinə, ikinci, insan hüquq və azadlıqları haqqında 1948-ci Konvensiyasına, üçüncü, 26 sentyabr 1948-ci ildə qəbul olunmuş genosid cinayət və ona qarşı mübarizə tədbirləri haqqında Konvensiyasına, dördüncü mülki və siyasi hüquqların pozulması haqqında beynəlxalq Konvensiyaya, beşinci, müharibə şəraitində dinc əhalinin qorunması ilə bağlı təcavüzə məruz qalmaması iiə bağlı 1968-ci il Konvensiyasına, altıncısı, 1994-cü il Ruanda Konvensiyasının birinci maddəsinə, yeddinci, Azərbaycan Cinayəf Məcəlliəsinin 103-cü maddəsinə, səkkizinci, Ümummiili Lider Heydər Əliyevin 27 mart 1997-ci il Fərmanına qarşı bu soyqırımı aktı ziddir. ilk dəfə genosid termini 1943-cü ijdə leksiona daxil olub. Onun hüquqi yükü ondan ibarətdir ki, diniñə, dilinə, ırqinə, mənşeyinə görə insan və yaxud da insan qrupu təkcə öldürülməyə yox, eyni zamanda, ərazini tərk etməyə, mülkünün əlindən alınmasına yönəlib. Sadaladığım konvensiyaların maddələrinə görə, terror törədən təşkilatlar terror təşkilatları kimi tanınmayıdır. Amerika 103 terror təşkilatı tanır ki, onun 4-ü erməni təşkilatıdır. Rusiya isə 104 terror

təşkilatı tanır. Dörd erməni terror təşkilatı bu hadisədə bilavasitə iştirakçıdır və Azərbaycan Milli Məclisində məsələ qaldırılmalıdır. Xocalı soyqırımı siyasi və hüquqi yükü ağırdır. Faciə məişət mütevisində baş verən cinayətdir. Xocalı soyqırımı aktı olmasının bir mühüm faktoru ondan ibarətdir ki, ölenlər arasında bir nəfər də olsun hərbçi yoxdur. Cəmi 27 polis öldürülüb. Polis insanların hüquqi və azadlığını qorumaq vəzifəsini daşıdığından, onlar hərbçi hesab olunmur.

#### *Samir Adıgözəlov:*

- Bu gün Beynəlxalq Dispor Mərkəzini narahat edən Sankt-Peterburqdə təşkil edilən Milli-Mədəni Muxtariyyat təşkilatı tərəfindən fevralın 27-də konsert təşkil olunacaq. Bunula bağlı bizim təşkilat millət vəkillərinə müraciət ünvanlayıb. Eyni zamanda, tədbirlər təşkil etmişik. Rusiyadakı Azərbaycan Səfirliyinə, Sankt-Peterburqdakı Azərbaycan Baş Konsulluğuna məktublar ünvanlamışıq. Mədəniyyət Nazirliyi nə də bu konsertin qarşısının alınması üçün məktub göndərilib. Çox təəssüflər olunsun ki, bu qədər fəaliyyətin, ardıcıl olaraq aparılan işlərin qarşısında bizim bir qrup özünü "sənətçi" hesab edən insanlar Sankt-Peterburqdə konsert təşkil etmək qərarına gəliblər. Bu addım bizim şəhidlərimizin ruhuna hörmətsizlikdir. Amma artıq Sankt-Peterburqdakı Konsulluqdan bizə məktub gəlib ki, təşkilata konsertin vaxtının dəyişdirilməsi ilə bağlı müraciət olunub. Amma göstərilən bu cəhdərə baxmayaraq, Milli-Mədəni Muxtariyyat Təşkilatı bu məsələdə mövqeyini dəyişmir. Həmin müğənnilər də israrlı olaraq tədbirdə çıxış etmək niyyətindədirlər. Cənab Prezidentin Sərəncamına əsasən fevralın son gününə qədər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dünyanın bir sıra ölkələrində, eləcə də, Sankt-Peterburqdə da Xocalı ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu məqamda belə bir konsertin təşkili qəbul olunmadır.

(Ardı var)

**Zümrüd BAYRAMOVA,  
Nazakət ƏLƏDDİNQIZI**

## TARİXİ SAXTALAŞDIRMAQ CİNAYƏTDİR

Ermənistanın Azərbaycana təcavüzü və Qarabağda döyüşlər başlayandan orada iştirak edən bir çox könüllülər, özünü müdafiə dəstələrinin üzvləri, polislər və başqaları şahidi olduqları hadisələrdən bəhs edən materiallarla formasiya vasitələrində çıxış edir, kitablar nəşr etdirirlər. Elə faktlar vardır ki, hökmən tədqiq olunmalıdır. Çünkü bir sira hadisələr, şəxslərin dedikləri, onların şahidi olduqları və olaylarda iştirakları Qarabağ məsələsində mövqedə dayanır ki, ölkənin və xalqın gələcək taleyi üçün mühüm tarixi əhəmiyyət daşıyır. Özbəkistanda DİN orqanlarında işləyən, Azərbaycana - Vətənin müdafiəsinə qayidian Xocalı milid (indi polis) bölməsinin sabiq rəisi Sabir Məmmədovun bu il çapdan çıxmış "Tarixi saxtalaşdırmaq cinayətdir" adlı kitabı da bu mövzuya həsr edilib. Kitab çox maraqlı tərtibata malikdir. Müəllif doğma Qarabağın əsrarəngiz gözəlliyyini, zəngin sərvətini, mehriban, qayğıkeş insanların təsvir etməklə yanaşı, erməni vəhşiliyindən, barbarlığından, şahidi olduğu səhnələrdən danışır. "O vaxtlar DQMV-nin şəhər və kəndlərinə gediş-gəlişi rus hərbçiləri təşkil edirdilər. 1991-ci il sentyabrın 25-də Ağdamdan Xocalıya qrafik üzrə gələn, içərisində 16 nəfərti tikinti işçisi olan avtobus Əsgəranın düz ortasında ermənilər tərəfindən edilərək aşırılmışdı.

Günahsız insanların qanını tökməkdən doymayan erməni vandalları - sentyabrın 26-da Əsgəran qəsəbəsinin 50 metrliyində Xocalı milisinin DAM-ın iki əməkdaşı Natiq Əhmədovu və Əli Vəliyevi səhər sübh çəğidi Ağdamdan Xocalıya işə gələrkən sonuncunun şəxsi



06 markalı "Jıquli" sində vəhsicəsinə qətlə yetirmişdilər...

Onların necə qəddarcasına güllənməsi indi də gözlərimin önündədir və məni dəhşətə gətirir. Rəhmətlik Əlinin dişlərini də güllələyib tökmüşdülər. Asfaltın ortasında və kənarlarında patron gilizlərindən barmaq basmağa yer də yox idi. Bu vəhşiliyi, qeyri-insanılıyi, qəddarlığı görməyən heç cür hadisəni olduğu kimi xatırlaya bilməz".

S.Məmmədov yeri gəldikcə KİV materiallarından da geniş istifadə edərək Xocalının simasında Qarabağda gedən proseslərə xeyli işiq sala bilir. Bu şəhər sürətlə böyüyürdü. Təbii ki, bu proses nə ermənilərin, nə də onların Moskvada olan siyasi və hərbi dayaqlarının ürəyincə idi. Ona görə də Xocalının ətrafında olan kəndlərin sovet ordusunun dəstəyi, Moskvanın göz yumması ilə etnik təmizlənməsi davam edirdi. Ermənistanın işgalçılıq siyasetinin getdikcə güclənməsi, onların qeyri-qanuni hərəkətlərinin hətta dəstəklənməsi oxucuda bir sual doğurur, görəsən Sovet rəhbərliyinin ermənilərin etnik təmizləmə aparmasına göz yummasının arxasında hansı siyasi-strateji niyyət və məqsəd var imiş? Axı bu, bir həqiqətdir ki, Azərbaycanın hərbi qüvvələri yox idi, Xocalını qoruyan Aqil Quliyevin 21 və Tofiq Hüseynovun 100 nəfərlik könüllüləri, 58 nəfərlik şəhər və hava limanı milis bölməlerinin əməkdaşları olub. Onlar sovet qoşunları ilə birləşmiş erməni hərbi dəstələri ilə döyüşürdülər. Qüvvələr təbii ki, qeyri-bərabər idi. Tanış olduqca hadisələrin mərkəzdən idarə olunduğu, Azərbaycan rəhbərliyinin isə ya gücsüz, ya iflic, ya da bacarıqsız olduğu qənaətinə gəlirsən və bir sual da doğur, görəsən ermənilər uduzan anda bizim qüvvələri öz mövqelərindən geri çəkilməyə əmr verən kimlər imiş? Hələ məhv olmamış mərkəzə tabe imperiya qüvvələrimi? Diqqət edin, Azərbaycan rəhbərliyi DQ-də pasport rejimini yoxlamaq qərarına gəlir. "Krunk"un rəhbərləri həbs olunur, 80 yaraqlı öldürülür, nəticədə... SSRİ DTK-nın sədri Kryuchkov, müdafiə naziri Yazov, daxili işlər naziri Bakatin izahat tələb edirlər. Maraqlı və diqqəti cəlb edən bir məqam budur ki, Dağlıq Qarabağ Təşkilat Komitəsinin sədri V.Polyaniçko əməliyyatın icraçısı olan hərbçilərə əsəbi halda deyir ki, nədən qorxursunuz, ölenlər,

məhv edilənlər bandit, bayaviklər və terrorçulardır. Onların məhv edilməsinə mən əmr vermişəm. Mən bütün bunları təşkilat komitəsinin rəhbəri və SSRİ Ali Sovetinin deputati kimi etmişəm. Moskva, Kremlə kimi lazımdır mən danışacam. Hələ aydınlaşdırmaq lazımdır ki, sərhəd zastavasının rəis müəvini kimdir və orada nə edirmiş, banditlərlə nə əlaqəsi varmış? Polyanickonun bu çıxışından bir qədər sonra əməliyyat müəmmalı şəkildə dayandırılır, pasport rejiminin yoxlanmasına biganə yanaşılır.

Beləliklə, Umutlu, Meşəli, Quşçu, Kərkicahan, Malibəyli və digər kəndlər etnik təmizləməyə məruz qalır, Xocalı və Şuşa mühabirə vəziyyətinə düşür. V.Polyaničko TK-dan uzaqlaşdırılır, yərinə Zülfü Hacıyev təyin edilir və təşkilat komitəsi Ağdamə köçürülr. Bununla da DQ erməni yaraqlılarına təhvil verilmiş olur və Azərbaycanın formal da olsa, rəsmi idarəetməsinə son qoyulur. Məhz bu prosesdən sonra Azərbaycanın Baş prokuroru İ. Qayıbov, DİN-nə 2iri M.Əsədov və başqa hökumət nümayəndələri vertolyotla Xocavəndə uçarkən Qarakənd səmasında vurulurlar. V.Polyaničko yenidən Bakıdan Ağdamə göndərilir, o, vertolyot vurulan ərazidə belə bir ifadə işlədir ki, hə, indi Şuşa qalır. Şuşa kimin əlində olacaqsa, Qarabağ da onun əlində olacaq. Göründüyü kimi, bütün hadisələr məhz mərkəzdən təşkil olunan proseslərdir, bunlar və digər mühüm hadisələr kitabda verilən materiallarda yer alıb. Oxucunun yadına salmaq istərdik ki, Viktor Polyaničko haqqında müxtəlif fikirlər söylənib. Bəziləri onu Moskvanın casusu, bəziləri isə Azərbaycanın mövqeyini müdafiə edən kimi kütləvi informasiya vasitələrində təqdim edib. Kitabda göstərilir ki, V.Polyaničko Azərbaycan mili sinə atılan böhtəni ifşa edir və təxribatın rəsmi Yerevan tərəfindən törətil diyon bildirirdi, həm də o, Moskvanın canişini idi (Azərbaycandan sonra o, Şimali Qafqaza münaqişə zonasına göndərilmiş və orada avtomobil qəzasında "həlak" olmuşdur. Beləliklə, Qarabağın işgalinin çox mühüm sirlərini bilən, soyqırım və etnik təmizləmənin şahidi Azərbaycan KP MK-nin II katibi və DQ-də Təşkilat Komitəsinin sədri, Moskvanın səlahiyyətli numayəndəsi artıq həyatda yoxdur - A.C). Qeyd etmək lazımdır ki, Viktor Polyaničkonun sürü-

cüləri Vahid və Habil Xocalı sakinləri idilər. Erməni caniləri onları Əsgəranın mərkəzində güllələmişdilər. Yəni V.Polyaničko barədə birbaşa hökm vermək olmaz. Bundan başqa, Sabir Məmmədov Qarabağda döyüşən adamların haqsızlıqla qarşılaşdığını, heç Qarabağın yollarını tanımayan, yaxud da tanıyıb heç bir döyüşdə iştirak etməyənlərin KİV-də ağız dolusu çıxışlarına qəti etirazını bildirir və onların hadisələri təhrif etdiklərini, gələcək nəslimizə yalan informasiya ötürdüklərini deyir. Müəllif Xocalı hadisələrinin tarixi hadisələr olduğunu və gələcək nəslə doğru informasiya verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Maraqlıdır ki, Xocalıdan olan jurnalist Səriyyə Müslümqızı da 20 il sonra — bu il fevralın 23-də "Təzadalar" qəzetində çıxış edərək Sabir Məmmədov barədə bir sıra yanlışlıqlara yol verdiyini etiraf edir, bir də ozamankı hadisələri aydınlaşdırmağa çalışır və soruştur ki, Cabbar kimi, Sabir kimi, Hafiz kimi Xocalını müdafiə edənlərin haqqını kim qaytaracaq.

İstər XX əsrin əvvəllərində, istərsə də sonralar sistematik surətdə baş verən terror, kütləvi qırğınlara, etnik təmizləmələrə tarixi faktlarla və dəlillərlə baxmasaq, araşdırıb nəticə çıxarmasaq, gələcəyimizi təhlükə altına almış olarıq.

Mübarizənin gücü isə həqiqətdədir. Doğrudan da, tarixi saxtaşlaşdırmaq cinayətdir. Hər bir hadisə və tarixi prosesdə iştirak etmiş insanların fəaliyyəti olduğu kimi qələmə alınmalıdır, hər bir hadisəyə və şəxsə obyektiv mövqedən yanaşılmalıdır. İnanırıq ki, Sabir Məmmədovun bu kitabındaki materiallar da maraqla qarşılanacaqdır.

*Ataş Cəbrayılli,*

*"Respublika" qəzeti, 23 may, 2012-cu il*

## TARİXİ SAXTALAŞDİRMAQ CİNAYƏTDİR

Sabir Məmmədov-Kəngərli,

Qarabağ müharibə veterani:

- *İllər keçir, zaman insan ağrı-acılarını unutdurur. Lakin tarixin elə varaları, elə hadisələri var ki, hər bir insanın - Vətənini sevənin qəlbində yeni vurulmuş yara kimi daim göynayır, qaysaqlansa da, qan verir, hər bir Vətən övladını baş verənlərdən ibrət almağa, Vətənini, millətini göz-bəbəyi kimi qorumağa səsləyir. Xocalı qətiamı, Qarabağ müharibəsində baş verənlər də məhz bu keyfiyyətə malikdir. Özbəkistan daxili işlər orqanlarından çıxıb Azərbavcana gəlişim, Xocalı şəhər Milis Bölməsinə rəhbərliyim də Vətən harayı ilə bağlıdır.*

Xocalı Şəhər Milis Bölməsinin yaradılması zamanın tələbindən irəli gəlmişdir. DQMVG hadisələri başlanan gündən Əsgəran rayon DIŞ-nin erməni əməkdaşları rayonun azərbaycanlı əhalisinin evlərinin yandırılmasında, doğma yurd-yuvalarından qovulmasında fəal iştirak edirdi!ər. İş o yerə çatmışdı ki, yeni doğulan uşaqlara yaş kağızj verilmir, hərbi xidmətdən doğma kəndinə qayıdanlar pasport qeydiyyatına götürülmür, təyinatla işləməyə gələnlər əsasən geri qaytarılırlırdılar. Hətta Əsgəran DIŞ-i tərəfindən bəzi azərbaycanlıların adına yazılmış pasportlarda onların milliyəti erməni kimi göstərilirdi.

Xocalı şəhərinin və qonşu Azərbaycan kəndlərinin əhalisinin əmin-amanlığı keşiyində dayanmaq və bu özbaşınalıqların qarşısını almaq üçün Respublika DİN naziri M.Əsədovun şəxsi təşəbbüsü və köməyilə yaradılmış şöbə öz ətrafında 58 nəfər əməkdaşını birləşdirmişdi. Respublika Daxili İşlər Nazirliyinin tikinti idarəsi çətinlik-lərə baxmayaraq, müasir tipli, ikimərtəbəli binanı qısa müddədə onların istifadəsinə vemişdi. Bölmənin əməkdaşları vilayətin ərazisində silahlı birləşmələrin ləğv edilməsində, pasport rejiminin yox lanılmasında fəal iştirak edir dilər.

Bir dəfə təşkilat komitəsinin DQMVG üzrə rəhbəri V.Polyaniçko məni Stepanakertə komitəyə çağırtdırıb so ruşdu ki, nə üçün mən milis sırlarında xidmətə ancaq agdamlıları qəbul etmişəm. Mən şəxsi heyətin siyahısını, ünvan və işə qəbul günlərini tərtib etdim. Xocalı İcra Haki-miyyətinin başçısı Elman Məmmədova göstərdim, oxuduqdan sonra imza atmaqla möhür vurdu və qeydiyyatdan keçirib mənə qaytardı. Səhəri günü Stepanakertə təşkilat komitəsinə gedib V.Polyaniç koya təqdim etdim. O, siyahını diqqətlə nəzərdən keçirib bir nəfər sürücümüzən başqa ha misinən Xocalıdan olduğunu görəndə başını bulayaraq «Vot tibe svoluç Qadjiyev» (Ay səni, əclaf Hacıyev!) - deyə öz- özünə deyindi və siyahımı stolun üstünə atdı. V.P.Polyaniçkonun dediyi «Vot tebe svoluç Qadjiyev!» cümləsi fikrimdən çıxmırıdı. Görəsən kimi nəzərdə tuturdu?

DQMVG-nin bütün ərazisi od tutub yanındı, gediş-geliş çox qorxulu idi. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və yaşa-mış adamlar baş verənləri gözləri ilə görüblər və o günləri olduğu kimi düzgün, dəqiq təsvir edə bilərlər. Yeri gəlmışkən, onu da deyim ki, bu bölgənin yolunu tanımayan şəxslər, bəziləri tanımasalar belə, baş verənlərdən xəbərsiz olduqları halda, özlərindən uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. Hər bir şəxs həqiqəti deməli, haqqqa qiymət verməlidir. Axi gələcək övladlarımız DQMVG-də, eləcə də Xocalıda olmuş hadisələrə və onun şəxsən iştirakçılarına əldə edəcəyi qəze, jurnal, kitablarla qiymət verəcək, tarixi sənəd kimi inanacaqlar.

DQMVG-də, gördüğüm çətin, qorxulu, problemlı işləri deyə bilərəm ki, ancaq o vaxt orada işləyənlər gözləri ilə gördükəri, gündəlik fəaliyyətlərində hiss etdikləri və daim hansı risklə qarşılaşdıqlarını bildikləri üçün yalnız onlar doğru yaza və deyə bi lərlər. Həzirdə elə adamlara rast gəlirsən ki, heç DQMVG-də, Xocalıda, Şuşa və s. yer lərdə olmaya-olmaya, kitablar yazır, qəzetlərdə, televiziya verilişlərində «operativ» çıxışlar edirlər. Quramalardan da elə bəhs edirlər, yalani elə deyirlər, ağızdan-ağıza, havadan eşitdiklərini də hay-küylə xalqa elə çatdırırlar ki, ictimaiyyət çəş-baş qalır, ictimai

rəyi çasdırmaq bir yana, tarixi də saxtalaşdırır, gələcək nəslə səhv səmtə yönəldirlər.

O, vaxtlar bizim əsas işimiz dinc əhalini, torpaqlarımızı qorumaq idi. Ona görə də ermənilərin yaşadıqları şəhər və kən dlrə cürət-lə getməyi özümüzə borc bilirdik. Çünkü, bu torpaqlar bizimdir, dədə-babalarımızındır. Xocalı şəhər milisi Əsgəran RPŞ-dən alınmış cəmi 8 ədəd «Makar»tipli tapanca ilə Xocalı əhalisini təpədən-dırnağadək silahlansız silahlı ya raqlardan qoruya bilirdi.

Əsgəran RPŞ-in tabeliyin də olduğumuz üçün Xocalı milis bölməsinin müavini, şöbə rəisləri mənimlə birlikdə hər həftənin 1-ci günləri Əsgəran RPŞ-də keçirilən əməliyyat müşavirəsində iştirak edirdik. Hər həftənin təknci günləri isə təhlükəli olsa da, biz DQMV-dəki rayon şöbə və kənd milis bölməlerinin rəisləri, əməliyyat üzrə müavini, şöbə rəisləri Stepanakertdə Dİİ və DQMV təşkilat komitəsinin nümayəndəliyinin iştirakı ilə akt zalmda keçirilən əməliyyat müşavirəsində iştirak edirdik. Əməliyyat müşavirəsini DQMV Dİİ rəis müavini polkovnik Sadir Surxay oğlu Məmmədov aparırdı. Sadir müəllim Stepanakertdə Dİİ-də kabinetdə tək oturub işləyirdi. Erməni milis zabitləri ona təzim edirdilər.

Bir sözlə, qorxurdular. Odur ki, ona «Zəhmli polkovnik» ləqəbini vermişdilər.

1991-ci il 18 sentyabrda Xocalı şəhər Milis Şöbəsinə rəsmi məlumat gəldi ki, 20 sentyabr 1991-ci ildə Azərbaycanın, Rusyanın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişəsinin həlli ilə bağlı Stepanakertə gələcəklər. Mən Xocalı şəhər milis rəisi kimi dərhal şəxsi heyəti yığıb onları mühafizə tədbir planıyla tanış etdim. 19 sentyabr 1991-ci il tarixdə təsdiqlənmiş nümayəndələrin mühafizəsi üçün qruplar təşkil etdim. Nəhayət, 21 sentyabr 1991-ci il tarixdə Rusiyamın Prezidenti V.N. Yeltsin, Qazaxıstan Respublikasının Prezidenti N.A. Nazarbayev, Azərbaycan Respublikasının Prezidenti A. Mütəllibov, Azərbaycan Respublikasının DİN naziri, general M. Əsədov və başqa nümayəndələr hərbi vertolyotla Xocalı hava limanına endilər. Vertolyotda gələnlərlə birgə Azərbaycan kinostudiyasının operatoru Elxan Əliyev, Teleradio şirkətinin əməkdaşı Nadejda İsmayılova,

İstambulda çıxan "Zaman" qəzeti əməkdaşı Yılmaz Polad, jurnalistlərdən Elmira Axundova (hazırda MM-in deputatıdır) və Tünzalə Qasımovanı var idi. Mən onları xidməti milis maşınında apardım. Mənimlə Xocalı Milis bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Hafis Adilov da getdi. Ermənilər mitinq edirdilər. Öz dillərində söyüslər yağıdırırdılar. Ştaba keçmək də çox çətin idi. Nəhayət, nisbətən az adam olan yerdən keçə bildik. İzdihamın içi ilə, adamları yara-yara keçdiyimiz müddətdə erməni arvadları bizim azərbaycanlı olduğumuzu bilən kimi türk Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Bizə qarşı hücuma keçdilər. Həmin vaxt ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizim hər birimizi girov götürmək istəyirdilər. Məndən qabaqda gedən Nadejda İsmayılovanı, Elmira Axundovanı və Tünzalə Qasımovanı güclə izdihamı yarib hərbçilərin mühafizə etdiyi əraziyə sala bildim. N. İsmayılova yuxarı qalxıb rəhbərliyə (prezidentlər Yeltsin və Mütəllibova) məruzə etdi. Mikrofon vasitəsilə ermənilərə ultimatum verildi ki, elə bu dəqiqə Elxan Əliyev gətirilməlidir. Yoxsa biz DQMV barədə heç bir söz deməyəcəyik, fikir söyleməyəcəyik. Hardasa bir müddətdən sonra Elxan Əliyev azad edildi. Və onu Bakıya xəstəxanaya göndərdilər. Nəhayət, gələn rəhbər işçilər və nümayəndələrlə birlikdə Xocalı hava limanına qayıtdıq.

Aeropordada mən türk jurnalisti Yılmaz Poladı B. Yeltsinə təqdim etməklə onun ermənilər tərəfindən döyülməsi, üst-başının cirilması barədə məruzə etdim. Yeltsin özü şəxsən Yılmaz Poladla səhbət etdi. Sonra üzünü SSRİ daxili işlər naziri Viktor Pavlovic Barannikova tutdu və əlini mənim ciyinimə qoyub dedi: «Mən bu gənc mayora bu gündən polkovnik rütbəsi verilməsini əmr edirəm». Sovetlər İttifaqının son nəfəsi olduğundan iriənə rutbə verilməsi baş tutmadı. Qarabağ məsələsində də heç bir dəyişiklik olmadı, əksinə, noyabr ayından Əsgəran qalaında Ağdam - Şuşa avtomobil yolu ermənilər tərəfindən tamamilə bağlandı.

O vaxtlar DQMV-nin şəhər və kəndlərinə gedиш-gəlişi rus hərbçiləri kalonla təşkil edirdilər. Amma ermənilər müşayiətə baxmayaraq, tez-tez dinc əhaliyə təcavüz edirdilər. 1991-ci il sentyabrın 25-

də Ağdamdan Xocalıya qrafik üzrə gələn, içərisində 16 nəfər tikinti fəhləsi olan aftobus Əsgəranın düz ortasında ermənilər tərəfindən daş-qalaq edilərək aparılmışdı. Hadisədən xəbər tutan Xocalı şəhər milis əməkdaşları ilə hadisə yerinə getdim. Milis serjantı Əhliman Ağayev qolundan yaralandı. Nəhayət, biz avtobusu və orada xəsarət alan adamları götürə bildik və yaralılara ilkin yardım göstərdik. Günahsız insanların qanını tökməkdən doymayan erməni vandalları ertəsi gün sentj rın 26-da Əsgəran qalasının 50 metrliyində Xocalı milisinin DAM-nın əməkdaş Natiq Əhmədovu və Əli Vəliyevi səhər sübh çığı Ağdamdan Xocalıya gələrkən sonuncunu şexsi 06 markalı «Jiquli»sində vəhşicəsinə qətlə yetirmişdilər. Hadisə yerini gəlib müayinə etmək üçün Şuşada yerləşən istintaq qrupuna məlumat verildi. Qrupun rəhbəri Məbus Hüseynov idi. Lakin onlar da Şuşadan hadisə yerinə gələrkən, Stepanakerttin Şuşa tərəfdən girəcəyində erməni yaraqlılarının hücumuna məruz qalmışlar. Ona görədə, hadisə yerinə çata bilmədilər. Hadisə yerini Xocalı milisinin baş əməf müvəkkili Hafis Adilov müayinə etdi. Onların necə qəddarcasına gül-lələnmələri indidə gözlərimin önündədir və bu vəhşilik məni dəhşətə gətirir. Rəhmətlik Əlinin dişlərini də gül-lələyib tökmüşdülər Asfaltın ortasında və kənarlarında patron gilizlərindən barmaq basmağa yerdə yox idi. Bu qeyri-insaniliyi, qəddarlığı görməyən heç cür hadisəni olduğu kimi xatırlaya bilməz.

Hadisəni olduğu kimi sənədləşdiriyimizə görə hər ikisinə ölü-mündən sonra Qəhrəman adı verilmişdir. Biz çox çətinliklə meyidləri götürüb Ağdamə gətirdik. Çətinliklə deyirəm, ona görə ki, erməni yaraqlıları bizi də yenidən gül-ləbarana tuta bilərdilər. Mən rəhmətliklərin hadisə yerinə gələndə göz önündə başıma gələn bir hadisə yadına düşdü:

1991-ci ilin yay olardı. Sürücüm Səbuhi ilə Xocalıdan çıxb Ağdamə gəlirdik. Yavaş-yavaş hava qaralırdı. Yağan yağışdan; yolidakı çala-çuxur su ilə görünməz olmuşdu. Xirdə damlalar püsək şəklində davam edirdi. DQMV Dİİ Xocalı millisinə xidməti maşın kimi verilmiş köhnə, istismar müddətini bitirmiş «UAZ»ın sürəti çox yüksək deyildi.

Əsgəran qalasına 150-200 metr qalmış döngədə qəflətən maşının qabaq təkəri partladı. Səbuhi güclə sükanı əlində saxlayaraq, maşını dağ olan tərəfə döndərə bildi. Tez maşından düşdük. Mən üstümdəki "Makar" tapancasını əlimə götürüb hər təhlükəyə qarşı hazır vəziyyətdə dayandım. Səbuhi isə cəld danqrati gətirib təkəri dəyişməyü nail oldu. Toran qovuşurdu, artıq kənardan adamı seçmək çətinləşirdi. Elə biz maşını hazır vəziyyətə gətirib işə salmaq istəyirdi ki, Əsgəran tərəfdən Stepanakertə doğru üstü dolu silahlı-saqqallı ermənilər bir bortovoy maşının bizə tərəf galıklarını gördük. Tez maşına oturduq. Onlar gəlib bizi keçib bir xeyli aralıda dayandılar. Erməni dilində nə isə danışırıldılar. Maşını geri verib bizə yaxınlaşmaq istəyirdilər.. Bizim UAZ-in 68-17 AQY nömrəsi əvvəllər Stepanakertin Dİİ-nin xidməti maşınınə məxsus olduğuna görə onlar bizi ermənilərin maşını hesab edib o dəqiqliq atəş açmadılar. «Tez ol, tərpən!», deyə Səbuhiyə him elədim. Bizim maşın yerindən tərpənib 50 metr getmişdi ki, arxadan avtomat silahlardan atəş açdırılar. Əsgəranı keçib Ağdamın Qaraağaclı qəbiristanlığı deyilən yerdə dayanaraq maşından düşdük, bir neçə saniyə «Çox şükür!» deyib, özümüzə gəldik. Xocalı cəbhə bölgəsi idi və belə hadisələr başıma çox gəlib. Məni saxlayan bir j Allahdır və tez-tez evlərində, ocaqlarında olduğum rəhmətlik Seyid Zərif nənənin, onun oğlu Seyid Səyyadın, Hacı Məhəmmədin, rəhmətlik Fuğara Seyidin (Tağıbəylidə), Seyid Lazım ağanın cədləri olubdur. Allah bütün seyidlərə, o cümlədən Seyid Fuğaraya, Seyid Lazım ağaya da rəhmət eləsin.

Başıma gələn belə hadisələr çox olub. 1991-ci ilin payızında sürücüm Azərlə xidməti «UAZ» maşımızda Xankəndinə Dİİ-ə texnika sahəsi üzrə sənəd aparmışdım. Dİİ-nin qarşısında çoxlu erməni qadın və kişiləri yığışmışdılar. Mən maşından düşüb, mərhum idarə rəisi general Kavalyovun qəbul otağına yaxınlaşdım, qəbulda növbə tutdum. Sürücüm Azər isə maşının içərisində oturmuşdur, çünki, mən tez çıxmali idim. Bu vaxt Bakıdan getmiş bir erməni qadının mənə yaxınlaşış piçilti ilə «Rəiscən, ermənilər səni və qardaşını girəv götürmək istəyir» - deyib cəld uzaqlaşdı. Mən dərhal pəncərədən dövrəyə alınmış xidməti maşınının sürücüsü Azərə barmağımın işarəsi ilə «Ş»hərfini göstərdim. Yəni, Şuşa sür, qaç. Bir anda Azər

maşınla gözdən itdi. Çünkü ermənilər Xocalıya gedən yolu bağlaya bilərdilər. Maşın Xocalı polisinə məxsus idi. Dərhal Kavalyovun kabinetinə girib hadisəni məruzə etdim. O, ştaba məlumat verdi. Az sonra rus hərbçiləri BTR-lə Dİİ-ə gəlib məni və qardaşımı polkovnik Sadir Məmmədovla birlikdə arxa qapıdan çıxarıb BTR-lə təşkilat komitəsinə gətirdilər. Bu V.Polyaničko və Sofonovun köməkliyi ilə oldu. Beləliklə, ermənilər bizi girov götürə bilmədilər. Azərin ratsiya ilə danışmasını eşidən xocalılar təlaş içərisində idilər. Az sonra Xocalı polis əməkdaşları (başda baş əməliyyatçı Hüseyn Əliyev) gəlib mənimlə birlikdə Xocalıya qayıtdıq.

Ermənilər DQMV üzrə Respubuka Təşkilat Komitəsinin sədri V.Polyaničkonun sürücüləri Vahid və Habili Əsgəran rayonunun düz ortaında, Ağdam-Şuşa magistral yolunda "UAZ" markalı maşında qətlə yetirmişlər. Hadisə yerinə biz Xocalı milis işçiləri də getmişdik. Elə həmin gün 1991-ci il noyabr ayından Şuşa-Ağdam avtomobil yolu ermənilər tərəfindən düz Əsgəran qalasının keçidində betonlanaraq bağlandı. Artıq maşınla gedиш-geliş kəsilmişdi. Xocalı Stepanakert, Əsgəran, Noraguh, Mehdiqənd, Bozdağ, Daşbulaq, Naxçıvanik, Həsənabad, Kətik, Dahrab və s. kəndlər tərəfindən üzük qaşı kimi əhatə olunmuşdu.

1992-ci ilin yanvar ayının 29-30-u idi. Daxili İşlər Nazirliyinə getmişdim, orada rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə səhbət zamanı məlum oldu ki, o, Gəncəyə vertalyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-də aldığım hərbi sursatı Ağdama, oradan da Xocalıya aparmalı idim. 1992-ci ilin fevral ayının 1-2-də artıq Ağdam rayonunda idim. Əlifdən bir xəbər çıxmadığını görçək vertalyot axtarmaq qərarına gəldim. İşçilərimdən Vaqif Zeynalov, Hətəm Piriyev, leytenant Yaşar Hacıyev də mənimlə birlikdə idi. DİN-dən alıb Ağdam hava limanına gətirdiyimiz hərbi sursatı, isti tuman-köynəkləri, başqa isti geyimləri və ərzağı vertalyot olmadıqından Xocalıya apara bilmirdik. Nəhayət, çox çətinliklə də olsa, DİN-in xətti ilə DQMV-Dİİ-in rəis müavini işləmiş, o vaxtdan sərəncamda olan polkovnik Sadir Məmmədovun köməkliyi ilə vertalyot əldə edə bildik. 1992-ci ilin fevralın 2-si idi. Axşamüstü gətirdiyim hərbi sursat-

la birgə 500 kq çörəyi vertalyota yüklədik. Pilotlar yükün ağır olacağmdan şikayətləndiklərindən işçilərim Ağdamda qaldılar; Hava dumanlı olduğu üçün vertalyot çətinliklə Xocalı hava limanına endi və çörəyi könülliilər dəstəsinin komandiri, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüş Aqil Quliyevə verdim. Aqilin gözlərindəki sevinc məni çox kövrəldi.

Xocalı 20 erməni kəndini iki şəhər və rayonun əhatəsində (ortasında) yerləşirdi. Bir tərəfdə Xankəndi (Stepanakert), o biri tərəfdə Əsgəran və onun erməni kəndləri. Xocalı bu əhatədə boğulurdu. Dövlət səviyyəsində Xocalıya kömək demək olar ki, yox idi. Xocalı mühafizəsinə milis şöbəsinin əməkdaşları, özünü müdafiə və könüllülər təmin edirdi. Diqqət edin, Azərbaycan rəhbərliyi DQ-da pasport rejimini yoxlamaq qərarına gəlir. Bu o demək idi ki, hərbi hissələrin nümayəndələrinin köməkliyi ilə qeydiyyatda olmayan «bolşeviklər» aşkarlaşılacaq, onlara qoşulan yerlilər də qanun qarşısında cavab verməli olacaqdılar.

«Krunk»un rəhbərləri həbs olunur, 80 yaraqlı öldürülür, nəticədə SSRİ DTK-nın sədri Kryukov, müdafiə naziri Yazov, Daxili İşlər naziri Bakatin izahat tələb edirlər. Maraqlı və diqqəti cəlb edən bir məqam budur ki, Dağlıq Qarabağ Təşkilat Komitəsinin sədri V.Polyaničko əməliyyatın icraçısı olan hərbçilərə əsəbi halda deyir ki, "...Nədən qorxursunuz, ölänlər, məhv edilənlər bandit, boeviklər və terrorçulardır. Onların məhv edilməsinə mən əmr vermişəm. Mən bütün bunları təşkilat komitəsinin rəhbəri və SSRİ Ali Sovetinin deputati kimi etmişəm. Moskvada, Kremlədə kimlə lazımdır mən danışacam. Hələ aydınlaşdırmaq lazımdır ki, sərhəd zastavasının rəis müävini kimdir və orada nə edilmiş, banditlərlə nə əlaqəsi varmış?" Polyaničkonun bu çıxi şindən bir qədər sonra əməliyyat müəmmali şəkildə dayandırılır, pasport rejiminin yoxlanmasına biganə yanaşılır. Beləliklə, ermənilərə həm fiziki, həm hərbi, həm də digər köməklərin gəlməsinə şərait yaradılmış olur. Umutlu, Meşəli, Quşçu, Kərkicahan, Malibəyli və digər kəndlər etnik təmizləməyə məruz qalır. Xocalı və Şuşa mühəsirə vəziyyətinə düşür. V. Polyaničko TK-dən uzaqlaşdırılır, yerinə Zülfü

Hacıyev təyin edilir və təşkilat komitəsi Ağdama köçürülür. Bununla da DQ erməni yaraqlarına təhvıl verilmiş olur və Azərbaycanın Baş prokuroru İ. Qayıbov, DİN naziri M. Əsədov və başqa hökumət nümayəndələri vertalyotla Xocavəndə uçarkən Qarakənd səmasında vurulurlar. V.Polyaničko Bakidan Ağdama göndərilir, o, vertalyot vurulan ərazidə belə bir ifadə işlədir: « *Da, teper ostayotsya Şuşa. İ v çix rukax budet Şuşa, v tex je rukax budet i Karabax. (Hə. İndi Şuşa qalır. Şuşa kimin əlində olacaqsa, Qarabağ da onun olacaq)* ». Göründüyü kimi, bütün hadisələr erməni təsiri ilə məhz mərkəzdən təşkil olunan proseslər idi. Oxucunun yadına salmaq istərdik ki, Viktor Polyaničko haqqında bu gün də müxtəlif fikirlər söylənilir. Bəziləri onu Moskvanın casusu, bəziləri isə Azərbaycanın mövqeyini müdafiə edən şəxs kimi Kütləvi İnformasiya vasitələrinə təqdim edib. Ancaq V.Polyaničko Azərbaycan milisinə atılan böhtəni ifşa edir və təxribatın rəsmi Yerevan tərəfindən törədildiyini bildirirdi. V.Polyaničko Azərbaycandan Şimali Qafqaza münaqişə zonasına göndərilmiş və orada “həlak” olmuşdur. Beləliklə, Qarabağın işğalının çox mühüm sirlərini bilən, soyqırım və etnik təmizləmənin şahidi artıq həyatda yoxdur. Yəqin ki, nə vaxtsa bu tarixi proseslər obyektiv surətdə araşdırılacaq və hər kəs öz adı ilə çağrılaçaqdır. Qarabağ, o cümlədən Xocalı hadisələrinin tarixi hadisələr olduğunu və gələcək nəslə doğru informasiya verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişəm.

DQMV-də vəziyyət get-gedə pisləşirdi. Artıq ermənilər Daş dövründəki yaraqlardan müasir silaha, «qrad»a, topa əl atmışdılar. Biz, milis əməkdaşları Əsgəran, Stepanakertə icaslara gedəndə və gələndə şəhərin içərisindəki, işıqforların yaşılı işığına düşməyə çalışırdıq. Belə ki, əgər işıqforun qırmızı işığına düşüb dayansaq, ermənilər qapını açıb maşına minə bilərdilər və maşını saxladardılar. O vaxt belə yolla çox adamı oğurlayıb girov götürürdülər. Həsənabad, Malibəyli, Quşçular kəndləri yandırılıb dağlığı üçün artıq nə vaxtsa Xocalının da işğal ediləcəyi hiss olunurdu. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. Ərazi döyüşlərinin birində Xocalı sakını Felmarın aldığı gülə yarası qızında «qanqrena» (çürümə) verirdi. O vaxt Xocalıda dava-dərmanın və şəraitin olmaması ucbatından onu

müalicə etmək müümkün deyildi. Nəhayət ki, 1992-ci il fevralın 13-də Xocaliya bir ədəd “Mİ-26”, 2 ədəd qoruyucu “Krakodil” verolyotları gətirildi. “Krakodil”lərlə Elməri və başqa yaralıları Bakiya yola sala bildik. “Mİ-26” vertolyotuya Xocalının 300 nəfər dinc sakinini Gəncəyə gətirə bildim. Mənimlə birgə növbədən çıxmış milislərdən Əhliman Ağayev, İlham Hüseynov, Əfqan Məmmədov da var idi. Bizi Gəncə Dİİ-in rəisi Eldar Həsənov, müavini Ramiz Cahangirov, cinayət-axtarış şöbəsinin rəisi İsaqul (soyadını unutmuşam – Müəllif), Ağdam RPŞ-nin sahə müvəkkili Akif Hüseynov və başqları qarşılıdlılar. 7 avtobusla xocalıları Ağdama apardım. Bu, həmin vertalyot idi ki, fevral ayının 5-də icra başçısı Elman Məmmədovla birlikdə Xocalıda postları yoxlayarkən ikilikdə səhbətimiz oldu ki, o, Bakiya getsin, respublika rəhbərliyi ilə, konkret baş nazir Həsən Həsənovun adını çəkdim, danışın, vertalyotu alıb, qadınları, uşaqları, qocaları və yaralıları Xocalıdan çıxaraq.

Hörmətli oxucu! Xocalının dinc sakinlərindən, o cümlədən qocalardan, uşaqlardan meşədə (Əsgəran ərazisində) 613 nəfər erməni boevikləri tərəfindən güləbaran edilmiş və şəhid olmuş, 175 nəfər isə girov düşmüştür.

1990-cı ildə Ağdamın Gülablı kəndindən Xocalıya tikintiyə işləməyə gələn Burzu Rzayev (M. Əsədov adına ordenlə təltif olunan Vaqif Rzayevin əmisi oğlu) deyir: Bizim tikintiyə məxsus olan vertalyotla 1500-ə yaxın qoca, qadın, azyaşlı uşaqları Xocalıdan Ağdama gətirə bildim. O vaxt kim nə bacarırdısa, o köməkliyi də edirdi.

Mən Sabir Məmmədov bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən məsuliyyəti lazıminca yerinə yetirdim. Lakin bütün bunlara baxmayaraq, Xocalı işğal altında, Xocalı sakinləri didərgin, gözüyaşlı qalmaqdadır. Bu gün də biz - bütün Azərbaycan xalqı bir amal uğrunda birləşməli, dövlətin bizə miras qoyduğu, tapdaq altında qalan Azərbaycan torpaqlarını azad etməliyik. Mən bir Qarabağ mühabibəsi veteranı, bir döyüşü kimi Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə hər an döyüşə hazırlam.

**Allah bütün şəhidlərimizə rəhmət eləsin!**

**“Şəhidlik zirvəsi” qəzeti,**  
26 fevral-31 mart 2013-cü il

## BAKİ SLAVYAN UNIVERSİTETİNDE XOCALI FACİƏSİ YAD EDİLİR



Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşunaslıq Tədris-Mədəniyyət Mərkəzinin Qarabağ bölməsi tərəfindən hazırlanmış “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” adlı kitabların təqdimat mərasimi olub. Mərasimin əvvəlində Xocalı şəhidləri anılıb, bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsi yad edilib. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xocalı soyqırımında ermənilər tərəfindən törədilmiş dəhşətləri bir daha xatırladıb və nəşr olunan kitablar barədə məlumat verib: *“Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilərək, soyqırının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldü. Bu missiyani davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ötən illər ərzində uğurlara nail olmuşdur. Bu*

*aksiyaya qoşulan Bakı Slavyan Universiteti öhdəsinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışır. “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” adlı kitabların dünyanın 12 dilində dərc edilməsi bunun əyani sübutudur”.*

Tədbirdə AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Habil Həmidov, Xocalıda birinci və sonuncu polis rəisi vəzifəsində çalışmış müharibə veterani Sabir Məmmədov, Xocalı döyüslərində iştirak etmiş Burzu Rzayev, BSU-nun dosentləri Əsgər Əhməd, Şirinbəy Əliyev azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı - düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya, mənfur ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər ərzində apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən-obasından didərgin salınması və bu kimi özbaşınlıqlar barədə fikirlərini tədbir iştirakçıları iiə böyükübüər.

AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və tövsiyəsilə nəşr olunmuş kitabların müəllifi BSU-nun dosenti, Qarabağ müharibəsi veterani polkovnik Sadir Məmmədovdur. Müəllif öz çıxışında kitabın ərsəyə gəlməsində köməklik göstərən BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, həm “Xocalı soyqırımı”, həm də “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” kitablarının azərbaycanlıların məruz qaldığı amansız qətliamın dünya ictimaiyyətinə və gənc nəslə çatdırılmasından əhəmiyyətli vasitə olacağını əminliklə vurğulayıb.

Qeyd edək ki, hər iki kitab dünyanın 12 dilində (rus, türk, ingilis, yunan, ukrayna, fransız alman, belarus, çex, polyak, bolqar və ivrit) dərc olunub.

*Nəzakət ƏLƏDDINQIZI,  
“Səs” qəzeti,  
25 fevral 2015*

## XOCALI SOYQIRIMININ TÖRƏDİLMƏSİ İLƏ BƏŞƏRİYYƏTİN TARIXİNƏ QARA LƏKƏ VURUBLAR

Milli Məclisin deputati Elman Məmmədovun yap.org.az-a müsahibəsi



*-Elman müəllim, Xocalı faciəsinin baş verməsindən 23 il ötür. Xocalı şəhəri və onun strateji mövqeyini haqqında fikirlərinizi bilmək istərdik. Bu ərazinin strateji əhəmiyyəti nədən ibarət idi?*

- Bilirsiniz ki, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliallar, qırğınlar törədiblər. Bu məsələdə mənfur ermənilər daha “fəal» olublar. 23 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulma yacaq. Çünkü bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir.

XX əsrə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlanğıcda qədər, yəni 1988-ci ildə kənd sta tusunda idı və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırıdı. Ermənilər tərəfindən Xocalının işgalinin çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərkli idi. Ba kida qərb istiqamətində ge-

dəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri verləsir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışlar. Xocalıdan 10 kilometr qərbə isə xankəndi şəhəridir və Xocalının ətrafi yenə də erməni kəndləridir. Həmin ərazi də elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanın Malibəyli və Quşçular kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kənddindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özü-nümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yeləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobil lə 40 ki-lometrdən çox məsafə qət etmək tələb olunur du. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işgal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.

*- Xocalı faciəsində yüzlərlə dinc insan qətlə yetirildi. Bu faciənin baş verməsi üçün o vaxtkı hakimiyyət hər hanst addım atırdımı?*

- Mühasirədə olmasına baxmayaraq, Xocalı düşmənə lazımi müşavimət göstərə bilirdi. Amma vəziyyət getdikcə gərginləşirdi, ermənilər hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Müxalifətlə iqtidarın hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarırdı. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.

Onu deyim ki, ermənilərin hücumundan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleri yadan şiddetli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alovə büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bir-ləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehii texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur olublar. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaiiyə divan tutublar.

Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə yetiriib. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Qanlı faciə zamanı Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qəllələr erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.

Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmış ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatin, Hiroshima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sıradə dayanır.

- *Xocalı qətliamında Ermənistənindən indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. Sarkisyanın beynəlxalq səviyyədə hərbi cinayətkar kimi tanınması məqsədilə petisiya üçün 100 min imza verildi. Sizcə, bu petisiyanın əhəmiyyəti nədən ibarətdir?*

- Əlbəttə, bu çox vacib məsələdir. Xocalı soyqırımında birbaşa iştirakını Sarkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülen qanlıarda Ermənistənindən indiki prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər aramızda ocnəbilər, ermənilər də var.

Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işgalçı

Ermənistəni himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola tulur. Amma bütün hallarda belə bir kamaniyainın böyük əhəmiyyəti var. Çünkü insanlar Sarkisyanın kim olduğu daha yaxşı aydın səkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.

- *Bu gün Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Bu tədbirlərin önəmi haqqında nə deyə bilərsiniz?*

- Son illər Xocalı soyqırımının dünyada tanıtılması istiqamətində sistemli iş aparılır. Bi lirsiniz ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilati ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırım kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən “Soyqırımının qarşısının alınması və ona görə cəza” haqqında Konvensiya, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcələsinin 103-cü maddəsini əldə əsas tutur.

Ümummilli liderimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayıda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azə-

baycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işgalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sira Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyyətinə tanıtılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq məqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtərif təşkiliatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətiərinin dünya ictimaiyyətinə çatdırılmamasını səfiriiklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hərbəri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.

Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-in bir sira ştatları Xocalı soyqırımı rəsmən tanıyor. Gün gələcək, dünya bu soyqırımı tanyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq.

*- Elman müəllim, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?*

- Bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işgal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüğünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün dan-

şıqlar aparılır. Son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir. Ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar.

Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub. Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılib və işgaiçı dövlət dalana dirənib. Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seytnot vəziyyətində qalıb. Bunun nəticəsində isə işgalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artdıb. Yəni Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işgalçı Ermənistan dalana dirənib.

Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətiər, eləcə də müvafiq beynəlxalq qurumlar işgalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onuün güclü ordusu var və öz torpaqlarını işgaldən azad etməyə qadirdir.

*- Həmsədrlər bu yaxınlarda regiona növbəti səfər etdilər. Onlar münaqişənin həlli ilə bağlı müütəmadi olaraq bəyanatlar verirlər. Bu bəyanatlara münasibətiniz necədir?*

- Həmsədrlərin hərəsi bir dövləti təmsil edir. Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Onların vaxtaşırı bəyanat verərək, "Irəliləyiş var, bu il qızıl ildir" və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünkü onları 1 milyondan çox məcburi köckünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. **Həmsədrlər bu**

## **imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar.**

İndiki bəyanatlarına da fikir versəniz görərsiniz ki, yüzminlərlə insanın öz torpaqlarına qayıtmasının zəruriliyi haqqında heç bir fikir səsləndirmirlər. Yalnız çağırış edirlər ki, atəşkəsə əməl edin, etimad yaradın. Belə çağırışlarla işgalçı Ermənistani öz hərəkətlərdən çəkindirmək mümkün deyil.

Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. Cox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcburetmək isteyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident ilham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışqlar predmeti deyil və olmayıacaq. Torpaqla rızmızm bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəştü odur ki, ermənilərə yüksək statuslu muxtarıyyət versin. Əslində ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də işgaiçılıqdan əl çəkmək üçün erməniləri məcbur etmək çətindir. Ama münaqış ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistani məcbur etmək olar ki, işgal etdiyi torpaqları tərk etsin. Görünən isə odur ki, müəyyən beyhəlxalq dairələr bu qətnamələrin icrasına maraqlı deyil. Həmsədr dövlətlər də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rusiya Ermənistani özünü forpostu, Fransa bacısı hesab edir. ABŞ isə işgalçi Ermənistana və Dağlıq Qarabağın separatçı rəhbərliyinə milyonlarla dollar maliyyə yardımı edir. Belə o təqdirdə həmsədrlerdən nə ədalət gözləmək olar? Biz öz gücümüzə arxalanmalıyıq. Gücümüzə Ermənistani diz çökdürməliyik. Azərbaycan dövlətinin siyaseti də məhz buna hədəflənib.

*“Səs” qəzeti,  
25 fevral 2015*

## **UNUDULMAYACAQ QAN YADDAŞI**

**İsa Həbibbəyli:** “Xocalı soyqırımı insanlığın tarixində ləkə kimi qalacaq”

*Ermənistan silahlı qüvvərinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətməsindən 23 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın əksər ölkələrində Xocalı soyqırımının ildönümü münasibətilə anim tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad olunur, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli soyqırımı barədə dünya icməiyyətinə dolğun məlumatlar çatdırılır.*

“Səs” qəzeti Xocalı qətliami ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli bildirdi ki, Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq:

- Xocalı soyqırımı Azərbaycan xalqının ümummilli faciəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törətdi. Bu soyqırımı bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışından sonra Xocalı oyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Belə ki, Ümummilli Liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfəsilati ilə açıqlandı. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Bu gün Azərbaycan Prezidenti Xocalı hadisəsini kütləviləşdirmək üçün əlindən gələni əsirgəmir. Amma bizim hər birimiz millət vəkili, alim oiaraq bu yönə öz töhfələrimizi verməliyik. Bu baxımdan ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da Xocalı soyqırımı alımlarımız tərəfindən

geniş şəkildə qeyd olunur. Azərbaycan alimləri Xocalı soyqırımı ilə bağlı hər il ermənilərin işgalçılıq siyasetini əks etdirən yeni elmi-tədqiqat işləri aparırlar. Azərbaycan alimlərinin ermənilərin Azərbaycanın toponimlərinin saxtalaşdırılmasına dair elmi-tədqiqat əsərləri, eyni zamanda, erməni və "hay" anlayışlarının fərqli menalarını ifadə etmək üzrə tədqiqatları və sairə bu kimi yeni tədqiqat işləri hazırlanılib. Həmçinin, ilk dəfə olaraq, Azərbaycan alimləri "Erməni psixologiyası" adlı kitab da nəşr edib. Bu kitabda ermənilərin hansı psixologiyaya malik olduqları aydın şəkildə göstərilir. Eyni zamanda, bu əsərdə erməni kişilərinin, qadınlarımın, gənciərinin təbiyələrini əks etdirən ciddi məsələlər xüsusi olaraq göstərilir. Azərbaycan Elmlər Akademiyası və onun alimləri, bütövlükdə, Ermənistən-Azərbaycan münaqişəsinin sənədlərlə öyrənilməsi və "Xocalıya ədalət" kampanyasının uğurla aparılması istiqamətində sistemli işlər aparırlar. Bütün bu işlərlə yanaşı, alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən "Xocalıya ədaləf kampaniyasında yaxından iştirak edir, ermənilərin işgalçılıq soyqırımı ilə bağlı əldə etdikləri sənədləri dünya ictimaiyyətinə çatdırırıar.

Bütövlükdə, bütün bu görülən işlərlə bağlı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən sistemli şəkildə siyasetin qurulması onu göstərir ki, biz heç zaman torpaqlarımızın işgalini ilə barışmayacaq və mütləq öz ərazi bütövlüyümüzü təmin edəcəyik.

*Rəfiqə HÜSEYNOVA,  
"SƏS" qəzeti,  
25 fevral, 2015-ci il*

## "XOCALINİİ DANIŞANLAR YOX, SUSANLAR QORUYURDU"

Sabir MƏMMƏDOV: "Tarixi saxtalaşdırmaq cinayətdir"

**28** dekabr 1945-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində dünyaya göz açıb. Dağlıq Qarabağda, Xocalıda tügyan edən hadisələrin canlı şahidi olub. Xocalıdan tutmuş üzübəri bütün cəbhə boyu Ağdam, Goranboy ətrafında gedən döyüslərdə fəal iştirak edib. Bəzi vəzifəli şəxslərin o vaxtlar cəbhə bölgələrindən öz şəxsi əmiaklarını çıxarmaq istəyərkən onlara ciddi xəbərdarlıq edərək, "Əvvəl qocalar, qadınlar, uşaqlar və yaralıları çıxaraq, kişilər isə döyüşsünlər!" deyib. Daxili işlər naziри general-nayor Məhəmməd Əsədovun əmri ilə "Milis əlaçısı" döş nişanı ilə, "I dərəcəli məharət dərəcəsi", "Xocai yaddaşı" diplomu ilə, "Qafqaz Media" İB-nin fəxri ərmanı ilə, "Qalib Sultan", "Qızıl qələm" mükafatı ilə təltif olunub.

Haqqında söz açdığını insan Qarabağ müharibəsi veterani, ehiyatda olan polis mayoru, Azərbaycan Respublikası İnsan Hüquqları İctimai Birliyinin üzvü Sabir Surxay oğlu Məmmədovdur. S.Məmmədov ömrünün 70-ci baharına qədəm qoyub. Sabir müəllimə uzun ömür, cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıraq. S.Məmmədovun atası - 1978-ci ildən fərdi təqaüdçü, 1979-cu ildən isə əmək veterani Surxay Haqverdi oğlu Məmmədov 1902-ci ildə Yelizavetpol (indiki Gəncə) guberniyasının Şuşa qəzasının Kəngərli kəndində, anası Məmmədova Saray Həsən qızı isə 1902-ci ildə Kəngərli kəndində anadan olub.



Sabir Məmmədov 1966-1969-cu illərdə Goranboy rayonunda müəllim işləyərkən el sənətkarlarından aşiq Hüseyn Cavan, şair Məzahir Daşqın (Borsunlu), şair Səfər Həsənovla təmasda olub, birgə çalışıblar. Poeziya həvəskarı olduğundan Topqaraqoyunluda Bisavad Teymur kişi ilə tez-tez görüşüb, söhbətləşiblər. Rayon mədəniyyət şöbəsinin "avtoklub"u ilə kənd zəhmətkeşlərinə, kolxozçulara konsert vermək üçün Xanlar (indiki Göygöl) rayonuna gediblər. Konsertdən sonra kollektiv Hacıkəndə - Göygölə qalxıblar. Cinli Boluslu şair Səfər Həsənov üzünü Göygölə tutaraq özünün "Azərbaycan xəritəsi" şeirini söyləyib:

*Gəl sənə şeirimlə xəritə verim,  
Get, Azərbaycanı gəz, özün daniş.  
Günəşli ölkəmə gözlərinlə bax,  
Sonra ayrılığı döz, özün daniş.*

*Dağlıq Qarabağdan en Qarabağa,  
Ədəblə deyərlər xoş gəldin, qağa.  
Astara, Lənkəran, Kür boyu sağa,  
Bacarsan Arazda iż, özün daniş.*

Sabir müəllim şairdən onun belə qəmgin-qəmgin şeir deməsinin səbəbini soruşanda o, dərindən ah çəkərək, sanki kiminsə eşitməməsi üçün astadan deyib:

- Sabir müəllim, noolar, dərdimi tərpətmə. Qarabağ öz adı kimi yüksəkdir, müqəddəsdir, Bu torpağın sayılıb-seçilən igid, qəhrəman oğulları var, Üzeyiri, Natəvanı, Əbdürrəhimbəy Haqverdiyevi, Cabbarı, Xanı, Zülfüsü, gözəl gülşələri - Şuşası, Ağdamı, Laçını, İsa Bulağı var. Daha haraları sadalayım? Sən, Allah, məni kövrəltmə, onuz da kövrəyəm, - deyə ondan uzaqlaşib.

## TƏHSİL İLLƏRİ...

*Sabir Kəngərli (Məmmədov) 1967-72-ci illərdə H.B.Zərdabi adına Gəncə Pedaqoji Liseyi təhsil alıb. 1971-74-cü illərdə Gəncə şəhər partiya komitəsinin nəzdindəki Marksizm-Leninizm Universitetinin üçillik şöbəsini bitirib. 1973-cü ildə ali təhsilli kimi hərbi xidmətdə olub. Gəncədə işlədiyi dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Gəncə-Qazax yolunun üstündə Yeni Gəncə massivi salınması qərara alınıb. Sabir müəllim musiqi məktəbinin ilk partiya təşkilatı katibi kimi 1 N<sup>o</sup>-li musiqi məktəbininə ayrılmış torpaq sahəsinin çırqlıdan təmizlənməsinə, ağacların əkilib suvarılmasına, bir sözlə, abadlıq işlərinin aparılmasına rəhbərlik edib. Və həmin ərazidə Yeni Gəncə yaşayış massivi salınıb.*

Sabir Məmmədov 1982-ci ildə Özbəkistanın Buxara vilayətində DİO-da işləyən qardaşı Sadir Məmmədovun yanına gəzməyə gedib. Elə gətirib ki, Buxara şəhər daxili işlər orqanlarında işləmək üçün müraciət edib və milis kimi işə götürülüb. Həmin il, yəni 1982-ci ildə Sadir Məmmədov Moskva Ali Milis Akademiyasına qəbul olunub. Sabir Məmmədov isə Buxara şəhərində işini davam etdirib. 1988-ci ildə nümunəvi xidmətinə görə Buxara DİI-nin göndərişi əsasında Daşkənd Milis Akademiyasına qəbul olunub. Həyat yoldaşı isə Buxara şəhərindəki İbn-Sina adına orta məktəbində kitabxanacı işə düzəlir, övladları da həmin məktəbdə təhsil almağa başlayıb. S.Məmmədov 1987-ci ildə Özbəkistan DİN-in Fərqanədəki tədris-təlim mərkəzində kursda olub. Eyni zamanda, Fərqanədə hərbi təlimlərdə də iştirak edib. İşlədiyi və yaşıdığı müddətdə insanların isti münasibətini hiss edib, hörmətini qazanıb. Buna baxmayaraq, doğma vətəni Azərbaycanı, Qarabağı, uşaqlığı keçən Ağdamı, Şuşanı, Kəlbəcəri, Dəlidağı, Turşsuyu, İstisuyu, Çilgəzi, Qırıqxızı, Tutquçayını, Sarıbulağı, Ceyran bulağını və digər füsunkar yerləri unutmayıb.

O zamanlar idi ki, İrəvandan yerli azərbaycanlılar kütləvi şəkildə qovulur, Dağlıq Qarabağda isə erməni seperatizmi baş qaldırmışdı. 1988-ci il fevralın 22-də Ağdam sakinlərindən Bəxtiyar və Əlinin ermənilərin günahı ucbatından şəhid olmaları bir azərbaycanlı kimi onu da çox narahat edib.

**Bu barədə Sabir Məmmədovun dediklərindən:** "Azərbaycanda baş verən hadisələrə və ermənilərin torpaqlarımızı işgal etmələrinə görə narahatlığını görən tacik, özbək, türkmən, qazax, rus və digər millətlərdən olan iş yoldaşları mənə deyirdilər ki, nə üçün böyük siyasetçi Heydər Əliyevi Azərbaycana prezident seçmirlər ki, xalqı bu bələdan qurtarsın? Bu sözlər mənim arzularımla, qəlbimdəki hissələrlə üst-üstə düşdürübü görə qurur hissi duyurdum. Nəhayət, 1990-ci ildə məzuniyyət götürüb Azərbaycana gəldim, DİN-in adına raport yazdım. 20-25 gündən sonra Buxara DİN-ə çağırış gəldi".

### Xocalı millis bölməsinin ilk və sonuncu rəisi

İki yol ayrıncında qalan Sabir Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər naziri general Məhəmməd Əsədovun qəbulunda olub. Qəbulda nazir biləndə ki, mən Sadir Məmmədovun qardaşıyam (DQMV Daxili İşlər İdarəsində rəis müavini) dedi ki, sən də gedirsən Dağlıq Qarabağa, qardaşınla əl-ələ verib erməniləri yerində oturdarsınız. Nazir sonra qardaşım Sadirdən cəsarətli, qorxmaz olmasından bir-iki erizod da danişdi. O vaxt ermənilər Sadir Məmmədova cəsarətinə görə "zəhəmlı polkovnik" ləqəbi vermişdilər. Elə həmin gün cənab nazir məni Əsgəran rayon daxili işlər şöbəsinin tabeliyində Xocalı millis bölməsinə ilk millis rəisi təyin etdi. Özbəkistan DİN-in əmrilə mənə mayor rütbəsi verildi. Mən həmin vaxt kənd Milis Akademiyasında təhsil almaq mənim üçün çətin olsa da, ildə iki dəfə sesiyada iştirak edirdim. 1993-cü ildə təhsilimi tamamladım.

Qeyd etdiyim kimi, 1990-ci ilin ayında Xocalı millis şöbəsi yaradıldı. Cəmi bir müvəkkili olan Xocalı bölməsi tez bir zamanda öz əməkdaşlarını topladı. Xocalı sakinlərindən ibarət 58 nəfərlik heyət işə qəbul edildi. Sakinlərin sevincinin həddi-hüdudi yox idi. Deyirdilər ki, Allah siz yaxşı yetirib, işsizlik dövründə bu qədər ca-

vanları çörək yiyesi etdiniz. Əlbəttə, o vaxt Xocalıda nə qaz iqiş, nə çörək, nə qə iş yox idi. Fəxr edirəm ki, onlardan bəziləri indi rəis, rəis müavini və digər yüksək vəzifə sahibləridir. Milis üçün heç bir şərait olmadığı üçün DQMV Dİİ-nin rəisi general Kovalyovun qəbulunda oldum. Vəziyyətin dözülməz olduğu barədə məruzə etdim. Onun göstərişi ilə mənə iki ədəd vaqon verildi. Vaqonları ermənilərin istehkamları görünən yerdə, Xocalı aeroportunun yaxınlığında hündür bir təpədə qoydurdum. Lazımı texniki avadanlıqlarda quraşdırıldım. Biz oradan həm erməni postlarını, həm airportu, həm də uçuş zolağına enən təyyarələri ciddi nəzarətdə saxlayırdıq. O vaxtlar gün ərzində Yerevandan Stepanakertə 32-40 reys YAK-40 təyyarəsi gəlirdi. Həmin təyyarələrdə ermənilər özlərinə silah-sursat daşıyırdılar. Müdaxiləmiz nəticəsi ilk həftə gün ərzində təyyara reysi 4-ə, sonra 1-ə, nəhayət, həftədə 1-2 reysə endirildi. Bu barədə məlumatlar operativ şəkildə DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədova və daxili işlər naziri M.Ədədova məruzə edildi. Xocalıdakı vəziyyət mətbuatında diqqət mərkəzində idi. Əvvəllər aeropta nəzarəti ruslar etdiyi üçün Bakıya cəmi bir reys uçuş var idi.

Sonradan isə Xocalı aeroportunda millis bölməsi yaradıldı. Xətt millis bölməsinə rəis mayor Nəsib Mustafayev təyin edildi (o, bundan əvvəl Ağdam RPŞ-də azyaşlılarla iş üzrə rəis idi). Təxminən bir ildən sonra onun yerinə Ərif Hacıyev təyin edildi. O vaxt Xocalı millis bölməsinin əməkdaşları maaşlarını, ezamiiyyət və məzuniyyətlərini Əsgəran RMŞ-dən alırdı. Çünkü bölmə Əsgəran RMŞ-nin tabeliyində idi. Xocalı millis bölməsinə cəmi 8 ədəd "makar" tipli tapança verilmişdi. Nəhayət, DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədovun təşəbbüsü və DİN naziri M.Əsədovun əmrilə Xocalıda millis binasının inşasına başlanıldı. Yerli millis əməkdaşlarının və tikinti işçilərinin səyi nəticəsində 52 otaqdan ibarət ikimərtəbəli inzibati bina qısa zamanda tikildi və vaxtından tez istifadəyə verildi. Beləliklə, 5 iyun 1991-ci il tarixdə Xocalı şəhər Daxili İşlər Şöbəsinin yaradılmasının bir illiyini təntənəli surətdə qeyd etdik.

(Davamı var)

*Eşbar Şirinov*

28 dekabr 1945-ci ildə Ağdam rayonunun Göytəpə sovetli yinin Kəngərli kəndində dünyaya göz açıb. Dağlıq Qarabağda, Xocalıda tütgəyan edən hadisələrin canlı şahidi olub. Xocalıdan tutmuş üzübəri bütün cəbhə boyu Ağdam, Goran boy ətrafinə gedən döyüslərdə fəal iştirak edib. Bəzi vəzifəli şəxslərin o vaxtlar cəbhə bölgələrindən öz şəxsi əmlaklarını çıxarmaq istəyərkən onlara ciddi xəbərdarlıq edərək, "əvvəl qocalar, qadınlar, uşaqlar və yaralıları çıxaraq, kişilər isə döyüşsünlər" deyib. Daxili işlər naziri general-major Məhəmməd Əsədovun əmri ilə "Milis əlaçısı" döş nişamı ilə, "İdarəcəli məharət dərəcəsi", "Xocalı yaddaşı" diplomu ilə, "Qafqaz Media" İB-nin fəxri fərmanı ilə, "Qalib Sultan", "Qızıl qələm" mükafatı ilə təltif olunub.

Haqqında söz açığım insan Qarabağ müharibəsi veterani, ehtiyatda olan polis mayoru, Azərbaycan Respublikası İnsan Hüquqları İctimai Birliyinin üzvü Sabir Surxay oğlu Məmmədovdur.

## BÖYÜYƏN, ABADLAŞAN XOCALI

Sabir Məmmədov qeyd etdi ki, Xocalıda aparılan güclü tikintilər, yaradılan infrastruktur nəticəsində şəhər günbəgün böyüməyə başlayıb:

- Odur ki, o vaxtki respublika hökumətinin verdiyi qərara görə 1990-ci ilin axırlarında Xocalya rayon və şəhər statusu verildi. Bundan sonra Xocayha güclü insan axını başlandı. Tikinti şürətləndikcə nankor və xain ermənilərin terroru, hücumu, tecavüzü, təxribatı da artırdı. Hər gün "Qrad" gurğularından, iri çaplı silahlardan və avtomatlardan Xocalı atəşə tutulurdu. O vaxt Xocalıda 23 nömrəli səyyar tikinti dəstəsinin rəisi, Ağdam sakini Tahir Məhərrəmov elə iş başında ermənilər tərəfindən qətlə yetirildi və o, şəhid oldu.

## Prezidentlərin mühafizəsi

S.Məmmədov sözlərinə görə, 1991-ci il sentyabrın 18-də Xocalı şəhər Milis Şöbəsinə məlumat gəlib ki, 20 sentyabr 1991-ci il

tarixdə Azərbaycanın, Rusyanın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişəsinin həlli ilə bağlı Stepanakertə gələcəklər:

- Mən Xocalı şəhər milis şöbəsinin rəisi kimi dərhal şəxsi heyəti yığaraq tədbirlər planı ilə tanış etdim.

Nəhayət, 21 sentyabr 1991-ci ildə Rusyanın prezidenti, B.Yeltsin, Qazaxıstan Respublikasının prezidenti N.Nazarbayev, Azərbaycan Respublikasının prezidenti A.Mütəllibov, Azərbaycan Respublikasının DİN M.Əsədob və başqa nümayəndələr hərbi vertolyoyla Xocalı hava limanına endilər. Onlar DAMV Dİİ-nin rəis müavini Sadir Məmmədov xidməti maşını ilə Stepanakertə apardı. Onalrdan başqa Azərbaycan kinostudiyasının operatoru Elxan Əliyevi, televizyon şirkətinin əməkdaşı Nadejda İsmayılovanı, İstanbulda çıxan "Zaman" qəzetinin müxbiri Yılmaz Poladı, jurnalistiər Elmira Axundovanı (hazırda Milli Məclisin deputatı) və Tünzalə Qasimovanı isə xidməti milis maşınınnda mən və H.Adilov Stepanakertə apardıq.

Ermənilər mitinq keçirirdilər. Biz ştaba keçməkdə çətinlik çəkdik. Nəhayət, az adam olan yerdən çətinliklə də olsa, keçmək istəyəndə ermənilər bizim azərbaycanlı olduğumuzu bilib, arvadları üstümüzə saldılar. Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Həmin qarışılıqda ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizi girov götürmək istəyirdilər. Hadisədən xəbər tutan B.N.Yeltsin və A.Mütəllibov E.Əliyevin tezliklə azad edilməsini tələb etdilər. Çox keçmədi ki, operator Elxan Əliyevi azad etdilər. Və onu Bakıya xəstəxanaya göndərdilər. Aeropordta türk jurnalist Yılmaz Poladı V.Yeltsinə təqdim edərək, onun ermənilər tərəfindən döyüldüyünü söylədim. B.Yeltsin Y.Poladla təkbətək xeyli söhbət etdi. Sonra üzünü SSRİ daxili işlər naziri Viktor Barannikova tutdu və əlini ciynimə qoyub dedi: "Mən bu gənc mayora bu gündən polkovnik rütbəsi verilməsini əmr edirəm".

Sovetlər Birliyi dağıldığına görə mənə rütbə verilməsi baş tutmadı. Sonra qonaqlar Xocalı aeropordundan birbaşa Gürcüstana uçdular. Ancaq Qarabağ məsələsində heç bir dəyişiklik olmadı.

1992-ci il fevralın 2-idi. DİN-dən gətirdiyim hərbi sursatla birlikdə 500 kq çörəyi vertolyota yükleyib Xocalya uçdum. Çörəyi könüllülər dəstəsinin komandiri mərhum, sonra Milli Qəhrəman adına layiq görülmüş Aqil Quliyevə verdim. O, mənə təşəkkürünü bildirdi. O vaxt Xocalıda nə un, nə də çörək var idi.

## Terror davam edir...

**1990**-ci il dekabrin 15-də Əsgəran rayonunun Cəmili və Kosalar kəndləri arasında pusquda duran erməni quldurları Cəmillidən Kosalara gedən içərisi sərnişinlə dolu “ZİL”ə basqın edərək, maşını müşayiət edən Fransa müqavimət hərəkatının qəhrəmanı, Fransanın “Şərəf” nişanına layiq görülmüş həmyerlimiz Əhmədiyyə Cəbrayılovun oğlu, Şəki RPŞ-nin sahə müvəkkili, milis baş leytenantı Mikayıl Cəbrayılovu, mühafizə şöbəsinin işçisi A.Əliyevi və Cəmili sakini A.Cavadovu vəhşicəsinə güllələyirlər. Mərhum M.Cəbrayılovun meytini Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla Xocalı milis şöbəsinin rəisi milis mayoru Sabir Məmmədov Şəkinin Oxut kəndindəki evlərinə aparıblar və dəfnində iştirak ediblər.

## Xocalı soyqırımına gedən yol...

Sabir Məmmədov Xocalıda vəziyyətin getdikcə ağırlaşdığını ürək ağrısı ilə danışdı:

- Xocalı 20 erməni kəndinin, iki şəhər və rayonun əhatəsində çökəklikdə yerləşirdi. Bir tərəfdə Stepanakert (Xankəndi), o biri tərəfdə Əsgəran və onun erməni kəndləri. Belə bir şəraitdə yaşamaq xocalılar üçün çox çətin idi...

1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26 iki ədəd qoruyucu “krakadil” vertolyotlar gətirildi. “Krakadil” vertolyotlarla Xocalı sakini Felmarı və başqa yaralıları, xəstələri Bakıya yola saldıq. Yaralıların üstündə polkovnik Kamil Məmmədov gəldi. Və mən Mİ-26 vertolyotu ilə 300 Xocalı sakinini Gəncəyə gətirə bildim. Mənimlə birgə növbədən çıxmış milis işçilərindən Ə.Ağayev, İ.Hüseynov və Ə.Məmmədov davardı. Sonra yeddi avtobusla xocalıları Ağdamə gətirdim. Bu işdə bizə baş nazir H.Həsənov, Gəncə Dİİ-nin rəisi Eldar Həsənov, Gəncə PK-nin birinci katibi Səbuhi Abdinov kömək etdi.

General-polkovnik Patrikiyev vertolyotların uçuşuna qəti qadağaya qoyduğuna görə vertolyot uçuşu dayandırılmışdır. Ona görə də Gəncədə və Ağdamda olan Xocalı sakinlərindən Əli Mustafayev, Pənah Məmmədov, Vaqif Allahyarov, Həsən Baxşəliyev, Qara Mustafayev, Qədir Aslanov, Əlaslan Sadıqov, Bəxtiyar Aslanov, Sabir Nağıyev, Sabir Usubov, A.Atakişiyev, Eldəniz Allahverdiyev, Yavər Əzimov və başqları Xocalıya qayida bilmirdilər.

...1992-ci il fevral 25-dən 26- ‘na keçən gecə Xocalı erməni qəsbkarları, daşnaqları və erməni hərbi birləşmələri Xankəndində disloklasiya olunmuş SSRİ-nin 366-cı motto-atıcı alayının köməkliyi ilə yerlə-yeksan etdi. Bu, əsil genosid idi.

## Xocalı milisi ağdamın mühafizəsində

Sabir Məmmədovun sözlərinə görə, Xocalı erməni qəsbkarları tərəfindən işğal olunduqdan sonra DİN-in əmri ilə Xocalı milis şöbəsinin 50 nəfərdən jbarət şəxsi heyət Ağdam Dİİ-nin tərkibində olan milis batalyonunda xidmət etmək üçün göndərilib:

- Şəxsi heyət Ağdamın Yeddixırman, Cinli və Fərrux kəndlərinin yüksəkliklərini mühafizə edirdi. Biz o yüksəkklərdən Əsgəranı və Stepanakerti nəzarətdə saxlayırıq. Xocalı MŞ-nin əməkdaşlarından İngilab İsmayılov Fərrux kəndi doyuşlərində, Yeddixırman postunda növbədə dayanan Bəhmən Bağırov (Ağdamın Əfətli kəndindən) qəhrəmancasına şəhid oldular. Umumilikdə, Xocalı faciəsi zamanı şəhərin müdafiəsində 28 polis əməkdaşı şəhid oldu. Onlardan 4-ü Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Çox təessüf ki, 23 iyul 1993-cü ildə Xudu Məmmədov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əlfəi Qasımov, Rafiq Əliyev, Cahangir Məmmədli, Bəxtiyar Sadıqov (hazırda MM-in deputatı), Asif Mərzili, Mustafa Çəmənli, Boran Əziz, Arif Babayev, polkovnik Sadir Məmmədov və digər yüzlərlə məşhurlarımızın doğma yurdu olan Ağdam şəhəri və bir çox kəndləri ermənilər tərəfindən işğal olundu...

## Qayğıkeş nazir, yaxud Goranboy təyinatı...

S.Məmmədov söhbətinə davam edir:

- 1994-cü il fevralın 12-də DİN naziri polkovnik Vaqif Novruzovun qəbuluna getdim. O, məni dərhal qəbul etdi. Görüşdən sonra məni Goranboy RPŞ-yə qərargah rəisi təyin etdi. Goranboyun Tapqaraqoyunlu, Zeyvə, Şəfq, Qaraçınar, Ağcakənd (aşağı və yuxarı) kəndlərinə ermənilərin “Qrad”, iricəpli və avtomat silahlardan açdıqları atəş nəticəsində evlər dağılır, ölon və yaralananlar olurdu. Ermənistanın silahlı qüvvələri Tərtərin işğal altında olan Talış kəndindəki mövqelərindən Tapqaraqoyunlu kəndini daim atəş altında saxlayırdı. DİN əmrilə 1994-1996-cı illərdə Goranboyda işlədiyim

vaxt Bakı şəhərindən və ətraf rayonlardan polislərdən ibarət qruplar göndərirdilər. Postların təşkili, onlara birbaşa nəzarət mənə həvalə olunduğundan hər gün yerli icra hakimiyyətinə və DİN-ə rəsmi məruzə edirdim. Polis qruplarından əlavə, 157Nö-li hərbi hissənin hərbçiləri də postlar təşkil etmişdilər (komandir Milli Qəhrəman Rasim Əkbərov). Polisin fəal və səmərəli mühafizəsinə icra hakimiyyəti və yerli təşkilatlar tərəfindən DİN-nə təbrik teleqramları göndərilirdi.

İşlədiyim müddətdə fərariliyə qarşı mübarizəyə və səfərbərlik planlarının yerinə yetirilməsinə də səlahiyyətim daxilində yardım etməyə çalışdım. Bu hadisə DİN-in orqanı “Mübariz keşikdə” qəzetiñ də də dərc olunmuşdur.

### Avtomatın soyuq lüləsi ilə üzləşdi

Goranboy rayonutün Xanqərvənd kəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində kənd sakini İsrail Adıgözəlovun bir naməlum hərbçi tərəfindən avtomat silahla qətlə yetirilməsi ildirim sürəti ilə ətrafa yayılır. Bu barədə RPŞ-yə məlumat daxil olanda qərargah rəisi Sabir Məmmədov əməliyyatçılarla birlikdə hadisə yerinə gəlir.

Araşdırma zamanı S.Məmmədova məlum olur ki, qatil Mihigəçevir şəhərində həyat yoldaşının əmisigildə gizlənib. S.Məmmədov dərhal Mingəçevirə yollanır. Gecə vaxtı qapının döyüldüyünü eşidən ev yiyəsi gileyənib ki, kimdirse yad adamdır, yoxsa zəngi basardı.

Bu iki kəlmə o biri otaqda yatan Vüqarın canına üşütmə salır. İnanmaq istəməsə də, ehtiyatlı davranır. Əlini atıb döşəyin altında gizlətdiyi avtomati götürür. Əmisi ilə danışan adamin onun arxasında gəldiyiñi eşidəndə ayağa qalxır...

Qapı açılanda Sabir Məmmədov avtomatin soyuq şüşəsi ilə üzləşir. Bir an qatilla üz-üzə dayanan S.Məmmədov fənd işlədərək avtomati Vüqarın əlindən alır.

Silahlı qatilin yaxalanmasında göstərdiyi şücaətə Səbir Məmmədov Goranboy RPŞ-nin rəisi Akif Səlimovun əmri ilə bir aylıq əməkhaqqı məbləğində mükafata layiq görülür.

### «Xocalını susanlar qoruyurdu»

Təəssuf ki, S.Məmmədov təkbaşına sözügedən ölüm işini, həmçinin bir neçə cinayətlərin üstünü isti izlərlə açsa da, DİN bu günə

qədər susur. Bizim bu qısa qeydlərimiz Sabir Məmmədovun üçüncü kitabı olan ‘Tarixi saxtalaşdırmaq cinayətdir’ kitabında da öz əksini tapıb. Müəllifin fikrincə, kitabın adı onun məzmunundan doğur:

Xocalını danışanlar yox, susanlar qoruyurdu. Xocalı uğrunda döyüşən oğlanların da haqqını nə vaxtsa qiymətləndirəcəklər. Göydən od-alov, “Qrad”, güllə yağan vaxt işsizlikdə cana doyan cavaları birlən-birə işlə təmin etmək (58-60 nəfər polisi) ancaq əli təmiz, ürəyi vətən həsrəti ilə döyünen insanların işi ola bilərdi. Bəs görəsən, buna rəğmən mənim oğlumun işdən uzaqlaşdırılması kimin gözüne tikan, ürəyinə ox olub batdı?! Ey vətən oğulları, dəri xmayın, vaxt gələcək Xocalıda zəhməti olan, haqqı olan insanların haqqını da qaytaran tapılacaq. Bəli, oğluma edilən bu haqsızlığın müəllifləri gec-tez o bir Allahın qəzəbina gələcək.

Sonda onu da xüsusi vurğulamaq istəyirəm ki, Ali Baş Koman-danımın əmrilə vətənin müdafiəsi naminə ehtiyatda olan polis mayoru kimi döyüşə getməyə həmişə hazırlam.

Sözümüz Rauf İlyasoğlunun bir şeirilə bitirmək istəyirəm:

*Laylay dünyam, Ağdam sənə qovuşar,  
Dərdli qəlbim intizardan sovuşar.  
Arzutarım çıçək açar yovuşar,  
Elim, obam Xocahya yol sala,  
Bayraqımız Kirs dağında ucalı.*

*Vətən qəmin car edəndə cahana,  
Xain düşmən kaş alışa, kaş yana,  
Rauf, dənə fərəh yaşın ümməna.  
Elim, obam Xocahya yoI sala,  
Bayraqımız Kirs dağında ucalı.*

*Elbar ŞİRİNÖV  
“Təzadalar” qəzeti  
10.02.2015*

## POLKOVNİKİN QARABAĞ XATİRƏLƏRİ

Tarixin səhifələri yaddaşlara yazılın hadisələrlə zəngindir. İlk baxışdan adı görünən hər kiçik xatirədə də bir tarix vardır, əgər orada ictimai mahiyyət daşıyan hadisədən söz açılırsa.

“Yazıcı” nəşriyyatında çapdan buraxılan “Tarixi saxtalaşdırmaq cinayətdir” sənədli publisistika janrında qələmə alınmış kitab da bu baxımdan olduqca diqqəti çekəndir. Ona görə ki, kitabın müəllifi və əsərin qəhrəmanı obrazında təqdim olunan Sabir Məmmədov Qarabağ tarixinə qanla yazılın hadisələrin şahidi olub və onları qələmə alıb.

Adıçəkilən toplu oxucu marağını çəkən sadə, publisistik janrda və rəvan dildə yazılib. Kitabda, əslində, 1990-ci ildə daxili işlər naziri işləmiş Məhəmməd Əsədovun əmri ilə Xocalı milis bölməsinə ilk rəis təyin edilmiş polis (o zamanlar milis adlanırdı) mayoru Sabir Məmmədovun cəbhə xatirələrindən və çalışdığı müddətdə göstərdiyi şücaətlərdən bəhs edilir.

Erməni vandalizminin qurbanlarından olan xocalılıların 21 nəfər kiçikyaşlı balasının - amansızcasına qətlə yetirilənlərin siyahısı ilə açılan kitabın ön səhifəsində müəllifin özünün doğulduğu Ağdamın Kəngərli kəndinin tarixi, məşhur kəngərlilər nəсли barədə verilən məlumatlar da olduqca diqqətçəkəndir.

Maraqlısı həm də odur ki, müəllif bir-birindən fərqli bir neçə peşə və ixtisas sahibidir: musiqi müəllimi, hüquq-mühafizə orqanlarında çalışmış hüquqşunas, nəhayət, yazıçı-publisist. Kitabın oxunaqlılığı da məhz onun müxtəlif sahələrdə qazandığı təcrübədən bəhrələnərək fikir və mülahizələrini eyni məxrəcə gətirə bilmək bacarığındandır. O, kitabda gah musiqi məktəbində müəllim, gah Xocalıda milis (polis) rəisi, gah da əlində qələm cəbhə xatirələrini yazan döyüşçüdür. Bütün bu xatirələrin hər birində yalnız onun şəxsi həyatının deyil, Qarabağın, o cümlədən Xocalının və xocalıların qana boyanmış dünəni boylanır...

1990-ci ildə Özbəkstandan Xocalıya, xocalılıların müdafiəsinə gələn Sabir Məmmədov bilməzdi ki, zaman keçəcək, onun həyat və fəaliyyətindən də söz açılacaq.

Sabir Məmmədovun Qarabağ xatirələrinə həsr etdiyi kitabda vətənpərvərlik, düşmənə qarşı qətiyyətli mübarizə real faktlar əsasında əks etdirilir.

**M. NƏRİMANOĞLU,**

“Azərbaycan” qəzeti, 09 aprel, 2015-ci il

## “TARİXİ SAXTALASDIRMAQ OLMAZ”

*Azərbaycan tarixi ictimai informasiyaların çərçivəsində baş verən olaylar, tarixi faktlar, mühüm qərarlar əsasında yaranıb. Bu tarix Azərbaycanın dünənini və gələcəyini özündə ehtiva edir. Yazılmış həqiqətləri, baş verən hadisələri saxtalaşdırmaq, ona başqa bir don geyindirmək tarixi saxtalaşdırmaq ən azı vətənə, Azərbaycana xəyanətdir. Azərbaycan tarixini saxtalaşdırmağa, baş verən hadisələri birmənali işləndirməğa «gücü çatmayan» qüvvələr - ermənilər gələcəyimiz üçün böyük bir təhlükənin təməlini yaratmağa cəhd etsələr də, buna reallıqlar imkan vermir. Zamanın həqiqətləri hadisələrin içində olan və onları ardıcılıqla müşahidə edən mütəxəssislər, qələm sahibləri, eləcə də, ziyalılar tərəfindən qələmə alınır. Bu günlərdə “Yazıcı” nəşriyyatı tərəfin-dən çapdan çıxan “Tarixi saxtalaşdırmaq cinayətdir” kitabı məhz Azərbaycanın son illərdəki tarixinin reallıqlarını üzə çıxaran bir nümunədir. Kitabın müəllifi Sabir Məmmədov Qarabağ hadisələri zamanı şahidi olduğu hadisələri, birmənali olaraq, oxuculara təqdim etməyi qərara aldım.*

Belə ki, 1990-ci ildə Daxili İşlər nazirinin əmri ilə Xocalı polis bölməsinin ilk və sonuncu rəisi təyin edilmiş milis mayoru Sabir Məmmədov cəbhə xatirələrini, işlədiyi müddətdə rast gəldiyi və mü-

şahidə etdiyi hadisələri oxucuların ixtiyarına verib. Həyat gerçəkliliklərinə soykənən kitabda Xocalıda baş verən hadisələr xronoloji şəkildə əksini tapır. Xocalıların başına gətirilən faciə diqqətdən kənardə qalmır. Müəllif Xocalıdan üzü bəri bütün cəbhə boyu Ağdam, Goranboy cəbhələrində gedən döyüşlərində fəal işt-i-rak etdiyindən, o illərdə ictimai-siyasi hadisələri maraqla izləyib, təfsilatına varıb. Hadisələr zamanı əmlakını çıxarmaq istəyən insanlara “Əvvəl qoçalar, qadınlar, uşaqlar və yaralılar çıxacaq, kişilər isə döyüşsünlər” - deyən S.Məmmədov 13 fevral 1992-ci il tarixdə “Mİ-26” vertol-yotu ilə Xocalıdan 280-300 nəfər dinc əhalini Gəncəyə, sonra isə avtobusla Ağdama gətirib. 1990-ci ildən başlayaraq qanlı-qadali yerlərdə, müharibənin ən qızığın nöqtələrində olan müəllif Qarabağda və Xocalıda, Ağdamda, Goranboyda, vətən torpaqlarının müdafiə və mühafizəsində dayanıb. Kitabda dövlətimizə sadiq olan bir vətəndaşın erməni işgalçları ilə mübarizəsi, bu mübarizə də onun şücaət və prinsipiallığı əksini tapır.

Kitaba Xocalı faciəsi zamanı erməni qəsbkarlarının təcavüzünə tuş gəlmış uşaqların siyahısı da daxil edilib. Bu siyahıda, hətta 1986-ci il və 1990-ci il təvəllüdüllü uşaqların da adına rast gəlmək olur. Erməni xislətinin xarakterini öyrənmək üçün təkcə elə bu tarixləri diqqətə çatdırmaq kifayətdir ki, 2-6 yaşlı körpəyə gülə açan, divan tutan “insanlar”ın humanizmi nəyə xidmət edir.

Xocalıda işlədiyi zaman müəllifin müxtəlif mətbu orqanlara verdiyi müsahibələrdə həqiqətlər diqqəti cəlb edir. Onu da qeyd edim ki, sovet imperiyasında yaşadığımız illərdə S.Məmmədov Özbəkistanda çalışıb. “1990-ci il: Özbəkistandan Azərbaycana - Xocalıya cəbhə xəttinə” başlıqlı məqalədə S.Məmmədovun vətənpərvərlik hissindən irəli gələn amalla tanış olmaq imkanı yaranır. Bura gəldiyi zaman Xocalı milis (indiki polis) bölməsinin ilk rəisi təyin olunaraq fəaliyyətə başlayır. “Xocalı təhlükədədir», “Raket atəşi ara vermir” və digər yazınlarda milis mayorunun verdiyi müsahibələrin əsasında Xocalı ilə bağlı məlumatlar ardıcılıqla ifadə olunub. “Terror davam edir”, “Blokadaya alınmış Xocalı», “Xocalı kömək istəyir” başlıqlı yazılarında isə Xocalıda baş verən hadisələr, mövcud vəziyyət, bu

məkanın nəzarətdən kənarlaşması diqqətdə yayınmir. “Xankəndini sonuncu tərk edən azərbaycanlı polkovnik” ocerkində göstərilir ki, polkovnik Sadir Məmmədovu aradan götürmək üçün erməni faşistləri məkrli planlar işləyib hazırlanmış, hətta böyük pul mükafatı da ayırmışdır. 1991-ci ildə martın 15-i erməni quldurları yeni bir plan hazırlamaqla polkovnikin xidməti maşını Martuni rayonunun Qara kənd ərazisində qumbara atanlardan atəşə tutublar. Bütün bu cəhdlərə baxmayaraq, onu gözləyən təhlükələr, planlar baş tutumur.

25 fevral 1992-ci il tarixdə Xocalı faciəsi zamanı ümumilikdə isə, şəhərin müdafiəsi uğrunda 28 polis əməkdaşı şəhid olub. Qınların dördünə də Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qeyd edim ki, Sabir Məmmədov nümunəvi xidmətinə görə Daxili İşlər Nazirliyinin əmri ilə “Ən yaxşı xidmətə görə”, “Əla milis işçisi” döş nişanı ilə birinci dərəcəli “Məharət” dərəcəsi. “Xocalı yaddaşı” diplomu və digər fəxri fərmanlarla təltif olunub. Xocalıdan olan jurnalist Səriyyə Müslümqızı Sabir Məmmədovun vətənin keşiyində cəsarətlə dayandığını “Təzadlar” qəzetində qeyd edir. Qı zamankı hadisələrin işıqlandıraraq Cabbar kimi, Hafiz kimi, Sabir kimi Xocalını müdafiə edənləri dəyərlərini diqqətə çəkir.

Kitabda müəllif Qarabağın tarixini, onun gözəlliyyini, zəngin sərvətinin belə təsvirinə də yer ayırıb. Kitabda maraq doğuran tərəflərdən bir də Xocalıda gedən proseslərə nəzər salınmasıdır. Şəhərin sürətlə böyüməsi və inkişafı ermənilərin, eləcə də, Moskvada olan siyasi və hərbi qüvvələrin narahatlılığına səbəb idi. Belə bir məkanın erməni vəhşiliyi tərəfindən zəbt edilməsi və tarixi memarlıq abdələrimizin dağıdılması və saxtalasdırılması cəhdli qəlbində vətən hissi yaşıdan hər bir vətəndaşı narahat edir. Müəllif hadisələrin gərgin zamanında bu məkanda erməni qəsbkarlarının töötədiyi cinayətə laqeyd qala bilmir: “Günahsız insanların qanını tökməkdən doymayan erməni vandalları ertəsi gün - sentyabrın 26-da Əsgəran qalasının 50 metrliyində Xocalı milisinin DAM-in iki əməkdaşı Natiq Əhmədovu və Əli Vəliyevi səhər sübh çəğti Ağdamdan Xocalıya işə gələrkən sonuncunun şəxsi 06 markalı “Jiquli”sində vəhşicəsinə qətlə yetirmişdilər...”

*Onların necə qəddarcasına güllələnməsi indi də gözlərimin önündədir və məni dəhşətə gətirir. Rəhmətlik Əlinin dişlərini də güllələyib tökmüşdülər”.*

Bu qeyri-insaniliyi, qəddarlığı müəllif xatırlamaqla gələcək nəslin yaddaşına həkk etmiş olur və erməni xalqının kim olması və qadır olduqları əməli faktlar əsasında göstərilir.

“Tarixi saxtalaşdırmaq olmaz” kitabı zamanımız üçün aktual olan bir nümunədir. Belə kitabların - hadisələrin içində olan və məsul vəzifəni öhdəsinə götürən simalar tərəfindən qələmə alınması əhəmiyyət daşıyır.

Zümrüd Bayramova  
“Səs” qəzeti  
13 iyul 2012-ci il

## TARİXİ SAXTALAŞDIRMAQ CİNAYƏTDİR

Bakı, “Yazıçı” nəşriyyatı – 2012, 360 səh.

Cəsur döyüşü, Əsgəran Rayon Daxili İşlər Şöbəsinin tərkibində yaradılmış Xocalı Milis Bölməsinin ilk rəisi, milis mayoru Sabir Məmmədovun ötən il «Yazıçı» nəşriyyatında çapdan çıxmış ‘Tarixi saxtalaşdırmaq cinayətdir» adlı kitabı mənfur qonşu erməni təcavüzkarları tərəfindən haqsız-ədalətsiz olaraq Azərbaycanımızın dədə-baba doğma torpaqları olan Dağlıq Qarabağın və ona bitişik ətraf rayonların işgali, analoqu olmayan Xocalı soyqırımı, ümumən Qarabağ hadisələri ilə bağlı dəhşətləri, həqiqətləri, reallıqları əhatə edən tarixi, sənədli kitab olduğundan geniş oxucu kütləsinin dərin marağını, diqqətini cəlb etmiş, xalqımızın stolüstü kitabına, yaddaş saxlancına çevrilmişdir.

Kitabda 1990-ci ildə Azərbaycanın Daxili İşlər Naziri Məhəmməd Əsədovun əmrlə Xocalı Polis bölməsinin ilk rəisi təyin edilmiş milis (indi polis) mayoru Sabir Məmmədovun cəbhə xatırərindən və işlədiyi müddətdə göstərdiyi şücaətdən, Xocalıda tüğyan

edən hadisələrdən və Xocalıdan başına gətirilmiş müsibətlərdən bəhs edilir. Sabir Məmmədov Xocalıdan başlayaraq bütün cəbhə boyu Ağdam, Goranbov cəbhələrində gedən döyüşlərdə fəal iştirak etmişdir. Bəzi vəzifə sahibləri o vaxtlar öz şəxsi əmlaklarını çıxartmaq istərkən, o, “*Qadınları, yaralıları, usqları çıxaraq, kişilər isə döyüssünlər!*”- demişdi.

Rəis Sabir Məmmədov 13 fevral 1992-ci ildə “M-26» vertalyotu ilə Xocalıdan 300 nəfər dinc əhalini Gəncəyə, sonra isə avtobuslarla Ağdama gətirmişdir.

Nümunəvi xidmətinə görə nazir Əsədovun əmri ilə Sabir Məmmədova “Xidmətə görə», «Əla milis işçisi» nişanı ilə, «I dərəcəli məharət dərəcəsi», «Xocalı yaddaşı» diplomu ilə, «Qafqaz Media» İctimai Birliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. Əsərin müəllifi Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonun Göytəpə Sovetliyinin qədim Kəngərli kəndində anadan olub. Doğma Kəngərli kəndi orta məktəbində oxuyarkən Ağdam Musiqi Məktəbində təhsil almış Sabir Məmmədov Goranboyda (keçmiş Qasısim İlsmayılovda) 1966-69-cu də 7 illik musiqi məktəbində müəllim, 1994-1996-ci illərdə isə Rayon Polis şöbəsində rəis müavini işləyib. 1967-ci ildə H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun qiyabı şöbəsinə daxi olaraq 1972-ci ildə ali təhsilini tamamlayıb. 0, 1969-cu ildə Gəncədə musiqi Məktəbində müəllim işləyib, “Bilik” cəmiyyətinin üzvü, «Kirovabad kommunisti» qəzetiinin ştatdankənar müxbiri olub.

Nümunəvi xidmətinə görə Sabir Məmmədov 1988-ci ildə Buxara DİL-nin göstərişi ilə ikinci təhsil almaq üçün Daşkənd Polis Akademiyasına qəbul olub və müvafiq təhsil alıb.

1990-ci ildə Ozbəkistandan Azərbaycana - Xocalıya cəbhə xəttinə gələn Sabir müəllim Azərbaycanın Daxili İşlər naziri Məhəmməd Əsədovun qəbulunda olub. Nazir onu işə qəbul edərək deyib ki, DQMB Daxili İşlər İdarəsində rəis müavini işləyən qorxmaz, cürətli polkovnik qardaşın Sadir Məmmədovla əl-ələ verib birlikdə təcavüzkar erməniləri yerində oturdarsınız.

Vətəninə, doğma yurduna qəlbən bağlı, sadıq olan xalqımızın

mərd, mübariz, vətənpərvər oğulları Sadir və Sabir Məmmədov qardaşları Qarabağ hadisələrinin tügyan etdiyi vaxtlarda erməni-rus hərbi birləşmələrinə qarşı gedən qanlı döyüslərdə fədakarlıqla vuruşmuş, tabeliklərində olan əsgərləri amansız düşmənə sarsıcı zərbələr vurmaqla, ölkəmizin ərazi bütövlüyünün qorunmasına, Dağlıq Qarabağda, Xocalıda və digər ətraf kəndlərdə yaşayan soydaşlarımızın təhlükəli döyüş ərazilərindən salamat çıxarılmasına səfərbər etmişlər, vətəndaşlıq borclarını ləyaqətlə, mərdliklə yerinə yetirmişlər.

«Respublika» qəzetiinin xüsusi müxbiri Rauf İlyasoğlunun «Xankəndini sonuncu tərk edən Azərbaycanlı polkovnik» sərlövhəli ocerkində göstərilir ki, Yuxarı Qarabağda yaşayan əhalinin mühafizəsi üçün xeyli işlər görən polkovnik Sadir Məmmədov 1989-1990-cı illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ilin may ayından isə Xankəndi Daxili İşlər İdarəsinin rəis müvavini işləyən S.Məmmədov DQMVi bir qurum kimi ləgv edildikdən sonra Respublika Daxili İşlər Nazirliyinin sərəncamında qaldı.

1992-ci ilin iyun ayında Ağdərə Rayon Milis İdarəsinin rəisi təyin edilən Sadir Məmmədov qısa vaxt ərzində əsassız olaraq vəzifəsində uzaqlaşdırılıb. Həmin ilin oktyabrında Özbəkistana qaydan Sadir Məmmədov Daşkənd Milis Məktəbində dərs deməyə başlayır. 1993-cü ilin may ayında' Özbəkistan DİN-nin Baş Cinayət Axtanş İdarəsinin rəis müavini təyin edilir.

1993-cü ilin iyun hadisələrindən sonra Azərbaycan DİN-nin tələbnaməsi ilə Vətənə qaydan S.Məmmədov DİN-nin Narkomaniya və Narkotikərlə mübarizəidarəsində və Nəqliyyatda Baş Polis İdarəsinin şöbə rəisi vəzifəsində işləyir.

Hüquq elmləri üzrə fəlsəfə doktoru, polkovnik leytenant Sadir Surxay oğlu Məmmədov hazırda Slavyan Universitetinin müəllimidir. Dəyərli kitablar müəllifidir.

Ağdamın qədim Kəngərli kəndinin nüfuzlu ağsaqqalı Surxay Haqverdi oğlu Məmmədovun ailəsində dünyaya göz açıb ədəb-ərkanlı böyümüş, ali təhsil almış, hərbi sirrlərə yiyələnmiş bacarıqlı, bilikli mütəxəssislər Sadir və Sabir Məmmədov qardaşları doğma

vətəni qəlbən sevərəkdən xalqımızın ağır günlərində - Qarabağ hadisələrində tarixən vətənimizə qənim kəsilən amansız yağı düşmən olan təcavüzkar erməni quldurlarına qarşı mübarizədə, qanlı döyüşlərdə mərdlik, mübarizlik göstərmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüslərdə fədakarlıqla vuruşmuş, danılmaz şücaətlərlə tarixə düşmüşlər.

Ürək ağrısı ilə xatırladaq ki, erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı ağır hərbi texnikasının dəstəyilə Xocaliya hücumuna keçərək, oranı güclü atəş tutmuş, Xocalıda insanlığa və bəşəriyyətə qarşı amansız soyqırım həyata keçirmişlər. Bu qəddarlığın nəticəsi olaraq 613 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 63 uşaq, 106 qadın, 70 ahil olmaqla 8 ailənin bütün üzvləri şəhid edilib. Bundan başqa 487 nəfər, o cümlədən 76 uşaq şikət olub, 1275 nəfər soydaşımız əsir götürüldüb. 150 nəfər isə itkin düşüb.

Sabir Məmmədovun bu dəyərli kitabı tarixi hadisələrlə, faktlarla çox zəngindir. Xalqımızın ən yaralı yeri olan Qarabağımızın salnaməsidir.

Təqdiyəlayiq haldır ki, müəllif Qarabağ hadisələri, erməni amansızlığı, xalqımızın başına gətirilən müsibətlər, haqsızlıqlarla bağlı dövrü mətbuatda dərc olunan publisist yazıları, grçək faktlarla bağlı dəyərli məqalələri bu kitabda cəmləşdirmişdir.

Məsələn, Surxay Əlibəyli, Fəxrəddin Hacıyev, Salman Alioğlu, Rauf İlyasoğlu, Knyaz Əsgərov, Əbülfət Musaoğlu, Elcan Şahməroğlu, Səttar Cavadov, Arif Abbasov, Faiq Sadıqov, Rəşid İsgəndərov, Ziyəddin Sultanov, Eldar Xəyal, Aydin Quliyev, Əbülfət Mədətoğlu, Qasım Qırxızlı, Zümrüd Bayramova, Eldar Şirinov, Tapdıq Qurbanlı, Rəfiqə Kamalqızı, Vasif Səmədov, Salar Aslanov, Eyyaz Əliyev, Faiq Sadıqov, Məleykə Götçəli, Habil Məmmədov, Səriyyə Müslümqızı, Allahyar Xocalı, Əzim Piriyev, Məmməd Alim, kimi yaradıcı ziyalıların Qarabağ hadisələri və Xocalı soyqırımı ilə bağlı ayri-ayrı qəzetlərdə dərc olunmuş publisist yazıları əsərdə özünə yer almışdır.

Kitabda 1992-ci ildə Qarabağda Ağdam rayon polis batalyonu

ilə Xocalı polis batalyonunun döyüşçülerinin birlikdə çəkdirdikləri fotolar diqqətimi cəlb etdi.

Sabir müəllim onu da qeyd etdi ki, bu ığid döyüşçülerin çoxu Fərrux, Cinli, Naxçıvanik yüksəkliklərinin erməni quldurlarından alınmasında kişi kimi döyüşərək şəhid olmuşlar. Mənim yanımda dayanan pəhləvan cüssəli bu gənc polis isə eloğlumuz şair-publisist Rauf Ilyasogluñun qardaşı Namiq Allahverdiyevdir. O da çox əziyyətlər çəkib, döyüşdə yaralanıb və vətən həsrətinə dözə bilməyib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Kitabda həmçinin qədirbilən Məmmədovlar ailəsinin insanlara səmimiyyətindən, dostluq münasibətlərindən söhbər gedir. Beləki, burada həm də Füzüli elinin müdrik ağsaqqalı, yüksək mənəviyyatlı və intellektual səviyyəli tanınmış şəxslər haqqında söhbər açılır. Sabir Məmmədovun onlarla mehriban, etibarlı və hədsiz səmimiyyətli dostluq münasibətləri olub.. bu dostluq indi də onun övladları ilə davam edir.

Mübariz döyüşü Sabir Məmmədov yazar ki, müqəddəs torpaqlamız uğrunda gedən qanlı döyüslərdə məni saxlayan bir o Allahdır və tez-tez evlərində, ocaqlannda olduğum, rəhmətlik Seyid Zərif nənənin, onun oğlu Seyid Səyyadin, Hacı Məhəmmədin, rəhmətlik Fügara Seyidin, Seyid Lazım Ağanın cəddləri olubdur.

Bundan başqa 1969-cu illərdə Kirovabad şəhər Ağsaqqallar və Veteranlar Şuşasının sədri işləyən Teymur Abbas oğlu Hacıyev atanın 40 illik dostu olub. Teymur əmi atam Surxay və əmim Allahverdi dövlət işində bir yerdə çalışmışlar.

Dostluğa layiq olan Fəxrəddinlə səmimi münasibətlərimiz isə ailəvi zəmində mehribanlıqla davam etdirilir. Məlum olduğu kimi tarixən xalqımıza qənim kəsilən təcavüzkar erməni hərbi birləşmələri rus imperiyasının dəstəyi ilə bizim dədə-baba torpaqlarımız olan Dağlıq Qarabağımızı və ona bitişik olan raoynlarımızı haqsız-ədalətsiz işgal etmiş, nəticədə 1 milyondan çox soydaşımız doğma yurdlarını və bütün varidatını tərk edərək məcburi köçküň, qacqın düşmüş, 20 ildən çoxdur ki, əzablı məcburi köçküň həyatı yaşıyırlar.

Uzun illərdən bəri təcavüzkar erməni əsarətində saxlanan torpaqlarımızın sülh yolu ilə işgaldən azad edilməsi və məcburi qacqın soydaşlarımız öz doğma yurdlarına qaytarılması üçün dövlətimizin başçısı İlham Əliyev ardıcıl olaraq qətiyyətli tədbirlər həyata keçirir, beynəlxalq aləmdə yorulmadan məqsədyönlü işlər görür.

Ümidvarıq ki, hörmətli prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə və beynəlxalq aləmdə ardıcıl olaraq həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində təcavüzkar erməni əsarətində olan müqəddəs torpaqlarımız gec-tez işgaldən azad olunacaq və didərgin soydaşlarımız öz doğma yurdlarına qayıdacıqlar.

Xalqımızın mərd, mübariz döyüşüsü, polis mayoru Sabir Məmmədovu «Tarixi saxtalaşdırmaq cinayətdir» sərlövhəli dəyərli tarixi kitabının işq üzü görməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yaradıcılıq yollarında həmişə uğurlar arzulayırıq.

#### Ehtiramla,

Hacı Əli Xankışiyev,

yazıçı-jurnalist, «Qızıl qələm» və  
«Xalqın nüfuzlu ziyalisi»

mükafatları laureati,

“Həkəri” qəzeti

04 noyabr-dekabr 2013

## TƏMİZ QƏLBLİ İNSAN

“Həkəri” ictimai-siyasi ədəbi qəzeti ilə ilk sayı 2003-cü il noyabrın 25-də çapdan çıxmış və geniş oxucu kütləsinin, xüsusən yurd həsrətli qaçqın-köçkünlərin dərin rəğbəti və marağına səbəb olmuşdur. Bəli, doğma Azərbaycanımızın dilbər guşələrindən olan Qubadlı toipağının işgalindən iyirmi bir il, “Həkəri” qəzeti ilk sayının çapdan çıxmasından on il ötdü. Bu qəzeti ərsəyə gəlməsi, insanların qəlbini fəth etməsi Qubadlı elinin dəyəri oğlu Hacı Əli Xankişiyyevin zəhməti sayəsində olmuşdur. O, özü həm müxbir, həm redaktor, həm də poçtalyon idi. Çapdan çıxan qəzetləri təmənnasız adamlara paylaşımaqla özündə təsəlli tapirdi. Onun, üzündə iki halda sevinc his si duyulduğu birinci qəzet çapdan çıxanda, ikinci qəzeti şəxsən özü paylayanda. O, həmişə deyərdi: Mən bu qəzətlə Qubadlinin ab-havasını hiss edirəm, qəzet mənə həm yoldaş, həm sirdəş, həm də həyatdır.

Mərhüm Hacı Əli Xankişiyyevi mənimlə Rauf İlyasoğlu (Allahverdiyev) tanış etmişdir. İlk tanışlıqda insan üçün mehriban görünən Əli müəllim insanı özünə xoş təbəssümü ilə cəlb edirdi. Çok danışan deyildi, onun sözü əməli ilə vəhdət təşkil edirdi, o, xoşlayırdı ki, kiminsə haqqında ancaq yaxşı, səvviiyyəli iş görməklə onu sevindirsən, özü də belə əməli ilə fəxr edirdi. Mən ona “Tarixi saxtalaşdırmaq cinayətdir” 2012- ildə çap etdirdiyim kitabımı hədiyyə etmişdim. Əli müəllim kitabı oxuduqdan sonra bir gün mənə dedi: Sabir, müəllim mən çox fəxr edirəm ki, siz qanlı-qadalı Dağlıq Qarabağda, Xocalıda ilk polis rəisi olmaqla, qanınız bahasına işləmisiniz və Xocalı, Ağdam, Goranboy döyüş bölgələrində 1990-a ildən 1998-ci ilə qədəq rahatlığınıza olmayıbdır. Axi siz general Məhəmməd Əsədovun kadri olmusunuz. Vətən, torpaq uğrunda öz sözünü demisən. Mən, Sizin kimi anasını, vətənini, torpağın sevən igid oğlanlarla fəxr edirəm! Mən, onda gördüm ki, Əli müəlimin sevincdən gözləri yaşırdı. Və hətta gözlərini gizlincə sildi. Dərin-dən köks ötürdü.

2013-cü ilin noyabr ayı idı. O, mənə zəng etdi titrək səslə dedi:  
- Sabir müəllim, zəhmət olmasa görüşək.

Mən, Əli müəllimə əziyyət verməmək üçün evinin yerini soruşdum və Əhmədlidəki, mədrəsə deyilən yerin yaxınlığındakı “Anar” marketin yanında görüşdük. Əlində bükülü bir neçə qəzet var idi. “Həkəri” qəzətlərini mənə verib dedi: - İndi mən özümdə sizə qarşı rahatlıq tapdım.

Mən, onun üzündəki, xoş təbəssümü, insanlıq qürurunu və hətta “Həkəri” çayının ürəyindəki piçiltisini duydurdum.

Əli Xankişiyyev dəyərli, dövlət üçün yararlı, vətən üçün səmimi zəhmətkeş insanları “Həkəri” qəzətində işıqlandırmağı xoşlayırdı. Mənə, verdiyi “Həkəri” qəzətlərinin ikinci səhifəsində mənim haqqımda yazdığını məqalə çox savadlı, çox cəlbedici idi. Həmin səhifədə “Elimizin müdrik ağsaqqalı Kamran Hüseynov” haqqındaki məqalə, Füzuli elinin ağır seyidi olan Seyid Səyyad Hüseynov (o, həm də dövlət rəsmisi olub) və İlyas Allahverdiyev (İlyas Qəməgin) kimi şəxslərin həyat və fəaliyyətindən yazdığı məqalələr, Əli Xankişiyyevin imzası ilə toplanmış materiallar onun bir daha görkəmli şəxsiyyətlərə, mötəbər insanlara, elinə, obasına, torpağına, vətəninə bağlılığını göstərirdi.

Artıq, Əli Xankişiyyev aramızda olmasa da, onun işıqlı xatirəsi qəlbimizdə əbədi yaşayır.

Allah sənə rəhmət eləsin Əli müəllim, yerin behiştlik olsun.

**Sabir Məmmədov,**

*Qarabağ mühəribə veterani, ehtiyatda olan polis mayoru*

*“Həkəri” qəzeti*

*02 mart 2014*

\* \* \*

**Zərifə Quliyeva, “Nicat günü”**

Bakı, «Sabah», 2011.

Hörmətli kitabsevərlər, hörmətli oxucular! 15 noyabr 2014-cü ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında «Nicat günü» Bakı- 2011-ci il, «Tale yazısı» Bakı 2010-cu il. «Behişt Zəvvarı» adlı kitablarının təqdimati keçirilmişdir.

Zərifə xanım 1969-cu ildə N.Nərimanov adına Tibb İnstitutunun

müalicə profilaktika fakültəsinə qəbul olmuş, 1976-cı ildə təhsilini müvəffəqiyətlə bitirmişdir.

«Nicat günü» kitabında Zərifə Orxan (Quliyeva) dövlətçiliyə xidmət etməklə ümummilli lider Heydər Əliyev siyasetinin təbliğatçısı kimi müxtəlif qəzet və jurnallarda aktual məqalələri ilə mütəmadi çıxış etdiyi göstərilmişdir. O, döлət tədbirlərinin fəal iştirakçısıdır.

Kitabda dövlətçiliyimiz, türkçülüyüümüz, geniş aydın, təbliğ olunur.

Prezident ilham Əliyev Ulu öndərimizin təməlini qoydu missiyasını uğurla davam etdirir. H.Əliyev Fonduñun prezidenti UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyevanın cəsarəti xidmətlərindən bəhs edən «Nicat günü» kitabı hamı tərəfindən öz layiqli qiymətini almışdır. Atası Quliyev Rzaqulu Hüseyn oğlu 1915-ci ilin sentyabrının 13-də Qərbi Azərbaycanın Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdur.

1918-ci ildə erməni daşnaklarının hücumu zamanı demək olar ki, ailə hamısı məhv edildi. Valideynlərini itirmiş Rzaqulu Quliyev erkən yaşlarından zəhmətlə, əmək fəaliyyətinə başlamışdır. 1929-cu ildə qədər Naxçıvanın kəndində yaşamışdır. 8 yaş fərqi olan Rzaqulu və Heydər biri-birini yaxın dost kimi qəbul edirdilər.

Bəli, Heydər Əliyev Rzaqulu Quliyevi hörmətlə “dayı” deyə çığırda da onu qardaşılık sevirdi.

Rzaqulu Quliyevin axırıncı iş yeri Nərimanov DTK-in şöbə rəisi oldu. Nəhayət 7 aprel 1982-ci ildə bu cəsur insan əbədiyyatə qovuşdu. Bax beləcə onun həyat yolu 1939-cu ildən 1979-cu ildək Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında şərəflə işləməsi xalqa çatdırılmışdır.

“Tale yazısı” kitabını ürək ağrısız oxumaq olmur. Zərifə Orxanın (Quliyeva) qələmə aldığı kitablar hamısı - “Ömrün son baharı”, “Sənsiz səninlə”, “Son ümündim” kitabları qəlbləri göynədir.

Zərifə ana Orxan dərdini və Ayxan həsrətini hər an həsrətlə xatırlayırlar. “Kaş görəydim”, “Sənsiz qalmışam”, “Oyan ki, qoy ölüm xəcalət çəksin”, “Yenə o, bağ olaydı” və s. başlıqlı şeirləri, poemaları oxuyarkən insan göz yaşlarını saxlaya bilmir.

Orxanın Ayxanı sizə yeni həyat bəxş etsin, Zərifə ana! Özünüyü, Ayxanı qoruyun.

1974-2000-2014. Xüsusi buraxılışı olan Hacı Orxan kitabının üz qabığındakı, Həcc ziyarətində olan Hacı Orxanın əlindəki Azərbaycan bayrağı, “Həmrəylilik, müstəqillik və türkçülüğümüzü əlindən yerə qoymayan Orxan “Bir millət, iki dövlət”, “Bir kərə qäl xan bayraq, bir daha enməz” şüarını bütün dünyaya anladır. Hacı Zərifə Novruzova deyir. “Kaş Orxan yanında olaydı, “Kaş Orxanım eşidəydi, duyayıd” deyir. Əlbəttə, Orxanın ruhu, Ayxanın isti nəfəsi hər şeyi duyur.

Zərifə xanım, özündə təsəlli tap, bəs sən olmasaydin bu sözləri kim deyərdi, Orxani kim yad edərdi. Özündə güc tap. Yerin Behiştlik olsun, Orxan! Allah səbr versin Zərifə xanım!

Şairə Məhbubə Salmanovanın “Ana fəryadı” kitabı 2014-cü ildə dərc olunub. Doğrudan da “Ana fəryadı” poemasını faciəvi dram da adlandırmış olar. Poemada vaxtından tez tək oğlunu itirən Zərifə ananın fəryadı dənizdə coşqunluğu, dağlarda qorxunu, vulkanları, meşələrdəki iniltili səsləri xatırladır.

Şairə Məhbubə xanım kitabının 38-ci səhifəsində mərhum Orxanın adından anası Zərifə xanımı təsəlli olaraq deyir:

*Ağlama, anam ağlama,  
Mənim qəlbimi dağlama,  
Yalvar Allaha, ay ana!  
Yetişəsan sən Ayxana.*

Analar heç zaman səhv etməmişlər - deyir şairə.

*Cənnət anaların ayağı altında,  
Deyənlər yəqin ki, səhv etməmişlər,  
Bunu unutmayın saxlayın yadda,  
Analar heç zaman səhv etməmişlər.*

Məhbubə Salmanova poemasında Dağlıq Qarabağ hadisələrinin, torpaqlarımızın 20 faizinin ermənilər (işgalçi) tərəfindən zəbt olunmasını və Qarabağ torpaqlarındaki Cıdır düzənini, isa bulağını, Qarabağın füsünkar havasını, təbiətin gözəlliyini də xüsusi zövqlə vəsf etmişdir. Ağdamlıların xocalılara, Dağlıq qarabağlılara köməkliyindən, 1988-ci ildə Ağdamın ilk şəhidlərindən Əli və Bəxtiyardan və tökülen qanlardan danışır. Məhbubə xanım ürək dolusu ilə qəhrəmanları yaddan çıxarmır.

Milli qəhrəmanlar Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin, Asif Məhərrəmovun (Fred Asif), Gültəkin Əsgərovun və digər şəhidlərimizin igidliklərindən bəhs etmişdir.



Mən, bir Xocalı məcburi köçkünü kimi və Dağlıq Qarabağ, Ağdam vətəndaşı kimi yadında olan mərhum Çinli-Boluslu şair Səfərin 18 bənddən ibarət olan Azərbaycan xəritəsi şeirindən iki bəndi də sizə çatdırmaq istəyirəm:

*Gəl sənə şerimlə xəritə verim,  
Get Azərbaycanı gəz özün danış,  
Günəşli ölkəmə gözlərinlə bax,  
Sonra ayrılığa döz özün danış.*

*Dağlıq Qarabağdan en Qarabağa,  
Ədəblə deyərlər xoş gəldin, qağı,  
Astara, Lənkəran, Kür boyu sağa,  
Bacarsan Arazda üz, özün danış.*

İnşallah tezliklə torpaqlarımıza sahib olacaqıq.

*Sabir Kangərli Məmmədov,  
Qarabağ müharibə veterani, "Qızıl qələm" mükafatı laureati,  
ehtiyatda olan polis mayoru,  
"Həkəri" qəzeti 08 dekabr 2014*



## F.KÖCƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASINDA TƏDBİR

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ermənilər tərəfindən törədilmiş 20 noyabr terroru ilə bağlı tədbir keçirilmişdir. 1991-ci ildə DQMVG-də işləmiş polis zabitlərinin, şəhid ailələrinin, Nəsimi rayon 35 və 44 nömrəli tam orta məktəbin şagirdlərinin, rayon gənclər və idman idarəsinin, yazıçı, şair və jurnalistlərin iştirakı ilə keçirilmiş tədbiri kitabxananın direktoru, vətənpərvər ziyanı Şəhla Qənbərova açmış və 23 il əvvəl ermənilərin törətdiyi terror nəticəsində Azərbaycanın tanınmış görkəmlili xadimləri ilə birlikdə 22 nəfər qətlə yetirilmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.

1993-cü ildə DQMVG-nin Daxili İşlər İdarəsinin rəis müavini işləmiş polis polkovniki, hazırda Slavyan Universitetində elmi-peydaqoji fəaliyyətini davam etdirən hüquq elmləri üzrə fəlsəfə doktoru namizədi Sadir Məmmədov ermənilərin tarix boyu türklərə qarşı törətdikləri terror hadisələrindən, onların məkrli və riyakar hərəkətləri barədə geniş və əhatəli məlumat vermişdir. O demişdir:

- Hələ Pyotrun hakimiyyəti dövründən ermənilər türk torpaqlarında yerləşdirilməyə başlanılmış və onlar 1905-1907-ci illərdə,



eləcə də 1918, 1948-53-cü illərdə, nəhayət 1988-1993-cü illərdə Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparmış, uzun illər ərzində “Qnçaq”, “Daşnaq sütyun”, “Asala” və “Krunq” terror təşkilatları yaratmaqla türklərlə yanaşı, digər xalqlara qarşı terror hadisələri törətmüş, çoxlu sayıda günahsız insanlar bu terrorların qurbanı olmuşlar.

Növbəti terror hadisəsi 1991-ci il noyabrin 20-də Martuni rayonunun Qarakənd səmasında Azərbaycanın bir qrup dövlət adamlarının iştirakı ilə hərbi vertolyotun vurulması nəticəsində olmuşdur. Biz həmin gün sürücüm Mehman Hüseynovla birlikdə çətinliklə də olsa, hadisə yerinə gəldik və tanınmaz vəziyyətə düşmüş insanların cəsədini hərbçilərlə birlikdə Ağdam məscidinə gətirdik. Sadir Məmmədov xüsusilə vurğuladı ki, o illərdə silah-sursat tapmaq çox çətin idi. Hətta M. Qorbaçovun əmri ilə azərbaycanlılardan silahlar yiğilmiş, əksinə ermənilər hər cür silah-sursat və texnika ilə təchiz edilmişdir.

Tədbirdə şəhid ailəsi, müharibə veterani Şahmar Tağıyev, əməkdar müəllim, şair Oqtay Rza, Xocalı rayonun ilk və sonuncu polis şöbəsinin sabiq rəisi Sabir Məmmədov, Nəsimi rayon Gənclər və Idman idarəsinin rəis müavini Şahmar Tağıyev, jurnalist Rauf İlyasoğlu, həkim-şair Zakir Ağdamlı və başqları vətənəprvərlik mövzusunda çıxış etmişlər.

Sonda kitabxananın direktoru Şəhla Qənbərova tədbir iştirakçılarına təşəkkürünü bildirmiş və Qarabağ veteranlarının iştirakı ilə keçirilmiş bu cür tədbirlərin gənclərin vətənəprvər ruhda böyüməsində əhəmiyyətindən danışmışdır.

*Rauf İLYASOĞLU,  
“Respublika” qəzeti,  
23 noyabr, 2014*

## VAXTINDAN ƏVVƏL, QƏFLƏTƏN VƏ XƏBƏRSİZ TƏQAÜDƏ

**1998**-ci ildə DİN naziri Ramil Usubovun əmrilə məni təqaüdə göndərdilər. Mən mühafizə idarəsinin rəisi polkovnik Asəf Həsənovun qəbulunda oldum, vaxtından əvvəl və qəflətən, xəbərsiz təqaüdə göndərilməyimin səbəbini soruştum. O, mənə anlatdı ki, sənin təqaüdə getməyin bizim idarəlik deyil. Sən DİN-nin kadri kimi nazirin əmrinə görə təqaüdə göndərilmişən. Həqiqətən də araşdırmadan sonra məlum oldu ki, 04 dekabr 1998-ci il tarixdə 1655 nömrəli əmrlə şəxsən nazir R.İ.Usubovun imzası ilə 210 000 manatla təqaüdə göndərilmişəm.

Mən nazirin qəbuluna düşmək üçün dəfələrlə, saysız-hesabsız teleqramlar vursam da hamısı cavabsız qaldı. Dəfələrlə qəbula yazılısam da Məhərrəm məni qəbula yazmırı və deyirdi ki, məsləhətləşim, sonra sənə məlumat verərəm və yaxud da deyir di özün bilirsən ki, mən burada heç kiməm. Qəbul etsə zəng edib deyərəm. Dedi.



*Dəvəçi (Şabran) mühafizə şöbəsinin polis işçiləri və rəisi  
Sabir Məmmədov*

1999-cu ilin fevral ayının 26-sı idi. Şəhidlər Xiyabanına zi-yarətə gəlmişdim. Mənimlə Xocalıda işçim olan DAM əməkdaşı Milli Qəhrəman Natiq Əhmədovun qardaşı Möhübbət Əhmədovla birlikdə şəhidləri ziyarət etdi. Xocalılar, DİN-nin əməkdaşları və nazir R.Usubov da burada idi. Biz şəhid qəbirlərinin üzərinə gül dəstələri qoyurduq. Orada R.Usubov şəxsən məni gördü və onun köməkçisinə əvvəlcə yazdığını məktubu verdim. Hər ehtimala görə məktubun birini də Möhübbət Əhmədova vermişdim, çünki, o de-yirdi ki, R.Usubov şəhid ailələrini qəbul edəndə ərizələrin arasındada ona verəcəyəm. Lakin bütün bunlardan sonra da heç bir cavab gəlmədi. 11.01.1999-cu il və 16.01.1999-ci il tarixlərdə də nazirin qəbuluna yazıldım, özü də Məhərrəm özü yazdı, mənə dedi ki, sə-nin qəbula düşməyini gərək mənə deyələr. 2001-ci il yanvarın 8-də qəbula yazılmak üçün yenə DİN-ə getdim. Məhərrəm məni qəbula yazmaqdan imtina etdi və dedi: - "Telefon nömrəmi götür, imkan olsa deyəcəyəm".

Mən o vaxt orada qəbula gələnlər Allahyar Xocalını, Zəkeriy-yənin qardaşını, Suxay kişini, Süleymanın arvadı Gülsən Hacıye-vanı, dəvəcili (indi Şabran) Şamilovu, işçim olmuş Camalov Fazili gördüm.

Fazillə söhbət zamanı aydm oldu ki, vaxtilə Xocalı PB-də vzvod komandiri işləmiş milis leytenantı Şükürov Məhəmmədtusi Müzəf-fər oğluna məxsus AC-8406 nömrəli «Makarov» markalı tabel silahı 1993-cü ildə DQMV prokurorluğunun müstəntiqi Fərahim Hüsey-nov tərəfindən alınıb DİN-ə göndərilmişdir. Silahın M.Şiikürovda olması məlumatını və özii ilə silahı Bakı şəhərinə gətirməsini öyrəndim. Camalov Fazilin dediyinə görə prokurorluğuñi müstəntiqinə M. Şükürovun tabel silahını təhvil verməməsi və özü ilə silahı vaşadığı Bakı şəhərinə aparmasına görə 18 dekabr 1991 və 18 yanvar 1992-ci illərdə izahat yazıbdır.

\*\*\*

## Hörmətli redaksiya!

1993-cü ildə mənə belə bir məlumat çatdı ki, əslən Xocalıdan olan Səriyyə Müslümqızı adlı jurnalist özünün "Qar üstünə qan ya-ğırırdı" adlı kitabında ((1993-cü il buraxılışı, səh.13) mənim haqqımda əsassız tənqid yazı vermişdir. Mən Səriyyə xanımla görüşmək qərarına gəldim. Düzü, mən onu nə görməmişdim, nə də tanımirdim. Bir nəfər dostumla 15 iyun, 1993-cü il tarixdə soraqlaşaraq onu "Azərbaycan" nəşriyyatında tapdım. Salam verdim. Salamımı qəbul etdi. Soruşdum:

- Səriyyə xanım, məni tanıdınızmı?

O mənə çox diqqətlə baxandan sonra - «Siz İmran Məsimoğlu deyilsiz? » - deyə soruşdu.“

"Xeyr "-, dedim. "Əgər İmran deyilsinizsə, düzü tanımadım" deyə, S.Müslümqızı etiraf etdi.

Dedim: - "Bəs necə oldu ki, tanımadığınız bir şəxs haqqında öz kitabınızda yazdırınız, özü də əleyhinə".

O, yenə də məni tanımadı. Naəlac qalib özümü təqdim etdim.

- A, bağışlayın, tanımadım.

O, çox peşiman halda dedi ki, bu, mənim təcrübəsizliyimdən və cavanlığimdən irali gəlib. Sizin haqqınızda mənə çox pis bir adam kimi danışmışdır. Gərək mən həm sizinlə, həm də Fərahim Hüsey-novla görüşəydim.

Mən S.Müslümqızına dedim ki, onda siz qəzet vasitəsi ilə səhvi-nizi düzəldin. O mənimlə razılaşdı. Bundan sonra mən 16 iyul 1993-cü il tarixdə nəşriyyatda yenidən onunla görüşdüm. Yenə də mənə söz verdi. Dedim ki, sənədləri siz F.Hüseynovdan və ya DIN-dən götürə bilərsiniz. Lakin bu günə qədər üç aydır gözləyirəm, heç bir cavab yoxdur.

Ədalətsizliklə, haqqında yazılın qərəzli, böhtan xarakterli it-tihamlarla heç cür barışa bilmədiyimdən, 16 sentyabr 1993-cii il tarixdə «Mühakimə» qəzetiñə müraciət edərək öz mövqeyimi və əsil həqiqəti oxuculara çatdırmaq qərarına gəldim. Müraciətimdə deyilirdi:

Hörmətli redaksiya! Qoy S.MüsIümqızı desin, görək, tanımadığın, üzünü görmədiyi bir şəxs haqqında kitabda yazmaq olarmı? Özü də xalqın adından.

Səriyyə xanım, bilmək istəyirdim, sizi mənim haqqımda yazdığını böhtançılığa nə məcbur etmişdir? Siz məgər Xocalıda olarkən görmürdünümüzü Xocalı milis bölməsi Əsgəran milis şobəsinin tabeliyində olmasına baxmayaraq, necə fəaliyyət göstərirdi? Bölmə necə çətinliklə təşkil edildi? Yaxşı olardı ki, siz bu çətinliklərdən yazaydınız. Onda daha yaxşı olardı.

*«Mühakimə» qəzeti  
Səh.8, №, 16 sentyabr 1993-cii il*

P.S. Nəhayət, 23.02.2012-ci ildə, 20 ildən sonra “Təzadalar” (eləcə də “Avropanın səsi” (09-16 may, 2012-ci il) və “Bizim Dövr” (24.02.2012) qəzetlərinin səhifələrində bu söhbətə yenidən qayıdan hörmətli Səriyyə xanım özü məni istəməyən mənbələrdən əldə etdiyi qeyri-səhih məlumatlara söykəndiyini başa düşərək, bu mövzuya yenidən qayıtdı və həqiqəti oxuculara catdırmağı vicdanlı bir jurnalist kimi özünə borc bildi.

Və beləliklə də, Səriyyə xanım “Xocalı soyqırımı: cəfasını çəkənlər, səfasını görənlər, və ya soyqırımdan sonraki Xocalının gerçek üzü” adlı məqaləsində əsil həqiqət üzə çıxarmış oldu.

*Məmmədov Sabir Surxayoğlu (Kəngərli)  
Xocalı milis bölməsinin sabiq rəisi,  
03.09.93 «Mühakimə» qəzeti,  
Səh.8, №, 16 sentyabr 1993-cii il*

## XOCALI SOYQIRIMI - CƏFASINI ÇƏKƏNLƏR VƏ SƏFASINI ÇÜRƏNLƏR

Soyqırımdan sonraki Xocalının sonrakı gerçək üzü

*Bayırda qar yağır. Qar dənələri  
özünü ora-bura çurpur. Elə bu vaxt  
telefon zəng çalır. Dəstəkdən Azər-  
baycandan çox uzaqlarda yaşamağa  
məhkum olan Cabbarın kədərli və  
boğuq səsi gəlir. Səsi də heç dəyiş-  
məyib. Elə o çovğunlu gecədəki səsi  
kimi idi. Anma nə yaziq ki, çox səs-  
lər də dəyişdi, çox üzlər də. Cabbar  
məndən soruşurdu:*

*- Televiziyada çıxış edənlər öz-  
lərini lap qəhrəman kimi göstərir-  
lər. Onlara baxanda az qalır ürəyim  
partlasın. Biz qəhrəman idiksə, niyə  
bu qədər qız-gəlinimiz erməniyə əsir  
getdi? Xocalını danişanlar yox, danışmayanlar qoruyub, onun uğ-  
runda döyüşüb. Döyüşən oğulların haqqları tapdalandyı, əlinə silah  
ahb döyüşən bu oğulların haqqını kim qaytaracaq? Biz ora Vətəni  
qorumağa getmişdik. Heç kimdən də hesab istəmirik. Amma kimsə  
özünü qəhrəman hesab edəndə o bizə çox ağır gəlir. Nə qədər haq-  
sızlıq olar, yanağından qan daman Milli Qəhrəman da olarmı?”*

*... Daha nələr, nələr... O, məndən xahiş etdi ki, bütün xoca-  
lılara baş sağlığı verim. Onlar başlarını qoy dik tutsunlar, çünkü  
çoxları Vətən üçün həm canlarını fəda ediblər, həm də yaxınlarını  
itiriblər.*

*Qəribədir, Xocalı Polis Bölməsinin sabiq rəisi Sabir Məm-  
niədov da Cabbarlı söylədiklərinin bənzərini deyir. O da məndən  
soruşur: “Mənim adıma qara yaxdilar. Bəs oğlumun nə günahı  
vardır? Rza Hacıyev kimiləri onu işdən çıxartdı”.*

*Bitib tükənməyən suallar, suallar...*



Bu dəfəki yazımı orda döyüşən, əməyi olan insanlara həsr edirəm. Gəlin, əvvəlcə sabiq rəisdən başlayaq. Əvvəlcə Xocalı haqqında bir neçə kəlmə demək istəyirəm.

Xocalının əhalisinin sayı 7 min nəfərə yaxın idi. Əhalisi maldarlıq və əkinçilik ilə məşğul idi. Hərənin bir evi bir, dolanışışı vardı. Amma Qarabağ müharibəsi hər şeyi alt-üst etdi. Xocalı böyüməyə başladı. Dərdləri də özü ilə böyüdü. Qarabağ müharibəsi başladı. Hər tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmuş Xocalı rahatlığını itirdi. Əvvəlcə daşatma dövrü başladı. Sonradan isə kəndimiz hər gecə top, raket atəşinə tutuldu. Yollarda adamlarımız girov götürüldü. Xocalını “böyüklərimiz” sürətlə böyütməyə başladılar, tibk-qurdular. Vaqonlarda yerlə şən Xocalı Milis bölməsinə ikimərtəbəli yara şıqlı 52 otaqdan ibarət bina da inşa edildi.

Bölməyə isə ilk rəis Sabir Məmmədovu təyin etdirilər. Camaatımızın “omonlara” və milis işçilərinə rəğbəti artdı. 60 nəfər xocalılı polisə götürüldü. Artıq adamlar gecələr evlərində rahat yata bilirdilər. Onlar asayışın keşiyində dayanırdılar. Ermənilərə göz verib, işiq vermirdilər. Illər ötüb keçirdi. Amma bu münaqişə bitmirdiki, bitmirdi. Xocalı günü-gündən böyüyürdü. Xankəndinə isə 366-ci alay yerləşdirilirdi. Amma nədənsə Xocalının tikintisi dayandırıldı. Tikinti işləri aparanlar şələ-külələrini yiğib oranı tərk etdirilər. Sonuncular da, hətta çadırlarını belə vertafyota qoyub Bakıya getdilər. Xocalı az bir qüvvə ilə təkbaşına qaldı.

Xocalıya heç yerdən kömək gəlmədi. Yalnız Bakıdan gələn könülüllerdən ibarət olan Aqil Quliyevin 21 döyüşüsündən başqa. Oranı qoruyanlar isə Xocalı milis bölməsi, özünü müdafiə batalyonu və bir də Xocalı aeroportu əməkdaşları idı. Sabir Məmmədov Daşkənd Milis Akademiyasını bitirib. 1990-1992-ci illərdə Xocalıda, 1992-1994-cü iliordə Ağdamda Polis Bataiyyonunda, 1994-1996-ci illərdə Goranboy rayonunda - Polis Şöbəsində qərargah rəisi, bir il sonra isə şəxsi heyətin iş üzrə rəis müavini kimi çalışmışdır. Xocalı faciəsi baş verəndə oranı tərk edən vəzifəli şəxslərdən biri də sabiq rəis olmuşdur. Kimisi rəis qaçıb, kimisi də Xocalıya sonuncu vertalyot gələndə, hətta, qadınları belə itələyib özünü vertalyota atıb deyirdilər. Xocalı soyqırımının qan süzülən yaraları hələ qurumamışdı.

Sabir Məmmədovun rəhbərlik etdiyi bölmənin texniki hissə üzrə rota komandirinin müavini Məhəmmədtusi Şükürov bildirmişdir ki, rəis avtomatını və makarov tapançamı götürüb xidmətdən yayınmaq ilə məni ittiham edir. Hətta Respublika Prokurortuğunun mühüm işlər üzrə müstəntiqi Fəraim Hüseynov da evimdə axtarış aparıb. Mən rəisi ittiham edərək əgər Sabir Məmmədov yerində olsaydı fərari ilə fədayı arasındaki fərqi görərək tənqid etmişdim. Rəis isə bunlara dözməyib məni geninə-boluna “Mühakimə” qəzetiinin 16 sentyabr tarixində tənqid etmişdi. Yaxşı yadımda Məhəmmədtusi Şükürov rəhmətlik Yamən Həsənovgildə ayağından yaralandığı üçün qalırıldı. Dekabrin 16-da onu Xocalı aeroportundan Bakıya göndərdilər. Camaat deyirdi ki, Məhəmmədtusi Şükürov bir əməliyyat zamanı yaralanıb. Rəis isə onun hansısa əməliyyatda yaralanmağından belə xəbərsizdi. Sən demə, rəislə rota komandirinin müavini arasında tez-tez mübahisələr olurdu. Rəisin dediyinə görə Məhəmmədtusi Şükürov öz işinin öhtesindən gəlmir, yalan danişir, dəfələrlə deyildiyinə baxmayaraq, tabel silahını özü ilə icazəsiz Bakıya aparır və i.a. Bu məqalənin hətta “Qar üstünə qan yağırdı” kitabımın 13-cü səhifəsində də yerləşdirmişdim. Bütün bunlara baxmayaraq, aradan iyirmi il ötsə də, vicdanım bir an da olsun mənə rahatlıq vermədi. Amma bu məsələyə təcrübəmə əsaslanaraq fikrimi aydınlaşdırmaq istədim. Və bu mövzuya yenidən qayıtdım. Əgər Sabir Məmmədov vəzifə sahibi olsaydı hərə buna bir don geydirərdi. Amma nə Sabir Məmmədovun vəzifəsi var, üstəlik oğlu da polis orqanlarından azad edildi. Amma Sabir Məmmədov o vaxt Məhəmmədtusi haqqında verdiyi töhmətin, təqdimatın surətini təqdim etdi.

Deməli, 1991-ci il 2 noyabr tarixində Xocalı Milis bölməsinin rəisi Sabir Məmmədov tərəfindən texniki hissə üzrə rota komandirinin müavini M.Şükürov öz xidməti silahını icazəsiz özü ilə yaşadığı Bakı şəhərinə və digər yerlərə götürdüyüne görə ona töhmət verilmişdi, bir nüsxəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin daxili işlər idarəsinə göndərilmişdi. 01 aprel 1992-ci il tarixdə isə Azərbaycan Respublikası Daxili İşlər naziri general-major Tahir Əliyevə təqdimat da yazmışdı. Təqdimatda M.Şükürovun hansı əməliyyat zamanı yaralandığını bilmirik deyərək, AC - 8406 nömrəli “makarov” silahının özündə olmasını boynuna almadığı bölmənin məsul növbətçisi

F.Camalovun verdiyi raporda da gösterilib. Məhəmmədtusi Şükürov qeyd olunan silahı özü ilə yaşadığı Bakı şəhərinə aparmışdır. Onun barəsində müvafiq tədbirin görülməsi qeyd edilmişdi (Qoşma: 10 vərəq).

Biz yenə də qarşı tərəfi, yəni Məmmədtusi Sükürovu dinləməyə hazırlıq. Amma sözlərlə yox, atributlarla, dəllillərlə.

İndi isə Sabir Məmmədovun Xocalını ağır vaxtında niyə tərk etdiyini özündən soruşaq.:

- Xocalının işgal olunması labüb idi. Belə ki, Malibəylinin, Quşçuların, Meşəlinin, Cəmillinin ermənilər tərəfindən zəbt olunması Xocalının gələcəyindən xəbər verirdi. 1991-ci ilin noyabrın 1-də Əsgəran qalası tərəfdə betonla hörüldüyündən onun quru ilə əlaqəsi kəsildi. 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa marşrutu ilə uçan vertalyot vuruidوغundan hava nəqliyyatı iię də əlaqəsi kəsildi. Mülkü əhalini çıxarmaq üçün qüvvələri birləşdirmək lazım idi. Onsuz da şəhərdə qüvvə çox az idi. Xocalının mühəsirəsi isə günü-gündən daralırdı. Xocalı Stepanakert, Əsgəran və onun kəndlərinin mühasirəsində qalırdı.

- Heç bir yerdən kömək yox idi. Yalnız vədlər verilirdi. Xocalının sabiq icra başçısı Elman Məmmədovla bir gecə postları gəzirdik. Vəziyyəti müzakirə edirdik. Ona dedim ki, sən Bakıya get, Respublika rəhbərliyi ilə, konkret Həsən Həsənovla danış, qadınları, uşaqları çıxarmaq üçün vertolyot almağa çalış. Nəhayət, fevralın 9-da Xocaliya təsadüfən bir vertolyot gəldi. Elman Məmmədov Bakıya uçu. 13-də qayıtdı. Müavinim Hafiz Ədilov da məzuniyyətinin qurtarmasını belə gözləməyib bir həftə əvvəl Xocaliya qayidib gəlmışdı.

Sabir müəllimin söhbətinə yenidən qayıdağam. Amma burada bir haşıyə çıxmaq istəyirəm. Qeyd edim ki, Xocalı şəhərinə uçan Mİ-26 markalı nəqliyyat vertalyotu 300 nəfərdən çox sakini çıxartmışdı. Bu vertalyot MDB qoşunlarının Gəncədə yerləşən eskadrilyasında Qarabağ zonası üzrə prezident müvəkkilliyyinin ayırdığı 100 min manat hesabına olmuşdur. Sonralar da vertalyot eskadrilyasının komandiri Zolotuxin və pilotlar Zaqqafqaziya hərbi dairəsinin qadağasına istinad edərək Xocalı şəhərinə vertalyot göndərməsindən imtina etmişlər. Yüksək rütbəli zabitlər Zaqqafqaziya qoşunları hərbi da-

ırəsinin komandasının müavini Qrekov Azərbaycanın MDB-yə daxil olmasının lazım olduğunu işaret etmişlər (S.M.). Xocalı istintaq qrupu. “Ölümdən oyandaki Xocalı” kitabında. Səhifə 30). qeyd edim ki, vertalyotla yerə enər-enməz camaat ora doğru axısdılar. **Növbə mənim olduğu üçün mən və bölmənin əməkdaşları Ə.Abayev, İ.Hüseynov, Əfqan Məmmədov Gəncəyə uçduq.** Gəncədə bizi Daxili İşlər İdarəsinin rəisi polis polkovniki Eldar Həsənov, Ramiz Cahangirov və Ağdam RPŞ-nin sahə müvəkkili A.Hüseynov qarşıladı. Onların köməyi ilə xocalıları avtobusla Ağdama gətirdik.

Sabir Məmmədov daha sonra qeyd edir ki, Atakişi ilə yenidən Gəncəyə qayıtdım. Gəncədə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənovla görüşdüm. O, Kəpəz rayon millis şöbəsinin rəisi Ziyad Quliyevlə birlikdə məni vertalyotların uçuşuna rəhbərlik edən Zolotuxinin evinə göndərdi. O, bizi sərxoş halda qapısının kandarında qarşılıyıb, “Ya niçeqo ne moqu. Ya otdixayu.” deyib qapını üzümüzə örtdü.

Ağdamda isə çoxlu yaddaqalan insan qırğını ilə Qaradağ işgal olundu. Ağdam şəhərinin mərkəzi meydanlarında isə mitinqlər ara vermirdi. Qaçqınlar əhalinin təhlükəsizliyinə təminat edilməməsi tələbi ilə Qarabağ zonası üzrə Daxili işlər idarəsinin binasına basqın edib, pəncərə-süşələrini sindirmiş, telefon xətlərini isə qırırdılar. Daxili işlər Nazırliyinin 18.01.92-ci il əmri ilə Ağdam DİŞ-nin rəisi İslah Paşayev vəzifəsindən azad edilib 25.02.92-ci il tarixdə Rəşid Məmmədov bu vəzifəni icra etməyə başlamışdır. O, yenicə vəzifə kürsüsünə əyləşmişdi ki, Xocalı soyqırımı baş verdi. Xocalını azad etmək üçün Ağdamdakı “başsındırın” insanlar hərəsi bir tərəfə çəkildi. Xocalılar düşmənlə təkbaşına qaldılar. Onlara yalnız Ağdamın qeyrətli oğulları kömk etdilər.

Cabbar Sabir Məmmədov haqqında öz fikrinə bildirdi. Dedi ki, 1991-ci ilin dekabrında biz 3 ədəd BRDM zirehli texnikasını ələ keçirtmişdik. Ratsiya ilə Şuşada olan Dadaş Rzayevə zəng etdi. Dadaş Rzayev əmr etdi ki, göstəriş var. Silahlar qaytarılmalıdır. Xocalıya gələn general Popov da tələb etdi ki, silahları geri verək. Biz naəlac qalıb silahları geri verməyə məcbur olduq. Bax, onda Sabir Məmmədov da bizimlə idi. Cabbar soruşur. Bu qədər zəhməti, əməyi olan insanları itirmək olmaz. Necə olur ki, elə oğullara bir şəkilçəkən

qədər də dəyər verilmədi. Elə oğullara bir operator kimi də dəyər verilmədi. Seyidağa Mövsümlü kimi neçə-neçə operatorun, telejournalistin əziyyəti olub. Amma onu bu qədər də şışırtmək olmaz. Sivil dövlətlərdə ən qaynar nöqtələrdən materiallar hazırlayıb, dünyaya çatdırın əməkdaşlar, sadəcə, vəzifə borcumu yerinə yetirdim, deyirlər. Bizdə isə az qalırlar bunları milli qəhrəman səviyyəsinə çıxaralar. Məgər Milli Qəhrəmanlarımız azdır?! Onsuz da torpağının 20 faizi işgal olan Azərbaycanın 209 nəfərə yaxın Milli Qəhrəmanı var.

Xəyal məni çox uzaqlara aparmışdı. Heç Xocalıya aidiyyatı olmayan, özünü bu soyqırımın şahidi hesab, edənlərin sayı-hesabı oldumu? Keçmiş millət vəkili H.Məmmədova kimiləri Amerikadan vurub, İngiltərədən çıxdılar. Sakitcə təbəssümlə, bəzən də gülüm-səyə-gülümsəyə özünü Xocalının canlı şahidi qismində təqdim edir.

Bir vaxtlar erməni qonşularında ağız dolusu danışındılar. Onda Cabbar kimi, Sabir kimi, Hafiz kimilərin haqqını kim qaytara caq? Haqqın dərgahında necə cavab verəcəklər?

Burda rəhmətlik nənəm yadına düşdü. Yaxşı yadımdadır. Uşaqlıqda kəndimizdə motoskilet tiriltisini tez-tez eşidərdik. Bu səs eşidilər-eşidilməz uşaqlar məhləyə qaçar, ayağının birini çəkən, ax-saya-axsaya yeriyən tosqun işçisinə heyrətlə baxardıq. Onun gəlişi böyüklərin üzünə kədər-qəm çökdürərdi. Sən demə, o, kəndimizin uçaskovusu - erməni Rafiq imiş. O, kəndə girər-girməz qapı-bacanı gəzər, taxta-şalban, tikinti materialları tapanda onları sənədləşdirib, cinayət işi açdırardı. Bir balaca şuluqluq edənlərin də "qulağım" yaxşıca kəsərdi. Nənəm isə onu görəndə "vay, qırmızı papaqlılar yenə gəldi" - deyərək, həyəcan keçirərdi. O vaxtlar Xocalının yalnız bircə müvəkkili varmış. Xocalının, nənəmin qorxduğu qırmızı papaqlılar qorudular, döyüsdülər, canlarını qurban verdilər. Onlar cəfasını çəkdilər, başqları isə səfasını gördülər.

Ey, Vətən oğulları, darixmayın, vaxt gələcək Xocalıda zəhməti olan, haqqı olan insanların haqqını da qaytaran olacaq. Tarix şahidləri sevmədiyi kimi, izi olanların da izinə düşmür.

*Səriyyə Müslümqizi,  
"Təzadlar" qəzeti,  
23.02.2012*

## ÖLÜM SEVİNİMƏSİN QOY

Bu günlərdə M.Əsədov adına Xətai rayon 29 sayılı tam orta məktəbdə görkəmli dövlət xadimi Məhəmməd Əsədovun anım günü nə həsr edilmiş "Ölüm sevinməsin qoy" adlı tədbir keçirilmişdir. 20 noyabr 1990-cı ildə Qarakənd səmasında erməni quzdurları tərəfindən vertolyotun vurulması nəticəsində həlak olmuş Azərbaycanın igid övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə M.Əsədovun məktəbin həyətində ucaldılmış əzəmətli büstü qarşısına tər çiçək dəstələri düzənləşlər. Məktəbin akt zalında Zəngilan rayon 4 nömrəli tam orta məktəbin və Xətai rayon 29 sayılı tam orta məktəbin şagirdləri vətənpərvər mövzulu şeirlər söyləmişlər.

General M.Əsədov adına Xətai rayon 29 sayılı tam orta məktəbin direktoru Ələddin Əliyev vətənin igid oğlu, vətənpərvər ziyalı Məhəmməd Əsədovun qısa, lakin mənalı ölüm yolundan ürək yanığı ilə danışmışdır. "General Məhəmməd Əsədov" kitabının müəllifi, professor, yazıçı Elçin Mehrəliyev kitabı işıq üzü görməsində yardım etmiş Nazim Əsədova təşəkkürünü bil-



dirmiştir. Bakı Şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Fəttah Quliyev vətənimizin azadlığı, ərazi bütövlüyünün qorunmasında yorulmadan mübarizə aparmış M.Əsədovun fədəkarlığından, cəsurluğundan söhbət açmışdır.

Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsi polis rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik, Bakı Slavyan Universitetinin baş müəllimi Sadir Məmmədov general Məhəmməd Əsədovun rəhbərliyi ilə gördükleri işlərdən danışmışdır.

O, xüsusi polis dəstələrinin yaradılmasında M.Əsədovun xidmətlərindən söz açmış, bu tədbirin təşkilatçılara təşəkkürünü bildirmiştir.

Şair Oqtay Zəngilanlı vətənin qeyrətli oğlu Məhəmməd Əsədova həsr etdiyi "Ağlayır ana Zəngilan" şeirini ürək ağrısı ilə oxumuşdur və Bakı Şəhəri üzrə Təhsil idarəsinin Xətai-Suraxani bölməsinin müdürü, şair Əliş Əhmədoğlu, Qarabağ müharibəsi veterani, döyüşü Elşən Rəhimov Məhəmməd Əsədovun yüksək təşkilatçılıq qabiliyyətindən, insani keyfiyyətlərindən danışmışlar.

Çıxış edənlər "Zəngəzurun səsi" qəzetində general-major Məhəmməd Əsədovun dövlətçiliyimizin möhkəmləndirilməsində görüyü xidmətlər barədə son dərəcə maraqlı silsilə yazılar dərc etdiyinə görə qəzeti redaktoru Raziyə imranqızı na və yaradıcı heyətə təşəkkürünü bildirmişlər.

Sonda generalın oğlu Nazim Əsədov atasına göstərilən diqqət və qayıya görə tədbir iştirakçılara minnətdarlığını bildirmiştir.

*Yavər NURİYEV*  
"Respublika" qəzeti, 1 may, 2013

## ADININ "AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI" OLANLARIN SIRASINDA OLMASINI ARZULADIĞIMIZ GENERALIMIZ

*Və ya həyatını məkrli düşmənə qarşı mübarizəyə həsr etmiş  
şəhid general-major Məhəmməd Əsədov*

Müəllimlik fəaliyyətimin ilk ili idi. Yay fəsli olmasına baxmayaraq soyuqlamışdım. Kəskin ağrıları var idi. Bir neçə gün evdə qaldıqdan sonra xəstəxanya getmək məcburiyyətində qaldım. Yaşadığım Muğanlı kəndində telefon yox idi. kəndimizdə bir hadsə olanda yaxınlıqda yerləşən sərhəd zastavasından çox çətinliklə rayon mərkəzinə - xəstəxanaya və başqa lazımlı olan müəssisələrə zəng vururduq. Bəzi hallarda həmin zastavada xidmət edən ruslar bizi eşitmirdi. Zəng vurmağa icazə vermirilər. Elə vaxtlar da olurdu ki, Hadrutdan icazə vermirlər, qadağan ediblər deyib, kənd adamlarının xahişini eşitmirdilər. «Telefonlarımız sərhəddə xidmət edənlər üçündür» - kobudcasına da cavab verirdilər.



Əmim Arif mənim xəstələnməyimi eşidib mənə baş çəkməyə gəlmışdı. O, Həkəri stansiyasında stansiya növbətçisi işləyirdi. Əmim mənim vəziyyətimin yaxşı olmadığını bildi və mənim xəstəxanaya getməyimi təşkil etmək üçün geri - Həkəri stansiyasına qayıtdı.

O vaxtlar dəmir yolu xəstəxanalarına yalnız dəmir yolu təsərrüfatında çalışanlar və onların ailə üzvləri qəbul edilirdilər. Əmim Mincivan dəmir yol xəstəxanasından təcili yardım çağırmışdı. Əmimə görə məni Mincivan qəsəbəsində yerləşən (köhnə binada yerləşən) xəstəxanaya qəbul etdilər. Həkimlər bir neçə gün mənim müalicəmələ məşğul oldular. Birmərtəbəli binanın həyətində oturub-dincəlmək üçün ağacların kölgəsində tikilmiş «besetkalar» vardı. Vəziyyətləri yüngülləşən xəstələr orada əyləşib səhbətləşərdilər. Xəstələrin görüşünə gələn yaxınları da həmin «besetkalar» da əyləşib, xəstələrindən hal-əhval tuturdular. Mən də artıq özümü yaxşı hiss etdiyimdən orada xəstələrlə əyləşirdim. Çoxunu da tanıyırdım...

Hamısı yaşılı dəmir yol işçiləri idi. Onlar mənim adımı soruşturmırlı.

Bildilər ki, müəllim işləyirəm. Mənə hörmətlə yanaşırıldılar. Eləşirin, dadlı müəllim deyirdilər ki, özümüzdə özümdən müəllim peşəsinə seçdiyim üçün xoşum gəldi. Müəllimə o vaxtlarda dərin hörmət bəslənilirdi.

Yaşılı xəstələrdən birinin adı Nəbi idi. Hamı ona Nəbi kişi deyə müraciət edirdi.

Mən orada olan yaşılı xəstələrin əksəriyyətinə müraciət etdiyim kimi Nəbi kişiyə də Nəbi əmi deyə müraciət edirdim. O, da səhbətcilərinsəndi. Maraqlı səhbətlər edirdi. Özünün də xəstələrinin də günlərimiz darıxdırıcı olmuşdu.

\*\*\*

Bir gün səhər palatada müalicələrimi qəbul etdikdən sonra xəstəxananın həyətinə çıxdım. Gördüm ki, oturduğumuz «besetkə»da Nəbi kişini bir neçə insan dövrəyə alıblar. Xəstə yoldaşlarından biri mənə söylədi ki, Nəbi kişinin sağ və sol tərəfində oturanlar onun oğlanları Əmir və Məhəmməddir. Səliqəli geyinən xanımlar onun gəlinləri, digərləri isə kəndçiləridir. Məhəmməd atasının xəstələ-

diyini eşidib şəhərdən gəlib. Onlarda Məhəmmədin başına toplaşıb Nəbi kişiyə baş çəkməyə gəliblər. Nəbi kişinin ailəsini yaxşı tanıyanlardan biri dedi ki, Məhəmməd indi Bakı da deyil. SSRİ-nin hansısa şəhərlərində «böyük» məktəbdə oxuyur.

\*\*\*

Biz xəstələrə Məhəmməddə, Əmirdə çox ehtiramla salam verdilər. Ondan sonra biz irəli yeri yib Nəbi kişinin oğlanları ilə əl verib görüşdük.

Ağ rəngii köynək geyinmiş səliqəli, yaraşıqlı durumu olan insan - Məhəmməd bizim hər birimizin halını soruşdu. Tez sağalacağımızı arzuladı və üzünü mənə tutaraq dedi; «Cavan oğlan, sən niyə xəstələnmisən? Özünü gözlə, sənin xəstələnən vaxtin deyil».

Nəbi kişi məni ona təqdim etdi: - Müəllimdir, - dedi...

Məhəmməd Əsədov bir neçə dəqiqə məni sorğu-suala tutdu. ix-tisasi, təhsilimi və harada işlədiyimi soruşdu. Sonra «Çox yaxşı» söylədi.

Gülərüz, xoşsifət insan idi. Həmin günü mən heç vaxt yadımdan çıxarmıram. Mənə elə gəlmüşdi ki, o qeyri-adi insandır. Büyük türək sahibidir, mehribandır.

Həmyerlim Məhəmməd Nəbi oğlu Əsədov mənim xatirimdə elə də qaldı. İndi də onun xoş siması mənim gözlərim qarşısındadır.

\*\*\*

Mən də bir insan olaraq həyatımda çoxlu insanlarla temasda oluram, ünsiyyət saxlayıram, mehribançılığım olur. Müxtəlif hadisələrində şahidi olmuşam. Ancaq gözlərim qarşısında qalmayanlar da çoxdur. Bəlkə heç illərlə yadına düşmür...

İlk görüşündə sadə insan kimi Məhəmməd Əsədovu gözlərimin qarşısından çəkilməyə qoymayan, yaddaşma həkk edən onun ölkəmizin həyatındakı rolü, apardığı quruculuq işlərindəki fəaliyyəti, qazandığı uğurları, xalqımızın övladı, mənim də yerlim kimi formallaşan şəxsiyyət və respublikamızın zaman-zaman tale yükünü qəhrəman kimi ciyinlərinə götürməsi idi.

Qədim tarixə malik yurdumuzun, milletimizin bütün dövrlərdə yaşayış tarixində özünəməxsus qəhrəmanlıq ənənələri olub. igid-

ləri olub. Xalqımızın igid övladları bütün dövrlərdə qəhrəmanlıq nümunələri nümayiş etdiriblər. Öz bacarıqları, yurduna, yuvasına, üzərində gəzdiyi torpağına, Vətəninə layiqincə xidmət ediblər. Qədim keçmişlərdə yaradılmış, inkişaf etdirilərək, zənginləşdirilə-zənginləşdirilə bizim zəmanəmizə də gəlib çatmışdır. Xalqımızın milli mənəvi dəvərlərinə sadıq olan şəxsiyyətlər dünyaya göz açıb. Xalqını sevib, özünü də xalqına sevdirib. Belə insanlar əbədi-yaşar, xalqın qəhrəmanı adını qazanan insanlar çoxdur. Çoxdur, elə indiki zamannda, düçər olduğumuz, haqsız yerə erməninin yaratdığı bəlaların içərisində yaşadığım zamanda da çoxdur.

İlk görüşdən xoşsifət, gülərüz insan kimi tanındığım və 1991-ci il 20 noyabr Xocəvənd (keçmiş Martuni) rayonunun Qarakənd kəndi yaxınlığında «vertalyot qəzası» adlı erməni terrorunun igər dövlət xadimləri ilə birlikdə qurbanı olmuş general-major Məhəmməd Əsədovda torpağını göz bəbəyi kimi qorumağı bacaran, Vətənini hədsiz sevən həmin tarixi qəhrəmanlar sırasında olan igid eloğludur. Həmin qəhrəmanlardan biri - birincilərindəndir. Bəlkədə elə birincidir. Çünkü, vətənsevərliyi ölçən, onun dərəcəsini müəyyən edən cihaz məncə yoxdur. Amma onun vətənə xidmət fəaliyyətinin görünüşü elə birincilərdən birincisi olduğunu deməyə imkan verir.

**Ömürlüyü:** Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci ilin 5 dekabrında Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndlərindəki ibtidai məktəbdə almışdır. Orta təhsilini kəndlərinə yaxın olmayan Mincivan qəsəbə orta məktəbində almışdır. Hərtərəfli, mükəmməl, xalqına xidmət etməyə lazım olan ali təhsil sahibi olmuşdur. Sonra onun səsi-sorağı çox-çox uzaqlardan eşidildi.

*İcraiyyə Komitəsinin sədri, Respublikamızın üç rayonunda birinci katib, MTN-də (keçmiş DTK) məsul işçi, MK-nin inzibati orqanlar şöbəsinin müdürü, müstəqil respublikanın ilk Daxili İşlər Naziri, Dövlət müşaviri.*

...1991-ci il 20 noyabr Xocəvənd (keçmiş Martuni) rayonun Qarakənd kəndində xalqının dar günündə xidmət vaxtı erməni terroru-

*nun qurbanı - qəhrəman insan Dövlət xadimi Məhəmməd Əsədov.*

Respublikamızın bir neçə şəhər və rayonlarında çoxlu sayıda küçə, məktəb və müəssisələrə Məhəmməd Əsədovun adı verilmişdir. Haqqında çoxsaylı yazılar mətbuat səhifələrində çap olunmuşdur. M.Rəsulovun «Əmək hüquqlarının əsasları» adlı monoqrafiyası Məhəmməd Əsədovun əziz xatırəsinə həsr edilmişdir. T.Mehdixanlı və Əsədov qardaşlarının tərtib etdikləri «Yolunu gözləyirik» adlı toplusunda generalin mənəvi həyat fəaliyyətinin ayrı-ayrı parçalarını əks etdirən maraqlı xatırələr toplanıb. Xocalı səhərinə DİN-ri Məhəmməd Əsədovun əmri ilə ilk polis rəisi təyin olunmuş sabiq rəis Sabir Məmmədov «Tarixi saxtalasdırmaq cinayətdir» kitabında Məhəmməd Əsədovun insanlığından, polis işçilərinə atalıq qayışı göstərməsindən, tabeliyində olan işçilərin bütün ehtiyacları ilə maraqlanması, onlara normal iş şəraitinin yaradılması, erməni qəsbəkarlarına qarşı aparılan döyüslərdə rəhbərliyindən, polis əməkdaşlarında yüksək ruh yüksəkliyinin artırılması sahəsində bacarığından çoxlu və maraqlı xatırələr yazmışdır.

Yazıcı-publisist E.Mehrəliyevin «Tale döyüşü» sənədli romanında da müstəqil respublikamızın çətin günlərdə ilk Daxili İşlər Naziri isləmis, doğulub boy-a-basa çatdığı gozəlliklət məskəni olan Zəngilan rayonunun ilk generalı olmuş Məhəmməd Nəbi oğlu Əsədovun ömür tarixindən xalqımızın yaddaşlarmdan silinməyən parlaq həyat və fəaliyyətdən bəhs olunur.

...Öz taleyində xalqının taleyini yaşayan bütün fədakarlar kimi, onun da ayağı torpaqda - od içində, xəyalı uzaqlarda bahar üzü bəxtəvərlik sabahında idi və o uzaqlığın boyu, bəlkə də, keçmişin bilinməyən başlangıcı və gələcəyin görünməyən sonu arasındaki məsafə qədərdir. Coşqun hiss, düşüncə, əməl köhləni həmin hüdudsuzluqda o yan-bu yana cövlən etsə də, nə o başa, nə də bu başa gedib yetməsi mümkünür. Dünyanı tamam-kamal dərk etmək, fəleyin istəklərindən büsbütün baş açmaq, elini-yurdunu əbədi xoşbəxtliyə çıxarmaq hələ heç kəsə nəsib olmamışıdı. Ümid hər şeydən sürətli, hər şeydən güclü ilahi duyumun, fəhmin qüdrətinə qalırdı. Duya bildikləri dərk edə bil-mədiklərindən xəbər tutmaq üçün bir vasitə

idi və onun duyaraq hadisələri qabaqlamaq məharətinə hamı qıtbə edirdi. Amma...

«Yazıcı dostum E.Mehrəliyevin bu üç nöqtə ilə başlayıb, üç nöqtə ilə qurtaran ma-raqlı, dərin mənalı yazısı ilə başlayan irihəcmi-li «Tale döyüşü» sənədli romanının hər səhifəsi, ermənilərin torpaq iddiası ilə kəndlərimizə hücum edəndə, sorğu-sualsız insanlarımı-zı qətlə yetirəndə fədakarlığı ilə xalqımızın yaxşı tanıdığı böyük sərkərdə olan Məhəmməd Əsədovu daha uca yüksəkliklərə qaldırır.

E. Mehrəliyev düşmənə qarşı generalın – özüdə qorxu bilməyən, torpağını, xalqını canından qat-qət əziz tutan, çox istəyən qəhrə-manlığından «danişa-danişa» əsər boyu müəllif özüdə təkrar-təkrar oxuyur sonra oxucularına tələsmədən oxutdurur. Elə təkcə bu deyil E. Mehrəliyevin qələminin gücü!. Onun yazıçı kimi sənəkarlığı bir də ondan ibarətdir ki, Məhəmməd Əsədovu xalqımızın çətin vaxtlarında tanıtdırdığı kimi, qəhrəman kimi, onun şəxsiyyətinə heç nə «yapışdırmadan» və ya heç nəyi ondan əskiltmədən elə Məhəmməd Əsədov kimi kitabı hər səhifəsində vaxtı ilə düşməndən qoruduğu soydaşları ilə görüşdürub, mehibancasına söhbətləşdirməsidir.

Məhəmməd Əsədov Daxili İşlər Naziri olanda artıq əzeli azərbaycanlıların ata-baba yurduna olan, sonradan Ermənistən ərazisi hesab edilən torpaqlardan iki yüz mindən çox insan qovulmuşdu. Bununla kifayətlənməyən erməni quldurları sərhədlərimizi pozur, kəndlərimizə silahlı basqınlar edir, günahsız insanları qətlə yetirir, qondarma Dağlıq Qarabağ iddiası ilə soyqırımlar törədilirdi. Ölkəmizdə ordu yaradılmamışdı. Vahid komandanlıq yox idi. Düşmənə qarşı yalnız milli özünümüdafiə dəstələri dağınıq şəkildə mübarizə aparırdı.

Bələ ağır şəraitdə Azərbaycan Respublikasına Daxili İşlər Naziri təyin olunan general-mayor Məhəmməd Əsədovun çətin günləri başlamışdı. O, ictimai asayışın qorunması ilə yanaşı, əhalinin təhlükəsizliyini də təmin etmək kimi çətin vəzifəni həyata keçirirdi.

Məhəmməd Əsədov müdrik və inadlı mübarizələri nəticəsində qarşıya çıxan çətinlikləri həll edirdi. Respublikamn digər şəhər və rayon milis bölmələri qüvvələrini sərhəd bölgələrinin mühafizəsi işinə səfərbər etdi. Xüsusi döyüş qabiliyyəti olan döyüşlərdən Xü-

susi Təyinatlı Milis Dəstələri yaratdı. Onların şöhrəti getdikcə yüksəldi, «Azərbaycanın OMON»-u kimi hər tərəfə səs saldı.

OMON-un yaradılması əleyhinə çıxanlara əhəmiyyət vermədi. Respublika əhalisinin təhlükəsizliyi naminə və günü-gündən quduzlaşan erməni yaraqlılarının törətdikləri hədasələrin qarşısını almaq xatırınə edilən yüksək çinli məmurların təpkilərinə baxmadan təşkilatçılığı, bacarığı, savadı dairəsində, vicdanının səsi ilə lazımlı qərarlar qəbul edirdi. Torpaqlarımıza qarşı edilən hücumların qarşısını almaq üçün törədilən qırğınlara qanunların müəyyən etdiyi qaydalara son qoymağa çalışırı. Sərhəd bölgələrində «pasport rejiminin yoxlanılması»nı tətbiq etdi. Əməliyyatlar hazırlayıb həyata keçirirdi. Çaykənd əməliyyatı və onun uğurlu nəticələri hər kəsin yadındadır. Bu əməliyyatın ardınca Dağlıq Qarabağda başlanan «Üzük» əməliyyatının da müəllifi və icraçısı idi. Bu əməliyyat da çoxlarına xoş gəlməmişdi. Hakimiyət hərislərinin, respublikada təxribatlar törətmək, pozuculuq aparmaqla, Qarabağ «kartını» «əldə bayraq etməklə vəzifə» qazanmaq və vəzifədə olanlardan çoxunun vəzifələrini itirmək istəməmələri Məhəmməd Əsədovun başladığı «Uzük» əməliyyatını dayandırmaq üçün dəridən qabıqdan çıxırdılar. Çünkü bu əməliyyat da uğurlu başlanmışdı. Qarabağ və onun ətrafindakı bütün qeyri-qanuni məssələləri yoluna qoya bilərdi bu əməliyyat.

Elə bu ərəfədə hələ də məlum olmayan səbəbdən Məhəmməd Əsədov tutduğu vəzifədən -DİN-i vəzifəsindən kənarlaşdırıldı.

Onun rəhbərliyi və yaxından iştirakı ilə aparılan əməliyyatlar yarımcıq qaldı. Yeni vəzifəyə təyin olundu. Dövlət müşaviri.

Bu təyinatdan bir neçə gün sonra - vertalyot hadisəsi oldu. 20 noyabr 1991-ci il erməni silahlı dəstələrinin respublika ərazisindən təmizlənməsi işində böyük qəhrəmanlıq göstərən, igidliyindən, qorxmazlığından vahiməyə düşən quldurların idarə etdiyi Ermənistanda başına külli miqdarda pul qoyulan sərkərdə Əsədovun erməni terroru ilə məhv edilməsindən sonra respublikamızda vəziyyət gərginləşdi. Torpaqlarımıza hücumlar başlandı. M. Əsədovun «OMON»-u dəstəsinin şücaətindən başlarını itirmiş ermənilərin «gözləri» açıldı özlərinə dayaqlar tapdılar.

Vertalyot hadisəsindən sonra işgallar başladı. M. Əsədovun ölməndən üç ay vaxt keçəndən sonra bəşəriyyətin ən böyük fəciəsi - Xocalı soyqırımı törədildi. Onun ardınca Azərbaycan torpaqlarının qası, gözəl hissəsi, müsiqi-muğam beşiyi Şuşa işgal edildi. Qısa müddət ərzində saysız-hesabsız qətlər törədildi. İnsanlarımıza qanına qəltən edildi, torpaqlarımızın bir hissəsi işgal edildi. Hadisələrin baş verməsi, günü-gündən fəciələrlə nəticələnməsi və ən əsası Məhəmməd Əsədovun DİN işlədiyi vaxtla, ondan sonraki vaxtın hadisələrin müqayisəsi açıq-aydın nəticə çıxarmağa və söyləməyə əsas verir ki, deyəsən ki, M. Əsədov ağılı, zəkası, qəhrəmancasına torpaqlarımızı qoruyurdu. Təhlükəsizliyimizi təmin edirdi: Erməni quzdurları onun sırasında duruş gətirməyib qaçırdılar. M. Əsədovun bandası adlandıqları «OMON» adını eşidəndə erməni yaraqları silahlarına da əl atmağa cəsarəti çatmadı. Bir sıra sərhəd kəndlərimizdə erməni quzdur dəstələrinin yaratdıqları cəbhəxanalar darmadağın edilmişdi. 50-yə yaxın kənd erməni quzdurlarından azad olmuşdu.

Haqq, ədalət tərəfdarıydı. Yüksək insani keyfiyyətləri vardi. Vətənsevər idi. Yüksək təşkilatlılığı vardi. Uzaqgörənliyi vardi. Nadir və lazımı şəxsiyyət idi. Bütün həyatını vətəninə, xalqına həsr etmişdi.

Məhəmməd Əsədovun böyüklüyü bir də onda idi ki, rəhbər vəzifədə çalışdıqda respublikada vəzifə «davası» getdiyi halda heç nəyə əhəmiyyət vermədən, heç kimə yarınmadan yalnız xalqını düşünürdü. Vətənini erməni bəlasından qurtarmağa əmək sərf edirdi. Elmini, biliyini, gücünü, gecə-gündüz işləyib, istirahət nə olduğunu düşünmədən düşmənə qarşı mübarizəyə sərf edirdi. Onun həyatı, fəaliyyəti, yaşam tarixi qəhrəmanlıq səlnaməsidir.

Məsul vəzifələrdə şərəflə işləyən, çoxlu sayıda insanlığa xas olan nəcib keyfiyyətlər və həyatına, xalqına xidmətə həsr edib qəhrəmanlıq səlnaməsi sahibi olmaq hər adama qismət olmur. Belə yaşam tərzi keçirən insanlar başqalarından seçilip fərqlənməlidirlər.

Heç kim razı olmaz ki, xalqı üçün bu qədər əzab-əziyyət çəkən, sinəsini düşmənə sıpər edən, qorxmayan, həyatının son anına kimi torpagı üçün vuruşan insanın adı adı adam kimi çekilsin.

Məhəmməd Əsədov haqqında yazılmış irihəcmli kitablarda haqqında yazılın məqalələrdə insanların onun barəsindəki çıxışlarında həmişə arzulanır ki, onun adı Azərbaycanın Milli Qəhrəmanları sırasında olsun. General Məhəmməd Əsədov büyük ada layoq görülsün.

Ziyalı və yazar kimi mən də oxuduğum əsərlərdə, rast olduğum mətbuat yazılarındakı və aralarına olduğum insanların arzularına, istəklərinə şərik çıxıram. Həyatın ölkəmizdə əmin-amanlığa, asayışın qorunmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasını, sərhədlərimizə qəddarcasına soxulan düşmənə qarşı qəhrəmancasına mübarizə aparan və şəhidlik zirvəsinə yüksələn sərkərdə Məhəmməd Nəbi oğlu Əsədovun «Azərbaycanın Milli Qəhrəmanı» adına görülməsini təklif edirəm.

Günü-gündən gözəlləşən ölkəmizdə bütün təkliflərin reallığına həmişə inam var. Çünkü, ölkəmizin hörmətli prezidenti İlham Əliyev hər bir insana, xüsusilə ilə də eməlləri ilə vətənimizin adına şərəf gətirən hər kəsə qayğısı və diqqəti var.

Bunu Ramil Səfərova qarşı gördüyü işlər, onun əfv etməklə Azərbaycana gətirilməsində bütün xalqımıza sevinc bəxş etməsi ölkəmizin hər bir vətəndaşına göstərdiyi yüksək qayğı və diqqətin nümunəsidir.

**Tarverdi Abbasov,**

Azərbaycan Yaziçılar Birliyiniri üzvü,  
«Qızıl Qələm» fəxri media mükafati laureati,  
“Ömür yolu” qəzeti 04-10 oktyabr 2012

## **GENERAL TACƏDDİN MEHDİYEV: “MƏN GÜNAHKARAMMI?..”**

*Nəhayət Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsini təhqiq edən komissiyası öz işini yekunlaşdırıldı. 8 nəfər günahkar müəyyənləşdirildi. Onlardan biri də sabiq müdafiə naziri Tacəddin Mehdiyevdir. Bir neçə gün bundan əvvəl redaksiyamızda gəlmış və müsahibə vermək istədiyini bildirmişdir. Əməkdaşımızın onunla səhbətini dərc edirik.*

**M. : - Tacəddin bəy...**

T.M. – Mənə bəy deməyin, bəyin namusu trapdanmaz, nə vaxt ki, Qarabağı qaytararıq, onda mən bu sözü qəbul edərəm.

**- Sizinlə razıyam, komissiya nəyə görə sizi Xocalı faciəsinin əsas təqsirkarlarından biri hesab etmişdir?**

- Şahin Musayevə görə “Azərbaycan” qəzetiinin bu ilin 10 aprel tarixli nömrəsində mən onun necə nazirliyə gəlib çıxdığı barədə məlumat vermişəm. Çox təəssüf ki, Milli Məclis komissiyanın işini dinləyərkən birinci gün dəvət olunmamışam. Mənum verdiyim ifadələr və bideokasetlər təhrif olunmuş şəkildə çatdırıldı. İndi hamı bilir ki, Şahin Musayevin işi Azərbaycanda oilmayıb Mən şifahi təqdim etmişdim. Lakin Prezident Apararının müvafiq şöbəsinin işçisinə bildirmişdim ki, o işi yox, işdən çıxarışı bizə gətirib, xahiş edirəm baxın və mənə bildirin Ş. Musayev isə prezident aparatından əmrlə - prezidentin əmriylə qayıtdı. Bu barədə mənim təqdimatım yoxdur. Bu gün də mənim üçün qaranlıq qalır ki, nə üçün belə bir məsul vəzifəyə bu adam bir gündə əmrlə təyin olundu. Bu barədə dövlət müşaviri K.Rüstəmova və başqalarına da danışmışam.

**- Xocalını sizcə xilas etmək mümkün idimi?**

- Bəli. Əvvəla Xocalının xilası planını biz Dadaş Rzayevlə birlikdə fikirləşmiş və o əməliyyat planını hazırlanmışdı. Bu planı müdafiə şurasına təqdim etdik. Prezident də bəyəndi Lakin Baş Qərərgahın rəisi Şahin Musayev bu planla tamamilə razı olmadığını bildirdi və özünün hazırladığı planı verdi. Bu plan reallıqdan çox uzaq idi. Ona görə də mən və general Pzayeb bu planın əleyhinə çıx-

dıq. Belə olduqda Şahin Musayev kobud şəkildə bildirdi ki, onda o istefa verir, çünki, onun planına görə Xocalını xilas etmək mümkün deyildi. Gərgin vəziyyət yarandı. Pdezident orta güzəştli qərar qəbul etdi. Həş bir plan qəbul olunmadı. General Dadş Rzayevi Goranboya, mən isə bir neçə gündən sonra fevral ayının 9-da Minsk şəhərinə MDB-nin növbəti iclasına getdim. Məqsəd bu idi ki, respublikadakı bütün hərbi hissələr yubanmadan bizim sərəncamımıza keçsin. Prezident isə elə bu vaxr fevralın 11-də mənim bütün səlahiyyətlərimi sərəncamlı Şahin Musayevə verdi. Minskdə də o bunu məndən gizlətməşdi.

**- Sizcə Xocalını xilas etmək üçün hansı tədbilər görmək olardı?**

- Bütün cəbhə biyu hücum əməliyyatı aparmaq və əsas zərbəni Əsgərana vumaq lazımdı. Bu zaman Əsgəranda cəmi 150 boyevik var idi. Xocalı və Ağdam batalyonları həllədici rol oynaya bilərdilər: orduda olan 8 ədəd hərbi vertolyot ilə görüşən qüvvələri müşaiyət etmək, düşmənin hərbi texnikasını (3 hərbi vertolyotla 40 tankı və PDM və BTR-ləri məhv etmək mümkündür) məhv etmək, eyni zamanda əhalini çıxaran hərbi nəqliyyat vertolyotlarını mühabizə etmək mümkün idi.

Şuşada olan “Qrad” qurğuları ilə düşmənə sarsıcı zərbələr vurulmalı idi.

Düşmənin hücumu keçdiyi vaxtı öyrənmək, onu qabaqlamaq əməliyyatlarını pozaraq qazanılan vaxtda əhalini çıxarmaq olardı. Xocalıdan Ağdamə iki yol planlaşdırılmalı və güclü müdafiə qüvvələri ilə dəhliz yaratmaq mümkün idi:

- hücumqabağı aeroportun partladılması planı hazırlanmalı və partlayış vaxtı müəyyənləşdirilməli idi:

- baş qərərgahın rəisi bütün aparatı ilə birlikdə Ağdamda olmalı idi və özü şəxsən əməliyyata başçılıq etməli idi.

Axi necə olur ki, prezident Şuşada həş bir qorxulu təhlükə olmadığı halda müdafiə nazirini 200 nəfərlə oraya göndərə bilir, amma Xocalı mühəsirəyə düşdüyü halda oraya qüvvə göndərmir?

Daxili işlər naziri, Dövlət Təhlükəsizlik naziri, başda prezident və baş nazir olmaqla orada olsa idilər, indi günahkarı tapmaq o qə-

dər də çətin olmazdı. Ancaq bunun əvəzində hərbî səriştəsi olmayan Fəhmin Hacıyevi baş qərərgahın rəisi Şahin Musayevin sərəncamı ilə və böyük səlahiyyətlərlə Ağdama göndərilirlər ki, əslində baş verəcək hadisələrin günahını onun boynuna qoysunlar.

- *366-ci polkun iştirakı barədə nə deyə bilərsiniz?*

- Bəsdir, 366-ci polkun imkanını şışirttilər?! Bu, əslində bizim uğursuzluqlarımız ört-badır etmək üçündür. Bir alay da 7 milyonluq xalqa meydan oxuya bilməz! Bizdə olan hərbî vertolyotların beşi və ya altısı ilə onların bütün zirehli texnikasını məhv edə bilərdik.

- *Siz Xocalı faciəsi ilə Daşaltı xəyanəti arasında bir əlaqə görürsünüz mü?*

- Daşaltı əməliyyatını mətbuatda düzgün işıqlandırmırlar. Siz tarixə diqqət edin. Məni Prezident yanvar ayının 18-də Şuşaya göndərdi. Belə bir plan qurmuşdum. Mən Daşaltını alıb Şuşikənd, Malibəyli tərəfə, Ağdamdan isə Şahin Musayev üzü Əsgərana tərəf hücumu keçməli idik. Bu əməliyyat baş tutsaydı Dağlıq Qarabağ iki yerə bölünəcəkdi. Belə olduqda biz asanlıqla “boyevikləri” məhv edə bilərdik. Lakin... Şuşada bizə yerli “bələdçiləri” verdilər...

- *Deyirlər ki, o zaman ermənilər Şuşada postda duranların adlarını belə bilir, hətta nə yediklərini belə çağırıb deyirmişlər...*

- Bəli, biz bu satqınlığın qurbanı olduq. Bizim bələdçilərdən satqınlar çıxdı. Onlar 6 qrupdan üçünü aparıb pusquya saldılar. Lakin mən bu əməliyyati heç də uğursuz saymırıam, çünki bu bizim ermənilərin üzərinə ilk hücumumuz idi. O döyüsdə bizim 49 nəfərimiz şəhid oldu., ermənilər isə 150 nəfərədək itirdilər.

Şuşaya gələndə yerlilər dedi ki, buraya niyə gəlmisiniz, şəhər çoxdan satılıb Birdə ki, Şuşada xəyanət doğrudan da baş alıb gedirdi. Şəhərdə 70-dən çox arvadı erməni oları var idi. Daşaltıda onların çoxunun qohumları yaşayırdı. Şuşada mənə 3 dəfə qəsd etdilər “Daşaltı” satqınlığı çox ciddi hazırlanmışdı. Fikir verin, əməliyyat baş tutmayan kimi mətbuatda çox böyük hay-küy qaldırılır. Bu hay-küy əslində azərbaycan ordusunun rəhbərliyində, onun komandanlığında qorxu hissi yaratmaq üçün idi. Çünkü, məsuliyyəti boynuna götürmək məsələsi var idi. Müharibə şəraiti yaradıldığı üçün xalq da narahat

olurdu. Bundan da istifadə edən qüvvələr var idi. Bu, nəyə gətirib çıxardı? Goranboy əməliyyatı başlayan ərəfədə döyük əməliyyatının məqsədinə qol çəkmək üçün 20 dəqiqə sərf etmək əvəzinə 7 saat sərf edilmişdi. Bu həmin Daşaltı əməliyyatının həddən artıq şিশirdilməsi və sərkərdələrimizin gözünün odunun alınmasının nəticəsi idi.

- *Ermənilər bizim hərbî əməliyyatlar arasında nə kimi fərqlər görürsüz?*

- Onlar hərbî incəsənətlə hərəkət edirlər. Hərtərəfli əməliyyat aparır, lakin mühüm bir məntəqəni alırlar. Bizdə isə hər batalyon özü ayrıca plan hazırlayır, təsdiq elətdirir. Bu isə parakəndəliyə gətirib çıxarır. Əslində isə qüvvələri parçalayır, xərcəng, balıq, ördək kimi hərə bir tərəfə dartır.

- *Orduda vahid komandanlığın yaradılması barədə nə deyə bilərsiniz?*

- Məncə, ən gözəl müdafiə hücumdur. Hücumu ordu hazırlayır. Vahid komandanlığı olmayan ordu isə ordu deyil və möglubiyyətə uğraması labüddür. Nə qədər çalışsam da nə Daxili İşlər nazizri Tofiq Kərimova, nə Milli Təhlükəsizlik naziri İlhəsəyn Hüseynov, nə də mənim müavinim – baş qərərgahın rəisi Şahin Musayev vahid komandanlıq yaratmağa imkan vermədilər. Prezidentin isə onların fikrini rədd etməyə qətiyyəti çatmadı.

- Hərbî əməliyyat planı baş qərərgahda hazırlanmalı və həyata keçirilməlidir. Başqa-başqa hissələrin, batalyonların, sərbəst hazırlandıqları əməliyyatlar isə xırda əməliyatlardır. Ümumi müvəffəqiyyətə az xeyir gətirir.

- *Əhali arasında belə şaiyə yayılır ki, kontraktla hərbî qulluq daha yaramur. Belə ki, bəzi adamlar müharibənin uzanmasında maraqlı olurlar.*

- Şaiyə barədə bir söz deyə bilmərəm, lakin əgər bir kəndin alınmasında xeyli mükafat verilirsə, maaş da on minlərlə ölçülürsə, demək şaiyəyə əsas var və hərbî nazir Rəhim Qaziyevin dediyi Şuşaya, Laçına bayraq taxmağa gedənləri arxadan vuran və vurduran da elə bəlkə onlardır. Şəxsən mən kontrakt üsulunu ancaq xüsusi təyinatlı hərbî hissələrə aid edərdim. Məncə, əsasən

fəaliyyətdə olan nizami ordu yaradılmalıdır və onlara peşəkar zəbirlər başlıqlı etməlidir.

**- Hərbi kadrlarımız barədə nə deyə bilərsiniz?**

- Azərbaycan ordusunda səriştəli kadrlar çox azdır., baş verən uğursuzluqların da bir qismi məhz elə bununla bağlıdır. Səriştəsizlik hərbi texnikanın tezliklə sıradan çıxmamasına, əməliyyatların uğursuzluğuna gətirib çıxarır. Nəzərə alaqlı ki, sovet ordusu dünyada ən güclü ordulardan biri idi. Bu orduda bir polkovnik 18, general isə 20-25 ilə yetişirdi. Akademiyani bitirmək şərti ilə. Yaxşı deyiblər ki, general mundiri geyinmək, hələ general olmaq demək deyil...

**- Tacəddin müəllim, bəs indi harda işləyirsınız?**

- 9 aydır ki, heç yerdə işləmirəm. 5 dəfə Rəhim bəylə görüşüm olub. Ona ordumuzun yaradılmasında, erməni işgalçılara qarşı döyüşlərdə öz qulluğumu təklif etmişəm. Bu baş görüş iki ay yarımdə müddətdə olub. Hər dəfə də o mənə bildirib ki, sizin əmriniz hazırlanaq və Qarabağda döyüşməyə gedəcəksiniz. Nəhayət, 20-25 gün öncə bilmışəm ki, mən may ayının 19-da nazir R.Qaziyevin və baş qərargah rəisi Şahin Musayevin hazırladıqları əmrlə ordudan tərxis olunmuşam!

9 aydır mən nə maaş alıram, nə də mənə düşən təqaüdü və ya başqa müvanəti. 30 il hərbi qulluq göstərmış bir zabiti ikillik bir əsgər kimi tərxis ediblər.

Yəqin ki, bu cür ədalətsiz əmr və qərarların nəticəsidi ki, MDB qoşunlarında olan 5 min zabit Azərbaycana gəlmək istəmir.

Bu yaxınlarda mən prezident Əbülfəz Elçibəylə görüşməliyəm. Mən əsl ordu yaratmaq və Qarabağı xilas etmək barədə konsepsi-yamı ona təqdim edəcəyəm. Əgər bu dəfə də ədalət yerini tapmasa, onda Azərbaycanda əsil hüquqi dövlət qurulması barədə inamımı birdəfəlik itirmiş olacam....

**- Müsahibəyə görə sağ olun və sizə ədalətli qərar arzulayram.**  
Müsahibəni apardı -

*Ataş Cəbrayılov,  
“Açıq söz” qəzeti,  
04 dekabr, 1992-ci il*

**İLHAM MƏMMƏDOV: -**

**“ƏMİNƏM Kİ, DİNC AZƏRBAYCAN  
VƏTƏNDƏŞLARINA QARŞI CİNAYƏT  
TÖRƏTMİŞ HƏR KƏS CİNAYƏT MƏSULİYYƏTİNƏ  
CƏLB OLUNACAQ”.**

*Azərbaycan Respublikası hərbi prokurorunun birinci müavini  
İlham Məmmədovla müsahibə*

**- Qarabağ müharibəsində ermənilərin Azərbaycan vətəndaşlarına qarşı törətdiyi cinayət əməlləri bəşəriyyətə qarşı beynəlxalq cinayətlər sırasına daxil edilirmi?**

Şübhəsiz. «Beynəlxalq ələmə və beynəlxalq təhlükəsizliyə qarşı cinayət» anlayışına daxil olan hərəkətlərin tam siyahısını müəyyən edən çoxlu sənəd, eləcə də beynəlxalq-hüquqi alətlər var, bu faktların araşdırılması ilə bağlı dövlətlərin vəzifəsi nəzərdə tutulur, ədalətli mühakimə hüququnun təmin olunmasına zəmanət verilir, belə cinayətlərə zamanın ötməsi və cinayət törədilərkən qüwədə olan qanunun tətbiq edilməməsi təsbit edilir.

Harada və nə zaman törədilməsindən asılı olmayıaraq, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər araşdırılmalı, bu cür cinayətlərin törədilməsi ilə bağlı barələrində sübutların olduğu şəxslər axtarıشا verilməli, həbs olunmalı, məhkəmə məsuliyyətinə cəlb edilməli, müqəssir olduqları təsdiqləndikdə isə cəzalandırılmalıdır. Dövlətlərə belə şəxslərin təhvil verilməsi məsələlərində, onların məhkəmə məsuliyyətinə cəlb olunmasına kömək edən informasiya və təhqiqat materiallarının toplanması işində, bu cür informasiya mübadiləsin-də yardım etmək, bu cinayətlərin onun törətdiyini düşünməyə ciddi əsaslar verən heç bir şəxsə siğınacaq verməmək vəzifəsi tapşırılır. Bundan başqa dövlətlər bu cinayətlərdə təqsirli olan şəxslərin aşkar edilməsi, həbsi, təhvil verilməsi və cəzalandırılması ilə bağlı götürüdükləri beynəlxalq öhdəliklərə ziyan vura biləcək heç bir qanunvericilik və digər tədbirlər görməməlidir.

Ermənistanın Azərbaycana təcavüzü zamanı çox ciddi beynəlxalq cinayətlərin törədilməsini təsdiqləyən faktların olmasına

baxmayaraq, fiziki şəxslərin cinayət məsuliyyəti prinsipi pozulub. Müvafiq olaraq, bu cinayətlərin törədilməsinə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb, əməllər isə beynəlxalq cinayət kimi qiymətləndirilməyib.

Hərbi cinayətlərin və bəşəriyyətə qarşı cinayətlərin törədilməsində müqəssir olan şəxslərin təqib edilməsinə görə məhz cinayət ədliyyəsinin milli orqanları məsuliyyət daşıdığı üçün 2003-cü ilin dekabrında birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bu qrupa əvvəller Azərbaycan SSR-nin, daha sonra isə Azərbaycan Respublikasının səlahiyyətli istintaq orqanları tərəfindən ümumi cinayətlər formatında araşdırılmış və ötən əsrin 90-cı illərinin əwəlində dayandırılmış 800-dən çox cinayət işi göndərilib.

*- 2004-cü ilin mart ayında İnterpol ilk dəfə soyqırım, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərlə bağlı problemlərə həsr olunmuş beynəlxalq konfrans təşkil edib və beynəlxalq tribunallar, qeyri-hökumət təşkilatları, nüfuzlu institutlar və iştirakçı ölkələrin nümayəndlərini bu tədbirə dəvət edib. Sonralar İnterpol bu mövzuda daha iki konfrans keçirib, eləcə də xüsusi işçi ekspert qrupu yaradıb. Azərbaycan bu tədbirlərdə fəal iştirak edib, respublikanın işgal olunmuş ərazilərində beynəlxalq cinayətlərin törədildiyini sübut edən materiallar təqdim edib, o cümlədən bu cür cinayətlərin araşdırılmasında İnterpolun əlaqələndirici rolü barədə təşəbbüslə çıxış edib.*

2005-ci ilin may ayında birgə istintaq-əməliyyat qrupuna rəhbərlik Azərbaycanın Hərbi Prokurorluğununa tapşırılıb. Orupun rəhbəri mənəm.

2006-ci il mayın 12-də hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər və soyqırımla bağlı Konstitusiya qanunu qəbul edilib. Nəticədə ölkənin cinayət qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb.

*- Rəhbərlik etdiyiniz qrup tərəfindən istintaq əsasən hansı istiqamətlərdə aparılır?*

Hazırda beynəlxalq cinayətlərin törədilməsində günahkar olan şəxslərin cəzalandırılması və bununla bağlı təhqiqat üzrə üç əsas

istiqamət məlumdur: İxtisaslaşdırılmış tribunallar (Ruanda, keçmiş Yuqoslaviya, Syerra- Leon üzrə) həmin cinayətlərin törədilməsində günahkar olan şəxslərin təqib olunması ilə bağlı cinayət ədliyyəsi milli orqanlarının üzərinə məsuliyyət qoyan ^Roma qanunu qüvvəyə mindikdən sonra törədilən cinayətlər barəsində yurisdiksiyaya malik olan Beynəlxalq Cinayət Məhkəməsi; beynəlxalq cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin məhkəmə qaydasında təqib olunması və ya onların verilməsi məqsədiylə tədbirlərin həyata keçirilməsini dövlətə həvalə edən universal yurisdiksiya prinsipi.

Birgə istintaq-əməliyyat qrupu tərəfindən tədqiq edilən işin spesifikasiyası, törədilən cinayət faktlarının sayının çox olması, təcrübənin və ixtisaslaşdırılmış kadrların olmaması nəzərə alınmaqla, istintaq beynəlxalq tribunalların mümkün materialları öyrənərkən aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırıb: Xocalıda, Qaradağlıda soyqırım, əsirlərə qarşı cinayətlər, qətllər, dinc əhalinin deportasiyası və terror.

*- Erməni təcavüzünün qurbanları və bu cinayətdə əli olan şəxslərin axtarışı haqda son məlumatlar necədir?*

Biz münaqişə zamanı itkin düşmüş 4407 nəfər Azərbaycan vətəndaşı haqda tam anket məlumatlarını toplamışq. Onların arasında uşaqlar, qadınlar, yaşlı adamlar var. 1392 adam erməni əsirliyindən azad edilib. Onlara qarşı tətbiq edilən fiziki və psixi zorakılıq azad edildikdən sonra 137 nəfərin ölümüne səbəb olub. Əsirlikdən azad edilən şəxslərin 248 nəfəri Ermənistanda, qalanları Azərbaycanın işgal olunmuş ərazilərdə saxlanılıb. Şahidlərin ifadələrinə görə, hərbi əsirlərin əksəriyyəti məhkəməsiz və istintaqsız edam edilib, digərləri işgəncə altında və ya acliqdan ölüblər. İstintaq beynəlxalq humanitar hüququn pozulması ilə bağlı 851 fakt aşkar edilib. Bu pozuntuların törədilməsində 628 adam şübhəli bilinir. 73 terror aktının törədildiyi müəyyən edilib. Sözügedən cinayətlərin törədilməsilə bağlı 29 şəxsə qarşı ittiham irəli sürüllüb. Birgə istintaq-əməliyyat qrupu tərəfindən 279 adam cinayət məsuliyyətinə cəlb edilib.

*- Bu gün Azərbaycan Xocalı soyqırımının növbəti ildönümünü qeyd edir. Bu işlə bağlı aparılan istintaqın son nəticələri haqqında danışa bilərsinizmi?*

Beynəlxalq hüquqa əsasən, Xocalı şəhərində kütləvi qətlərin törədilməsi ilə bağlı əwəllər qaldırılan və 1994-cü ildə istintaqı da yandırılan cinayət işi soyqırım cinayətinin törədilməsi ittihamı ilə bərpa olunub.

Bu yönələrə araşdırırmalar aparan istintaq Xocalı şəhərinin qadın, uşaq və qocalar da daxil olmaqla dinc əhalisinin kütləvi qətlində bilavasitə iştirak etmiş 38 şəxsə, o cümlədən keçmiş Sovet Ordusunun 366-ci alayının hərbçilərinə qarşı ittiham irəli sürmək üçün əsas verən sübutlar toplaya bilib. Onların hamısı cinayət məsuliyyətinə cəlb olunublar, materiallar isə İnterpol'a göndərilib. Bundan əlavə, adı çəkilən və soyqırım törətməkdə şübhəli bilinənlərin şəxsiyyətlərini tanıdan sənədlər də toplanılıb.

İnterpol irəli sürülmüş ittihamlarla razılaşıb və beynəlxalq cinayətlər törətmış şəxslərin saxlanması məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi sənədləri qəbul edərək onları dünyanın 184 ölkəsinə göndərib. Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq humanitar hüququn çoxsaylı, sistemli və planlı şəkildə pozulması ilə də müşayiət olunub.

Cinsindən, yaşından, səhhətindən asılı olmayaraq demək olar hər bir hərbi əsir etik normalara sığmayan forma və metodlarla fiziki və psixoloji zorakılığa məruz qalıb. Bütün bu işgəncələr foto və video texnikası vasitəsilə çəkilib. Daha sonra isə Ermənistanın xüsusi orqanları ilə əməkdaşlığı cəlb edilmələri məqsədilə hərbi əsirlərə kompromat şəklində təqdim olunub. Erməni tərəfində hərbi əsirlərin olması əksər hallarda gizlədirildi. Onlar milis bölmələrinin, təhlükəsizlik orqanlarının müvəqəti saxlanma təcridxanalarında, həmçinin fiziki şəxslərin tövlə və tərəvəz anbarlarında gizlədirilirək həm Ermənistən, həm də işgal edilmiş ərazilərdə saxlanılıblar.

Azərbaycan dövləti ermənilərin ölkəmizin ərazisində törətdikləri cinayətlərin üstünün açılması üçün bütün zəruri tədbirləri həyata keçirir. Əminəm ki, bu cinayətlərə aidiyiyati olan şəxslər müəyyən olunduqdan sonra onların hamısı cinayət məsuliyyətinə cəlb olunacaqlar.

26-27.02.2009

## ИНТЕРВЬЮ

**Ильхам Мамедов:**

**«Мы не имеем права оставлять без внимания уничтожение на нашей территории мирных жителей»**

Эксклюзивное интервью *Inewc.az* с первым заместителем военного прокурора Азербайджана, руководителем совместной следственно-оперативной группы по расследованию преступлений, совершенных в ходе агрессии Армении против Азербайджана, Ильхамом Мамедовым.

**- Не могли бы вы привести последние сведения о деятельности руководимой вами следственно-оперативной группы, в том числе по трагическим событиям в Ходжалы, 17-я годовщина которых исполняется в эти дни?**

- На сегодняшний день следственно-оперативной группе удалось установить 279 лиц, которым предъявлено официальное обвинение в совершении преступлений в ходе агрессии на территории Азербайджана. Из них 38 лицам предъявлено обвинение за совершение геноцида и депортацию населения непосредственно в Ходжалы. Это как военнослужащие печально известного 366-го полка, так и лица, которые непосредственно участвовали в убийствах детей, женщин, стариков. Это те лица, которых опознали случайно оставшиеся в живых потерпевшие по данному делу.

Следствие продолжается. Проделан первый и, как мне кажется, один из основных этапов в ходе расследования, то есть, установлены исполнители этих преступлений.

Помимо указанных выше 38 лиц, нами установлено около 200 лиц, подозреваемых в совершении данных преступлений. В отношении установления их личности проводятся следственно-оперативные мероприятия. Надеюсь, что эти лица тоже будут установлены, и они будут привлечены к уголовной ответ-

ственности.

Что касается 38 лиц, которые обвиняются непосредственно по делу Ходжалы, все они в рамках действующих конвенций и уголовно-процессуального законодательства объявлены в международный розыск. Причем по некоторым из них у нас уже есть информация об их местонахождении.

**- Будет ли Азербайджан в этой связи добиваться их экстрадиции?**

- Да, мы собираемся поднять вопрос их выдачи судебным органам Азербайджана. Это требования как международного права (оговорено в резолюции Генеральной Ассамблеи о принципах международного сотрудничества в отношении обнаружения, ареста, выдачи и наказания лиц, виновных в военных преступлениях и преступлениях против человечества), так и законодательства нашей страны. Надеюсь, что после привлечения этих лиц к уголовной ответственности за те злодеяния, которые они совершили, их допроса круг привлекаемых к уголовной ответственности по данным преступлениям лиц значительно расширится. Естественно, что эти люди не сами по себе участвовали в этой бойне, поэтому перед следствием стоит еще очень много кропотливой работы. Но на сегодняшний день мы с большим оптимизмом смотрим в будущее этого следственного дела. Этот оптимизм нам внушают как действующие конвенции, так и объективные факторы.

Кстати, о необходимости эффективного сотрудничества государств свидетельствует факт депортации в 2005 году из США по приговору суда Сан-Диего гражданина Армении

В.Пататьяна за совершение преступлений на оккупированных территориях Азербайджана.

**- Много ли сегодня мир знает о совершенных армянами преступлениях против азербайджанских граждан или здесь все еще есть дефицит информации?**

- Действительно, сегодня международные организации подтверждают факты совершения в ходе агрессии на территории

Азербайджанской Республики международных преступлений. Мировое сообщество действительно уделяет большое внимание преследованию такого характера преступлений, привлечению к ответственности физических лиц за совершенные ими злодеяния против человечества.

При зарождении конфликта мир не знал нас так хорошо, как знает сейчас. Сегодня Азербайджан - это независимое государство, мы вовлечены во все международные структуры. Сегодня и у нас в стране по этим преступлениям знают больше, чем как когда-либо. Этому, с одной стороны, способствует и активное содействие населения, правозащитных организаций, с другой стороны - принятые документы законодательного характера. В соответствии с международными конвенциями 27 мая 2007 года принята концепция национальной безопасности Азербайджана, где четко установлены вопросы привлечения к уголовной ответственности лиц, совершивших на азербайджанской территории международные преступления.

**- Есть ли надежды на то, что виновные в этих преступлениях рано или поздно получат по заслугам?**

- Я надеюсь. Все эти факторы дают нам надежду на то, что и в Азербайджане, как это произошло в бывшей Югославии, Руанде, в других частях света, совершившие тяжкие преступления лица, жертвами которых стали дети, старики, женщины, будут наказаны в рамках закона.

Более того, уверенность мне придают и объективные обстоятельства, результат дальнейшей интеграции Азербайджана в европейское правовое пространство, в европейские структуры, которые имеют возможности и определенные рычаги воздействия на расследование преступлений такого характера.

**- Я так понимаю, несмотря на международный характер совершенных против азербайджанских граждан преступлений, судить виновных планируется именно в Азербайджане?**

- Безусловно, на сегодняшний день нам удалось применить в Азербайджане требования международного права и соответ-

ствующих конвенций, которые обязывают государство пресекать и расследовать преступления такого характера. В 90-х годах прошлого столетия по всем фактам совершения массовых убийств, и т.д. возбуждались и расследовались уголовные дела, квалифицируемые как государственные преступления, преступления против личности, общественной безопасности и общественного порядка. Поскольку в Уголовном кодексе Азербайджанской ССР, принятом в 1960 году и действовавшем с некоторыми изменениями до 1 сентября 2000 года, не были введены уголовно-правовые санкции за совершение международных преступлений. Все эти деяния квалифицировались как общеуголовные, а не международные преступления, и естественно за совершение этих преступлений никто не был привлечен к уголовной ответственности. Был нарушен принцип уголовной ответственности физических лиц.

Все эти уголовные дела были направлены в следственно-оперативную группу Генеральной прокуратуры, МВД и МНБ по расследованию преступлений, совершенных в ходе агрессии Аомении против Азербайджана. В ходе следствия многие из этих ранее приостановленных

В.Пататьяна за совершение преступлений на оккупированных территориях Азербайджана.

*- Много ли сегодня мир знает о совершенных армянами преступлениях против азербайджанских граждан или здесь все еще есть дефицит информации?*

- Действительно, сегодня международные организации подтверждают факты совершения в ходе агрессии на территории Азербайджанской Республики международных преступлений. Мировое сообщество действительно уделяет большое внимание преследованию такого характера преступлений, привлечению к ответственности физических лиц за совершенные ими злодеяния против человечества.

При зарождении конфликта мир не знал нас так хорошо, как знает сейчас. Сегодня Азербайджан - это независимое государ-

ство, мы вовлечены во все международные структуры. Сегодня и у нас в стране по этим преступлениям знают больше, чем как когда-либо. Этому, с одной стороны, способствует и активное содействие населения, правозащитных организаций, с другой стороны - принятые документы законодательного характера. В соответствии с международными конвенциями 27 мая 2007 года принятая концепция национальной безопасности Азербайджана, где четко установлены вопросы привлечения к уголовной ответственности лиц, совершивших на азербайджанской территории международные преступления.

*- Есть ли надежды на то, что виновные в этих преступлениях рано или поздно получат по заслугам?*

- Я надеюсь. Все эти факторы дают нам надежду на то, что и в Азербайджане, как это произошло в бывшей Югославии, Руанде, в других частях света, совершившие тяжкие преступления лица, жертвами которых стали дети, старики, женщины, будут наказаны в рамках закона.

Более того, уверенность мне придают и объективные обстоятельства, результат дальнейшей интеграции Азербайджана в европейское правовое пространство, в европейские структуры, которые имеют возможности и определенные рычаги воздействия на расследование преступлений такого характера.

*- Я так понимаю, несмотря на международный характер совершенных против азербайджанских граждан преступлений, судить виновных планируется именно в Азербайджане?*

- Безусловно, на сегодняшний день нам удалось применить в Азербайджане требования международного права и соответствующих конвенций, которые обязывают государство пресекать и расследовать преступления такого характера. В 90-х годах прошлого столетия по всем фактам совершения массовых убийств, и т.д. возбуждались и расследовались уголовные дела, квалифицируемые как государственные преступления, преступления против личности, общественной безопасности и общественного порядка. Поскольку в Уголовном кодексе Азер-

байджанской ССР, принятом в 1960 году и действовавшем с некоторыми изменениями до 1 сентября 2000 года, не были введены уголовно-правовые санкции за совершение международных преступлений. Все эти деяния квалифицировались как общеуголовные, а не международные преступления, и естественно за совершение этих преступлений никто не был привлечен к уголовной ответственности. Был нарушен принцип уголовной ответственности физических лиц.

Все эти уголовные дела были направлены в следственно-оперативную группу Генеральной прокуратуры, МВД и МНБ по расследованию преступлений, совершенных в ходе агрессии Аомении против Азербайджана. В ходе следствия многие из этих ранее приостановленных уголовных дел, в том числе и по Ходжалы, были возобновлены и переквалифицированы как международные преступления.

Были установлены лица, которые совершили эти преступления. Им было предъявлено официальное обвинение, и материалы в их отношении поданы в международный розыск.

На сегодняшний день в соответствии с международными договорами мы сотрудничаем с такой авторитетной структурой, как Интерпол, который принял наши установки о поимке этих преступников. Именно Интерпол, несмотря на известные положения своего Устава, придает расследованию фактов международных преступлений особое значение. Интерпол провел по этой проблеме 3 международных конференций, принял специальные резолюции в отношении помощи национальным структурам в вопросах расследования и поимки лиц, совершивших международные преступления.

Сегодня в мире существует три основных направления уголовного преследования виновных в совершении международных преступлений: специализированные трибуналы создаваемые Советом Безопасности ООН, Международный уголовный суд, обладающий юрисдикцией только в отношении преступлений, совершенных после вступления в силу Римского статута,

который также возлагает преследование лиц, виновных в совершении этих преступлений, на национальные органы уголовной юстиции, и, наконец, в рамках универсальной юрисдикции, которые обязывают именно национальные органы в вопросах расследования, выявления и пресечения такого характера преступлений.

Да, мы надеемся, что на сегодняшний день такого рода преступлениям юридическую оценку будут давать именно наши, легитимные азербайджанские суды, созданные и действующие на основании Конституции республики. Но поскольку мы являемся членами европейского сообщества, и при вхождении в Совет Европы взяли на себя определенные обязательства, мы попадаем под юрисдикцию Европейского суда. Это возлагает ответственность и на наши следственные и судебные органы. То есть любое их решение теоретически подлежит рассмотрению и обжалованию в Европейском суде, решение которого обязательно.

То есть, говоря об изменении объективной реальности, я имею в виду, что прежде при зарождении конфликтов таких рычагов не было, мир в то время вообще был мало осведомлен о существующих на Кавказе проблемах. Сегодня этот путь пройден, сегодня мы - уважаемое на международной арене независимое государство, которое четко выбрало демократические принципы развития, интеграцию в европейское правовое пространство, и мы не имеем права оставлять без внимания уничтожение на нашей территории мирных жителей под какими бы то ни было лозунгами. Требование права нации на самопределение не является гарантией ухода от ответственности за такого рода преступления. И ни один политик не имеет права амнистировать лиц, совершивших преступления, именуемые как международные. Эта право предусматривает демократические, цивилизованные методы поведения, а не уничтожение детей, стариков и женщин, что сегодня считается международным преступлением, и любое уважающее себя цивилизованное государство эти нормы ввело в свое уголовное законодательство,

как и санкции за совершение такого рода преступления.

*- Между тем, армяне в ответ на обращение Азербайджана в Интерпол направили свое обращение в эту организацию, заявляя о преступлениях азербайджанцев в ходе войны. Насколько правомочна их эта деятельность и может ли это обращение рассматриваться всерьез?*

- Мы все должны уважать право и букву закона. Я как-то столкнулся с высказыванием одного российского политолога: «Международное право - это всего лишь закрепление военных решений». Такое отношение к международному праву, на мой взгляд, очень опасно. Своевольная трактовка права как военного инструмента, возможно, несет людям даже больше горя, чем мы это предполагаем.

Если исходить из буквы закона, то на международно признанной территории Республики Армения не было совершено лицами азербайджанской национальности ни одного террористического акта, ни одного факта геноцида, ни одного факта тех деяний, которые международное право трактует как преступление против международной безопасности, против мира. Вместе с тем такие преступления совершались на признанной всеми субъектами международного права территории Азербайджанской Республики. В этой связи говорить о преступлениях, которые не были пресечены, и виновные в совершении которых не были наказаны, может только азербайджанская сторона.

Действительно, армянская сторона обратилась в Интерпол по поводу преступлений, совершенных лицами азербайджанской национальности на территории собственно Армении, но это были преступления общеуголовного характера. То есть кто-то кого-то убил на бытовой почве, кто-то угнал чей-то скот, кто-то где-то хулиганил. Но к этим людям применяются принципы уголовного судопроизводства, то есть срок давности. Особенностью же международных преступлений как раз и является то, что к этим преступлениям срок давности не применяется. При этом за геноцид в Ходжалы или Гарадаглы ни один человек не

наказан, за террористические акты, которые были совершены на территории Азербайджанской Республики мало кто осужден.

А главное заключается в том, что совершение международных преступлений на территории Нагорного Карабаха, как и депортация сотен тысяч азербайджанских граждан, с нарушением при этом принципов международного гуманитарного права - все это факт.

И здесь есть возможность привлечения к уголовной ответственности этих лиц в рамках либо международных трибуналов (у нас есть достаточно доказательств для предъявления в международный трибунал), либо в рамках действующих судов в Азербайджане, что также в полной мере легитимно и отвечает принципам и духу международных конвенций, к которым, кстати, присоединилась и сама Армения.

26-27.02.2009

## TƏƏSSURAT...

**23** iyul 1993-cü il Azərbaycanın və Qarabağın gözəl guşələrindən olan 6000 şəhid vermiş Ağdamın işgal olduğu gündü.

23 iyil 2015-ci il Azərbaycan televiziyasında “Speys” kanalı ilə nümayiş etdirilən, tanınmış jurnalist, “Azərbaycan” qəzetiinin redaktoru, Milli Məclisin deputati hörmətli Bəxtiyar Sadıqovun “Ruhlar şəhərinin sakinləri” adlı filminə baxdıqdan sonra məndə neçə vaxtdan bəri qəlbimdə yuva salmış istək və hissələrimi növbəti kitabımıda işıqlandırmağı qərqra aldım və hörmətli Bəxtiyar müəllimə öz minnətdarlığını bildirirəm ki, onun ssenari müəllifi olduğu “Ruhlar şəhərinin sakinləri” adlı bu film hamı kimi məni də duyğulandırdı və ötənləri bir daha xatırlamaqla, o vaxt baş verənlərin pərdə arxasında qalan həqiqətlərini bir daha vurğuladı.

Bəli, biz hamımız çıxdıq, lakin ruhlar doğma yurdu tərk etmədilər, qaldılar. Görəsən onlar bizləri qəbul edəcəklərmi? Onlar bizi orada gözləyirlər axı...

### Hörmətli oxucular!

Əvvala onu deyim ki, kəndimizin sovetliyində vaxtilə yaşamış və hazırda haqq dünyasında olan ağısaqqallar, ağbirçəklər, gənclər, və uşaqlar kəndlərimizin qəbrstanlığında – dünyay göz açıb böyüdükləri, yaşı dolduqları doğma yurdda çox rahat uyumaqdadırlar və həm qəmgin, həm də bəxtəvərdilər. “Bəxrəvərdilər, ona görə ki, həzirdə Qarabağın başına gətirilən müsibətləri və təcavüzü görmədilər. Qəmgindirlər ona görə ki, onların qəbirləri ata, anaları və övladları tərəfindən ziyarət olunmur, oluna bilmir. O qəmginlik və nigaranlıq öz dədə-baba torpaqlarından didərgin düşmüş, hər gecə, hər an yuxularımıza girən bizləri çox dərin fikirlərə qərq olmağa vadar edibdir. Nankor, qaniçən, xain və paxıl ermənilər torpaqlarımızın işgal edilməsinin, evlərimizin dağılmasının, qəbirlərimizin və mədəniyyət abidələrimizin alt-üst edilməsinin səbəbkarlarıdırıllar. Əlbəttə,

gec-tec biz Ali Baş Komandan, hörmətli prezidentimiz İlham Heydər oğlu Əliyevin əmri altında halal torpağımızı azad edəcəyik. Bəli, üçrəngli bayraqımız işgal altında olan şəhər, rayon və kəndlərimizdə uçalacaqdır. Və elimizin-obamızın, kəndimizin camaati sevinərlər ki, yaddan çıxmayan el adamlarını bir daha yad etmək, unutma-maq və onların, sevimli ata-babalarımız tərəfindən qoyulmuş şirin, dadlı adlarını rəsmiyyətə almaqla bir daha yad edə bilsinlər.. Buna görə bəlkədə məni qınayanlar da, qınamayanlar da ola bilər. Ancaq əminəm ki, hamı mənə haqq qazandırmaqla “Çox sağ ol!” deyəcəkdir. Böyük şairimiz, mərhum Məmməd Araz demişkən:

*...Vətən mənə oğul desə - nə dərdim?  
Mamır olub qayasında bitərdim!*

Gözəl şairimizin bu kəlamına görə onu deyə bilərəm ki, Vətən o vaxt xalqımızın oğlanlarına “Oğul!” deyə biləcək ki, işgal olunmuş torpaqlarımız geri alınsın. Və mən soruşmaq istəyirəm ki, əsarətdə olan yurd-yuvamız, əsirlikdə qalan qoca, cavan, qız-gəlinlərimiz olan yerdə hansı milli qəhrəmandan danışmaq olar? (Söhbət şəhid Milli Qəhrəmanlarımızdan getmir). Şəhidlərə və şəhid olmuş Milli Qəhrəmanlara “Allah rəhmət eləsin!” deyirəm...

Hazırda Azərbaycanlı olaraq onu deyə bilərəm ki, bu arzudayam ki, biz hamımız möhtərəm, Ali Baş Komandan, gənc prezidentimizin ətrafında bir yumruq kimi birləşərək işgalda olan girovlarımı və torpaqlarımızı geri qaytarlıyalıq. Bax, budur qəhrəmanlıq, bax budur qələbə, bax budur dünya dövlətlərinə bəlli olan Azərbaycan xalqı və dövləti!

Bizim Qarabağın dinc əhalisi bildiyiniz kimi torpaqlarımızın işgalindən sonra respublikamızın 60 rayonuna səpələnmişdir. Nəinki rayonumuzun, kəndimizin belə insanlarını arayıb-axtarmaq çox çətindir. Bizim Göytəpə sovetliyi və Göytəpə kəndinin sayılıb-seçilən ağbirçək və ağısaqqallarını yad etməklə biz təsəlli tapırıq.

Xocalının bəxtəvər vaxtlarında, sürətlə inkişaf etdiyi zamanda tikdirdiyim 52 otaqdan ibarət polis şöbəsinin binası vaqondan baş-

layaraq hazır yaraşıqlı binada tamamlanmışdı. Hamı bizə kömək etmək əzmində idi.

Xocalıda polis binasının olmamsı məni çox pərt edirdi. Nəhayət ki, DQ Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədovun, daxili işlər nazirinin müavini H.Talibovun və mərhum nazir M.Əsədovun göstərişi və köməkliyi sayəsində bina tikildi və 5 iyun 1991-ci ildə binanın istifadəyə verilməsinin birinci ilini təntənə ilə qeyd etdik. Və tezliklə bölmə xocalılardan ibarət 58 nəfər şəxsi heyət toplaya bildi. Bu məsələyə dost-tanış, bir sözlə hamı sevinirdi. Mən isə fəxr edirdim.

O vaxt binanın qarşısında vurulmuş ad lövhəsini mənim kəndçim, Ağdam rayon Göytəpə kənd sakini 1941-45-ci il Büyük Vətən müharibəsi iştirakçısı, Əliyev İbad kişinin oğlu Famil Əliyev yazdırılmış, hədiyyə edərək Xocalıya göndərmişdi. İndi gec də olsa, ona öz minnətdarlığını bildirirəm, "Çox sağ ol!" deyirəm.

Elə hərdən Ağdamdan söhbət düşəndə rayonumuzun, kəndimizin veteranlarından, ağsaqqallarından, belə deyək də, dizi bərk hörmətli kişilərindən söhbət açıraq və heyfsilənirik. Ona görə ki, onlar sağ olsayırlar torpaqlarımız əlimizdən getməzdi.

Onlar - Seyid Fuğara, Seyid Lazım Ağa, Çullu- Qəmbər Əliyev, Surxay Məmmədov-Kəngərli, Yunis Məhərrəmov, Vəlyəddin Əfəndiyev, Mənaf Quliyev, Əvəz Namazov, Mamed Əliyev, Muxtar Əliyev, Ziyəddin Göyüşov, Rəşid Göyüşov, Xudu Məmmədov, Zeynal Məmmədov, Famil Mehdi, Qoca Gözəlov, Əlfı Qasımov, Bəbir həkim, Sürəyya Kərimova, Tamaşa Əliyeva, Xuraman Abbasova, Turab Məmmədov, Rizvan Eyvazov, İsrail Quliyev, Surxay Cəbiyev, İldırım Cəfərov, Rizvan Əliyev, Surxay Qurbanov, Əli Eyvazov, Hacı Hacızadə, Karrar Mikayılov, Məmməd Məmmədov, Şahmar Kərimov, Kamal Məhərrəmov, Həsən Axundov, Süleyman Zeynalov, Əhməd Xudatzadə, Allahverdi Allahverdiyev, İsmayıllı İsmayılov, Fazıl Nağıyev, Soltan Bayramov, Cahangir Gözəlov, Yelmar Qarayev, İsa Bəylərov, İxtiyar Bəxtiyarov, Qulu Qasımov, Fikrət Hacıyev, Şəmil Ağayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Qurban


Pirimov, Şahmar Əkbərzadə, Mikayıllı Gözəlov, Eldar Bağırov, Həmzə Sadiqov, Əşrəf Əliyev, İdris Şirinov, Çingiz Qarayev, Bəylər Fərzəliyev, Əli Cəfərov, İsmayıllı Ağamirov, Həsən Dadaşov, Qaçay Bəhrəmov, Səfər Səfərov, Hüseyn Hüseynov, Məmməd Mikayılov, Əhməd Şəfiyev, Məcnun Musayev, Yaqub Əhmədov, Səyyaf Zeynalov, Əli Abbasov, Kərəm Axundov, Sabir Əliyev, Əli Hüseynov, Sahib Əliyev, Añıahverdi Məmmədov, Pənah Qasımov, Şəmsəddin Quliyev, Vəli Məmmədov, Qəmər Xələfova, Natiq Ağamirov, Çerkəz Süleymanov, Mərqufə Ağamirova, Murtuz Quliyev, Alagöz Süleymanova, Heydər Şəmsizadə, Dilruba Mustafayeva, Məleykə Quliyeva, Aydin Quliyev, Zülfüqar Səfərəliyev, Kamal Namazov, Əliyev Mürşüd Mikayıllı kimi mərd, sanballı, müdrik, dəyanətli şəxsiyyətlidir insanlar, sözü bütün kişiləri idti.

Allah hamsına rəhmət eləsin! Nur icində uyusunlar!

Qəbirləri nurla dolsun!

Yadımdan çıxan Ağdam kişilərindən məni üzürlü hesab etmələrini xahiş edirəm.

*Sabir Surxay oğlu Məmmədov (Kəngərli)*  
2015-ci il, Bakı şəhəri



## ŞAİR SƏFƏRİ XATIRLAYARAQ...

Mən, 1966-ci ildə Goranboyda müəllim işlədiyim vaxt Mədəniyyət Şöbəsinin xətti ilə Aşıq Hüseyn Cavan, şair Məzahir Daşqın və mənim şəxsən vurğunu olduğum şair Səfər Həsənovla həmişə dövlət tədbirlərində kolxoz, sovxoza fəhlə və ziyalları qarşısında konsertlər verir, poeziya axşamları təşkil edirdik.

Həmin dövrə şair Səfərin “Azərbaycan xəritəsi” çox məşhur idi, necə deyərlər onun qələmindən çıxmış bir çox gözəl şeirlər kimi xalq arasında dillər əzbəri olmuşdu. “Azərbaycan xəritəsi” şeiri məni çox təsirləndirdiyi və bütünlükə Azərbaycan ərazisinin özünə məxsusluğunu işıqlandırıldığı üçün mən xətrini çox istədiyim şairin xatirəsinə hörmət olaraq onun yaddaşına yazılmış bu şeirinə kitabımda yer verməyi özümə borc bildim.

### AZƏRBAYCAN XƏRİTƏSİ

Gəl sənə şeirimlə xəritə verim,

Get Azərbaycanı gəz özün danış.

Günəşli ölkəmə gözlərinlə bax,

Sonra ayrılığa döz, özün danış

Xram körpüsünü elə ki, keçdin,

Olmasın qəlbində nə kədər, nə kin,

Çox qonaqpərvərik, nə utan, çəkin,

Axtarsan tapmazsan, yüz özün danış.

Atını yavaş sür Qazağa qədər,

Şairlər yurduna yaxşı sal nəzər,

Hər şeyə qiymət ver, dolanma hədər,

Baxmaqla doymazsan, gəz, özün danış.

Ağstafa, Zəyəm, Tovuzda dayan,

Gələr görüşünə aşıqlarından

Sevgidən, dostluğun etibarından

Gör nə dillər tökür saz, özün danış.

Şəmkirdə çaxır iç, çıx Daşkəsənə,

Nə istəsən verər o mədən sənə,

Hər qarış torpağı gövhər, dürdanə,

İnanırsan, götür qaz, özün danış.

Dəstəfur, Gədəbəy, bir yanı Xanlar,

Hər daşın, bulağın öz tarixi var,

Göygölü görəndə eyləmə iqrar.

Edir asimana naz, özün danış.

Keçəndə az dayan Dağkəsəməndə;

Bir ahu gözüylə salam de məndən.

Ötəndə üzüm dər bağ dərəsindən,

Salxımı əlinlə üz, özün danış.

Dolan Kəlbəcəri, ötüş Laçına,

Gözün qaralmasa, gəl məni qına,

Könlünü bağlayan dağlar qızına,

Zülfünə gül-çiçək düz, özün danış.

Dilican dərəsini ziyanət eylə,

Vaqifdən şeir de, Vurğundan söylə,

Göyəzən dağını tut şirin dilə,

Maxmər çəmənliyi gəz, özün danış.

Qırxbulaq, Qazan çay, Gorusada bax,

Nəbidən, Həcərdən tutarsan xəbər.

Bir gecə Şuşada qalarsan qonaq,

Qızartsın kababı köz, özün danış.

Yaxşı nəzər yetir Milə, Muğana,

Şöhrəti siğmayır ulu cahana,

Əlibayramlıdan əyil Salyana,

Qoy o səhralarda iz, özün danış.

*Kürdəmir, Şamaxı, Lahic elləri,  
Hürküt Babadağda vəhşi kəlləri,  
Qutqaşen, Vartaşen six meşələri,  
Şəkidə bir toyda söz, özün danış.*

*Zaqatala, Eldar, Samuxdan Kürə,  
Qayıqla birbaşa Mingəçevirə,  
Ağdaş, Göyçay, Yevlax, çıx Mirbəşirə,  
Əmin ol deyirəm, düz özün danış.*

*Dağlıq Qarabağdan en Qarabağa,  
Ədəblə deyərlər xoş gəldin, qağı,  
Astara, Lənkəran, Kürboyu sağa  
Bacarsan Arazda üz, özün danış.*

*Bakı, Sumqayıtı göz qayıdanda  
Xudat, Xaçmaz, Dərbənd yolunda  
Badamlıda su iç, ol Naxçıvanda  
Götür yemək üçün duz, özün danış.*

*Goranboy, Ağcakənd əhədi bahar,  
Şairli, şeirli, cananlı diyar,  
Gəncədə başına yiğilar dostlar,  
Qoş orda yadigar söz, özün danış.*

*Qaranlıq düşməniş gəl Naftalana  
Ora şəfa verir milyon insana,  
Cinli - Bolusluda mehman ol mənə.  
Gör nə mehribanıq biz, özün danış.*

*Məclisdə Səfəri unutma bari,  
Yetir qəlbindəki xoş arzuları,  
Vətəndə gördüğün neməti, vari  
Mübarək əlinlə yaz, özün damş.*

*Son*

Azərbaycan Respublikası  
Əmək və Əhalinin Sosial  
Müdafiəsi Nazirliyi yanında  
Dövlət Sosial Təminat Xidməti



Müharibə və Əmək Əlilləri  
Üçün Pansionat

Bakı şəhəri Bilğeh qəsəbesi H.Hacıağa küçəsi 24

Tel: 455 59 68

Nº 42

21.04.2014-cü il

Bakı şəhəri Bakıxanov qəsəbesi  
Sülbükçəsi ev 1v menzi 116 Ünvanda  
yaşayışan cənab Memmedov Elşən Sabir oğluna

Hörmətli Elşən bəy!

Müharibə və Əmək Əlilləri üçün pansionatın rəhbərliyi sizin mütamadı olaraq pansionatda  
yaşayış elil və tənha vətəndaşlarımıza müxtəlif maddi yardımalar göstərdiyinizə görə  
onların adından size uzun ömr, cansağlığı, işlerinizde uğurlar dileyirik. Bu xeyirxah  
eməliniz başqa imkanlı vətəndaşlarımız üçün de örnək olmalıdır. Ulu önder Heydər  
Əliyevin dediyi kimi "sosial xidmətə ehtiyacı olan her bir şəxs hem dövlətin, hem de  
imkanlı insanların həmişə dikkətinde olmalıdır". Maddi və mənəvi köməklik ehtiyacı  
olan her kəse görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevdən irs qalmışdır.

Hörmətli:

Direktor




Qətilə xanım Əsədova



Buxara şəhərində




Bu sudan içən hər kəs yenə içmək istəyir.  
1991-ci il, İsa bulagi. Tədbirdən sonra




E.Məmmədov: -  
Hara getsəm Vətən byraqı  
mənimlə olur.

(Qətər)



Vətənin gələcək əsgəri  
Səid



*Dünyanın hər yerində  
körpələrin üzü gülsün*



*Velosipedi ilə Qarabağa getməyə<sup>a</sup>  
hazırlaşan Elşən böyüyəndə  
mütləq o yerlərin sahibi olmaq  
arzusundadır  
Axi mən Qarabağlıyam!*



*Allaha xoş gedən əməl...  
Öğlum Elşən Məmmədov  
Sabuncuda yaşayan I dərəcəli  
əlil Əhəd Nüsrət oğlu Əli-  
zadəyə tez-tez baş çəkməklə  
onun ağrı-acısını az da olsa  
yüngülləşdirməyə çalışır. İndi  
Əhəd daha doğmaların quca-  
şında yox, Elşənin ona hədiyyə  
etdiyi əlil arabası ilə rahatca  
cölə-bayıra çıxa bilir.*



*Xanlar, Cəlaləddinlə Naftalandə. 2014*



*Naftalandə, 2015. Müalicə həkimi Səyyaf Abdullayev,  
nəzarətçi Kamil Eminov müalicə zamanı xəstəni diqqətsiz qoymurlar*

## Mündəricat

Qədim türk tayfası kəngərlilər .....	5
Leyla Əlyeva hər kəsi “Xocalıya ədalət!” kampaniyasına qosulmağa çağırıldı .....	10
Xocalı .....	13
“Şuşasız, ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur!” .....	15
Tarixi saxtalaşdırmaq cinayətdir... .....	21
“Həyatımız – tariximiz, tariximiz varlığımızdır” .....	36
İmza toplanışı .....	39
Jurnalistlər Xocalıda.....	42
“Məni yertolyotdan Məhəmməd Əsədov düşürtdü...” .....	46
Xocalı soyqırımı parlamentin sessiyasında .....	53
Rza Hacıyevin sərgüzəştləri.....	54
Rza Hacıyev Sabir Məmmədovdan qisas alır.....	55
Səhv məlumat .....	57
Polis sistemində Rza Hacıyev müəmması.....	60
Polis sistemində Rza Hacıyevin müəmması.....	62
Baş redaktor Novruz İdrisoğluna .....	66
Duyğuların, xatirələrin işığında ana müqəddəsliyi .....	69
Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı.....	72
Xocalıda son gecə .....	91
“Xocalı qan içində” adlı tədbir keçirildi.....	96
Bakı Slavyan Universitetində Xocalı soyqırım anıldı .....	98
Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir .....	103
Xocalı faciəsi bəşəriyyət və insanlığa qarşı soyqırımdır..	110
Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı soyqırımıdır ....	117
«Xocalı hadisəsi bənzəri olmayan genosiddir” .....	132

Xocalıdakı erməni vandalizminə hüquqi qiymət verilməlidir .....	138
“Xocalı soyqırımını tanıdaql!” .....	144
Tarixi saxtalaşdırmaq cinayətdir .....	150
Tarixi saxtalaşdırmaq cinayətdir .....	154
Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib ....	164
Xocalı soyqırımının törədilməsi ilə bəşəriyyətin tarixinə qara ləkə vurublar .....	166
Unudulmayacaq qan yaddaşı1.....	173
“Xocalınlı danışanlar yox, susanlar qoruyurdu” .....	175
Təhsil illəri.....	177
Böyükən, abadlaşan Xocalı .....	180
Polkovnikin Qarabağ xatirələri .....	186
“Tarixi saxtalaşdırmaq olmaz” .....	187
Tarixi saxtalaşdırmaq olmaz .....	190
Təmiz qəlbli insan .....	196
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir .....	201
Vaxtından əvvəl, qəflətən və xəbərsiz təqaüdə.....	203
Xocalı soyqırımı: cəfəsinə çəkənlər və səfəsinə sürənlər ...	207
Ölüm sevinməsin qoy .....	213
Adının “Azərbaycanın Milli Qəhrəmanı” olanların sırasında olmasını arzuladığımız generalımız .....	215
General Tacəddin Mehdiyev: “Mən günahkarammı?..” ..	224
İlham Məmmədov: - “Əminəm ki, dinc Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmüş hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq”.....	229
Интервью.....	233
Təəssurat.....	242
Şair Səfəri xatırlayaraq.....	246
Azərbaycan xəritəsi ( <i>šeir</i> ) .....	246

Sabir Məmmədov.


---


**TARİXİ SAXTALASDIRMAQ CİNAYƏTDİR**  
(II hissə)

Korrektor: *Ataş Cəbrayıllı*

«Ziya» NPM  
Direktor: *Sevda Mikayılqızı*

Format: 60x90 1/16, 16 çap vərəqi  
Tiraj: 350  
*ziyamika@mail.ru*  
Tel.: 050 315 15 22





# Qarabağ -

86708



həm dünənki,  
həm bu günkü,  
həm də sabahkı  
tariximizdir...

*Sabir MƏMMƏDOV*